

A.Ə.Quliyev, S.N.Ömərova

ENZİMOLOGİYANIN ƏSASLARI

Dərslik

*Azərbaycan Respublikası Təhsil
Nazirinin 07.12.2009-cu il tarixli
1351 sayılı əmri ilə (Protokol № 21)
dərslik kimi təsdiq edilmişdir.*

Bakı – 2010

Redaktor:

İ.V.Əzizov

AMEA-nın müxbir üzvü,

Biologiya elmləri doktoru, professor

Rəy verənlər:

N.A.Qasımov

BDU-nun Bitki fiziologiyası kafedrasının müdürü, Əməkdar Elm Xadimi,
Biologiya elmləri doktoru, professor

X.Q.Qənbərov

BDU-nun Mikrobiologiya kafedrasının professoru, Biologiya elmləri doktoru

R.Ə.Həsənov

AMEA-nın Botanika İnstitutunun Biofizika Laboratoriyasının müdürü,
Biologiya elmləri doktoru

A.M.Əfəndiyev

ATU-nun Biokimya kafedrasının müdürü,
Biologiya elmləri doktoru

A.Ə.Quliyev, S.N.Ömərova

Enzimologianın əsasları, Bakı-2010, 279 səh.

Oxuların diqqətinə təqdim olunan bu dərslik BDU-da 20 ildən çox tədris olunan Enzimologiya fənninin mühazirələri əsasında tərtib olunub. Kitab müvafiq tədris programı əsasında yazılib və Enzimologiya kursunu tam əhatə edir. Dərslikdə fermentlərin kimyəvi təbiəti, funksional xüsusiyyətləri, təsnifatı, fermentativ reaksiyaların kinetikası, orqanizmdə tənzimlənməsi, hüceyrədə lokallaşması və tətbiqi sahələri haqqda məlumat verilir. Dərslik X Fəsildən ibarətdir. Müəlliflər çalışmışlar ki, dərslikdə təqdim olunan materialda müasir məlumatlar da öz əksini tapsın.

Kitab enzimologiyadan azərbaycan dilində nəşr olunmuş ilk dərslikdir. Dərslik biologiya, tibb, pedaqoji və kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan tələbə, magistrant və aspirantlar, həmçinin biokimya və fiziologiya sahəsində çalışan tədqiqatçılar üçün nəzərdə tutulub.

***“Müasir biologiya enzimologiya
dilində danışır”***

akad. A.E.Braunsteyn

GİRİŞ

Hər bir canlı hüceyrədə sintez olunan və müxtəlif kimyəvi birləşmələrin çevrilmələrini sürətləndirmək qabiliyyətinə malik olan zülal təbiətli bioloji katalizatorları *fermentlər* (*və ya enzimlər*) adlandırırlar. İrsi məlumatın reallaşdırılması, bioenergetika, biomolekulların sintezi və parçalanması kimi həyat fəalliyətinin mühüm prosesləri məhz fermentlərin iştirakı ilə həyata keçirilir.

Fermentlər bir sira xüsusiyyətlərinə görə qeyri-üzvi katalizatorlardan fərqlənirlər. İlk öncə onu qeyd etmək lazımdır ki, fermentlər həddindən artıq effektiv təsirə malikdirlər və müləyim temperatur (bədən temperaturu), normal təzyiq və neytrala yaxın mühitdə yüksək katalitik fəallılıqla xarakterizə olunurlar. Məsələn, zülalın amin turşularadək hidrolizi qeyri-üzvi katalizatorların iştirakı ilə (gülüçlü turşular və ya qələvələrin iştirakı ilə) getdikdə, proses 100°C temperaturunda onlarla saat ərzində baş verir. Xüsusi fermentlərin iştirakı ilə həmin proses 30-40°C temperaturunda bir neçə dəqiqə ərzində başa çatır. Dəmir ionları sərbəst halda H₂O₂-nin parçalanmasını kataliz edirlər. Lakin katalaza fermentinin tərkibinə daxil olan həmin Fe atomları 10 mlrd dəfə daha effektiv təsirə malikdirlər, və fermentin tərkibindəki dəmirin cəmi 1 mq-ı reaksiyada iştirak edən qeyri-üzvi dəmir ionlarının 10 tonunu əvəz edir. Növbəti misal isə, ureaza fermentinə aiddir. Ureazanın 1 molekulu 1 saniyə ərzində 30 000-ə qədər sidik cövhəri molekulunu parçalamaq qabiliyyətinə malikdir. Katalizator-suz, bu parçalanma təxminən 30 mln il ərzində başa çata bilərdi.

Fermentləri qeyri-üzvi katalizatorlardan fərqləndirən ikinci xüsusiyyət odur ki, fermentlər üçün təsirin yüksək spesifikasiyi xarakterikdir. Hər bir ferment yalnız bir reaksiyonu və ya reaksiyalar qrupunu kataliz etmək qabiliyyətinə malikdir. Qeyri-üzvi katalizatorlar üçün belə spesifiklik səciyyəvi deyildir.

Fermentlərin mühüm xassələrindən biri də odur ki, onların hüceyrədəki fəallığı həm gen səviyyəsində, həm də metabolizm səviyyəsində müəyyən kiçikmolekullu birləşmələr vasitəsilə tənzimlənə bilər.

Və, nəyahət, fermentlər termolabillik, fermentativ fəallığın mühitin pH-ından asılılığı kimi xassələrinə görə də qeyri-üzvi katalizatorlardan fərqlənirlər.

Fermentlərin quruluşu, təsnifatı və xassələrindən bəhs edən elm sahəsi *enzimologiya və ya fermentologiya* adlanır. Artıq enzimologiya fiziki-kimyəvi biologiyanın mühüm qollarından biri kimi çıxış edir ki, bu da fermentlərin praktiki əhəmiyyətinin getdikcə daha da artması ilə əlaqədardır.

Bələ ki, sənayenin şərabçılıq, pivəbişirmə, spirt istehsalı, çörək bişirmə, pendir istehsalı, üzvi turşuların, çayın, amin turşuların, vitaminlərin və antibiotiklərin istehsalı kimi çoxsaylı sahələrdə müxtəlif fermentativ proseslər tətbiq olunur.

Tibbdə və kənd təsərrüfatında istifadə olunan müxtəlif fizioloji fəal maddələr, məsələn dərman preparatları, bitkilərin boy stimulyatorları və s. maddələr mübadiləsinin bu və ya digər tərəfinə, digər sözlə müəyyən fermentativ prosesə təsir etməklə, onu stimullaşdırır və ya inhibirləşdirirlər. Məhz bu səbəbdən fermentlərin təsirinin qanuna uyğunluqlarının, eləcə də fermentlərə müxtəlif aktivator və inhibitorların təsirinin öyrənilməsi sənayenin müxtəlif sahələri üçün böyük əhəmiyyət kəsb edir. Bu da, öz növbəsində fermentlərə olan elmi marağın daha da artmasına səbəb olur. Hal-hazırda fermentlərin tədqiqatı ilə məşğul olan elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərirlər. Fermentlərin praktiki tətbiqi ilə əlaqədar olaraq, ferment preparatlarının sənayesi adlanan yeni istehsalat sahəsi inkişaf etməkdədir. Onu da qeyd etmək lazımdır ki, ferment preparatlarının sənayesinin inkişafı bütövlükle nəzəri enzimologiyanın nailiyyətlərindən asılıdır.

Enzimologiyanın əsas problemlərindən biri müxtəlif bioloji obyektlərdən fəal ferment preparatlarının alınması üsullarının təkmilləşdirilməsidir. Bu problemin həlli sayəsində müxtəlif mənbələrdən alınmış fermentlərin quruluşunu öyrənmək və

müqayisə etmək mümkündür. Bundan başqa, enzimologiya fermentlərin təsir mexanizmini, fermentativ reaksiyaların sürətini və ona təsir edən amilləri də öyrənir. Ən çətin və maraqlı məqamlardan biri də, canlı hüceyrədə fermentlərin sintez olunması və onların fəallığının tənzimlənməsidir.

Beləliklə, fermentlərin tədqiqi biologiyanın istər fundamental, istərsə də tətbiqi sahələri, eləcə də katalizatorların, antibiotiklərin, vitaminlərin və xalq təsərrüfatı və tibbdə istifadə olunan digər bioloji fəal maddələrin istehsalı ilə məşğul olan kimyəvi, qida və farmasevtik sənayenin əksər praktiki sahələri üçün böyük əhəmiyyət kəsb edir (şək. 1).



Şəkil 1. Fermentlərin və enzimologiyanın biologiyada və tibbdə əhəmiyyəti.

Farmakologiyada əksər dərman preparatlarının təsiri onların fermentlərlə qarşılıqlı əlaqəsinə əsaslanır. Ümumi və molekulyar enzimologiyanın nailiyyətləri bu elmin yeni saxəsi olan tibbi enzimologiyanın inkişafına təkan verir. Qidalanma haqqda elm həzəm sisteminin fermentləri təsiri ilə qida maddələrinin mərhələli parçalanmasına dair dəqiq biliklərə əsaslanır. İnsanın irsi patologiyaları ilə bağlı olan çoxsaylı problemləri məhz spesi-

fik fermentlərin sintezinin pozulması və ya ümumiyyətlə sintez olunmaması ilə əlaqədardır. Hüceyrələrin böyüməsi və inkişafı, differensiasiyası, fizioloji funksiyaları (hərəkəti, maddələrin nəqli, həyacanlanma və tormozlanma prosesləri və s.) biokatalizatorların fəaliyyəti ilə müəyyən olunur.

Beləliklə, akademik A.E.Braunsteyn qeyd etdiyi kimi, nəinki müasir biologiya, hətta tibb də “enzimologiya dilində” danışır.

FƏSİL I. ENZİMOLOGİYANIN İNKİŞAF TARİXİ

İnsanlar hələ ta qədimdən öz təsərrüfat fəaliyyətində müxtəlif fermentativ proseslərlə qarşılaşır, onlardan öz tələbatlarının ödənilməsi üçün istifadə etməyə çalışırdılar. Spirit və süd turşu qıçqırmışının həyata keçirilməsi, pendirin hazırlanmasında qurساqdan istifadə, nişasta tərkibli xammalı şəkərə çevirmək məqsədilə mayanın, ağız suyunun və kif göbələklərinin, çörək istehsalında mayanın tətbiqi qədim zamanlardan insanlarda fermentativ proseslər haqqında təsəvvürlerin olmasını göstərir.

Fermentativ proseslər haqqında ilk təcrubi məlumat XVIII əsrin ikinci yarısında Fransız və İtalyan təbiətşünasları R.A.Reomüür və L.Spallansani tərəfindən quşların mədəsində ətin həzmini prosesinin öyrənilməsinə həsr olunmuş təcrübələrdə əldə edilmişdir. Bu tədqiqatçılar hind xoruzlarına və yırtıcı quşlara nazik metaldan hazırlanmış zəncirə bağlanmış ət parçalarını verirdilər və bir neçə saatdan sonra həmin zənciri quşun dimdiyindən çıxardıqda ətin quşun çinədanında fəaliyyət göstərən həzm şirəsinin təsiri ilə tamamilə həll olundugunu müşahidə edirdilər. Bu müşahidələr L.Spallansanini həzm şirələrinin kimyəvi tərkibinin öyrənilməsi istiqamətində təcrübələrin aparılmasına sövq etmişdir.

Lakin mürəkkəb fermentativ prosesin ilk dəqiq kimyəvi tədqiqi 1789-cu ildə müasir kimyanın banisi sayılan A.L.Lavuazye tərəfindən həyata keçirilmişdir. O, vəsfi kimyəvi analiz üsullarını tətbiq edərək, ilk dəfə olaraq spiritli qıçqırmmanın məhsullarının balansını göstərmişdir.

1814-cü ildə Peterburq Elmlər Akademiyasının həqiqi üzvü K.S.Kirxhof cürcəmiş arpa toxumlarından alınmış ekstraktda nişastanın şəkərə çevrilməsinə səbəb olan fəal maddənin mövcudluğunu göstərmişdir. Bununla belə, ilk dəfə olaraq, Kirxhof amilaza fermentinin möhlulunu əldə etmişdir və Kirxhofun bu kəşfi enzimologianın yaranma tarixi hesab oluna bilər. 1830-cu ildə fransız kimyaçısı P.J.Robike göstərmişdir ki, acı badam meyvələrində amiqdalin qlikozidinin hidrolizinə səbəb olan ağı

rəngli həll olan maddə mövcuddur. Bu birləşmə sonradan emulsin adlandırılmışdır.



Antoine Lavoisier
(1743-1794)

Enzimologiyanın inkişaf tarixinin əsas mərhələlərinin biri də fransız kimyaçılarının A.Payena və J.B.Personun işləri ilə əlaqədardır. Onlar 1833-cü ildə Kirxhof tərəfindən təsvir olunmuş fəal maddənin toz şəklində alınmasının mümkünüyünü sübut edən təcrübələrin nəticələrini dərc etmişlər. Onlar bu maddəni diastaza adlandırmışlar. Beləliklə, Payena və Personun işləri nəticəsində məlum oldu ki, fermentləri yalnız məhlullar şəklində deyil, eləcə də quru həll olan preparatlar şəklində də əldə etmək olar. 1835-ci ildə Fore qara xardalın tərkibindəki siniqrin qlikozidinin hidrolizini kataliz edən siniqrinaza fermentinin təsirini təsvir etmişdir; 1836-ci ildə Švann pepsin fermentini təsvir etmişdir; 1846-ci ildə Dübranfo mayalarda invertaza fermentini, 1856-ci ildə isə, J.Korvizar tripsini kəşf etmişdirler. XIX əsrin ortalarında artıq fermentlərin yayılması və xassələri haqqında xeyli material toplanmışdır.

Fermentlərin təbiəti haqqında təsəvvürlərin yaranmasında zülalların və fermentlərin öyrənilməsinə mühüm yer ayıran məşhur alman kimyaçısı Y.Libixin fəaliyyəti böyük rol oynadı. Libix, fermentlərin təbiəti və qıcqırmanın mahiyyəti barəsində mövcud olan məlumatları ümumiləşdirib, belə bir fikir irəli sürmüştür ki, qıcqırma prosesi, maya diastazası və ya badam


emulsinə bənzər, həll olan fermentlər vasitəsilə həyata keçirilən kimyəvi prosesdir. Lakin 1856-cı ildə müasir mikrobiologiya elminin banisi olan L.Pasterin qıcqırmanın təbiətinin öyrənilməsinə həsr olunmuş işləri başlamışdır. Öz təcrübələrində Paster göstərmmişdir ki, qıcqırma yalnız canlı orqanizmlər tərəfindən həyata keçirilə bilər. Libix, Bertlo və Bernar kimi alımların sübutları Pasterin təcrübələrinin sarsılmaz məntiqində şübhə yarada bilməmişdir. Qeyd etmək lazımdır ki, Paster özü də spirtli qıcqırmanın həyata keçirə bilən hüceyrəsiz maya şirəsini almaq üçün bir neçə dəfə cəhd etmişdir. Bu məqsədlə, o, maya hüceyrələrini yüksək təzyiq altında qumla əzirdi. Lakin, onun təcrübələri, bu istiqamətdə işləyən digər alımların təcrübələri kimi, uğursuzluqla nəticələnmişdir.

L.Pasterin tədqiqatlarının nəticəsində fermentlər iki qrupa bölündü – (1) ekstraktlar və hüceyrəsiz ferment preparatlar şəklində alınan həll olan fermentlər və (2) müxtəlif növ qıcqırmlara səbəb olan canlı mikroorganizmlərin tərkibindəki fermentlər. Birincilər, “qeyri-mütəşəkkil”, ikincilər isə, “mütəşəkkil” fermentlər adlandırılmışlar. Ferment termininin bu cür ikili başa düşülməsi elmdə qarşıqliğa səbəb olurdu ki, 1878-ci ildə V.Küne “qeyri-mütəşəkkil” fermentləri enzimlər adlandırmaq təklifini irəli sürmüdüdür.

Libix və Pasterin qıcqırmanın təbiəti haqqında mübahisəsi 1897-ci ildə alman alimi E.Buxnerin təcrübələri nəticəsində öz həllini tapmışdır. O, maya hüceyrələrini torpaqla əzib çox yüksək təzyiq altında sıxmaqla spirtli qıcqırmaya səbəb olan hüceyrəsiz maya şirəsini almışdır. Beləliklə, qıcqırma prosesi maya şirəsinin tərkibindəki həll olan fermentlər vasitəsilə həyata keçirilmişdir. Bu kəşf sayəsində maya şirəsinin katalitik sistemi və onun tərkibinə daxil olan ayrı-ayrı fermentlər ətraflı öyrənilmişdir.

Mürəkkəb fizioloji proses hesab olunan spirtli qıcqırmanın həll olan fermentlərin təsirinin nəticəsi olduğunu və canlı hüceyrələrin iştirakı olmadan da baş verdiyini sübut edən Buxnerin kəşfi çox mühüm prinsipial əhəmiyyətə malik idi.

Qıcqırma prosesinin təbiəti haqqında mübahisə və Buxnerin kəşfi fermentativ proseslərin intensiv tədqiq olunmasını stimullaşdırıldılar, və bunun nəticəsi kimi XX əsrin əvvəlində artıq xeyli miqdarda ferment aşkar olunmuşdur.



Iogann Yustus von Libix
(1803-1873)




Lui Paster
(1822-1895)

Pasterin şagirdi olan Düklo fermentlərin adlandırılması məqsədilə onun təsir etdiyi substratın adına “aza” şəkilçisini əlavə etmək təklifini irəli sürmüştür. Bu təklif qəbul olunmuşdur və hal-hazırda dək fermentlərin adlandırılmasında bu prinsipdən istifadə olunur. Lakin, qeyd etmək lazımdır ki, bəzi fermentlər üçün bu qaydaya tabe olmayan trivial adlar da saxlanılmışdır (məs., pepsin, tripsin, ximotripsin, papain və s.).

Enzimologianın inkişafında mühüm mərhələlərdən biri də alman kimyaçısı E.Fişerin adı ilə bağlıdır. O, XX əsrin əvvəllərində fermentlərin təsirinin spesifikasiyinə dair müasir təsəvvürləri əsaslandırmışdır və ferment-substrat qarşılıqlı əlaqəsini “açarın qıfla” uyğunluğu ilə müqayisə etmişdir. Proteolitik fermentlər üzrə aparılan tədqiqatlarla məhsurlaşmış biokimyaçılar və enzimoloqlar – E.Abderqalden və M.Berqmann, müasir biokimyanın və enzimologianın korifeylərindən biri olan O.Varburq və digərləri öz elmi fəaliyyətlərini E.Fişerin laboratoriyasında başlamışlar.

XX əsrin əvvəllərində fermentlərin təsir kinetikasının əsasları qoyulmuşdur. 1902-ci ildə ingilis kimyaçısı A.Broun belə bir fikir irəli sürmüşdür ki, fermentin müvafiq substrata təsir etməsi üçün, o, substratla aralıq ferment-substrat kompleksini əmələ gətirməlidir. Eyni zamanda və Broundan asılı olmayaraq bu fikir fransız alimi Anri tərəfindən söylənilmişdir. 1913-cü ildə L.Mixaelis və M.Menten bu fikri təsdiq edərək fermentativ katalizin müasir kinetikasına başlangıç vermişlər.



*Eduard Buxner
(1860-1917)*



*Emil Herman Fişer
(1852-1919)*

Birinci dünya müharibəsindən sonra böyük alman kimyaçısı və biokimyaçısı R.Vilstetter şagirdləri ilə birlikdə fermentlərin yüksək dərəcədə təmiz halda alınması və onların kimyəvi təbiətinin öyrənilməsi məqsədilə aparılan elmi işlərə başlangıç vermişlər. Bu zaman ferment preparatlarının təmizlənməsinin əsas üsulu – fermentləri məhluldan müxtəlif adsorbentlər, xüsusilə də alüminium hidroksid Al(OH)_3 vasitəsilə adsorbsiyası idi. 1862-ci ildə böyük rus biokimyaçısı A.Y.Danilevskiy ilk dəfə olaraq bu üsul vasitəsilə pankreatik amilazanı tripsindən ayırmışdır. Vilstetterin əməkdaşları ilə apardığı işlər fermentlərin təmizlənməsi, onların vəsfü təyini üsullarının inkişafında, ayrı-ayrı fermentlərin xarakteristikasında və onların spesifikliyinin öyrənilməsində böyük rol oynamışdır. Lakin, Vilstetter qarşısına qoymuş əsas məqsədə - fermentlərin kimyəvi təbiətinin aydınlaş-

dırılmasına nail ola bilmədi. 1926-cı ildə Vilstetter elə bir nəticəyə gəldi ki, fermentlər nə zülallara, nə karbohidratlara, nə də üzvi birləşmələrin məlum olan hər hansı digər sinfinə aid deyillər və üzvi birləşmələrin xüsusi sinfini təşkil edirlər.



*Mod Mienten
(1879-1960)*




*Leonor Mixaelis
(1875-1949)*

Həmin ildə cavan amerikan biokimyaçısı C.Samner ureaza fermentini bitki toxumlarından zülal kristalları şəklində alınmasına nail olmuşdur. O zamanki Vilstetterin böyük nüfuzu sayəsində, Samnerin işi, nəinki diqqəti cəlb edə bilmədi, hətta müəllifi təcrübələri kifayət qədər təmiz şəraitdə aparmadığında taqsırlandırmışlar. Lakin artıq 1930-cu ildə digər amerikalı alim D.Nortrop zülal kristalları şəklində pepsin, 1931-ci ildə isə, D.Nortrop və M.Kunits kristallik tripsini əldə etmişlər. Beləliklə Samnerin və Nortropun əməkdaşları ilə apardıqları işlər müasir enzimologiyanın inkişafında yeni mərhələ idi. Onlar, yüksək dərəcədə təmiz kristallik preparatların alınma yolunu müəyyən etdilər və bununla da fermentlərin zülal təbiətini sübut etdilər.

Yüksək dərəcədə təmiz ferment preparatlarının alınmasının yeni üsullarının tətbiqi sayəsində əksər fermentlərin ikikomponentli olduğu və zülal hissədən və prostetik qrupdan təşkil olunduğu dair Vilstetterin fərziyəsi sübut olunmuşdur. Eyni zamanda müəyyən olunmuşdur ki, prostetik qrup qismində bəzi vitaminlərin törəmələri çıxış edir. Beləliklə, əksər vitaminlərin

katalik rolü izah olunmuşdur. Bu sahədə 30-cu illərdə Eyler və Varburq məktəbi tərəfindən aparılan işlər xüsusi diqqətə layiqdir ki, onlar bəzi oksidləşdirici-reduksiyaedici fermentlərin tərkib hissəsi qismində nikotinamidnukleotidlərin və riboflavinin iştirak etdiyini göstərmişlər.

Fermentlərin preparativ kimyasının sonrakı inkişafı fermentlərin fəaliyyətində pantoten, fol və lipoy turşularının, biotinin, tiaminin və piridoksinin törəmələrinin iştirakını müəyyən etməyə imkan verdi. 1945-ci ildə F.A.Lipman fosfat rabitələrini kimyəvi enerjinin digər formalarına çevrilməsini təmin koenzim A-nı kəşf edib, və 1953-cü ildə “koenzim A-nın kəşvi və metabolizmin aralıq mərhələlərində onun rolunun aydınlaşdırılmasına” görə, o, fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülmüşdür. Fermentlərin ayrılması və təmizlənməsinin yeni üsullarının tətbiqi sayəsində müəyyən olunmuşdur ki, çoxsaylı fermentlərin tərkibində onların fəaliyyətində mühüm rol oynayan metal ionları mövcuddur.



*Ceyms Betçeller Samner
(1887-1955)*



*Con Xovard Nortrop
(1891-1987)*


Müxtəlif nukleotidlərin katalitik funksiyalarının aydınlaşdırılması biokimyanın və enzimologianın inkişafında böyük rola malik idi. Adenozintrifosfatın, müxtəlif fermentativ reaksiyalarda fosfat qruplarının donoru və hüceyrənin həyat fəaliyyətində istifadə olunan enerjinin akkumulyasiyası baş verdiyi əsas birləşmə qismində rolu müəyyən edilmişdir. L.Lelyuarın işləri sayəsində

məlum olmuşdur ki, müxtəlif karbohidratların və lipidlərin çevrilmələrini və sintezini kataliz edən ferment sistemlərin komponentləri qismində nukleotiddifosfatlar çıkış edir. Beləliklə, mineral maddələr, nukleotidlər və nuklein turşularının mübadiləsi və fermentlərin katalitik funksiyaları arasında sıx əlaqənin olması müəyyən olunmuşdur.

İkinci dünya müharibəsindən sonrakı vaxt ərzində fermentlərin quruluşunun tədqiqində və hüceyrədə onların biosintezinin molekulyar mexanizmlərinin aydınlaşdırılmasında böyük nailiyyətlər əldə olunmuşdur.

Zülalların amin turşu ardıcılığının müəyyən olunması üsullarını işləyib hazırlamış və bu üsullar vasitəsilə insulinin quruluşunu müəyyən etmiş ingilis kimyaçısı F.Sengerin klassik tədqiqatları zülallar kimyasının inkişafına və bəzi fermentlərin quruluşunun müəyyən olunmasına səbəb olmuşdur. Bu üsulların tətbiqi sayəsində çoxsaylı zülalların, o cümlədən bir sıra fermentlərin, elecə də bəzi sitokromların zülal komponentlərinin birincili quruluşunun təyini mümkün oldu. Zülalların və fermentlərin fəza quruluşlarının öyrənilməsində rentgenstruktur analizin rolu da böyükdür. Zülalların molekulyar quruluşuna dair məlumatlar əsasında 1969-cu ildə ilk dəfə olaraq ribonukleaza fermentinin kimyəvi sintezi aparılmışdır. Bu da öz növbəsində, kimyəvi sənaye üçün yüksək effektivli katalizatorların sintez olunması perspektivini açdı.

Nəhayət, nuklein turşularının fermentativ sintezinin molekulyar mexanizminin və zülalların biosintezi prosesində bu molekulların mühüm rolunun öyrənilməsində də böyük nailiyyətlər əldə olunmuşdur. Belə ki, M.V.Qrünberq-Manaqo və S.Ocoa ribonuklein turşusunun və onun müxtəlif analoqlarının sintezini kataliz edən polinukleotidfosforilaza fermentini, A.Kornberq əməkdaşları ilə isə, DNT və molekul çəkisi $6 \cdot 10^6$ Da-a bərabər olan DNT-yə bənzər polimerlərin sintezini kataliz edən DNT-polimeraza fermentini kəşf etmişlər. Bu kəşflər tədqiqatların yeni istiqamətdə aparılmasına təkan verdi ki, nəticədə ribonuklein turşularının sintezini kataliz edən fermentlər qrupu aşkar olunmuşdur.



Lipman Fris Albert
(1899-1986)



Kornberq Artur
(1918-2007)

Hüceyrəsiz ferment sistemlərində zülal sintezi prosesinin öyrənilməsi zamanı müəyyən tərkibli sintetik polinukleotidlərin tətbiqi nuklein turşularının bu prosesdə rolunu dəqiqləşdirməyə və nuklein turşu tərkibi və sintez olunan zülalın tərkibi arasında sıx əlaqənin mövcudluğunu sübut etməyə imkan verdi. Bu isə, XX əsrə təbiətşünaslıq sahəsində əldə olunan ən böyük nailiy-yətlərdən biridir.

Bir sıra tədqiqatçıların, o, cümlədən də F.Sengerin, işləri sayəsində DNT-də nukleotidlər ardıcılığının tam öyrənilməsinə imkan verən üsullar hazırlanmışdır. Nəticədə müxtəlif zülalların biosintezini müəyyən edən genlərin təbiəti aydınlaşdırılmışdır. Bundan başqa, bəzi genləri sünə olaraq sintez etmək mümkün oldu ki, onları bakterial hüceyrəyə yeritdikdə insulin və ya interferon kimi çox dəyərlı zülal təbiətli preparatları böyük miqdarda almaq imkanını əldə etmək olar. Bu və digər işlər “gen mühəndisliyi” adlanan və əsas vəzifəsi genlərin bir orqanizmdən digərinə “köçürülməsindən” ibarət olan yeni elmi istiqamətin inkişafına gətirib çıxartdı.

Son illər ərzində tətbiqi enzimologiya çox sürətlə inkişaf edir. Hal-hazırda fermentlər sənayenin müxtəlif sahələrində, kənd təsərrüfatında, tibbdə olduqca geniş tətbiq olunurlar.

Enzimologiya elminin gələcəyinə gəldikdə isə, bu sahədə aparılan tədqiqatlar, əsasən, aşağıda qeyd olunan istiqamətlərdə həyata keçiriləcəkdir:

- klassik üzvi kimya və kvant mexanikası qanunlarına müvafiq olaraq, fermentlərin təsirinin molekulyar mexanizminin daha dərin öyrənilməsi və bunun əsasında fermentativ kataliz nəzəriyyəsinin işlənilməsi;
- canlı sistemlərin daha yüksək quruluş səviyyələrində (molekulüstü, hüceyrəvi) fermentlərin öyrənilməsi. Qeyd etmək lazımdır ki, burada əsas diqqət ayrı-ayrı fermentlərin öyrənilməsinə deyil, mürəkkəb ferment komplekslərinin öyrənilməsinə veriləcəkdir;
- fermentlərin biosintezi və onların fəallığının tənzimlənməsi mexanizmlərinin öyrənilməsi məqsədilə aparılan tədqiqatlar davam etdiriləcəkdir;
- nativ fermentlərə oxşar olaraq yüksək spesifikasiyə və katalitik fəallığa malik olan, lakin müəyyən manə törədən antigen xassəsindən məhrum olan sinzimlər adlanan süni kiçikmolekullu fermentlərin yaradılması sahəsində tədqiqatlar inkişaf edəcəkdir;
- mühəndis enzimologiya (zülal mühəndisliyi) sahəsində tədqiqatlar aparılacaq, fermentlərin, anticisimlərin və reseptorların xassələrini özündə birləşdirən “hibrid” katalizatorların yaradılması, eləcə də qiymətli maddələrin istehsalını təmin edən ayrı-ayrı fermentlərin və polifermenit komplekslərin iştirakı ilə biotexnoloji reaktorların yaradılması həyata keçiriləcəkdir;
- tibbi enzimologiya sahəsində insan orqanizmində fermentlərin sintezinin və fəallığının tənzimlənməsinin pozulması sayəsində baş verən irsi və somatik xəstəliklərin molekulyar mexanizmlərinin aydınlaşdırılması məqsədi ilə aparılan tədqiqatlar davam etdiriləcəkdir.

FƏSİL II. FERMENTLƏRİN AYRILMASI VƏ TƏMİZLƏNMƏSİ ÜSULLARI


Fermenlərin fiziki-kimyəvi və bioloji xassələrinin, eləcə də onların kimyəvi tərkibinin və quruluşunun tədqiqi məqsədilə fermentlər təbii mənbələrdən kimyəvi təmiz, homogen halda alınmalıdır. Fermentlərin alınması üçün aşağıdakı ardıcılıqla əməliyyatlar aparılmalıdır:

1. bioloji materialın əzilməsi (homogenləşdirilmə);
2. hüceyrənin müvafiq organoïdinin ayrılması (sentrifugalama);
3. zülalların həll olan vəziyyətə keçirilməsi (ekstraktlaşdırılma);
4. tədqiq olunan fermentin digər fermentlər qarışığından ayrılması (fermentin təmizlənməsi).

Fermentləri bioloji obyektlərdən (heyvanların orqanları və toxumaları, mikroorqanizmlər, bitkilər) ayırmak məqsədilə tədqiq olunan material homogen hala gədər əzilir, yəni hüceyrə quruluşunu dağıdaraq bioloji materialı dezinteqrasiyaya məruz qoyurlar. Bu əməliyyat **homogenləşdirilmə** adlanır və Uorrinq tipli bıcaq homogenizatoru və ya Potter-Elvegeymin həvəng-dəstə tipli homogenizatoru vasitəsilə həyata keçirilir. Bəzi heyvan və bitki obyektlərindən bir sırada fermentləri ayırmak məqsədilə val və ya (firlanan silindr) və ya küre dəyirmanlardan istifadə olunur (Şək.2.1).

Bundan başqa, toxumaların dezinteqrasiyası (əzilməsi) məqsədilə ultrasəs, press-usüllardan (dondurulmuş materialın yüksək təzyiq altında polad presin deşiklərindən keçirilməsi) və "azot bombası" üsulundan (bu üsulun mahiyyəti ondan ibarətdir ki, hüceyrələri, xüsusiədə mikrob hüceyrələrini, əvvəlcə yüksək təzyiq altında azotla doydururlar, sonra isə təzyiqi kəskin azaldırlar, bu zaman ayrılan azot qazı hüceyrələrin "partlamasına" səbəb olur) istifadə edirlər. Qeyd etmək lazımdır ki, bioloji materialın ultrasəs vasitəsilə əzilməsi (dezinteqrasiyası) ultrasəs dezinteqrasitoru adlanan xüsusi avadanlıqla həyata keçirilir. Bu üsul hal-

hazırda geniş tətbiq olunur, xüsusilə də bakterial hüceyrələrin əzilməsi məqsədilə. Lakin bu halda elə bir iş rejimi seçilməlidir ki, fermentlərin inaktivləşməsi baş verməsin.



Şəkil 2.1. Laboratoriya avadanlığı.


A - həvəngdəstə tipli homogenizator: 1 - dəstə; 2 - korpus; 3 - motor; 4 - şativ;
B - mexaniki homogenizator;
C - küra dəyirmanı:
1 - elektrik mühərriki və işəsalma qurğusu yerləşən korpus; 2 - materialın xirdalanması üçün nəzərdə tutulan kamera.

Toxumaların əzilməsi nəticəsində alınan eynicinsli qarışq **homogenat** adlanır. Homogenat differensial sentrifuqalaşdırma-ya, yəni tədricən artan müxtəlif sürətlərdə aparılan sentrifuqlanmaya məruz qalır. Belə ki, misal üçün, sentrafuqlanma 1 500 g sürətində başlayır. Bu sürətdə çökən hissəciklərin ayrılmasıından sonra sentrifuqlama 20 000 g, sonra 40 000 g və s. sürətlərdə aparılır. 1 500 g-də xloroplastlar, 20 000 g-də mitoxondrilər (yəni hüceyrənin oksidləşdirici-reduksiyadıcı fermentlərin yerləşdiyi hissəciklər) çökür. Daha yüksək sürətlərdə (40 000 g və artıq) homogenatda olan nisbətən kiçik hissəciklər çökür. Hüceyrənin ayrı-ayrı orqanoidlərinin (mitoxondrilər, nüvə və s.) tamlığını pozmamaq məqsədilə, homogenatın alınması və onun sonrakı differensial sentrafuqlanması zamanı 5-8% saxaroza əlavə olunur.

Fermentlərin bioloji obyektlərdən ayrılmاسının növbəti mərhələsi, artıq yuxarıda qeyd etdiyimiz kimi, ***ekstraktlaşdırılmalıdır***. Toxumaların tərkibindəki eksər zülallar, o cümlədən də fermentlər, 8-10 %-li duz məhlullarında yaxşı həll olurlar. Fermentlərin ekstraktlaşdırılması məqsədilə pH-in müəyyən qiymətinə malik olan müxtəlif bufer məhlullarından, üzvi həllədicilərdən, eləcə də qeyri-ion detergentlərdən, yəni zülal və peptid molekulları arasında, zülal molekulları arasında mövcud olan hidrofob qarşılıqlı əlaqələri dağıdan maddələrdən istifadə olunur.

Ekstraktlaşdırma zamanı mühitin pH-i zülalların həll olma qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir edir, və, bu səbəbdən, fermentlərin ekstraklaşdırılması zamanı onların həll olmasını və stabilliyini təmin edən müəyyən pH qiymətinə malik olan fosfat, sitrat, borat və s. bufer məhlullarından istifadə edirlər. Tris-bufer sistemləri daha geniş istifadə olunurlar. Bu sistemlər 0,2M tris-(oksimetil)-aminometan ($\text{HOCH}_2)_3\text{CNH}_2$ (qısa olaraq “tris”) məhlulunun və 0,1M xlorid turşusu məhlulunun müxtəlif nisbəti qarışığıdır.

Fermentlər mitoxondrilərin və digər subhüceyrəvi strukturların biomembranları ilə birləşmiş ola bilərlər. Bu səbəbdən homogenatdan subhüceyrəvi strukturların bu və ya digər fraksiyasını ayırdıqdan sonra, onların tərkibindəki membranla birləşmiş fermentləri məhlula keçirmək lazımdır. Bu məqsədlə zülal-lipid komplekslərinin parçalanmasına və zülal-zülal rabitələrinin qırılmasına səbəb olan yüksək səthi fəallığa malik olan ***detergent*** adlanan aktiv birləşmələrdən istifadə olunur. Bunlara misal olaraq, triton X-100, natrium dodesilsulfat və natrium dezoksixolat kimi detergentləri göstərmək olar.



Qeyd etmək lazımdır ki, detergentlər zülal-zülal rabitələrini qıraraq fermentlərin dördüncülü (oligomer) quruluşunu pozurlar.

Subhüceyrəvi strukturlarla birləşmiş olan fermentlərin ayrılmasıının digər üsulu differential sentrifuqalaşdırma nəticəsində alınmış tədqiq olunan subhüceyrəvi fraksiyanın ardıcıl olaraq bir neçə dəfə təkrarlanan **dondurulması və əridilməsindən** ibarətdir. Dondurulma nəticəsində hüceyrənin tərkibində mövcud olan su molekulları buz kristallarına çevrilirlər və hüceyrə qılaflının tədricən dağıdılmasına səbəb olurlar.

Bir sıra fermentlərin ayrılması məqsədilə **aseton tozlarının** istifadə olunur. Bu üsulun prinsipi ondan ibarətdir ki, bioloji material, məsələn mədəaltı vəzinin toxuması və ya cürcərmış toxum, əzilərkən bir neçə dəfə soyuq asetonla işlənilir. Bu zaman bir sıra yagabənzər maddələr, bəzi qətranlar, rəngləyici maddələr və s. kənarlaşdırılır. Qurudulduğdan sonra eynicinsli toz alıñır. Bu tozu ("aseton tozunu") bufer məhlulu və ya digər həllədici ilə ekstraksiya (həll) edirlər, və fermentlər qarışığından ibarət olan ekstraktı alırlar. Lakin bu üsul bütün fermentlərin ayrılması üçün tətbiq oluna bilməz, çünki, onlardan bəziləri asetonun təsiri altında inaktivləşir.

Beləliklə, yuxarıda qeyd olunan üsullar vasitəsilə fermentlər qarışığının ekstraktını almaq mümkündür. İndi isə bu qarışıqdan bizi maraqlandıran fermentin ayrılması (təmizlənməsi) üsullarına diqqət yetirək.

XIX əsrin əvvəllərində A.Payeno və J.Perso səməni ekstraktından amilaza fermentini ayırmaq məqsədilə zülalların **spiritlə çökdürüləməsi** üsulunu istifadə etmişlər. Bu məqsədilə asetondan da istifadə etmək olar. Bu üsul geniş yayılıb və müasir elmdə kif göbələklərindən ferment preparatlarının alınması məqsədilə istifadə olunur. Məs., bəzi yapon firmaları göbələk amilazası preparatlarını aşağıda qeyd olunan yolla alırlar. *Aspergillus oryzae* göbələyi müəyyən tərkibli qida mühitində becərilir. Sonra göbələk miselisi mühitdən ayrıılır, əzilir və ekstraksiya olunur, alınmış ekstrakdan isə müəyyən qatılıqlı spirit vasitəsilə ferment preparatı çökdürülür. Aydındır ki, bu zaman amilaza ilə yanaşı, bir sıra digər fermentlər və zülallar da çökmüş olur.


Bu üsülen mühüm çatışmazlığı ondan ibarətdir ki, eksər fermentlər spirtin və ya asetonun təsiri altında denaturasiyaya məruz qalaraq, öz fəallıqlarını itirirlər. Fermentlərin denaturasiyasının və inaktivləşməsinin qarşısının alınması üçün, bu əməliyyat həllədicinin su ilə qarışığının dondurulma temperaturuna yaxın olan aşağı temperatur şəraitində aparılmalıdır.

Üzvi həllədicilərlə çökdürülmə üsulundan başqa, fermentlərin ayrılması üçün *duzlaşdırılma* (duzlarla çökdürülmə) üsulundan da istifadə edirlər. Bu, çox geniş yayılmış üsuldur və onun vasitəsilə elmi tədqiqatlarda yüksək fəallığa malik ferment hazırlarlarını alırlar. Bu məqsədlə, adətən, tədqiq olunan məhlula ammonium sulfat ($(\text{NH}_4)_2\text{SO}_4$) duzunu tədricən yüksələn qatılıqda əlavə edirlər. Əvvəla fermentlər məhlulunu ammonium sulfatla 20%-ə qədər doydururlar. Nəticədə fermentlərin və zülalların bir hissəsi çökür, çöküntü sentrifuqasiya yolu ilə ayrıılır və müvafiq fermentativ fəallığın mövcudluğu yoxlanılır. Sonra məhlul ammonium sulfatla 40%-ə qədər doydurulur, əmələ gələn çöküntü ayrıılır və onun fermentativ fəallığı tədqiq olunur. Sentrifuqasiyadan sonra qalmış məhlul 60%-ə qədər $(\text{NH}_4)_2\text{SO}_4$ -la doydurulur və yenə də əmələ gələn zülal çöküntüsü ayrıılır. Beləliklə, bir sıra zülal fraksiyaları alınır, və onlar bu və digər fermentin mövcudluğuna yoxlanılırlar.

Fermentlərin ayrılması və təmizlənməsi üsullarından biri onların məhlullardan *seçici adsorbsiyasıdır*. Bu üsul ilk dəfə Danilevskiy tərəfindən tətbiq olunmuşdur. Üsulun əsasını məhluldakı fermentin müəyyən adsorbentlə, məs., alüminium hidroksidlə adsorbsiya olunması təşkil edir. Seçici adsorbsiya sənayedə göbələk və bakteriya amilazasının ayrılması və təmizlənməsi məqsədilə tətbiq olunur. Bu zaman adsorbent qismində, məs. amilaza fermenti üçün spesifik adsorbent sayılan nişastadan istifadə olunur.

Fermentlərin ayrılması və təmizlənməsi məqsədilə enzimologiyada sütunlarda (kolonkalarda) aparılan seçici adsorbsiyanın müxtəlif növləri çox geniş yayılıb. Bu cür sütunları müxtəlif adsorbentlərlə doldururlar.

Əgər şüşə borucuğunu bu və ya digər adsorbentlə, məs., hidroksilapatit geli ilə doldursaq və bu borucuqdan tədqiq olunan məhlulu buraxsaq, məhlulda mövcud olan müxtəlif fermentlər sütunun müxtəlif qatlarında adsorbsiya olunacaqlar (şək. 2.2). Sonra sütunu müvafiq məhlul vasitəsilə yumaqla ardıcıl olaraq fermentləri adsorbentdən yuyub-çixarmaq mümkün olur. Bu zaman ayrı-ayrı fraksiyalar kollektor vasitəsilə yiğilir və nəticədə məhluldakı zülallar, o cümlədən də fermentlər, bir-birindən ayrılır.




Şəkil 2.2. Üç fermentdən ibarət qarışığın adsorbsiya sütununda ayrılmاسının sxemi

Oxşar fiziki-kimyəvi xassələrə malik olan fermentlərin ayrılması üçün sütunlarda aparılan ion mübadiləedici xromatoqrafiya üsulunu tətbiq etmək daha məqsədə uyğundur. Sütunlar müxtəlif ion mübadiləedici qətranlarla və sellülozanın karboksime-tisellüloza və dietilaminoetisellüloza kimi törəmələri ilə doldurulur.

Fermentlərin ayrılması və təmizlənməsi üsullarından biri də *gel-filtrasiya* üsuludur. Bu üsul çox geniş yayılmış üsullar sırasına daxildir. Gel-filtrasiya da sütunlarda aparılır və bunun üçün sefadeks adlanan preparatlardan geniş istifadə olunur. Sefadekslər dekstranın törəmələridirlər. Məlum olduğu kimi,

dekstran saxaroza məhlullarında inkişaf edən *Leyconostoc* cinsinin mikroorqanizmlərinin müxtəlif növləri tərəfindən sintez olunan yüksəkmolekullu polisaxariddir. Dekstran molekulu 1-6-rabitələri ilə birləşmiş qlükoza qalıqlarından ibarət zəncirlərdən təşkil olunub. Dekstranın molekulyar kütləsi milyon və daha artıq ola bilər. Dekstranın kimyəvi işlənilməsi nəticəsində onun molekulunda köndələn rabbitələrin şaxələnmiş şəbəkəsi yaranır və maddə suda həll olmaq qabiliyyətini itirir, lakin o, suda asanlıqla şişir.

Fermentlərin və zülalların sefadekslər vasitəsilə ayrılması (təmizlənməsi) aşağıda təsvir etdiyimiz kimi gedir. Əvvəla, xromatoqrafik sütun su molekulları ilə əhatə olunmuş sefadeksin məsaməli hissəcikləri ilə doldurulur və hər hansı bir bufer məhlulu ilə tarazlaşdırılır. Əgər bu sütuna müxtəlif molekul çəkisinə malik iki maddədən, məs., zülal və duzdan, ibarət qarışığının əlavə etsək, onda kiçik molekullu maddə sefadeks gelinin məsamələrindən yavaş-yavaş diffuziya edəcək, yüksək molekullu birləşmə isə, bizim halda zülal, sefadeks hissəciklərinin arası ilə daha tez keçərək təmiz halda alınacaq (şək. 2.3)




Şəkil 2.3. Sefadekslə doldurulmuş sütundan maddələrin ayrılması

Əgər bufer məhlulu ilə sütunun yuyulmasını davam etdirsək, bu halda kiçik molekullu birləşmə də sütündən yuyulub çıxarıla bilər. Zülalların sefadekslər üzərində ayrılması bəzən “molekulyar əlek” prinsipi üzrə ayrılma da adlanır.

İsveç firması "Pharmasiya" hissəciklərin ölçülərinə və köndələn rabitələrin sayına görə bir-birindən fərqlənən sefaeks-lər istehsal edir. G-10, G-25, G-50, G-75, G-100, G-200 və digər markalı sefaeks-lər istehsal olunur. Onlar ayrıçı qabiliyyətlərinə görə bir-birindən fərqlənirlər. Belə ki, G-75 sefaeks ilə doldurulmuş sütunda molekul çəkisi 3-70 min Da, G-100 sefaeks-i vasitəsilə 4-150 min Da, G-200 ilə 5-800 min Da hündürdən olan zülalları ayırmaq mümkündür.

Sefaeks-lər vasitəsilə həm dializi əvəz edib, ferment məhlullarını müxtəlif duzlardan təmizləmək, həm də müxtələf zülalları bir-birindən ayırmaq olar. Belə ki, sefaeks G-75 ilə doldurulmuş sütunda mədəaltı vəzin ekstraktından alınmış ribonuklein turşularının parçalanmasını kataliz edən ribonukleaza və zülalları parçalayan proteazaların bir-birindən ayrılmazı ilə aparılan tədqiqatların nəticələri şəkil 2.4-də göstərilib. Fermentlərin ayrılması məqsədilə sefaeks-lərlə yanaşı sefarozə, sefakril, ultragel, biogel adlanan "molekulyar ələklərdən" geniş istifadə olunur.



Şəkil 2.4. G-75 sefaeksində mədəaltı vəzin ekstraktından alınmış ribonukleaza və proteazaların ayrılmazı.
1-ribonukleaza,
2-proteazalar.

Hal-hazırda fermentlərin ayrılması və təmizlənməsi məqsədilə elektroforez üsulu çox geniş tətbiq olunur. Elektroforez, bufer məhlulu ilə doydurulmuş poliakrilamid, aqaroz, nişasta və s. gellərdə aparılır. Bu üsulda gellərdən istifadə olunmasının üstünlüyü ondan ibarətdir ki, onlar bir tərəfdən konveksiyənin qarşısını alırlar, digər tərəfdən isə zülalların yalnız yüksərinə görə deyil, eləcə də molekulyar kütlələrinə görə ayrılmışına imkan verirlər.

Gel üzerinde zülalların aşkarlanması üçün gelləri sirkə və ya üçxlorsirkə turşuları ilə fiksasiya edirlər və kumassi, amido-qara və ya digər zülal rəngləyiciləri ilə rəngləyirlər. Bundan başqa, geldə fermentlərin identifikasiyası müvafiq fermentativ reaksiyanın məhsulunu xüsusi reaktiv vasitəsilə rəngləməklə aparıla bilər. Nəticədə zimogrammalar alınır. Xüsusi optik avadanlıq vasitəsilə elektorforezin nəticələri qrafik (əyrilər) şəklində yazıla bilər. Bu cür qrafik elektroforeqramma adlanır. Elektroforeqramma üzərində olan əyrilərin sayına görə məhlulda mövcud olan zülalların sayı haqda məlumat əldə etmək olar.

Fermentlərin alınması və təmizlənməsi məqsədilə geniş istifadə olunan üsullardan biri də *affin xromatoqrafiyasıdır*. Bu zaman fermentlərin ayrılması yalnız müəyyən fermenti seçici olaraq adsorbsiya etmək qabiliyyətinə malik daşıyıcı ilə doldurulmuş sütunlarda aparılır. Fermentlərin affin xromatoqrafiyasının yüksək effektivliyini göstərmək üçün misal olaraq, L-asparaginaza (FT 3.5.1.1) fermentinin təmizlənməsinə diqqət yetirək. Müəyyən olunub ki, bu ferment bəzi şışlərə qarşı effektiv vasitə kimi istifadə oluna bilər və bu səbəbdən onun tədqiqi böyük əhəmiyyət kəsb edir. Bu fermentin *E.coli* hüceyrələrindən adi yolla alınması bir sıra mərhələlərdən ibarətdir (istilik denaturasiyası, üzvi həllədicilərlə çökdürülmə, gel-filtrasiya, sütunlarda aparılan xromatoqrafiya) və nəticədə nisbətən aşağı fəallılıqlı preparatlar alınır. *E.coli* ekstraktının ε-aminokaproil-D-asparaginaproza ilə doldurulmuş sütunda affin xromatoqrafiyası nəticəsində alınan ferment preparatının fəallığı adi yolla alınmış ferment preparatına nisbətən 25-30 dəfə daha yüksək fəallığa malik olur, yəni affin xromatoqrafiyası vasitəsilə daha yüksək dərəcədə təmizlənmiş L-asparaginaza ferment preparatının alınması mümkündür.

Proteolitik fermentlərin affin xromatoqrafiyası zamanı fermentlərin təbii inhibitorlarından geniş istifadə olunur. Bu inhibitorlar fermentlərə qarşı yüksək oxşarlıqla və spesifikliklə xarakterizə olunurlar ki, bunun da sayəsində orqan və toxuma

ekstraktlarından və ya mikroorqanizmlerin kultural mayesindən fermentləri, immobilizə olunmuş inhibitorlar vastəsilə, çoxsaylı aralıq mərhələləri aşaraq birbaşa ayırmaq olar. Nəticədə, tədqiq olunan obyektdə çox az miqdarda mövcud olan fermentləri 80-90%-li çıxış ilə təmiz halda almağa nail olmaq mümkündür. Fermentlərin və digər zülalların affin xromatoqrafiyası biokimyəvi və kimyəvi texnologiyaların təkmilləşməsinə və biokimyəvi analizin yeni avtomatlaşdırılmış üsullarının yaradılmasına gətirib çıxara biler.


Fermentlərin ayrılması və təmizlənməsi mütləq aşağı temperatur şəraitində aparılmalıdır. Adı otaq temperaturu şəraitində əksər fermentlər denaturasiyaya məruz qalaraq qismən və ya tam olaraq fəallıqlarını itirmiş olurlar, və bu səbəbdən fermentlərlə aparılan iş xüsusi avadanlıqla təchiz olunmuş soyuq otaqlarda aparılmalıdır.

Hər hansı təmiz ferment preparatını aldiqda bəzi hallarda onu kristal vəziyyətdə ayırmaq daha məqsədə uyğundur. Hal-hazırda fermentlərin böyük bir hissəsi zülal kristalları şəklində alınır. Təmiz ferment preparatı müəyyən vaxt ərzində məhlul şəklində saxlanıla bilər. Lakin onu aşağı temperatur şəraitində və ya donmuş vəziyyətdə saxlamaq lazımdır və hətta bu halda da bəzi fermentlərin fəallığı yalnız qısa müddət ərzində saxlanılır. Təmiz ferment preparatını denaturasiyadan qorumaq və fəallığın azalmasının qarşısını almaq məqsədilə, onu ammonium sulfatın doymuş məhlulunda və qlıserində aşağı temperatur şəraitində saxlamaq lazımdır.


Fermentin təmizlənmiş məhlulu və ya kristal ferment preparatı həmcinin qurudulub saxlanıla bilər. Bu məqsədlə müxtəlif üsullardan istifadə olunur. Bəzi hallarda hər hansı su uducu maddənin, məs., P_2O_5 iştirakı ilə aparılan vakuum qurudulma üsulunun tətbiqi məqsədə uyğundur. liofilləşdirmə yolu ilə qurudulma, yəni dondurulmuş vəziyyətdən qurudulma üsulu ən geniş yayılmış üsüllardan biridir. Liofilləşdirmə yolu ilə qurudulma zamanı zülallar və fermentlərin əksəriyyəti öz xassələrini itirmirlər.

Ferment preparatını aldıqdan sonra onun *təmizlik dərəcəsi* yoxlanılmalıdır. Bu məqsədlə istifadə olunan üsullar fiziki və immunoloji olmaqla iki qrupa ayrılırlar. Fiziki üsullara aşağıdakılardır: zonal elektroforez, elektrofokuslaşma, analitik sentrifugalaşdırma və sütunlarda aparılan xromatoqrafiya.

Ferment preparatının təmizlik dərəcəsini *elektroforetik üsulla* müəyyənləşdirmək olar. Məs., oksidlaşdırıcı-reduksuya edici fermentlər sinfinə aid olan laktatdehidrogenaza fermenti süd turşusunun piroüzüm turşusuna çevriləməsi reaksiyasını kataliz edir:



Bu fermenti buzov ürəyindən kristal halda almaq mümkündür. Lakin bu kristallik preparat pH 5,5 və müəyyən ion qüvvəsi şəraitində sellüloza asetat və poliakrilamid gellər üzərində aparılan elektroforezə məruz qalsa, bu halda, *Şəkil 2.5-də* göstərilən kimi, iki zirvənin əmələ gəlməsini müşahidə etmək olar. Beləliklə, preparatın kristal halda olmasına baxmayaraq, o, elektroforez nəticəsində iki əyri verir və, deməli, bu preparat təmiz deyildir.



Şəkil 2.5. Buzov ürəyindən alınmış kristallik laktatdehidrogenazanın elektroforeqramması

Bu üsul vasitəsilə hətta oxşar zülalları da bir-birindən ayırmak mümkündür. Əgər alınmış ferment preparatı təmizdirse, bu halda elektroforez nəticəsində gel üzərində spesifik rəngləyici ilə rənglənən bir nazik zolaq əmələ gəlməlidir.


Svenson və Vestberg tərəfindən irəli sürülmüş üsul zülalların *izoelektrik fokuslaşması* adlanır. Bu üsul yüksək ayırcı qabiliyyətə malikdir və öz izoelektrik nöqtələrinə görə bir-birindən fərqlənən zülalların ayrılması üçün istifadə olunur. Zülalların

fraksiyalara ayrılması sintetik amfolinlər, yəni polikarbon turşularının alifatik aminlər qarışığı ilə doldurulmuş sütunlarda aparılır. Qarışığın tərkibindəki ayrı-ayrı amfolinlərin amin və karboksil qruplarının ardıcılılığı onun dissosiasiya xarakterini müəyyən edir. Elektrik cərəyanın təsiri altında amfolinlər sütunun uzunluğu boyunca müəyyən ardıcılıqla paylanırlar və pH-in xətti qradiyentini yaradırlar. Digər sözlə, izoelektrik fokuslaşdırma gel boyunca pH-in tədricən dəyişməsini təmin edən xüsusi məhlulların iştirakı ilə gedən elekroforezdir. Sütuna əlavə olunan zülal molekulları onun elektrik sahəsinin təsiri nəticəsində anoda və ya katoda doğru hərəkət edirlər. Bu zaman onlar pH-in müxtəlif qiymətləri ilə xarakterizə olunan sahələrdən keçirlər. Zülalın izoelektrik nöqtəsinin qiyməti pH-in qiyməti ilə üst-üstə düşən sahədə zülal molekulunun yükü neytrallaşır və onun hərəkəti dayanır, yəni zülalın fokuslaşması baş verir. Sütunun müxtəlif zonalarında izoelektrik nöqtələrin müxtəlif qiymətinə malik olan zülallar fokuslaşır. Bu üsul vasitəsilə izoelektrik nöqtələri 0,02 pH-a qədər fərqlənən zülalları ayırmak olar. "LKB" isveç firması zülalların izoelektrik fokuslaşmasının aparılmasını təmin edən xüsusi avadanlıq istehsal edir.

Zülal və ferment preparatlarının təmizlik dərəcəsinin müəyyənləşdirilməsi üsullarından biri də onların *ultrasentrifugada* tədqiq olunmasıdır. Ultrasentrifuqanın iş prinsipi ondan ibarətdir ki, tədqiq olunan zülal məhlulu 500 000g və daha yüksək sürətlərin təsirinə məruz qalır. Bu zaman əvvəlcə nisbətən ağır, sonra isə nisbətən yüngül hissəciklər çökür. Beləliklə, ultrasentrifuqalaşdırılma vasitəsilə öz molekulyar kütlələrinə görə fərqlənən zülalları bir-birindən ayırmak mümkündür. Analitik sentrifuqa xüsusi optiki qurğu ilə təchiz olunub ki, bu qurğu vasitəsilə ultrasentrifuqalaşdırmanın nəticələri əyrilər şəklində yazılır.

Əgər alınmış ferment preparatı təmizdirse, yəni məhulda yeganə zülal molekulu varsa, onda ultrasentrifuqalaşmanın nəticələri bir simmetrik əyri ilə ifadə olunacaq (şək. 2.6). Əgər diaq-

rammada bir neçə əyri və ya bir ədəd qeyri-simmetrik əyri alınırsa, bu o deməkdir ki, zülal preparatı təmiz deyil və ən azı iki zülalın qarışığından ibarətdir.




Şəkil 2.6. *Bacillus subtilus* hüceyrələrindən alınmış α -amilazanın ultrasentrifuqa diaqramması

Ultrasentrifuqalaşdırma üsulundan həm zülal preparatlarının təmizlik dərəcəsini, həm də zülalların molekulyar kütləsinin təyini məqsədilə istifadə olunur.

Nəhayət, yuxarıda qeyd etdiyimiz kimi, ferment preparatının eynicinsliliyinin təyini üsullarından biri də sütunlarda aparılan **xromatoqrafiyadır**. Belə ki, trikalsiumfosfat və hidroksilapatit gelləri ilə, həmçinin KM-sellüloza və DEAE-sellüloza ilə doldurulmuş sütunlarda aparılan xromatoqrafiyanı bunlara misal kimi göstərmək olar.

İmmunoloji üsullar vasitəsilə zülallar qarışığının analizini aparmaq, müxtəlif mənşəli iki zülalın identikliyini sübut etmək və zülal preparatının təmizliyini yoxlamaq mümkündür. Bu məqsədlə aşağıdakı iki usuldan geniş istifadə olunur.

İkigat diffuziya üsulu (Uden-Ouxterloni üsulu). Petri nimcəsini aqar geli ilə doldururlar. Geldə iki ədəd dairə kəsib, onlardan birini tədqiq olunan preparatla, digərini isə, immunlaşdırılmış heyvanın zərdabı ilə doldururlar. Tədqiq olunan preparatın tərkibindəki zülal və zərdabın tərkibindəki anticosimlər aqarda diffuziya edirlər. Onların rastlaşdığı yerdə ağ çöküntü əmələ gelir. Əgər tədqiq olunan preparat bir neçə zülal molekulundan ibarətdirsə, onda onların diffuziya sürətləri fərqlənəcək. Bu halda iki və daha çox çöküntü zolaqları alınacaq (şək. 2.7). Beləliklə preparatdakı zülalların sayını müəyyən etmək mümkündür.




Şekil 2.7. Ouxterloni üsulu.

1- Antigen (Ag) yeridildiyi heyyandan alınmış zerdab mərkəzi oyuğa yerləşdirilir, kənardakı oyuğa isə antigen əlavə olunur. Geldə diffuziya baş verir. Əgər diffuziya nəticəsində iki presipitasiya zolağı yaransa, deməli antigen müxtəlif sürətlərlə diffuziya edən iki zülaldan ibarətdir. 2 və 3 – mürəkkəb qarışığın tərkibində A züllənin olub-olmamasının yoxlanması məqsədilə aparılır. 2-ci təcrübədən aydın olur ki, A züllə fərdi zülaldır və o, qarışığın tərkibində mövcuddur, çünki əmələ gəlmış presipitasiya xətti züllələr qarışığının presipitasiya xətlərinən birinin davamıdır. 3-cü təcrübənin nəticələrinə görə isə, A züllə iki zülaldan ibarət olan qarışqdır, və bu züllələrdən heç biri qarışığın tərkibində mövcud deyil, çünki presipitasiya xətlərinin heç biri davam olunmur. Presipitasiya xətləri ya kəsişir, ya da bir-birinə çatırlar.

İmmunoloji üsullardan ikincisi - **immnoelektroforezdir**.

Bu üsul Qrabar və Vilyams tərəfindən irəli sürülmüşdür. Əgər məhlul züllələr qarışığından ibarətdirsə, bu halda diffuziya üsulu ilə ayrılmış nəticəsində alınan presipitasiya zolaqlarının (çöküntü zolaqlarının) sayı o dərəcədə çox olur ki, alınan nəticələr qarma-qarışq olur. Bu halda, əvvəlcə aqar qatı ilə örtülmüş şüşə lövhəcik üzərində elektrik cərəyanının təsiri altında məhluldakı züllələri fraksiyalasdırmaq məqsədə uyğundur. Cərəyanın təsiri altında züllələr mərkəzdəki dairəvi deşikdən hər iki tərəf istiqamətində hərəkət edib, şüşə boyunca paylanırlar. Anticisimlər uzunsov kiçik qanova yerləşdirilir və birinci üsulda olduğu kimi diffuziya fenomeni baş verir, nəticədə bir neçə qövs əmələ gəlir. Qövslərin sayı züllələrin sayına müvafiqdir (şək. 2.8). Bu üsul həm analiz, həm də preparatın təmizlik dərəcəsini müəyyən etmək üçün müvəffəqiyətlə tətbiq oluna bilər.

anticisim



Şəkil 2.8. İmmunoelektroforez.

Elektrik cərəyanının təsiri ilə mərkəzi oyuqdan antigenlər lövhəciyin uzunluğu boyunca paylanırlar. Antigenin yükünə uyğun olaraq, o müəyyən sahəyə çatdırılır və buradan hər tərəfə diffuziya etməyə başlayır. Uzunsov oyuğa isə anticisimlər yerləşdirilir. Presipitasiya xətləri antigen və anticisimlərin qarşılıqlı diffuziyası sayəsində əmələ gelirlər.

Beləliklə, biz bioloji obyektlərdən ferment preparatlarının ayrılması və təmizlənməsinin əsas yollarını, eləcə də, ferment preparatının əldə olunmasından sonra, həmin preparatin nə dərəcədə təmiz olduğunu yoxlanılması, yəni onun təmizlik kriterilərinin müəyyənləşdirilməsi üsullarını müzakirə etdik.

FƏSİL III. FERMENTLƏRİN KİMYƏVİ TƏBİƏTİ

Hal-hazırda təcrübi yolla sübut olunub ki, fermentlər zülal təbiətli maddələrdir. Lakin, ribozim adlanan və özü-özünə splaysingi (autosplaysingi), yəni RNT-sələfdən intron ardıcılıqların kəsilməsini kataliz edən bəzi RNT-sələflərin fermentativ fəallığa malik olması bu qanundan yeganə istisna təşkil edir.

Artıq qeyd etdiyimiz kimi, 1926-cı ildə R.Vilstetter belə bir fikir irəli sürmüdüür ki, fermentlər üzvi birləşmələrin məlum olan sinflarının heç birinə aid deyillər və ayrıca bir sinif təşkil edirlər. Maraqlıdır ki, hətta bu yaxınlarda da fermentlərin kimyəvi təbiəti ətrafında mübahisələr aparılırdı. Bu mübahisələrə səbəb fermentativ fəallığa malik olan, lakin keyfiyyət rəngli reaksiyalar vasitəsilə aşkarlanmayan zülal məhlulların alınması olmuşdur. Bu fakt onunla izah olunur ki, fermentin qatılığı, hətta yüksək xüsusi fəallıq şəraitində, o dərəcədə az ola bilər ki, onun zülalların keyfiyyət reaksiyaları vasitəsilə təyini mümkünzsuz olsun.

L.Paster müəyyən etmişdir ki, qıcqırma prosesində iştirak edən fermentlər qaynadıldıqda inaktivləşir (fəallıqlarını itirirlər), bu da öz növbəsində fermentlərin zülal təbiətli olduqlarını sübut edən bir fakt idi. Qaynatma zamanı zülal təbiətli fermentin geridönməyən denaturasiyası baş verir və bunun nəticəsində ferment kimyəvi reaksiyani kataliz etmək qabiliyyətini itirir. Zülallar da qaynatma zamanı denaturasiyaya uğrayırlar və öz bioloji xassələrini (antigen, hormonal, katalitik) itirmiş olurlar. Bundan başqa, fermentlər də, zülallar kimi müxtəlif fiziki və kimyəvi amillərin (UB və rentgen şualanma, ultrasəs, mineral turşularla, qələvələrlə, alkoloid reaktivlərlə, ağır metalların duzları ilə çökdürülmə və s.) təsiri nəticəsində denaturasiyaya məruz qalırlar.

Fermentlərin zülal təbiətli maddələr qrupuna aid olmasının sübutlarından biri də, hidroliz nəticəsində onların amin turşulara qədər parçalanmasıdır. Lakin qeyd etmək lazımdır ki, bəzi fermentlər zülali hissədən savayı, qeyri-zülal təbiətli komponentə malikdirlər ki, bu fermentləri mürəkkəb zülallara aid etmək olar.

Fermentlərin zülal təbiətini sübut edən maraqlı müşahidələr İ.P.Pavlovun laboratoriyasının əməkdaşları tərəfindən aparılmışdır. Mədə şirəsinin həzm etmək qabiliyyətini tədqiq edərkən, onlar bu qabiliyyət və şirədə zülalın miqdarı arasında düz mütənasibliyin mövcudluğunu aşkar etmişlər. Bununla əlaqədar olaraq, tədqiqatçılar belə bir nəticəyə gəldilər ki, mədə şirəsinin tərkibindəki pepsin – zülaldır.

Fermentlərin zülal təbiətli olmasının əsaslı sübutu onların təmiz halda alınması və zülal kristalları formasında ayrılmasıdır. Hal-hazırda 1000-dən artıq kristallik ferment ayrılmışdır. Zülal kimyası və molekulyar fizika (rentgen-struktur analizi, nüvəmaqnit rezonansı (NMR), elektron paramaqnit rezonansı (EPR) və s.) üsulları vasitəsilə əksər fermentlərin quruluşu ətraflı öyrənilmişdir.

Fermentlər də, zülallar kimi, yüksək molekullu birləşmələr üçün səciyyəvi olan bir sıra xassələrə malikdirlər. Bunlar aşağıdakılardır: amfoterlik (məhlullarda anionlar, kationlar və amfionlar şəklində ola bilərlər); onlar müsbət və ya mənfi yük daşıyırlar və bu səbəbdən elektroforetik hərəkətliliyə malikdirlər, izoelektrik nöqtədə isə, cərəyan sahəsində hərəkətlilik qabiliyyətini itirirlər; fermentlər yarımkəciriçi membrandan dializ etmək qabiliyyətinə malik deyillər. Ferment məhlulunu dializ vasitəsilə kiçikmolekullu birləşmələrdən təmizləmək mümkündür. Bundan başqa, həm fermentləri, həm də zülalları aşağı temperatur şəraitində aparılan duzlaşdırma üsulu ilə və ya aseton, etanol kimi həledicilərin ehtiyatla əlavə olunması ilə məhlullardan ayırmaq mümkündür.

Fermentlər də, zülallar kimi yüksək molekul kütləsinə malikdirlər, onların molekul çəkiləri on minlərlə Da-dan bir neçə milyon Da-na qədər ola bilər (cədv. 3.1).

Fermentlər yüksək spesifikliyə malikdirlər ki, bu da onların zülal təbiətli olduqlarını sübut edir, çünkü zülallar immunoloji cəhətdən yüksək dərəcəli spesifikliklə xarakterizə olunurlar. Və, nəhayət, fermentlərin zülal təbiətini birbaşa sübut edən fakt ribonukleaza fermentinin 1969-cu ildə Merrifild laboratoriya-

sında (Nyu-York) sintezi oldu. Maraqlıdır ki, süni yolla sintez olunmuş ferment öz kimyəvi, katalitik və immunoloji xassələrinə görə təbii ribonukleazadan fərqlənmirdi.

Cədvəl 3.1

Bəzi fermentlərin molekul çəkilişləri

Ferment	Molekul kütləsi, Da	Ferment	Molekul kütləsi, Da
Ribonukleaza	13 700	Laktatdehidrogenaza	140 000
Sitoxrom c	15 000	Aldolaza	142 000
Tripsin	23 800	Katalaza	248 000
Pepsin	32 000	Qlutamatdehidrogenaza	336 00
Heksokinaza	45 000	Ureaza	480 000
Qələvi fosfataza	80 000	Piruvatdehidrogenaza kompleksi	4 500 000

3.1. Fermentlərin quruluşuna haqda müasir təsəvvürlər

Fermentlərin quruluşuna gəldikdə isə, təbiətdə mövcud olan fermentlər sadə və mürəkkəb olmaqla iki qrupa ayrılırlar. Sadə fermentlər yalnız polipeptid zəncirlərdən ibarətdirlər və hidroliz zamanı yalnız amin turşularına parçalanırlar. Sadə fermentlərə hidrolitik fermentlər, xüsusilə pepsin, tripsin, papain, ureaza, lizosim, ribonukleaza, fosfataza və s. aiddirlər. Bu fermentlər zülalların quruluş prinsipləri əsasında təşkil olunublar. Yəni fermentlər zülal təbiətli olduqları səbəbdən, onlar üçün də birincili, ikincili, üçüncüli və dördüncüli quruluşların mövcudluğu xarakterikdir. Bu quruluşların tərifi və prinsipləri zülallarda olduğu kimidir.

Təbii fermentlərin eksəriyyəti polipeptid zəncirlə yanaşı hər hansı qeyri-zülal təbiətli komponentə malik olan mürəkkəb fermentlər qrupunu təşkil edirlər. İkikomponentli fermentin zülal hissəsi *apoferment* adlanır. Fermentin fəaliyyəti üçün zəruri olan qeyri-zülali hissə isə, *kofaktor* adlanır. Kofaktor qismində müxtə-

lif təbiətli birləşmələr çıxış edə bilər. Apofermentlə nisbətən möhkəm birləşmiş kofaktora “*prostetik qrup*” terminini tətbiq edirlər. Disosiasiya zamanı asanlıqla ayrılan qeyri-zülali hissə “*koferment*” termini ilə ifadə olunur. Fərz olunur ki, prostetik qrup və polipeptid zəncir arasında kovalent rabitələr mövcuddur. Məsələn, asetilkoenzim-A-karboksilaza fermentinin tərkibindəki kofaktor – biotin – apofermentlə amid rabitəsi vasitəsilə kovalent olaraq birləşir. Digər tərəfdən kofaktor və polipeptid zəncir arasında mövcud olan kimyəvi rabitələr nisbətən zəif ola bilər (məs., hidrogen rabitələri, elektrostatik qarşılıqlı əlaqə və s.). Bu halda fermentlərin ayrılması zamanı ferment molekulu tamamilə dissosiasiya olunur, və qeyri-zülali hissədən ayrılmış apoferment fermentativ fəallıqdan məhrum olur. Bu halda qeyri-zülali hissə koferment adlanır. Lakin qeyd etmək lazımdır ki, kofaktorların prostetik qrup və koferment olmaqla iki qrupa bölünməsi əsassızdır və şərti xarakter daşıyır, çünki eyni birləşmə bir fermentin tərkibində olduqca möhkəm birləşmiş ola bilər, digərindən isə, asanlıqla ayrıla bilər.

Əksər ikivalentli metal ionlarının (Mg^{2+} , Mn^{2+} , Ca^{2+}) da kofaktor qismində çıxış etdiklərinə baxmayaraq, onları nə koferment, nə də prostetik qruplara aid etmirlər. Lakin bəzi hallarda metal ionları zülal molekulu ilə möhkəm birləşmiş olurlar və prostetik qrup funksiyasını yerinə yetirirlər. Məs., askorbin turşusunun dezoksiaskorbin turşusuna qədər oksidləşməsini kataliz edən təmiz fermentin tərkibində hər mola 8 atom mis mövcuddur, və bu metal ionları zülal komponentlə o dərəcədə möhkəm birləşmiş olurlar ki, onları fermentdən nə dializ, nə də ionmübadıləedicilər vasitəsilə ayırmaq mümkün deyil. Bundan başqa, elektron paramaqnit rezonansı üsulu vasitəsilə mis atomlarının elektronlar daşınmasında iştirak göstərilmişdir.

Kofaktorların kimyəvi təbiətinin öyrənilməsi sayəsində məlum olmuşdur ki, onların əksəriyyəti vitaminlər və ya vitaminlərin törəmələridirlər. Məs., B_1 vitamininin (tiaminin) pirofosfat efiri - əsas kofermentlərdən biridir, B_2 (riboflavin) və PP (nikotinamid) vitamini bir sıra oksidləşdirici-reduksiyaedici fermentlə-

rin tərkibinə daxildirlər. B₆ (piridoksin) vitamininin törəmələri amin turşularının müxtəlif çevrilmələrini kataliz edən fermentlərin tərkibinə daxildirlər. Pantoten turşusu, fol turşusu, biotin və B₁₂ vitamininin (siankobalaminin) törəmələri də fermentlərin fəaliyyəti üçün mühüm rol oynayırlar.

Vitaminlərə aid olmayan bir sıra bioloji aktiv maddələr, məs., HS-qlütation, ATP, lipoy turşusu, nukleozidlərin törəmələri (uridinfosfat, sitidinfosfat, fosfoadenozinfosfosulfat), porfirintərkibli maddələr və s., fermentativ reaksiyalarda kofaktor funksiyasını yerinə yetirirlər. Bura, aminoasil-nRNT-sintetaza fermentinin tərkibində mövcud olan və amin turşularının ribosomlara daşınmasında fəal iştirak edən nRNT-lər aid oluna bilər.


İkikomponentli fermentlərin bir xüsusiyyətini qeyd etmək lazımdır. Nə kofaktor, nə də apoferment ayrı-ayrılıqda katalitik fəallığa malik deyillər, yalnız onların birləşməsi nəticəsində əmələ gələn və xoloferment adlanan kompleks katalitik fəallığa malik olur və kimyəvi reaksiyanın sürətli gedişini təmin edir. Qeyd etmək lazımdır ki, apoferment və kofaktorun birləşməsi xaotik deyil, onların quruluş programına müvafiq olaraq baş verir.

Ferment molekulunun tərkibində substratla əlaqəyə girmək və onun kimyəvi çevrilmələrini kataliz etmək qabiliyyətinə malik olan fəal mərkəz mövcuddur. Fəal mərkəz haqda daha ətraflı məlumat bu Fəsilin növbəti bəndində verilir. Bundan başqa, bir sıra fermentlər üçün allosterik mərkəzin mövcudluğu da xarakterikdir. Allosterik mərkəzlə, fermentin fəallığını dəyişdirə bilən kiçikmolekullu birləşmələr (allosterik effektorlar və ya modifikatorlar) qarşılıqlı əlaqəyə girir və fermenti ya aktivləşdirir, ya da inhibirləşdirirlər. Allosterik mərkəzlərə malik olan fermentləri allosterik fermentlər adlandırırlar (Fəsillər VI və IX).

3.2. Fermentlərin fəal mərkəzi

Fermentlərlə kataliz olunan kimyəvi reaksiyaların müxənizmini öyrəndikdə, bizi sadəcə reaksiyanın aralıq və son məhsul-

ların müəyyən olunması və reaksiyanın ayrı-ayrı mərhələlərinin aydınlaşdırılması deyil, eləcə də fermentin təsirinin spesifikasiyini və yüksək katalitik fəallığını təmin edən və onun tərkibinə daxil olan funksional qrupların təbiəti də maraqlandırır. Fermentativ reaksiyalarda iştirak edən substrat molekullarının, adətən, ferment molekuluna nisbətən xeyli kiçik ölçülü olduğunu nəzərə alsaq, belə bir fərziyyə irəli sürmək olar ki, ferment-substrat kompleksləri əmələ gəldikdə substrat molekulu ilə birbaşa kontakta polipeptid zəncirin məhdud bir hissəsi girir. Bu da, fermentin “fəal mərkəzi” haqda təsəvvürlərin yaranmasına gətirib çıxardı. Fermentin fəal mərkəzi anlayışı altında ferment molekulunun substratla birbaşa qarşılıqlı əlaqə yaradan, katalizdə birbaşa iştirak edən və ferment molekulunun tərkibinə daxil olan amin turşuların unikal ardıcılılığı başa düşülür (şək. 3.1).



Şəkil 3.1. Fermentin fəal mərkəzi

Tünd zolaqlar – fermentin polipeptid zənciri; R – amin turşu qaliqları və onların sıra nömrələri (N-ucdan başlayaraq)

Fəal mərkəzdə, substratla birbaşa kimyəvi qarşılıqli təsirdə olan **katalitik mərkəz** və fermentin substrata oxşarlığını təmin edən və ferment-substrat kompleksinin formalasmasında iştirak edən **kontakt (lövbər) meydança** və ya **birləşdirici mərkəz** ayırd olunur. Substrat molekulu da, öz növbəsində, müxtəlif funksional sahələrə malikdir. Məsələn, esteraza və ya proteinazaların substratları ferment tərəfindən hücumla məruz qalan bir spesifik rəbitəyə (və ya atomlar qrupuna) və seçici olaraq fermentlə birləşən bir və ya bir neçə sahəyə malikdirlər. Belə ki, eksperimental yolla sübut olunub ki, tripsin tipli serin proteazala-

rın fəal mərkəzinin katalitik sahəsinə serin, histidin və asparagin turşuları daxildir (şək. 3.2).




Şəkil 3.2. Tripsin tipli serin proteazalarda fəal mərkəzin yerləşməsi.

Katalitik sahənin amin turşuları: Ser195 (narıncı), His57 (göy) və Asp102 (moruq rəngli);

Substrat-birləşdirici sahə: oksianion dəliyi əmələ gətirən NH-qruplar – yaşıl rənglə, qeyri-spesifik substrat-birləşdirici meydana – mavi rənglə, spesifik substrat-birləşdirici cibi əmələ gətirən qruplar – sarı rənglə göstərilib.

Sxematik olaraq ximotripsinin fəal mərkəzinin katalitik və kontakt sahələrinin substratla qarşılıqlı təsiri şəkil 3.3-də göstərilib.



Şəkil 3.3. Ximotripsin molekulunun fəal mərkəzində substrat molekulunun yerləşməsi sxemi.

Fəal mərkəzin kimyəvi təbiətinin və funksional qruplarının ehtimal olunan topoqrafiyasının müəyyənləşdirilməsi birinci dərəcəli problemlərdəndir. Bu problemin həlli üçün fəal mərkəzə daxil olan amin turşuların təbiəti, onların ardıcılılığı və fəal mərkəzdə qarşılıqlı yerləşməsi aydınlaşdırılmalıdır. Amin turşuların identifikasiyası məqsədilə fermentlərin spesifik inhibitorlarının (adətən, substratabənzər birləşmələrin və ya kofermentlərin

analоqlarının) tətbiqi, kimyəvi modifikasiya ilə müşayiət olunan qismi hidroliz üsullarından və s. kimi bir neçə üsuldan istifadə olunur.

Müəyyən olunub ki, təsir növünə görə oxşar olan, lakin spesifikasiyi ilə fərqlənən fermentlərdə funksional nöqteyi nəzərdən fəal hidroksil qrupunu daşıyan serin qalığı ətrafında oxşar amin turşu ardıcılılığı mövcuddur (cədv. 3.2). Məhz serinin OH-qrupunun kataliz üçün böyük əhəmiyyət daşıdığı təcrübə yolla təsdiq olunub. Belə ki, həmin hidroksil qrupunun kimyəvi bloklaşdırılması və ya ümumiyyətlə kənarlaşdırılması nəticəsində esterazalar öz fermentativ fəallıqlarından məhrum olurdular.

Fərz olunur ki, fermentin fəal mərkəzi ferment zülalının ribosomlar üzərində sintezinin ilk mərhələlərində əmələ gəlir və polipeptid zəncirin xətti quruluşu müəyyən konfiqurasiyaya malik üçölçülü quruluşa çevrildiyi anda formalaşır.

Cədvəl 3.2

Bir sıra esteraza və proteinazaların moleküllərində serin ətrafında yerləşən amin turşu qalıqlarının ardıcılığı

<i>Ferment</i>	<i>Serin ətrafında yerləşən amin turşu qalıqlarının ardıcılığı</i>
Ximotripsin	Gly-Asp-Ser-Gly-Gly
Tripsin	Gly-Asp-Ser-Gly-Pro-Val
Trombin	Asp-Ser-Gly
Elastaza	Gly-Glu-Ser-Ala
Asetilxolinesteraza	Glu-Ser-Ala
Qaraciyərin aliesterazası	Gly-Glu-Ser-Ala-Gly-Gly
Qələvi fosfataza (<i>E.coli</i>)	Tre-Asp-Ser-Ala-Ser-Ala
Subtilizin (<i>B.subtilis</i>)	Gly-Tre-Ser-Met-Ala
Proteaza (<i>Aspergillus orizae</i>)	Tre-Ser-Met-Ala
Fosfoqlükomutaza	Tre-Ala-Ser-His-Asp
Fosforilaza	Gly-Ile-Ser-Val-Arg

Əmələ gəlmış zülal funksional (xüsusilə də, katalitik) məlumatın daşıyıcısı rolunda çıxış edir. Zülalin denaturasiyasına,

yəni üçüncüülü quruluşunun pozulmasına səbəb olan istənilən təsir fəal mərkəzin quruluşunun pozulmasına və ya ümumiyyətlə dağılımasına gətirib çıxarır. Nəticə etibarilə, ferment öz katalitik xassələrini itirmiş olur. Əgər müvafiq mühitdə fermentin zülal hissəsinin nativ üçüncüülü quruluşu bərpa olunsa, bu halda onun katalitik fəallığı da bərpa olunacaq. Bu hal, ilk dəfə olaraq mədəaltı vəzin ribonukleaza fermenti üçün göstərilmişdir.

3.3. Kofermentlər və digər kofaktorlar


Koenzim və ya **koferment** termini XX əsrin əvvəlində fransız biokimyaçısı Q.Bertran tərəfindən irəli sürülmüşdür və bəzi ferment molekullarının dializi zamanı nisbatən asan ayrılan hissəsinin adlandırılması üçün istifadə olunurdu.

Kofermentlərin kimyəvi təbiəti, onların fermentativ reaksiyalarda funksiyaları və təsir mexanizmləri həddindən artıq müxtəlidir. Kimyəvi quruluşa əsasən onları aşağıdakı qruplara bölmək olar:


1. alifatik sıranın kofermentləri;
2. aromatik sıranın kofermentləri;
3. heterotsiklik birləşmələr;
4. nukleozid və nukleotidlər.

Alifatik sıranın kofermentləri

Qlütation. İngilis biokimyaçısı F.H.Hopkins tərəfindən aşkar olunmuş və bitki, heyvan və mikroorganizmlərin hüceyrələrində geniş yayılmış tripeptiddir. Reduksiya olunmuş qlütation L-glutamin turşusunun, L-sisteinin və qlisinin qalıqlarından təşkil olunub, γ -L-qlutamil-L-sisteinilqlisin adlanır:




Adətən, reduksiya olunmuş qlüütation QSH kimi işarə olunur. Reduksiya olunmuş qlüütation asanlıqla oksidləşərək QS-SQ formaya keçir və bununla canlı hüceyrədə baş verən oksidləşmə-reduksiyaetmə reaksiyalarında böyük rol oynayır. Bir sıra fermentativ reaksiyalarda qlüütation spesifik koenzim qismində çıxış edir. Belə ki, məsələn, metilqlioksil aldehidinin süd turşusuna çevriləməsi zamanı hidrogen atomlarının molekulda xili daşınması reaksiyasını kataliz edən qlioksilaza I fermentinin koenzimi funksiyasını məhz qlüütation molekulu yerinə yetirir:




Reduksiya olunmuş qlüütation sis- və trans-izomerlərin (məs., malein turşusunun törəmələrinin fumar turşusunun törəmələrinin çevriləməsi), eləcə də fenilpirözüm turşusunun ketoformasının yenol formaya çevriləməsi kimi izomerləşmə reaksiyalarını kataliz edən bəzi fermentlərin tərkibində koenzim funksiyasını yerinə yetirir.

Lipoy turşusu. Lipoy turşusu mikroorqanizmlərin boy amilididir. O, mayalarda, mikroorqanizmlərdə, bitki və heyvan hüceyrələrində mövcuddur və aşağıda göstərilmiş quruluşa malikdir:



Beləliklə, lipoy turşusu disulfid (-S-S-) rabitəsinə malikdir ki, bu rabitə asanlıqla qırılır və sulfhidril SH-qruplarını əmələ gətirir. Bu xassə sayəsində lipoy turşusunun oksidləşməsi və reduksiyası asanlıqla baş verir və bu da onun koferment funksiyasını təmin edir.


Lipoy turşusu ketoturşuların oksidləşdirici dekarboksilləşmə proseslərində iştirak edən bir sıra oksidləşmə-reduksiyaetmə fermentlərin kofermentidir. Bu fermentlərin tərkibində lipoy turşusu zülalla öz karboksil qrupu hesabına birləşir. Bu zaman apofermentin tərkibindəki lizin amin turşusunun ϵ -NH₂-grupu lipoy turşusunun karboksil qrupu ilə qarşılıqlı əlaqəyə girir və peptid rabitəsini əmələ gətirir:



Qeyd etmək lazımdır ki, digər kofermentlər də (məs., biotin) fermentin zülali hissəsi ilə züllənin tərkibindəki lizinin ϵ -amin qrupu hesabına birləşirler.

Aromatik sıranın kofermentləri


Koenzim Q (ubixinonlar). Yağda həll olan kofermentlər qrupudur. "Ubixinonlar" adı bu kofermentlərin tərkibində xinoид qruplarının olmasını göstərir. "Ubi" önsəkilçisi isə "hər yerdə", "hər yanda" deməkdir; həqiqətən də, ubixinonlar bütün canlı hüceyrələrdə mövcuddurlar. Ubixinonların quruluşunun əsasını belə təsvir etmək olar:



Beləliklə, ubixinonların tərkibində bir-birinə qarşı para vəziyyətində yerləşən iki ədəd xinoid qrupu mövcuddur. Bundan başqa, ubixinonların tərkibinə ikiqat rabitə və metil qrupunu daşıyan ($-CH_2-CH=C(CH_3)-CH_2-$) qalığı daxildir. Bu qalıq n dəfə təkrarlana bilər (“ n ” 4-dən 12-yədək bərabər ola bilər). Məhz bu səbəbdən ubixinonlar qrupunun müəyyən nümayəndələri ubixinon 6 və ya koenzim Q₆, ubixinon 10 və ya koenzim Q₁₀ və s. kimi işarə olunur. Beləliklə Q hərfinin yanındakı rəqəm yan zəncirdə qalığın neçə dəfə təkrarlandığını göstərir.

Bəzi bitki yarpaqlarının xloroplastlarından “koenzim Q₂₅₄” adlanan ubixinon ayrılmışdır. 254 nm dalğa uzunluğunda maksimum udma qabiliyyətinə malik olduğuna görə, o, bu adı almışdır. Sonradan bu koenzim plastidlərin, xüsusilə də xloroplastların, tərkibində tapıldığına görə *plastoxinon* adını almışdır.

Öz quruluşuna görə plastoxinon digər koenzim Q-lərdən fərqlənir və aşağıdakı quruluşa malikdir:



Beləliklə, o, koenzim Q₉-dan, altıüzvlü halqanın tərkibində metoksil qalıqların əvəzinə metil qalıqlarının yerləşməsinə görə fərqlənir.

Vaxtilə keçmişdə V.İ.Palladin tənəffüs prosesində müxtəlif xinonların mühüm rol oynadığını qeyd etmişdir. Hal-hazırda sübut olunub ki, heyvan və bitki orqanizmlərində, eləcə də mikro-organizmlərdə, ubixinonlar tənəffüsün son mərhələlərində baş verən və suyun əmələ gəlməsi ilə nəticələnən elektron daşınması prosesində iştirak edirlər. Müəyyən olunub ki, fotosintez prosesi də plastoxinonların iştirakı ilə baş verir. Beləliklə, ubixinonların kəşfi və onların canlı orqanizmdə baş verən oksidləşmə-reduksiyaetmə proseslərdə mühüm rolunun aydınlaşdırılması sayəsində V.İ.Palladinin fikri təcrübi olaraq sübut olunmuşdur.


Heterotsiklik birləşmələr

Bildiyimiz kimi, kimyəvi nöqteyi nəzərdən heterotsiklik birləşmələrə tsiklik quruluşa malik olan, lakin tsiklik həlqənin əmələ gəlməsində karbon atomları ilə yanaşı, digər, məsələn azot atomlarının iştirak etdiyi birləşmələr aid olunur.


Bu baxımdan kofermentlərin bu qrupunun nümayəndələri də, öz növbəsində, bir neçə vitaminin törəmələri ilə təmsil olunublar.

Piridoksinin törəmələri. Bir sıra reaksiyalar piridoksinin (B_6 vitamini) törəmələri olan kofermentlərə malik olan fermentlər tərəfindən kataliz olunur.


Piridoksin aşağıdakı quruluşa malikdir:



B_6 vitamini müxtəlif törəmələr şəklində müxtəlif fermentlərin tərkibinə daxil olur. Koferment funksiyasını daşıyan piridoksinin törəmələri qismində piridoksalfosfat və piridoksaminfosfat çıxış edə bilər:



piridoksalfosfat



piridoksaminfosfat

Kofermentlər qismində piridoksalfosfat və piridoksaminfosfat çıxış etdiyi fermentativ reaksiyaların əksəriyyəti amin turşularının müxtəlif çevrilmələri ilə əlaqədar olan reaksiyalardır.



Lakin gösterilmiştir ki, piridoksalfosfat amin turşuların çevrilimleri ile heç bir əlaqəsi olmayan fosforilaza fermentinin tərkibinə də daxildir.

Hal-hazırda təsvir olunmuş mikroorganizmlər, heyvan və bitki mənşəli fosforilazaların tərkibində fermentin quruluşunu və fəallığını təmin edən piridoksalfosfat mövcuddur. Dovşanın skelet əzələlərindən ayrılmış fosforilazanın misalında gösterilmişdir ki, piridoksalfosfat fermentin fəal mərkəzində yerləşən 679-cu vəziyyətdəki lizinin ϵ -amin qrupu ilə aldimin rabiəsi vasitəsilə birləşmiş olur.



Pridoksalfosfat fosforilaza fermentinin tərkibində iki funksiyarı yerinə yetirir: bir tərəfdən, o, fermentin üçüncüülü və dördüncüülü quruluşunu stabillaşdırən konformasiyon kofaktor rolunu oynayır, digər tərəfdən isə, piridoksalfosfat, xüsusilə də onun fosfat qrupu fosforilaza reaksiyاسının katalizində iştirak edir.

Koferment qismində piridoksal və onun törəmələri çıxış etdiyi fermentlərin bir qrupu da amin qrupunu bir birləşmədən digərinə ötürən fermentlər – aminotransferazlardır.

Fermentativ yolla yenidən aminləşmə reaksiyası A.E.Braunscheyn və M.H.Krisman tərəfindən kəşf olunmuşdur. Yenidən aminləşmə reaksiyaları maddələr mübadiləsində böyük rol oynayırlar və onlardan üçü xüsusi diqqətə layiqdir. Birinci, glutamin turşusu və quzuqlağısirkə turşusu (oksaloasetat) arasında gedən reaksiyadır:





İkincisi, glutamin və piroüzüm turşuları arasında baş verən reaksiyadır:



Bu reaksiya nəticəsində glutamin turşusu α -ketoqlutar turşusuna, piroüzüm turşusu isə, α -alaninə çevirilir.


Və nəhayət, üçüncü reaksiya asparagin və piroüzüm turşuları arasındaki reaksiyadır. Bu reaksiya nəticəsində asparagin turşusundan ona müvafiq olan ketoturşu, yəni quzuqulağışirkə turşusu, piroüzüm turşusundan isə, ona müvafiq olan amin turşusu, yəni α -alanin əmələ gelir.



Lakin, müasir tədqiqat üsullarının tətbiqi sayəsində müəyyən olunub ki, canlı hüceyrədə yuxarıda qeyd olunan üç reaksiyadan başqa, çoxsaylı müxtəlif fermentativ yenidən amin-ləşmə reaksiyaları baş verir.


Maddələr mübadiləsində amin turşularının dekarboksilazaları adlanan fosfopiridoksal fermentlər də böyük rol oynayırlar. Bu fermentlər amin turşulardan karbon qazının ayrılmاسını kataliz edirlər. Misal kimi, glutamatdekarboksilaza fermentini göstərmək olar.

Amin turşuların dekarboksilazlarına asparagin turşusunun dekarboksilazaları və ya aspartatdekarboksilazalar da aiddir. Bu fermentlərin təsiri nəticəsində ya α -alanin, ya da β -alanin əmələ gələ bilər:



Bu reaksiyalar müxtəlif fermentlərin iştirakı ilə gedir və qeyd etmək lazımdır ki, hər iki ferment fosfopiridoksal fermentlərə aiddir. Beləliklə, bu fermentlərin eyni koenzimə malik olmalarına baxmayaraq, onlar başqa-başqa karboksil qruplara təsir etmək qabiliyyətinə malikdirlər. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, heç də bütün amin turşularının dekarboksilazaları fosfopiridoksal qrupuna malik deyillər. Belə ki, mikroorganizmlərdən ayrılmış histidindekarboksilaza piridoksalfosfat qrupuna malik deyil.

Koenzim qismində piridoksalfosfata malik olan fermentlərin üçüncü qrupunu amin turşularının rasemazaları təşkil edir. Bu fermentlər amin turşusunun bir optik izomerinin digərinə çevrilməsini kataliz edirlər. Ümumilikdə bu fermentlərlə kataliz olunan reaksiyaları aşağıdakı kimi təsvir etmək olar:




L-amin turşusu


D-amin turşusu

Misal kimi L-alaninin onun qeyri-təbii izomeri və bəzi bakteriyaların qılaflarının tərkibinə daxil olan D-alanina çevrilməsini kataliz edən alanin rasemazanı göstərmək olar.

Triptofan amin turşusunun çevrilmələrini kataliz edən fosfopiridoksal fermentlər maddələr mübadiləsində xüsusi rol oynayırlar. Triptofan fosfopiridoksal ferment olan triptofansintazanın təsiri ilə sintez oluna bilər. Bu ferment serini indola birləşdirməklə triptofanın sintezini təmin edir:




Serin




Triptofan


Digər fosfopiridoksal tərkibli triptofanaza adlanan ferment isə, triptofani aminsizləşdirərək indola, piroüzüm turşusuna və ammonyaka qədər parçalayır:



Fosfopiridoksal fermentlər həmçinin kükürdlü amin turşularının, məs., sisteinin çevrilmələrini də kataliz edirlər. Bu fermentlərə bəzi süd turşu bakteriyalarının tərkibində rast gəlinən sistationin- γ -liaza fermenti aiddir. Bu ferment sistein amin turşusunun suyun iştirakı ilə sulfidə, ammonyaka və piroüzüm turşusuna qədər parçalanmasını kataliz edir:



Bəzi oksiaminturşulara təsir edən fermentlərin tərkibində də fosfopiridoksal qrupu mövcuddur. Misal olaraq, aşağıdakı reaksiyani kataliz edən serindehidrataza fermentini göstərmək olar:



Analoji olaraq, treoninin parçalanmasını kataliz edən treonindehydrataza fermenti də fosfopiridoksal fermentlər sırasına daxildir.

Fosfopiridoksal fermentlərə SH-qrupların daşınmasını kataliz edən fermentlərin kiçik bir qrupu da daxildir.

Beləliklə, biz amin turşularının müxtəlif çevrilmələrini kataliz edən fosfopiridoksal fermentlərlə tanış olduq.

Yuxarıda qeyd olunanlardan bir neçə nəticə çıxartmaq olar. Birinci ondan ibarətdir ki, fosfopiridoksal fermentlərin spesifikliyi onların zülal hissəsi ilə müəyyənləşir. Fosfopiridoksal fermentlərin koenzim hissəsi eynidir, lakin bu qeyri-zülali hissə müxtəlif zülallarla birləşərək müxtəlif reaksiyaların gedişini təmin edir.

İkinci nəticə ondan ibarətdir ki, zülal kofermentlə birləşərək kofermentin katalitik fəallığını bir neçə dəfə (hətta yüz minlərlə dəfə) artırır. E.Snell göstərmişdir ki, piridoksal, amin qrupunun hər hansı amin turşusundan ketoturşuya daşınması reaksiyalarında katalizator rolunu oynaya bilər. Lakin, bu reaksiyalar uzunmüddətli qaynatma şəraitində getməlidir. Əgər reaksiya fosfopiridoksalın iştirakı ilə gedirsə, onda amin qrupunun daşınması sürətlənir. Reaksiyada fosfopiridoksal fermentin, yəni aminotransferazanın iştirakı nəticəsində fosfopiridoksal qrupunun katalitik təsiri bir neçə dəfə artır.


Və nəhayət, üçüncü nəticə ondan ibarətdir ki, orqanizmdə, canlı hüceyrədə baş verən bütün reaksiyalar bir-birləri ilə sıx əlaqədə olur. Məlumdur ki, B₆ vitamininin çatışmazlığı zülalların və amin turşuların mübadiləsinin pozulmasına səbəb olur. Eyni zamanda, yuxarıda qeyd olunanlardan məlum olur ki, fosfopiridoksal amin turşularının müxtəlif çevrilmələrində iştirak edir. Deməli, orqanizmdə B₆ vitamininin çatışmazlığı hansısa bir prosesin gedişini deyil, müxtəlif fermentativ çevrilmələrin pozulmasına gətirib çıxarır. Nəticədə zülal mübadiləsinin ciddi pozulması və orqanizmin məhvini baş verir.

B₁ vitamininin törəmələri. Məlum olduğu kimi, tiamin və ya B₁ vitamini, elə bir qida amilidir ki, onun qidada çatışmazlığı

periferik sinir sisteminin zədələnməsi və ətrafların iflici ilə nəticələnən polinevrit (beri-beri) xəstəliyinin yaranmasına səbəb olur.


Bu xəstəlik artıq çoxdan Cənub-Şərqi Asiya ölkələrində yayılmışdır. O, əsasən təmizlənmiş düyü ilə qidalanma nəticəsinde meydana çıxır (düyünün təmizlənməsi zamanı onun tərkibindəki B₁ vitamininin 95%-i itirilir). Bu düyü ilə qidalanma nəticəsində organizmdə piruvatdekarboksilaza kimi bir neçə vacib ferment sintez oluna bilmir.

Fəal piruvatdekarboksilaza maya hüceyrələrinin tərkibində mövcuddur ki, qıcqırma prosesi zamanı ayrılan karbon qazının ekşəri hissəsi onun təsiri sayəsində əmələ gəlir.



Bitkilərin tərkibində də yüksək fəallığa malik olan piruvatdekarboksilaza fermenti vardır.


Qeyd etmək lazımdır ki, dekarboksilləşmə prosesində B₁ vitamininin özü deyil, onun pirofosfat efiri, yəni tiaminpirofosfat (TPF) iştirak edir ki, onun quruluşunu aşağıdakı kimi təsvir etmək olar:



Bu prosesdə TPF-in iştirakının mexanizmi tiaminin tiazol komponentinin qırıq xətlərlə əhatə olunmuş hisəsi ilə əlaqədardır.


Ümumiyyətlə, tiaminin bir neçə törəməsi koferment funksiyasını yerinə yetirə bilər. Bunlara, tiaminmonofosfat (TMF), tiamindifosfat (və ya tiaminpirofosfat, TPF) və tiamintrifosfat (TTF) aiddir. Lakin bu kofermentlər arasında ən fəalı TPF-dir.

Biotinin koferment funksiyaları. Bir sıra fermentlərin tərkibində koferment qismində biotin fəaliyyət göstərir. Məlumdur ki, maddələr mübadiləsinin normal getməsi üçün biotinin cüzi miqdarı kifayət edir. O, yalnız insan və heyvan orqanizminin maddələr mübadiləsində deyil, eləcə də mikroorqanizmlərin, xüsusilə də maya hüceyrələrinin mübadiləsində də mühüm rol oynayır. O, maya hüceyrələrinin böyüməsi və inkişafı üçün cüzi miqdarda zəruri olan “bios” adlanan kompleksin tərkibinə daxildir. Biotin aşağıdakı quruluşa malikdir:




Biotinin yüksək fizioloji fəallığı malik olduğuna baxma-yaraq, uzun müddət ərzində onun maddələr mübadiləsində rolü aydınlaşdırılmışdır. Alman biokimyaçısı F.Linen əməkdaşları ilə göstərmişlər ki, biotin karbon qazının daşınması ilə müşayiət olunan reaksiyaları, yəni karboksilləşmə və dekarboksilləşmə reaksiyalarını kataliz edən bir sıra fermentlərin əvəz olunmaz kofermentidir.

Biotin tərkibli fermentlərlə kataliz olunan reaksiyalara oksaloasetatın əmələ gəlməsi ilə nəticələnən piruvatın karboksilləşməsi reaksiyasını misal göstərmək olar. Bu reaksiya piruvat-karboksilaza fermenti ilə kataliz olunur və aşağıdakı tənliyə müvafiq olaraq gedir:




Asetil-CoA-karboksilaza fermenti də biotin tərkibli fermentlərə aiddir. Bu ferment ATP-in iştirakı ilə asetil-CoA və karbon turşusundan malonil-CoA-nın sintezini kataliz edir:



Bu reaksiya maddələr mübadiləsində böyük rol oynayır və yağ turşularının sintezi prosesinin mütləq mərhələsidir. Biotin ferment molekulunun zülal hissəsi ilə apofermentin tərkibindəki lizinin ε-amin qrupu vasitəsilə birləşir. CO₂-ə geldikdə isə, o, biotin molekulunun tərkibindəki azot atomlarının biri ilə birləşmiş olur. CO₂ ilə birləşmiş biotin tərkibli fermentin quruluşu şəkil 3.4-də göstərilib.


A p o f e r m e n t



Şəkil 3.4. Apoferment – biotin – CO₂ kompleksinin sxematik quruluşu.

Qeyd edək ki, toyuq yumurtası ağıının tərkibində karbohidrat qalığı ilə birləşmiş vəziyyətdə olan və avidin (latınca, *avis* – quş) adlanan zülal (mukoproteid) mövcuddur. Müəyyən olunub ki, kofermentləri biotin olan bütün mürəkkəb fermentlərin spesifik və güclü inhibitoru məhz avidindir. Avidin kristal şəklində alınmış və quruluşu müəyyənləşdirilmişdir. O, biotin-tərkibli fermentlərlə kataliz olunan reaksiyaların öyrənilməsi məqsədilə inhibitor qismində istifadə olunur.

Fol turşusunun törəmələri. “Fol turşusu” adı latin sözü *folium*, yəni “yarpaq” sözdündən başlangıç götürür. Orqanizmdə fol turşusu müxtəlif homoloqlar şəklində mövcuddur ki, fol turşusu qrupunun vitaminlarının ən vacib nümayəndəsi tetrahidrofol turşusudur (THF). Tetrahidrofol turşusu aşağıdakı quruluşa malikdir:



aminooksimetilpterin
qalığı

n-aminobenzoyl
turşusunun qalığı

qlütamin turşusunun
qalığı

Tetrahidrofol turşusunun quruluşuna diqqət yetirsək görərik ki, bu birləşmə qlutamin turşusunun, *p*-aminobenzoy turşusunun və aminoooksimetilpterinin qalığından ibarətdir.


Qeyd etmək lazımdır ki, tetrahidrofol turşusunun komponentlərinin birində, yəni aminoooksimetilpterin qalığının tərkibindəki oksiqrupu aminoqrupla əvəz etsək, diaminometilpterin alınacaq. Bu maddə, tetrahidrofol turşusunun və THF turşusu tərkibli fermentlərin təsirini inhibirləşdirən güclü antivitamindir. Adətən, bu maddəni sadəcə olaraq aminopterin adlandırırlar. O, fol turşusunun mübadiləsinin öyrənilməsi və tetrahidrofol turşusu

tərkibli fermentlərin təsirinin zəiflədilməsi məqsədilə antivitamin qismində istifadə olunur.

THF turşusu tərkibli fermentlər birkarbonlu qalıqların fəallaşdırılması və daşınması reaksiyalarını kataliz edir. Bura, formil qalığının (-CHO), oksimetil qalığının (-CH₂OH) və metil qalığının (-CH₃) fəallaşdırılması və daşınması reaksiyaları aiddir.

Beləliklə, kofermenti THF turşusu olan fermentlər müxtəlif reaksiyaları kataliz edirlər, və bu fermentlər pteroproteidlər qrupunu əmələ gətirirlər.

Pteroproteidlərlə kataliz olunan reaksiyaların birinci növü aşağıdakı kimi təsvir oluna bilər:



burada "HOC"- formil qalığıdır.

Gördüyüümüz kimi, bu reaksiya iki mərhələdən ibarətdir. Birinci mərhələdə THF turşusu (əlbəttə zülalla birləşmiş halda, lakin "zülal" sözü bu və digər sxemlərdə qeyd olunmayacaq) qarışqa aldehidinin qalığı ilə birləşir və CHO – THF kompleksini əmələ gətirir. İkinci mərhələdə reaksiyaya hər hansı bir akseptor, yəni bu formil qalığını özünə birləşdirən maddə, daxil olur, CHO – akseptor kompleksi əmələ gəlir və tetrahidrofol turşusunun ilkin quruluşu bərpa olunur.


Bu reaksiyalara misal olaraq, purin əsaslarının (adeninin, quaninin və s.) sintezi və parçalanması reaksiyalarını göstərmək olar. Purin əsasları xüsusi əhəmiyyətə malikdirlər, çünkü onlar nuklein turşuların və bir sıra kofermentlərin tərkibinə daxildirlər.

Reaksiyaların ikinci növünü aşağıdakı kimi göstərmək olar:



burada "CH₂OH" – oksimetil qalığıdır.


Bu reaksiyalar oksimetilləşmə və transoksimetilləşmə reaksiyaları adlanırlar, və bu növ reaksiyalar da iki mərhələdə gedirlər. Birinci mərhələdə oksimetil qrupunun əmələ gəlməsi və onun zülalla birləşmiş tetrahidrofol turşusuna birləşməsi baş verir. İkinci mərhələdə oksimetil qrupunun akseptora daşınması baş verir. Bu cür reaksiyalara qlisinin serinə çevriləməsi zamanı rast gəlmək olar.



Serinin əmələ gəlməsi üçün qlisinin tərkibindəki hidrogenlərdən biri oksimetil CH_2OH qrupu ilə əvəz olunmalıdır ki, həmin oksimetil qrupunun əmələ gəlməsi, fəallaşdırılması və akseptora daşınması koferment qismində tetrahidrofol turşusuna malik olan mürəkkəb fermentlərlə həyata keçirilir.


Lakin, qeyd edək ki, qlisinin serinə çevriləməsinin ən birinci mərhələsində (oksimetil qrupunun əmələ gəlməsindən əvvəlki reaksiyada) fosfopiridoksal ferment də iştirak edir. Deməli, qlisinin serinə çevriləməsi çox mürəkkəb bir prosesdir və bu prosesdə həm fosfopiridoksal, həm də tetrahidrofol turşusu tərkibli fermentlərin iştirakı tələb olunur.

Pteroproteidlərlə kataliz olunan reaksiyaların üçüncü növü aşağıdakı kimidir:



Beləliklə, bu zaman formil və oksimetil qalıqlarının qarşılıqlı çevrilməsi müşahidə olunur.

Nəhayət, pteroproteidlərlə kataliz olunan reaksiyaların dördüncü növü metil qrupun əmələ gəlməsi və daşınmasından ibarətdir:



burada DHF – dihidrofol turşusudur.

Bu reaksiya zamanı dihidrofol turşusu ilə birləşmiş metil qrupu əmələ gəlir və sonradan, o, hər hansı bir akseptora ötürülür, dihidrofol turşusu isə, azad olunur.

Bu növ reaksiyalar vasitəsilə müxtəlif birləşmələrin, məs., nikotinin və digər alkolojdərin sintezi baş verir ki, onlar böyük əhəmiyyətə malikdirlər.

Beləliklə, pteroproteid fermentlər müxtəlif birkarbonlu qalıqların fəallaşdırılması və daşınması reaksiyalarını kataliz edirlər. Burada da aydın görünür ki, fermentin spesifikasiyini məhz kofermentlə birləşmiş zülal müəyyən edir.

Qeyd edək ki, xinoproteinlər adlanan bəzi fermentlər koferment qismində pirrolo-xinolin-xinon molekuluna malikdirlər. Xinoproteinlər bəzi bakterilərdə dehidrogenləşmə (molekuldan hidrogenin qoparılması) reaksiyalarını kataliz edirlər.



Nukleotid təbiətli kofermentlər

Azot əsasın şəkər və fosfat turşusu qalığı ilə birləşməsinə nukleotid deyilir. Adətən, bu azot əsasları purin və ya pirimidin sırasına aid olunurlar. Azot əsasları pentoza, yəni riboza və ya dezoksiriboza qalığı ilə birləşmiş olurlar. Nukleotidlərin quruluşunun ümumi sxemi belədir: azot əsası – pentoza – fosfat qalığı.

Əgər nukleotiddən onun tərkibindəki fosfat turşusunun qalığını ayırsaq, onda azot əsasın pentoza ilə birləşməsini alacaq, və bu birləşmə nukleozid adlanacaq. Nukleozidin quruluşunun sxemi belədir: azot əsası – pentoza.

Nukleozid və nukleotid tərkibli kofermentlərin tərkibinə, yuxarıda qeyd etdiyimiz kimi, purin əsasları – adenin və quanin – və pirimidin əsasları – sitozin, urasil və timin daxildir. Qısa olaraq, onları A, G, C, U və T kimi işarə etmək olar. Purin və ya pirimidin azot əsasları riboza və ya dezoksiriboza ilə birləşərək müxtəlif nukleozidləri əmələ gətirirlər.

İlk öncə adenozin nukleozidinin quruluşuna diqqət yetirək. Onun molekulu adenin qalığından və ribofuranozadan ibarətdir. Adeninin 9-cu vəziyyətində yerləşən azot atomu ribofuranozanın qlikozid hidroksili ilə (yəni, 1-ci vəziyyətdəki hidroksilli) birləşmişdir.






Analoji olaraq, quanozin nukleozidi quaninin və riboza molekulunun törəməsidir.

Sitidin nukleozidi sitozinlə ribozanın törəməsidir. Bu birləşmənin əmələ gəlməsində sitozinin 3-cü vəziyyətində yerləşən azot atomu və ribofuranozanın qlikozid hidroksili iştirak edir.


Analoji olaraq, uridin nukleozidi urasil azot əsasının 3-cü vəziyyətindəki azot atomunun ribofuranozanın qlikozid hidroksili ilə birləşməsi sayəsində əmələ gəlir.

Və nəhayət, timidin nukleozidini qeyd etmək lazımdır ki, o, timin qalığının dezoksiribofuranoza qalığı ilə birləşməsi nəticəsində yaranır.




Bu nukleozidlər fosfat turşusu qalığı ilə birləşərək nukleotidlər əmələ gətirirlər və məhz nukleotidlər şəklində koferment funksiyalarını yerinə yetirirlər və nuklein turşularının tərkibinə daxil olurlar. Qeyd etmək lazımdır ki, fosfat turşusunun qalığı pentozanın müxtəlif hidroksil qrupları ilə birləşə bilər.


Belə ki, adenozin bir ortofosfat turşusu qalığı ilə birləşərək adenozinmonofosfat (AMP) nukleotidini əmələ gətirir. Ortofosfat turşusunun qalığı ribozanın müxtəlif hidroksilləri, yəni 2-ci, 3-cü və ya 5-ci hidroksilləri ilə birləşə bilər. Bu zaman su molekulu ayrılır və AMP əmələ gelir. Əgər ortofosfat turşusu adenozin molekulu ilə ribozanın 5-ci karbon atomunda yerləşmiş hidroksil qrupu vasitəsilə birləşirse, bu birləşmə adenozin-5'-monofosfat adlanır və aşağıdakı quruluşa malikdir:



Adenozinmonofosfat bir molekul fosfat turşusu qalığını birləşdirərək adenozindifosfata (ADP) çevrilir, ortofosfat turşusunun üçüncü qalığı birləşsə, bu halda adenozintrifosfat molekulu (ATP) əmələ gəlir. Bu birləşmə yüksək energetik rabitələrə malikdir. AMP-in tərkibində bu cür rabitələr mövcud deyil. Ribozanın 5-ci karbon atomundakı rabitə sadədir və onun enerji ehtiyyatı təxminən 8-12 kC/mol-a bərabərdir. Fosfat turşusunun ikinci və üçüncü qalıqları yüksək energetik rabitə vasitəsilə birləşirlər və onların hər birinin enerji ehtiyyatı 31,8 kC/mol-a bərabərdir. Yüksək energetik rabitə ~ işarəsi ilə göstərilir. Orto-fosfat turşusunun qalığı (-H₂PO₃) dairəyə alınmış P hərfi ilə işarə oluna bilər. Bu halda ATP molekulunun quruluşunu aşağıdakı kimi göstərmək olar:



Beləliklə, ADP və ATP yüksək energetik birləşmələrdirdilər və maddələr mübadiləsində böyük rol oynayırlar. Bu birləşmələr canlı hüceyrənin yanacağı qismində çıxış edirlər. Bundan başqa, adenozintrifosfat adenilattsklaza adlanan xüsusi fermentin təsiri nəticəsində tsiklik adenozinmonofosfata çevrilir. Tsiklik AMP isə, fermentativ proseslərin tənzimlənməsində və zülalların sintezində mühüm rol oynayır. Bu çevrilmə aşağıdakı kimi gedir:




Analoji olaraq, quanozin-5'-monofosfat (GMP), sitidin-5'-monofosfat (CMP), uridin-5'-monofosfat (UMP) və timidin-5'-monofosfat (TMP) kimi yüksək energetik rabitəyə malik olmayan nukleotidlər mövcuddur. Bu monofosfatlara bir molekul ortofosfat turşusunun birləşməsi nəticəsində onlar bir makroergik (yüksek enerjili) rabitəyə malik olan müvafiq difosfatlara çevrilirlər. Difosfatlar, öz növbəsində, fosfat turşusunun bir qalığını da birləşdirərək iki makroergik rabitəyə malik olan müvafiq trifosfatlara çevrilirlər.

Ən mühüm nukleotidlərin və onların fosfat törəmələrinin tam və qısadılmış adları aşağıdakı kimidir:

Adenozinmonofosfat (adenilat)	AMP	Situdindifosfat	CDP
Adenozindifosfat	ADP	Situdintrifosfat	CTP
Adenozintrifosfat	ATP	Uridinmonofosfat (uridilat)	UMP
Quanozinmonofosfat (quanilat)	GMP	Uridindifosfat	UDP
Quanozindifosfat	GDP	Uridintrifosfat	UTP
Quanozintrifosfat	GTP	Timidinmonofosfat (timidilat)	TMP
Situdinmonofosfat (sitidilat)	CMP	Timidindifosfat	TDP
		Timidintrifosfat	TTP

İndi isə, tərkibinə ADP və ATP daxil olan ferment sistemlərinə diqqət yetirək. Koferment qismində ATP-ə malik olan fermentlər müxtəlif reaksiyaları kataliz edirlər (şək. 3.5).

Sxemin ortasında adenozintrifosfatın sadələşdirilmiş formulu göstərilmişdir. Oxların üzərində prosesin adı və reaksiyada iştirak edən birləşmənin adı, eləcə də reaksiyanın məhsulları göstərilib. Bu reaksiyaları daha ətraflı müzakirə edək. İlk önce, müxtəlif kinazalarla kataliz olunan reaksiyaları qeyd etmək lazımdır. Məsələn, heksokinaza fermenti ATP molekulundan sonuncu fosfat qrupunu heksozaya ötürür. Fosfat turşusunun qalığı heksozanın hidroksil qrupuna birləşir və nəticədə fosforlaşmış heksoza ($R - O - \overset{+}{P} - \overset{-}{P}$) və ADP ($A - \overset{+}{P} \sim \overset{-}{P}$) əmələ gəlir.




Şəkil 3.5. ATP-in müxtəlif fermentativ reaksiyalarda iştirakını əks etdirən sxem.

Reaksiyaların ikinci növü – pirofosfat qalığının daşınmasıdır. Sxemdən göründüyü kimi, bu fermentlərin iştirakı ilə şəkər molekuluna pirofosfat qalığı birləşir və nəticədə $R - O - \overset{+}{P} - \overset{-}{P}$


tipli birləşmə və AMP ($\text{P} - \text{A}$) əmələ gəlir. Beləliklə, bu cür daşınma nəticəsində pirofosfat qalığının bütün enerji ehtiyatı şəkər molekuluna köçürürlər.

Koferment qismində ATP-ə malik olan mürəkkəb fermentlər tərəfindən kataliz olunan reaksiyaların üçüncü növü adenozinmonofosfat qalığının hər hansı bir turşu molekuluna, xüsusilə də amin turşusu molekuluna daşınmasından ibarətdir. Zülalın biosintəzi zamanı amin turşularının fəallaşdırılması prosesinin əsasında məhz bu reaksiya durur. Adenozinmonofosfat qalığının daşınması hesabına aminoasiladenilat əmələ gəlir və amin turşusu fəallaşır:



Aminoasiladenilatın tərkibində bir yüksək enerjili rabitə mövcuddur, digər yüksək enerjili rabitə isə, pirofosfat şəklində ayrıılır. Fəallaşmış amin turşusu zülal biosintəzi prosesinə daxil ola bilər.

ATP tərkibli fermentlər vasitəsilə kataliz olunan reaksiyaların dördüncü növü adenozil qalığının daşınması reaksiyalarıdır. Xüsusi fermentin təsiri altında metionin tipli birləşmə ($\text{R} - \text{S} - \text{CH}_3$) adenozin qalığını birləşdirir və aşağıdakı quruluşda birləşmə əmələ gəlir:




Bundan başqa, reaksiya nəticəsində ortofosfat turşusu və pirofosfat ayrılır. Bu reaksiyalar metil qruplarının fəallaşdırılması və daşınmasında mühüm rol oynayırlar. Məlumdur ki, maddələr mübadiləsində metil qruplarının vacib mənbəyi metionindir, lakin metil qruplarının hər hansı bir birləşməyə daşınması üçün onlar fəallaşmalıdır. Onların fəallaşması məhz ATP tərkibli fermentlər vasitəsilə həyata keçirilir. Bu zaman adenozil qalığı metioninə

bənzər maddəyə birləşir. Yüksək enerjili rabitələrdən birinin enerjisi hesabına metil qalığı fəallaşır və metilləşməyə məruz qaldığı digər birləşməyə ötürüle bilər.

Bələliklə, kofermenti ATP olan fermentlərin rolü müxtəlif birləşmələrin yüksək enerjili rabitələr hesabına fəallaşmasından ibarətdir.

UMP, UDP və onların müxtəlif törəmələrinə malik olan fermentlər də maddələr mübadiləsində xüsusi yer tuturlar. Uridin fermentlərin rolü şəkər və şəkər törəmələrinin qalıqlarının daşınması və çevrilmesi reaksiyalarını kataliz etməkdən ibarətdir. Daha mühüm əhəmiyyət kəsb edən və geniş yayılmış reaksiya – qlükozil (qlükoza) qalıqların daşınmasıdır:




Göründüyü kimi, iki ədəd yüksək enerjili rabitəyə malik olan və fermentin tərkibinə daxil olan UTP molekulu fosforlaşmış

qlükoza, yəni qlükozo-1-fosfatla reaksiyaya girir. Reaksiya nəticəsində pirofosfat ayrılır və uridindifosfatqlükoza (qısa olaraq UDPQ) adlanan birləşmə əmələ gəlir.


UDPQ qlükoza qalığının daşınması ilə müşayiət olunan karbohidratların müxtəlif sintezi reaksiyalarını kataliz edən əksər fermentlərin kofermentidir.

Bu fermentlərlə kataliz olunan reaksiyalara misal olaraq aşağıdakı tənliyə müvafiq gedən qalaktozanın qlükozaya çevrilməsi reaksiyasını göstərmək olar:




Bu reaksiya UDP-qlükozo-4-epimeraza fermenti ilə kataliz olunur. Qeyd etmək lazımdır ki, bu fermentin katalitik fəallığı üçün NAD⁺ mövcudluğunu vacibdir.

UDP-qlükoza aşağıdakı tənliyə müvafiq olaraq qalaktozo-1-fosfatın qlükozo-1-fosfata çevrilməsini kataliz edən heksozo-1-fosfat-uridiltransferaza fermentinin koenzimididir:




UDPQ iştirak etdiyi fermentativ reaksiyaların ikinci qrupu saxarozanın sintezi reaksiyalarıdır. Əvvəller belə hesab edirdilər ki, canlı hüceyrədə saxarozanın sintezi invertaza fermentinin iştirakı ilə həyata keçirilir, digər sözlə, saxarozanın sintezi və parçalanması eyni fermentlə kataliz olunur. Lakin, hal-hazırda məlumudur ki, saxarozanın hidrolizi β-fruktofuranozidaza (invertaza) fermentinin iştirakı ilə gedir, sintezi isə, qlikozil qalığının uridindifosfatqlükoza molekulundan müvafiq akseptora daşınması yolu ilə gedir. Bu reaksiyada akseptor funksiyasını iki birləşmə yerinə yetirə bilər.

1. Akseptor qismində fruktozo-6-fosfat çıxış edə bilər. Reaksiya aşağıdakı kimi gedir:




2. Akseptor qismində fruktoza da çıkış edə bilər. Reaksiya aşağıdakı kimi gedir:




Birinci reaksiya saxarozanın sintezi üçün xüsusi əhəmiyyət kəsb edir.

UDPQ tərkibli fermentlər həmçinin treqalozanın sintezini də kataliz edirlər:




UDPQ tərkibli fermentlərin kataliz etdiyi fermentativ reaksiyaların üçüncü növü müxtəlif qlikozidlərin sintezidir.

Hələ XX əsrin əvvəllərində fransız biokimyaçısı Burklo göstərmişdir ki, qlikozidlərin şəkərə və aqlikon komponentə parçalanmasını kataliz edən qlikozidazalar müxtəlif qlikozidlərin sintezi reaksiyalarını da kataliz edə bilirlər. O, qlükosa məhlulu və metil spirti mühitində β -qlikozidaza fermenti üzərində tədqiqatlar aparırdı və müəyyən etmişdir ki, bu ferment hətta qatı metil spirti mühitində də öz fəallığını itirmir və β -metilqlikozidin hidrolizini kataliz edir. Bu zaman aşağıdakı reaksiya baş verir:



Reaksiya geri dönən reaksiyadır, sadəcə olaraq, metil spirti mühitində, o, metilqlikozidin sintezi istiqamətində, su mühitində isə, qlikozidin hidrolizi istiqamətində gedir. Bu üsul vasitəsilə Burklo qlikozidləri kiloqramlarla almağa nail olmuşdur. Burklo qlikozidlərin fermentativ sintezinə həsr olunmuş tədqiqatlarında fermentlərin təsirinin dönər olduğunu isbat etmişdir ki, bu da böyük prinsipial əhəmiyyət kəsb edir. Burklonun işlərindən sonra canlı hüceyrədə qlikozidlərin sintezinin məhz bu yolla getdiyi haqqında təsəvvürlər yarandı. Fərz edirdilər ki, hüceyrədə müəyyən "quru" sahələr mövcuddur ki, burada həmin sintetik

reaksiyalar gedir. Lakin XX əsrin ikinci yarısında göstərilmişdir ki, qlikozidin sintezi qlikozil qalığının hər hansı bir spirit molekuluna UDPQ tərkibli ferment vasitəsilə daşınması nəticəsində baş verə bilər. Belə ki, aşağıdakı tənlik üzrə gedən reaksiyanın mövcudluğu müəyyən edilmişdir:



Lakin qlikozidlərin sintezinin birinci və ya ikinci yolla gedişini müəyyən edən amillər hələ də məlum deyil.

UDPQ-tərkibli fermentlə kataliz olunan reaksiyaların növbəti beşinci növü – sellülozanın bakteriyalarda baş verən sintezidir. Sellülozanın biosintezi problemi artıq uzun illərdi ki, özünə tədqiqatçıların diqqətini cəlb edir. Belə ki, sellülozanın hidrolizini kataliz edən sellülaza fermenti ayrılmışdır, lakin bu fermentin təsiri ilə sellülozanın sintezini həyata keçirmək cəhdləri uğursuz idi. UDPQ-nin fəal qlükoza mənbəyi olduğunu nəzərə alaraq, *Acetobacter xulinum* növüne məxsus sirkə turşu bakteriyaların hüceyrəsiz ekstraktlarında sellülozanın fermentativ sintezini həyata keçirmək mümkün olmuşdur. Bu bakteriyalar, çaxırda inkişaf edərək, təmiz bakterial sellülozadan ibarət qatı selikli kütlə əmələ gətirirlər.


Göstərilmişdir ki, sellülozanın fermentativ sintezi aşağıdakı tənliyə müvafiq olaraq gedir:



Beləliklə, göründüyü kimi, bu reaksiya üçün sellülozanın hidroliz məhsulları olan və sellodekstrinlər adlanan molekulların mövcudluğu zəruridir. Bu moleküllərə qlükozanın qalıqları ardıcıl olaraq birləşirlər və sellüloza zəncirinin sintezi baş verir.

Beləliklə, UDPQ tərkibli fermentlər vasitəsilə kataliz olunan reaksiyalar müxtəlifdirlər, lakin onlar üçün ümumi olan bir xüsusiyyət - bu reaksiyaların gedişinin qlikozil qalıqlarının fəallaşdırılması və daşınması ilə əlaqəli olmasıdır.

Xitin molekulunun sintezi də UDP törəməsinə malik olan fermentin iştirakı ilə həyata keçirilir. Məlumdur ki, xitin – həşəratların xarici örtüklərinin, papaqlı və kif göbələklərinin, maya hüceyrələrinin və yaşıl yosunların tərkibinə daxil olan biopolimerdir. Xitin – N-asetilqlükozaminin polimeridir:



N-asetilqlükozamin

O, UDP-lə reaksiyaya girərək, UDPQ birləşməsinə analoji olan uridinfosfat-N-asetilqlükozamin birləşməsini əmələ gətirir. Fəallaşmış N-asetilqlükozamin qalığı müvafiq səlef molekuluna daşınaraq xitinin sintezini təmin edir.

Koferment qismində uridinfosfata malik olan fermentlərlə kataliz olunan reaksiyaların növbəti növü – qlükuron turşusunun daşınması reaksiyalarıdır. Məlum olduğu kimi, qlükuron turşusu qlükozanın 6-cı karbon atomu COOH qrupuna qədər oksidləşmiş törəməsidir. UDP-qlükuron turşusu kompleksi qlükuron turşusunun fəallaşmış formasıdır və məhz bu fəallaşma baş verdikdən sonra qlükuron turşusunun qalığı biosintez reaksiyalarında iştirak etmək qabiliyyətini qazanır.

Məhz bu yolla poliuronidlər, yəni uron turşularının qalıqlarından təşkil olunmuş birləşmələr sintez olunur. Analoji olaraq, qalaktozamin oksidləşməsi reaksiyasının məhsulu olan qalakturon turşusu da poliuronidlərin biosintezində iştirak edə bilər.

Poliuronidlər adətən qlükuron və ya qalakturon turşularının qalıqlarından ibarət yüksək molekullu birləşmələrdilər. Onlar təbiətdə geniş yayılmışlar və bitkiların hüceyrə divarında toplanan bir sıra maddələrin tərkibinə daxil olurlar.


UDP-qlükoza və UDP-qalaktozadan başqa, koferment qismində eləcə də quanozindifosfatşəkərlər də (məs., quanozindi-

fosfatmannoza və quanozindifosfatlıkoza) çıkış edirlər. Quanzindifosfatmannoza molekulunun quruluşu aşağıdakı kimi təsvir oluna bilər:





Göründüyü kimi, bu birləşmənin tərkibində makroergik rabiṭə mövcuddur. O, mannan tipli polisaxaridlərə mannoza qalığını daşıyan bəzi maya fermentlərinin tərkibinə daxildir. Bu fermentlər daha yüksək molekullu mannanları əmələ gətirməklə nisbətən kiçik molekul kütləsinə malik polisaxarid molekullarına birləşərək fəal mannoza mənbəyi rolunu oynayırlar. Mannanların bu yolla sintezi həmçinin bitkilər üçün də xasdır.

İndi isə, sitidin tərkibli kofermentlərə diqqət yetirək. Sitidin fosfolipidlərin, məs. lesitinin, sintezində mühüm rol oynayırlar. Bu sintezdə sitidintrifosfat iştirak edir. Sitidintrifosfat fosforilxolinlə birləşmə əmələ gətirir və bu reaksiya aşağıdakı kimi gedir:



Tənlikdən göründüyü kimi, bu reaksiya nəticəsində siti-dinfosfatxolin və pirofosfat əmələ gəlir.

Situdinfosfatxolin xolinin fəallaşdırılmış formasıdır ki, o, sonra müvafiq fermentin iştirakı ilə diqliserid molekuluna daşınır və lesitin molekulunu əmələ gətirir. Lesitinin sitidinfosfatxolinin iştirakı ilə gedən biosintezi aşağıdakı kimi baş verir:




Situdinfosfat, xolindən savayı digər azot əsası – kolaminlə də birləşmə əmələ gətirə bilər. Bu zaman lesitin deyil, kefalin adlanan fosfolipid sintez olunur.

Beləliklə, biz nuklein turşularının tərkibinə daxil olan nukleotidlərin koferment funksiyalarını müzakirə etdik. Qeyd etmək lazımdır ki, karbohidratların sintezi və çevrilmələrində iştirak edən müxtəlif fermentlərin kofermentti qismində fosforlaşmış nukleozidlərin rolü L.Lelyuar və əməkdaşları tərəfindən aparılan tədqiqatlar sayəsində müəyyən olunmuşdur. Nuklein turşuları nukleotid təbiətli müxtəlif vacib kofermentlərin mənbəyi olduğundan nuklein turşuların mübadiləsi fermentlərin biosintezi prosesləri ilə sıx əlaqədardır.

Koenzim A. Maddələr mübadiləsində əvəz olunmaz rolu olan və quruluşunun əsasında nukleotid duran koenzimlərdən biri də koenzim A-dır (qısa olaraq, CoA).

“Koenzim A” adı bu kofermentin ilk dəfə asetil radikallarını (- CH₃CO) fəallaşdırın və daşıyan fermentlərin tərkibində tapıldığı üçün meydana çıxmışdır. Sonradan məlum oldu ki, CoA yalnız asetil qalıqlarının deyil, eləcə də müxtəlif digər turşu qalıqlarının da (asillərin) fəallaşdırılması və daşınmasını təmin edir.

Koenzim A-nın quruluşu F.Lipman və F.Linen tərəfindən kəşf edilmişdir. Koenzim A molekulu aşağıdakı quruluşa malikdir. Formuladan göründüyü kimi, koenzim A-nın quruluşunun əsasında pantoten turşusunun qalığı ilə birləşmiş adenozindifosfat durur. Koenzim A-nın tərkibinə daxil olan pantoten turşusunun suda həll olan vitaminlərə aid olduğunu nəzərə alsaq, pantoten turşusunun maddələr mübadiləsində koenzim A-nın sintezi üçün zəruri olan bir maddə kimi rolü aydın aşkar görünür.




Koferment A maddələr mübadiləsində mühüm rol oynayır. Karbohidratların və qliserinin karbon atomlarının 2/3 hissəsi maddələr mübadiləsi zamanı asetilkoenzim A-ya çevrilir. Yağ turşularının bütün karbon atomları və amin turşularının karbon atomlarının 50%-i CoA-nın iştirakı ilə baş verən müxtəlif çevrilmələrə məruz qalırlar.

Koferment A-nın asıl qalıqlarını birləşdirən aktiv qrupu merkaptoetilaminin SH-qrupudur. Buradakı hidrogen atomu hər hansı bir asıl qalığı, məs., sirkə turşusu qalığı ilə əvəz olunur və yüksək enerjili tioefir rabitəsi ($-S\sim OCCH_3$) əmələ gəlir. Bu birləşmə “asetilkoenzim A” adlanır. Koenzim A-ya tioefir rabitəsi vasitəsilə digər asillər də, məs., suksinil və ya palmitoil, birləşə bilərlər. Nəticədə, müvafiq olaraq, suksinil-CoA və palmitoil Co-A əmələ gəlir.

Nikotinamidnukleotid (piridin) kofermentləri. Nikotinamidin müxtəlif törəmələri ilə təmsil olunmuş kofermentlər maddələr mübadiləsində xüsusi rol oynayırlar, çünkü onlar hidrogen atomlarının daşınmasında iştirak edən dehidrogenazaların tərkib hissələridirlər. Bu kofermentlər 1904-cü ildə ingilis biokimyaçıları A.Qarden və V.Yanq tərəfindən spirtli qıçqırma prosesinin öyrənilməsi nəticəsində kəşf olunmuşlar. Onlar aşkar etmişlər ki, maya hüceyrələrindən alınmış şirə dializə uğradıldıqda, o, iki hissəyə, yəni dializ torbasında qalan zülal hissəyə və yarımkəçirici membrandan keçmək qabiliyyətinə malik olan dializedən hissəyə ayrılır. Bu dializedən hissə hüceyrəsiz mühitdə gedən qıçqırma prosesini xeyli fəallaşdırır. Bu səbəbdən Qarden və Yang bu dializedən hissəni “kozimaza” adlandırdılar (qıçqırma prosesini həyata keçirən hüceyrəsiz şirə bütövlükdə “zimaza” adlanırdı). Sonradan bu koferment “koenzim I” (CoI) adını aldı və bir neçə ildən sonra O.Varburq koenzim I-ya difosfopiridin-nukleotid (DPN) adını verdi. Bundan başqa, Varburq analoji olan digər kofaktoru da kəşf etdi və onu trifosfopiridinnukleotid (TPN) və ya koenzim II (CoII) adlandırdı.



Bu birləşmələr nikotin turşusunun amidinin törəmələridirlər:



nikotin turşusunun
amidi


Uzunmüddetli tədqiqatlar nəticəsində difosfopiridinnukleotidin (nikotinamidadenindinuksotidin) quruluşu aydınlaşdırılıb.

Əgər adenin qalığı ilə birləşmiş ribozanın ikinci karbon atomuna ortofosfat turşusunun qalığını birləşdirsək, bu halda trifosfopiridinnukleotid (TPN) və yaxud hal-hazırda nikotinamidadenindinuksotidfosfat adlanan birləşmə əmələ gəlir.




Difosfopiridinnukleotid faktiki olaraq dinukleotiddir. Onun tərkibinə daxil olan nukleotidlərdən biri adenozinmonofosfatdır. İkinci nukleotid qismində isə, nikotin turşusunun amidinin riboza və fosfat turşusunun qalığı ilə birləşməsi çıxış edir. Nikotin turşusunun amidi molekulu dördvalentli müsbət yüksələnmiş azot atomuna malikdir və bu səbəbdən əsası xassə daşıyır. Fermentlərin təsnifatı və adlandırılmasında üzrə beynəlxalq komissiya DPN kofermentinə nikotinamidenindinukleotid (NAD^+) adını tövsiyyə etdi, çünki bu ad birləşmənin kimyəvi təbiətini dəqiq əks etdirir. Bu tövsiyyələr əsasında hal-hazırda TPN nukleotidi nikotinamidenindinukleotidfosfat (NADP^+) adlanır.

NAD^+ və NADP^+ hidrogen atomlarının hər hansı oksidləşən substratdan (etil spirti, süd turşusu və s.) ayrılmalarını kataliz edən ilkin (birincili) dehidrogenazaların kofermentləridirlər. NAD^+ -in reduksiyası nəticəsində onun quruluşunda müvafiq dəyişikliklər baş verir:



NAD⁺ və NADH-in formullarının müqayisəsindən görünür ki, reduksiya nəticəsində müsbət yüklü azot atomunun valentliyi və piridin tsiklində ikiqat rabitələrin yerləşməsi dəyişir. Bundan başqa, bu azota nisbətən para vəziyyətdə yerləşən karbon atomuna hidrogen atomu birləşir və məhlula keçən H⁺ ionu əmələ gəlir. Beləliklə, nikotinamidnukleotid koenzimlərin oksidləşmiş formaları kationlar formasında olur, onların reduksiyası zamanı isə aşağıdakı reaksiyalar baş verir:




Piridin kofermentlərin vacib xassələrindən biri onların oksidləşmiş və reduksiya olunmuş formaları üçün fərqli olan spektral xarakteristikalarıdır. Piridin kofermentlərin bu xassəsi və onların 340 nm dalğa uzunluğunda işıq şüasının udma qabiliyyəti sayəsində bu kofermentlərin vəsfli analizi və piridin kofermentlərini daşıyan dehidrogenazaların fəaliyətinin təyini mümkündür.


Qeyd etdiyimiz ilkin degidrogenazaların tərkibindəki zülal molekulu həmin fermentin spesifikasiyini müəyyən edir. Zülal və koferment arasında əmələ gələn rabitə labildir, dializ zamanı asanlıqla parçalanır, lakin eyni zamanda bu rabitə asanlıqla da bərpa oluna bilər.

Piridin dehidrogenazalarının reduksiya olunmuş formaları hidrogen atomunu, adətən, flavin dehidrogenazalar və ya flavoproteidlər adlanan böyük bir fermentlər qrupunun nümayəndələrinə ötürürler.

Flavin kofermentlər. Flavin kofermentlər B₂ vitamininin (riboflavinin) törəmələridirlər. Riboflavinin molekulu beşkarbonlu sıprt ribitolun və flavinin qalıqlarından təşkil olunub. Flavin üç ədəd altrikarbonlu tsikllərdən ibarətdir; onlardan ikisi heterotsikllərdirlər. Flavin asanlıqla oksidləşir və reduksiya olunur; onun oksidləşmiş forması sarı rəngli birləşmədir (*flavus* "sarı" deməkdir). Riboflavin aşağıdakı quruluşa malikdir:




Riboflavinin oksidləşməsi və reduksiyası aşağıdakı sxemdə göstərilib:




Canlı hüceyrədə riboflavin flavoproteidlərin tərkibinə daxil olan və flavinadenindinuksüleotid (FAD) və flavinmononukleotid (FMN) adı altında məlum olan kofermentlər şəklində mövcuddur.

Flavinmononukleotidin quruluşunu aşağıdakı kimi göstərmək olar:



Beləliklə, o, fosfat turşusunun qalığının birləşdiyi ribit qalığından və azot əsası – flavindən təşkil olunub. Qeyd etmək lazımdır ki, tərkibində riboza qalığı əvəzinə ribit spiritinin olması səbəbindən bu birləşməni nukleotid adlandırmaq düzgün olmazdı. Lakin, buna baxmayaraq, “favinmononukleotid” adı artıq geniş yayılmış bir addır.

Flavoproteidlərin digər nümayəndəsi olan flavinadenindinukleotid (FAD) aşağıdakı quruluşa malikdir:




Formuldan göründüyü kimi, FAD iki nukleotid qalığından təşkil olunub. Onlardan biri flavin, ribit və fosfat turşusu qalıqlarından, ikincisi isə, adenin, riboza və fosfat turşusu qalıqlarından ibarətdir. Qeyd etmək lazımdır ki, əgər piridin dehidrogenazaların kofermenti (NAD^+ və ya NADP^+) dializ zamanı çox asanlıqla zülal molekulundan ayrılsa, flavin kofermentləri zülalla daha möhkəm birləşmiş olduqları üçün, onların ayrılması daha çətinliklə baş verir. Flavin kofermentini zülal hissədən ayırmak üçün flavoproteidə turşu ilə təsir edirlər.

Kobamid kofermentlər. Kofermentləri B_{12} vitaminının törəmələri olan bütün fermentlərə kobamid fermentlər deyilir.

Kobamid fermentlərin tərkibinə daxil olan kofermentlərin əsasını bir-biri ilə birləşmiş dörd pirrol qalıqlarının törəmələrindən ibarət olan korrin tsikli təşkil edir. Bu tsiklin mərkəzində kobalt durur. Bu kofermentin quruluşu şəkil 3.6-da göstərilib.


Məlumdur ki, B₁₂ vitaminnin tərkibində - CN qalığı mövcuddur və məhz bu səbəbdən B₁₂ vitamini sianokobalamin adını daşıyır. Lakin, kobamid fermentlərin koenzimləri sian qalığından məhrumduurlar, onun əvəzində isə, adenin nukleozidi durur.




Şəkil 3.6. B₁₂ vitamininin quruluşu.

Kobamid kofermentlər və fermentlər B₁₂ vitaminini sintez etmək qabiliyyətinə malik olan bir sıra mikroorqanizmlərin, qara ciyər hüceyrələrinin, molekulyar azotun fiksasiyası baş verdiyi qızılıağacın və paxılalıların kök şışlərinin tərkibinə daxil olur.


Kobamid fermentlər əsasən aşağıda qeyd olunan üç tip reaksiyani kataliz etmək qabiliyyətinə malikdirlər. Birincisi – glutamin turşusunun izomerləşməsi və onun izomeri olan β-metil-asparagin turşusuna çevrilməsi reaksiyasıdır. Bu geri-dönən reaksiya aşağıdakı tənliyə müvafiq olaraq gedir:



Reaksiyaların ikinci növü – suksinilkoenzim A-nın S-metilmalonilkoenzim A-ya, yəni kəhraba turşusunun törəməsinin malon turşusunun metilləşmiş törəməsinə çevrilməsidir. Reaksiya aşağıdakı tənlik üzrə gedir:



Və, nəhayət, kobamid fermentlər vasitəsilə həyata keçirilən reaksiyaların üçüncü növü –diolun (iki spirt qrupuna malik olan birləşmənin) dezoksaldehidə çevrilməsidir:




Beləliklə, nukleotid təbiətli əsas kofermentlərin quruluşunu və biokimyəvi reaksiyalarda rolunu müzakirə etdik.

Dəmirporfirin tərkibli kofermentlər. Dəmir tərkibli fermentlərə misal olaraq peroksidaza və katalaza fermentlərini göstərmək olar. Bu fermentlərin tərkibindəki dəmir atomu, hemoqlobində olduğu kimi, porfirin tsikli ilə birləşmiş olur və protohematin IX əmələ gətirir.

Qeyd etmək lazımdır ki, katalaza və peroksidazanın tərkibindəki protohematin IX eyni quruluşa malikdir. Bu fermentlər, onların funksiyalarını müəyyən edən zülal hissələri ilə bir-birindən fərqlənirlər. Burada da, fermentin spesifikliyini eyni kofermentlə birləşmiş zülal müəyyən edir.



Protohematin IX aşağıdakı quruluşa malikdir:





Dəmir, dəmirporfirin kompleksi şəklində həmçinin hüceyrədə oksidləşmə proseslərində iştirak edən və sitoxrom sistemi adı altında tanınan ferment sisteminin müxtəlif komponentlərinin tərkibinə daxildir. Sitoxromlar D.Keylin tərəfindən kəşf olunmuş-

dur və sonralar isə, obliqat anaerob bakteriyalar istisna olmaqla, bütün orqanizmlərdə aşkar edilmişdir. Lakin son illərdə aparılan tədqiqatlar nəticəsində göstərilmişdir ki, bəzi obliqat anaerob bakteriyalar da sitoxrom sisteminə malikdirlər. Sitoxrom sistemi müxtəlif sitoxromlardan və molekulyar oksigeni aktivləşdirən və onun köməyi ilə reduksiya olunmuş sitoxromu oksidləşdirən sitoxromoksidəza fermentindən təşkil olunub. Hal-hazırda, öz udma spektrlərinə, molekulyar oksigenə qarşı oxşarlığına və hemin kimyəvi təbiətinə görə bir-birindən fərqlənən bir sıra sitoxromlar məlumdur. Onlar, "*a sitoxromu*", "*b sitoxromu*", "*c və c₁ sitoxromları*", "*f₁ sitoxromu*", "*b₆, b₃, b₇, a₃ sitoxromları*" və s. kimi adı altında məlum durlar. Sitoxromların nomenklatura-sına aydınlıq gətirmək məqsədilə fermentlərin təsnifikasi və nomenklaturası üzrə Beynəlxalq komissiya bütün məlum olan sitoxromları hemin təbiətindən asılı olaraq dörd qrupa bölünməsini təklif etdi.

Bu qruplar aşağıdakılardır: dəmirformilporfirin daşıyan *a* sitoxromları, dəmirprotoporfirin daşıyan *b* sitoxromları, zülal və porfirin arasında kovalent rabitələrin olması ilə xarakterizə olunan və əvəzolunmuş dəmirmezoporfirin daşıyan *c* sitoxromları və dəmirhidroporfirin daşıyan *d* sitoxromları. Bu sitoxromların tərkibinə daxil olan porfirinlərin quruluşu şəkil 3.7-də göstərilib.






Şekil 3.7. *a, b, c, d* sitoxromlarının porfirinleri (porfirin halqalarında Fe atomları gösterilmeyib)

Sitoxromların zülal komponentleri küçük molekullu zülallarla temsil olunmuşdur. Hem ve zülal arasındaki əlaqə zülalın tərkibindəki iki sistein qalığının kükürdü hesabına əmələ gələn kovalent rabitə, eləcə də, xüsusilə *c* sitoxromları üçün xarakterik olan, dəmir atomu və histidin qalığı arasında əlavə rabitə vasitəsilə əmələ gələ bilər (şək. 3.8).

--- Phe - Lys - Thr - Arg - Cys - Glu - Leu - Cys - His - Thr - Val - Glu ---




Şekil 3.8. Maya hüceyrələrindən alınmış *c* sitoxromunda hemin polipeptidə birləşməsi.

Bir sıra sitoxromlar üçün zülal komponentinin birincili quruluşu tamamilə müəyyən olunub. Sitoxromların eksəriyyəti kristal halda alınıb.

Canlı hüceyrədə sitoxromların rolü, dehidrogenazalar tərəfindən oksidləşən substratdan alınmış və flavin dehidrogenazaların dihidroformasında mövcud olan hidrogen atomlarını qəbul etməkdən ibarətdir. Nəticədə, bu hidrogen atomları H^+ ionlarına çevrilirlər, sitoxrom isə oksidləşmiş formadan reduksiya olunmuş formaya çevrilir. Bu proses onun tərkibindəki üçivalentli dəmirin ikivalentli dəmirə çevrilməsi ilə müşayiət olunur. Sonradan, hidrogen atomundan alınmış elektron oksigenə ötürülür, nəticədə oksigen ionlaşmış hidrogen atomları ilə qarşılıqlı əlaqəyə girmək qabiliyyətini qazanır və su molekulu sintez olunur.

Artıq qeyd etdiyimiz kimi, reduksiya olunmuş sitoxromların oksidləşməsi hemoproteid təbiətli sitoxromoksidaza fermenti ilə həyata keçirilir (a_3 , sitoxromu). Sitoxromoksidaza sinil turşusu və karbon dioksidlə inhibirləşir. Bu inhibitorlar fermentin tərkibindəki dəmirlə birləşərək, onları katalitik fəallıqdan məhrum edirlər. Nəticədə etibarilə, eksər hüceyrələrin tənəffüs prosesi 80-90% zəifləyir. Karbon dioksid sitoxromoksidazanı yalnız qaranlıqda inhibirləşdirə bilir. Bu onunla izah olunur ki, karbon dioksid və dəmir arasında yaranan birləşmə işıqda asanlıqla parçalanır. Sitoxrom sisteminin hüceyrə tənəffüsündəki rolü şəkil 3.9-da aydın görünür.



Şəkil 3.9. Sitoxrom sisteminin sxemi.

Tənəffüs prosesi zamanı hidrogen atomlarının elektronlarının daşınmasında ardıcıl olaraq **b** sitoxromu, **c₁** sitoxromu, **c** sitoxromu, **a** sitoxromu və, nəhayət, **a₃** sitoxromu (sitoxromoksidaza) iştirak edir.

Flavin fermentləri və sitoxrom sistemi arasında qeyri-hemin təbiətli dəmir-tərkibli ubixinonlar və zülalların vasitəsilə baş verən oksidləşmə-reduksiya reaksiyaları baş verir. Elektronların daşınmasının son mərhələsində, yəni **a** və **a₃** sitoxromların iştirakı ilə gedən mərhələdə mis ionları da iştirak edir.

Atmosfer molekulyar azotu mənimsəmək qabiliyyətinə malik paxlalıların kök yumrularında leqoqlobin adlanan (*Leguminosea* paxlalıların hemoqlobini) hemoproteid mövcuddur. O, molekulyar azotun fiksasiyası prosesində mühüm rol oynayır. Paxlalıların kök yumrularında leqoqlobinin miqdarı, adətən, quru kütlənin 4% təşkil edir. Elektroforez vasitəsilə müəyyən olunub ki, leqoqlobin nisbətən sürətli və nisbətən zəif hərəkət edən iki komponentdən ibarətdir.

Sürətlə hərəkət edən komponentin molekul kütləsi 16 000 Da-na bərabərdir, onun tərkibindəki dəmirin miqdarı isə, 0,34% təşkil edir; nisbətən zəif sürətlə hərəkət edən komponentin molekul kütləsi 15 400 Da-na bərabərdir, tərkibindəki dəmirin miqdarı isə, 0,29% təşkil edir. Leqoqlobinin bu komponentləri, bir tərəfdən, öz amin turşu tərkibinə görə bəzi heyvanların hemoqlobininə oxşardırlar, digər tərəfdən isə, onlar amin turşu tərkibinə görə bir-birindən bir qədər fərqlənirlər.

Molekulyar azotun paxlalılarla fiksasiyası prosesində leqoqlobin ikili rol oynayır. İlk önce, oksigenlə yüksək oxşarlığa malik olaraq, o, oksigen təchizatçısı qismində çıxış edir və bununla belə bakteriyaların tənəffüsünü və azotun fiksasiyası prosesinin həyata keçirilməsi üçün tələb olunan ATP-in sintezini təmin edir. Bununla yanaşı, leqoqlobin oksigeni yüksək sürətlə özünə birləşdirərək, molekulyar azotun amonyaka çevrilməsini kataliz edən nitrogenaza ferment kompleksini oksigenin inaktiv-

ləşdirici təsirindən qoruyur. Qeyd etmək lazımdır ki, leqoqlobin yalnız paxlalıların kök yumrularında deyil, eləcə də atmosfer azotu birləşdirmək qabiliyyətinə malik olan digər bitkilərin kök yumrularında da az miqdarda rast gəlinir.

XX əsrin 80-ci illərində metanın biosintezində iştirak edən bəzi bakteriyaların tərkibində bir sıra yeni kofaktor və kofermentlər aşkar olunmuşdur. Onlardan bəzilərinin tərkibinə nikel daxildir.

3.4. Metalloenzimlər

Fermentlərin katalitik fəallığının təmin olunmasında kofermentlərlə yanaşı dəmir, mis, manqan, maqnezium, kalium, sink və molibden kimi metallar da böyük rol oynayırlar. Müəyyən olunmuşdur ki, fermentlərin 25%-indən çoxu ya möhkəm birləşmiş metal ionlarına malikdir, ya da yalnız mühitdə metal ionları olduğu halda fəal olurlar. Metal ionlarının funksiyalarını öyrənmək məqsədilə rentgen kristalloqrafiya, nüvə maqnit rezonansı (NMR) və elektron paramaqnit rezonansı (EPR) üsullarından istifadə olunur.

Bu və ya digər metal ionunun fermentin fəallığının təmin olunmasında rolu fizioloji təcrübələrin nəticəsində müəyyən oluna bilər. Göstərilmişdir ki, qidada molibden və dəmirin çatışmazlığı şəraitində siçovulların qaraciyərində ksantinoksidasanın fəallığının kəskin azalması müşahidə olunur, bu elementlərin qidaya əlavə olunması isə, fermentin normal fəallığının bərpa olunması ilə müşayiət olunur. Qida mühitində molibdenin çatışmazlığı *Neurospora crassa* kif göbələyində nitratreduktaza fermentinin fəallığının kəskin dərəcədə azalması ilə müşayiət olunur.

Lakin, qeyd etmək lazımdır ki, belə fizioloji təcrübələrin nəticələri ferment molekulunun fəaliyyətində və quruluşunda bu və ya digər metall ionunun iştirakını dolayısı yolla əks etdirir; məsələnin tam həlli üçün fermentin yüksək dərəcədə təmiz

preparatını tədqiq etmək lazımdır. Həqiqətən də, ksantinoksidazə və nitratreduktazanın yüksək dərəcədə təmiz preparatlarının tədqiqi göstərdi ki, ksantioksidazanın tərkibində möhkəm birləşmiş molibden və dəmir, nitratreduktazanın tərkibində isə, molibden mövcuddur.

Təmiz ferment preparatlarının bu və ya digər metall ionunun mövcudluğuna yoxlanılması aşağıdakı yollarla aparıla bilər:

1. Təmiz ferment preparatını aldıqdan sonra, analiz yolu ilə, onun tərkibində metal ionunun mövcudluğunu müəyyən etmək.
2. Metalın dializ zamanı ayrılib-ayrılmadığını müəyyən etmək.
3. Ferment molekuluna metalı birləşdirmək qabiliyyətinə malik olan spesifik reaktivlərin təsirini tədqiq etmək.

Cədvəl 3.3-də metalların bəzi fermentativ reaksiyalarda iştirakını eks etdirən misallar və metalla ferment arasında yaranan əlaqənin möhkəmlik dərəcəsi göstərilib.

Cədvəl 3.3-dən göründüyü kimi, metallarla fəallaşan, lakin metal ionu olmadan da fəaliyyət göstərmək qabiliyyətinə malik fermentlər – leysinaminopeptidaza və enolaza fermentləridir.

İkinci qrupu yalnız metall ionunun iştirakı ilə fəaliyyət göstərən metalloenzimlər təşkil edir. Bu qrupa dissosiasiyyaya məruz qalan, yəni metal ionu asanlıqla ayrılan metalloenzimlər və dissosiasiyya etməyən metalloenzimlər daxildir. Birincilərə, tərkibinə dəmirporfirin kompleksi daxil olan peroksidaza və katalaza, eləcə də nitratreduktaza fermentlərini aid etmək olar. Həmçinin, bu qrupa nişastanın hidrolizini kataliz edən kalsium tərkibli α -amilaza da aiddir.

Kalsium müxtəlif fermentativ proseslərin tənzimlənməsində mühüm rol oynayır. O, adətən, orqanizmdə 148 amin turşu qalığından ibarət kalmodulin adlanan spesifik zülalla birləşmiş olur.


Bəzi fermentlərin fəaliyyətində metalların iştirakı

Qrupun adı	Fermentlərin adı	Metal	Reaksiyalar
I. Metallarla fəallaşdırılan (metallar olmadan da fəaliyyət göstərə bilirlər)	Leysinaminopeptidaza	Zn	Peptid rabitələrin hidrolizi
	Enolaza	Mg, Zn, Fe və ya Mn	D-2-fosfoqlisin turşusunun fosfoenolpiroütüm turşusuna qədər dehidrogenləşməsi
II. Metalloenzimlər (metallar olmadan fəaliyyət göstərmirlər)	Nitratreduktaza	Mo	HNO ₃ -ün HNO ₂ -ə qədər reduksiya olunması
	Nitrogenaza	Mo, Fe	N ₂ -nin NH ₃ -ə qədər reduksiya olunması
	Peroksidaza	Fe	Müxtalif birləşmələrin H ₂ O ₂ -nin iştirakı ilə oksidləşməsi (hidrogen peroksidin reduksiyası)
a) dissosiasiya edənlər	α-amilaza	Ca	Nişastanın hidrolizi (qlikozid rabitələrin parçalanması)
b) dissosiasiya etməyənlər	Alkoqoldehidrogenaza	Zn	Spirtlərin aldehidlərə qədər oksidləşməsi və, əksinə, spirtlərin aldehidlər qədər reduksiyası
1) metalla reaksiyaya girən spesifik reak-tivlə inhibirləşdirilən	Ksantinoksidaza	Fe, Mo	Aldehidlərin, hipoksantinin və digər purinlərin oksidləşməsi, nitratların reduksiyası
2) metalla reaksiyaya girən spesifik reaktivlə inhibirləşməyən	Suksinatdehidrogenaza	Fe	Kəhraba turşusunun fumar turşusuna qədər oksidləşməsi


Qeyd etdiyimiz kimi, dissosiasiya etməyən metalloenzimlər də mövcuddur ki, onlar, öz növbəsində, iki qrupa bölünür. Birinci qrupa metalla reaksiyaya girmək qabiliyyətinə malik olan spesifik reaktivlə inhibirləşdirən fermentlərdir. Bunlara misal olaraq, sink tərkibli alkoqoldehidrogenaza fermentini göstərmək olar. İkinci qrupa isə, metalla reaksiyaya girən spesifik reaktivlə inhibirləşməyən fermentlər daxildir. Bunlara, öz fəaliyyəti üçün dəmir ionunun mövcudluğunu tələb edən suksinatdehidrogenaza və dəmir və molibden atomlarına malik olan ksantioksidaza fermentləri aiddirlər.

Qeyd etmək lazımdır ki, cədvəl 3.3-də təqdim olunan təsnifat artıq dərəcədə şərti xarakter daşıyır, çünkü spesifik reaktivlərlə inhibirləşdirilən və inhibirləşməyən, dissosiasiya edən və dissosiasiya etməyən metalloenzimlər arasında tədrici keçidlər mövcuddur.

Fermentlərin tərkibindəki metalları birləşdirmək məqsədilə müxtəlif reaktivlərdən istifadə olunur. Bu cür inhibitorların tipik nümayəndəsi – metalları möhkəm birləşdirərək, onlarla davamlı xelatlar əmələ gətirən 1,10-fenantrolin və 8-oksixinolinidir.



1, 10-fenantrolin



8-oksixinolin

Fermentin tərkibindəki misi birləşdirmək məqsədilə dietilditiokarbamat birləşməsindən geniş istifadə olunur. Mis və dəmir tərkibli fermentlərin geniş istifadə olunan inhibitorları qismində sinil turşusunu və onun duzlarını qeyd etmək olar. Lakin sinil turşusu və ya dietilditiokarbamat haqqında danışdıqda yadda saxlamaq lazımdır ki, onlar mis və dəmir tərkibli fermentlərin

spesifik inhibitorları qismində çıxış edə bilməzlər, çünki müəyyən olunmuşdur ki, bu birləşmələr tərkibində metal ionu olmayan bəzi fermentlərin fəallığını da inhibirləşdirirlər.

Bəzi bakteriyalarda, ali bitkilərin xloroplastlarında, fotosintezedici bakteriyalarda və heyvanlarda qeyri-hemin dəmir-proteidlər adlanan elektron daşıyıcıları aşkar olunub; bu zülalların bir qisminə ferredoksinlər terminini də tətbiq etmək olar. Bu fermentlərin tərkibindəki dəmir qeyri-hemin formada mövcuddur. Onların əksəriyyəti həddindən artıq aşağı (hidrogen elektrodunun potensialına yaxınlaşan) oksidləşmə-reduksiya etmə potensialına malikdirlər.


Clostridium pasteurianum azotfiksasiyaedici anaerob bakteriyaların ferredoksini 6 000 Da-a yaxın molekul çəkiyə malikdir və 54 amin turşu qalığından, o cümlədən 8 sistein qalığından, təşkil olunmuşdur. Bu ferredoksin molekulunun tərkibində sulfid kükürdün atomları ilə birləşmiş 8 dəmir atomu mövcuddur.

Clostridium pasteurianum bakterisində rubredoksin adlanan qeyri-hemin dəmir proteidi aşkar olunmuşdur. Bu maddənin molekul çəkisi 6 000 Da-na bərabərdir, lakin həmin mikroorqanizmin tərkibindəki ferredoksinlər fərqli olaraq hər molekulu yalnız bir qeyri-hemin dəmir atomuna malikdir. Oksidləşmiş vəziyyətdə qırmızı rəngli, reduksiya olunmuş vəziyyətdə isə, rəngsiz olur. Xloroplastlarda yerləşən ferredoksinin molekul çəkisi 13 000 Da-na bərabərdir və onun hər molekulunda iki atom dəmir mövcuddur.

Qeyri-hemin təbiətli dəmirproteidlər dəmirin və sulfid kükürdün miqdardan asılı olaraq dörd qrupa bölündürərlər:

1. $1\text{Fe} - \text{OS}^*$ - bakterial rubredoksinlər (S^* - sulfid təbiətli kükürd);
2. $2\text{Fe} - 2\text{S}^*$ - bitki, bakterial və heyvan mənşəli ferredoksinlər;
3. $4\text{Fe} - 4\text{S}^* - E'_0 = -0,35 \text{ V}$ -a bərabər fotosintetik və $E'_0 = -0,4 \text{ V}$ -a bərabər olan qeyri-fotosintetik bakterial zülallar.
4. $8\text{Fe} - 8\text{S}^*$ - bakterial ferredoksinlər.

Şəkil 3.10-da qeyri-hemin təbiətli iki dəmirproteidin quruluş sxemi göstərilib.



Şək. 3.10. *Clostridium pasteurianum* bakterisinin rubredoksinin (a) və *Peptococcus aerogenes* bakterisinin ferredoksininin (b) quruluşu. Qara dairə - dəmir atomu; ağ dairə - polipeptid zəncirindəki kükürd atomu; * işarə - sulfid təbiətli kükürd.

Qeyri-hemin təbiətli dəmirproteidlər molekulyar azotun fiksasiyası və fotosintez prosesləri zamanı baş verən elektron daşınmasında böyük rol oynayırlar. *Clostridium pasteurianum* bakterisindən və *Chromatium* fotosintetik bakteridən ferredoksinin iştirakı ilə piroüzüm turşusunun reduksiyaedici sintezini kataliz edən ferment sistemi ayrılib və qismən təmizlənib. Bu ferment sistemi aşağıdakı tənliyə müvafiq gedən reaksiyanı kataliz edir:




Analoji olaraq, *Chlorobitum thiosulfatophilum* bakterisindən alınmış ferredoksinin iştirakı ilə kəhrəba turşusunun karboksilləşməsi yolu ilə α -ketoqlutar turşusunun sintezi baş verir. Proses aşağıdakı tənliyə müvafiq olaraq gedir:



Beləliklə, ferredoksin molekulyar azotun fiksasiyası prosesində böyük rol oynayan piroüzüm və α -ketoqlutar turşularının sintezində iştirak edir.

Molekulyar azotun torpaq mikroorqanizmləri tərəfindən fiksasiyası nəticəsində ilk əmələ gələn məhsulun ammonyak olduğunu fərz edən S.N.Vinoqradskinin fikri təcrübü yolla sübut olunub. Ammonyakin molekulyar azotdan əmələ gelməsi prosesində ferredoksinin rolü böyükdür. Bu proses ATP-nin və reduksiya olunmuş ferredoksinin iştirakını tələb edir. Piroüzüm turşusu (və ola bilsin ki, digər ketoturşular da) bu prosesdə ikili rola malikdir. Bir tərəfdən, ATP-in sintezi üçün məhz piroüzüm turşusundan istifadə olunur, digər tərəfdən isə, - piroüzüm turşusu ferredoksinin reduksiyası üçün zəruri olan elektronlar mənbəyi-dir. Ferredoksin həm də molekulyar hidrogenlə hidrogenaza fermentinin kataliz etdiyi reaksiya nəticəsində reduksiya oluna bilər.

Clostridium pasteurianum bakterisində baş verən molekulyar azotun fiksasiyası prosesində ferredoksinin güman olunduğu rolü aşağıdakı sxemdə təsvir olunub (şək. 3.11):




Şəkil 3.11. *Clostridium pasteurianum* bakterisində baş verən azot fiksasiyası prosesində ferredoksinin iştirakı.

Lakin qeyd etmək lazımdır ki, ferredoksin azotu fiksasiya etmək qabiliyyətinə malik olmayan bakterilərdə də, məsələn *Clostridium* cinsinin digər nümayəndələrində və bəzi mikrokokklarda da mövcuddur.

Ferredoksinin fotosintez prosesindəki rolü ondan ibarətdir ki, o, xlorofillin iştirakı ilə fotoreduksiyaya məruz qalır. Reduksiya olunmuş ferredoksin flavoproteid təbiətli xüsusi fermentin təsiri nəticəsində yenidən oksidləşir və yenə də fotoreduksiya da iştirak edə bilər. Flavoproteidin reduksiya olunmuş forması isə, NAD^+ və ya NADP^+ ilə qarşılıqlı təsirə girərək, onları NADH və ya NADPH -a qədər reduksiya edir. Beləliklə, fotosintez prosesində ferredoksinin, flavoproteidin və piridin kofermentlərinin qarşılıqlı əlaqələri Şəkil 3.12-də göstərildiyi kimi təsvir oluna bilər.

Bir sıra fermentlərin tərkibinə mis daxildir. O, məsələn, polifennolların oksidləşməsini təmin edən *o*-difenoloksidəza fermentinin tərkibinə daxildir. C vitaminini oksidləşdirən askorbatoksidəza fermentinin tərkibində də mis vardır. Həqiqi metalloenzimlər qrupuna diaminləri atmosfer oksigeni vasitəsilə müvafiq aminoaldehidlərə, ammonyaka və hidrogen peroksidinə qədər oksidləşdirən mis tərkibli diaminoksidəza fermenti daxildir.



Şəkil 3.12. Fotosintez prosesində ferredoksinin, flavoproteidin və piridin kofermentlərinin qarşılıqlı əlaqələri.

Sinkproteidlərin geniş öyrənilmiş nümayəndələrindən biri karbonat-dehidratazadır (karboanhidraza). Bu ferment karbonat turşusunun CO_2 və suya qədər parçalanmasını kataliz edir:




Karbonat-dehidrataza (karboanhidraza) heyvan və bitki aləmində geniş yayılmış fermentlərdən biridir.


Dissosiasiyyaya məruz qalmayan alkoqoldehidrogenaza fermentinin tərkibində də sink atomu mövcuddur.

Polipeptid zəncirinin son karboksil qrupu ilə qonşuluqda yerləşən peptid rabbitəsini spesifik olaraq parçalayan karboksipeptidaza A fermenti də sink tərkibli metalloenzimlərə aiddir. Bu ferment həm peptidaza fəallığına, həm də, digər proteolitik fermentlər kimi, esteraza fəallığına malikdir, yəni həm peptid, həm də mürəkkəb efir rabbitələrini parçalamayaq qabiliyyətindədir. Əgər karboksipeptidaza fermentində sink atomunu kobalt və ya kadmium atomu ilə əvəz etsək, bu halda fermentin spesifikasiyində müəyyən dəyişikliklər baş verəcək. Sinki Co^{2+} ionları ilə əvəz etsək, peptidaza fəallığının kəskin artması, esteraza fəallığının isə, azalması müşahidə olunacaq; sinkin Cd^{2+} ilə əvəz olunması isə, esteraza fəallığının əhəmiyyətli dərəcədə artması, peptidaza fəallığının yox olması ilə nəticələnir. Beləliklə, karboksipeptidaza A misalında metal ionunun nəinki fermentin fəallığına, eləcə də onun spesifikasiyinə təsir etmək qabiliyyətinə şahid olduq.


Çoxsaylı fermentlər üçün zəruri olan kofaktor rolunu maqnezium ionları oynayır. Mg^{2+} -asılı fermentlər qrupuna enolaza (əvvəller fosfopiruvatdehidrataza adlandırılırdı) və ribulozodifosfatkarboksilaza fermentləri aiddirlər. Enolaza tənəffüs, qicqurma və qlikoliz proseslərində iştirak edir və D-2-fosfoqliseratin fosfoenolpiruvata (FEP) çevrilməsini kataliz edir:



Ribulozodifosfatkarboksilaza fermenti fotosintez prosesinde büyük rol oynayır və karbon qazının D-ribulozo-1,5-difosfata birləşdirilməsini kataliz edir; nəticədə iki molekul 3-fosfoqliserat əmələ gelir:



Bu ferment həmçinin ribulozodifosfatın atmosfer oksigenin təsiri ilə 2-fosfoqlikolata və 3-fosfoqliserata parçalanmasını kataliz edir:



Bununla əlaqədar olaraq fermentə ribulozodifosfat-karboksilaza-oksigenaza adı verilmişdir (FT 4.1.1.39).

Maqnezium həmçinin fosfat turşusunun qalıqlarının ATP-nin iştirakı ilə daşınması reaksiyalarını kataliz edən bir səra ferment sistemləri üçün vacib kofaktor qismində çıxış edir.

Maraqlıdır ki, fermentativ fəallığa malik olmayan bəzi zülləllər, onlara metal ionları və ya onların kompleksləri birləş-

dikdə fəallaşırlar. Belə ki, balina mioqlobini molekuluna elektronların daşınmasının katalizatoru olan rutenium metalının ammonyakla kompleksinin 3 molekulunun birləşdirilməsi nəticəsində əmələ gələn yarımsintetik ferment askorbin turşusunu ruteniumlu kompleksə nisbətən 200 dəfə daha fəal oksidləşdirir. Bu yarımsintetik fermentin aktivliyi təbii askorbatoksidəza fermentin aktivliyi ilə eyni olur.

Metalın fermentlə birləşməsinin möhkəmliyi metalın təbiətindən və onun birləşdiyi funksional qrupların təbiətindən asılıdır. Fermentlərin tərkibinə daxil olan metallar apofermentin və koenzimin S, N, və O-tərkibli müxtəlif funksional qrupları ilə kompleks birləşmələr əmələ gətirirlər. Məsələn, peroksidəza və katalazanın, eləcə də sitoxromların prostetik qrupu qismində çıxış edən hemin tərkibinə daxil olan dəmir atomu hemin tərkibindəki azot atomları ilə kovalent və koordinasion rabitələrlə, apofermentin tərkibinə daxil olan isə histidinin imidazol qrupu və lizinin ε-aminoqrupu ilə koordinasion rabitələr vasitəsilə birləşir (şək.3.13).

Karboksipeptidəza A-nun tərkibinə daxil olan sink atomu N-sonluğda yerləşən asparaginin sərbəst amin qrupu ilə və apofermentin sulfhidril qrupları ilə koordinasion rabitələr vasitəsilə birləşir. Mis-tərkibli proteidlərdə, məsələn askorbatoksidəzada, mis atomu apofermentin tərkibindəki kükürd və azot atomları ilə koordinasion rabitələrlə birləşir. Metalların birləşməsində, çox güman ki, fermentin karboksil qrupları da mühüm rol oynayır (şək. 3.13).

Fermentin funksiyalarını yerinə yetirilməsində metalın rolü aşağıdakı mexanizmlər üzrə həyata keçirilir.

Birincisi, ferment, metal və substrat arasında üçlük kompleksinin əmələ gəlməsi ilə əlaqədar olan bir mexanizmdir. Əgər fermentin katalitik mərkəzini Enz, metal ionunu M, substrat isə S ilə işarə etsək, onda əmələ gəlməsi mümkün olan kompleksləri aşağıdakı kimi təsvir etmək olar:


Enz - S - M
körpüçülü
substratla kompleks

M - Enz - S
körpüçülü
fermentlə kompleks

Enz - M - S
körpüçülü metalla
sadə kompleks

Enz |
S
körpüçülü metalla
tsiklik kompleks


Körpüçülü substratla komplekslerinin əmələ gəlməsi fermentlərin nukleozidtrifosfatlarla qarşılıqlı təsiri zamanı müşahidə olunur. Güman olunur ki, bu, metalin koordinasion təsiri sahəsində H_2O -nun çıxarılması və həmin yerin ATP ilə tutulması ilə əlaqədardır. Sonra fermentlə substrat birləşir və üçlük kompleks əmələ gəlir. Fərzi olunur ki, fosfotransferaza reaksiyalarında metal ionları fosfor atomlarını aktivləşdirirlər və sərt polifosfat-adenin kompleksinin müvafiq konformasiyasının əmələ gəlməsinə səbəb olurlar.



Şəkil 3.13. Metalların substratın fermentlə birləşməsində rolü.

Körpüçülü fermentlə olan komplekslərdə metal, çox güman ki, fəal konformasiyanı təmin etməklə struktur funksiyasını yerinə yetirir (məsələn, glutaminsintaza), və ya digər subst-

ratla körpüçük əmələ gətirir (məsələn, piruvatkinazada olduğu kimi). Piruvatkinazada metal ionu həm struktur funksiyası daşıyır, həm də substratlardan biri olan ATP-ni saxlayaraq, onu aktivləşdirir:



Və, nəhayət, körpüçüklü metalla olan kompleksləri müzakirə edək. Birincili quruluşun analizi və kristalloqrafik məlumatlara əsasən müəyyən olunmuşdur ki, çoxsaylı zülalların fəal mərkəzlərində metal histidin qalığı vasitəsilə birləşmiş olur. Bu hal, xüsusilə karboksipeptidaza A, *c* sitokromu, rubredoksin və s. fermentlər üçün xarakterikdir. Enz-M binar komplekslərinin əmələ gəlməsinin limitləşdirici mərhələsi metal ionunun koordinasion sahəsində suyun sıxışdırılıb çıxarılmasıdır. Əksər peptidazaların metal ionları vasitəsilə aktivləşməsi prosesi bir neçə saat ərzində, yəni zəif sürətlə gedən bir prosesdir. Bu zaman, çox güman ki, Enz-M binar kompleksində konformasiyon dəyişikliklər baş verir və nəticədə fəal konformasiya yaranır.


Metallarla aktivləşən fermentlər üçün bütün dörd sxem üzrə komplekslər əmələ gələ bilər. Həqiqi metalloenzimlər üçün Enz – S – M kompleksinin əmələ gəlməsi mümkün deyil, çünki onlar təmizləndikdə belə Enz-M şəklində olurlar.

Ümumiyyətlə, metalloenzimlər üçün xarakterik olan üç ümumi qaydanı qeyd etmək olar:

1. Kinazaların eksəriyyəti (hamısı yox) körpüçüklü substratla Enz–nukleozid–M tipli kompleks əmələ gətirirlər.
2. Substrat qismində piruvatdan və ya fosfoenolpiruvatdan istifadə edən fosfotransferazalar, fosfoenolpiruvatın iştirakı ilə gedən reaksiyaları kataliz edən digər fermentlər, eləcə də karboksilazalar metal körpüçüyü ilə komplekslər əmələ gətirirlər.

3. Hər bir ferment bir substratla bir cür körpüçüklü kompleks, digər substratla isə, digər cür körpüçüklü kompleks əmələ gətirə bilər.

İkincisi, metalin rolu ondan ibarət ola bilər ki, o, özü reaksiyada iştirak etmək qabiliyyətinə malik olsun. Bu, məsələn oksidləşmə-reduksiyaetmə reaksiyaları, yəni elektronların daşınması ilə müşayiət olunan reaksiyalar üçün xarakterikdir. Misal kimi nitratreduktazanı göstərmək olar. Bu fermentin tərkibinə daxil olan molibden özü nitratla, sonra isə flavin təbiətli fermentlə reaksiyaya girir.



Şəkil. 3.14. Molibdenin nitratreduktaza fermentinin fəaliyyətində rolü.

Üçüncüüsü, metal apofermentin ikincili, üçüncüülü və dördüncüülü quruluşlarının saxlanması təmin edə bilər. Misal kimi, amilazanı göstərmək olar. α -amilazanın bütün növləri (pankreatik, kif, bakterial, ağız suyu amilazaları) kalsium atomlarına malikdirlər ki, bu metal fermentin zülal molekulunun ikincili və üçüncüülü quruluşların təmin edir.

Və, nəhayət, metalların mümkün olan dördüncü növ təsiri ondan ibarətdir ki, onlar apofermentin kofermentlə birləşməsini təmin edirlər. Məsələn, alkoqoldehidrogenaza fermentinin tərkibinə daxil olan sink atomları apofermentin kofermentlə birləşməsində iştirak edirlər.


Sonda qeyd etmək lazımdır ki, bitki və heyvan orqanizmlərində baş verən maddələr mübadiləsində mikroelementlərin rolü məhz ondan ibarətdir ki, onlar çoxsaylı fermentlərin quruluşunun təmin olunmasında və onların normal fəaliyyətində əvəz olunmazdır.

Bütün bunlar bir də onu sübut edir ki, maddələr mübadiləsinin müxtəlif tərəfləri bir-biriləri ilə sıx əlaqədardırılar və orqanizmdə hər hansı bir metalın çatışmazlığı və ya onun mübadiləsinin pozulması dərhal bu və ya digər fermentin təsirində özünü bürüzə verir və xəstəliyin əmələ gəlməsinə səbəb olur.

FƏSİL IV. FERMENTATİV FƏALLIĞIN TƏYİNİ ÜSULLARI. FERMENTLƏRİN VAHİDLƏRİ


Fermentin mövcudluğunu onun kataliz etdiyi reaksiyanın sürətinə, yəni reaksiya məhsullarının toplanması və ya reaksiya substratının sərf olunması sürətlərinə əsasən müəyyən etmək olar. Bu məqsədlə kimyəvi, polyarimetrik, qazometrik, xromatoqrafik, viskozimetrik, spektroskopik kimi müxtəlif üsullardan istifadə olunur.

Fermentativ fəallığın *kimyəvi üsullar* vasitəsilə təyini bu və ya digər qrupların, eləcə də fermentin təsiri nəticəsində məhlulda əmələ gələn və ya sərf olunan maddələrin miqdarda təyininə əsaslanır. Məsələn, β -fruktofuranozidaza (saxaraza və ya invertaza) fermentinə diqqət yetirək. Bu ferment saxarozanı bir molekul qlükoza və bir molekul fruktozaya parçalayır:



Məlumdur ki, saxarozanın hər iki qlikozid hidroksili birləşmiş vəziyyətdə olduğu üçün, o, fellinq məhlulunu reduksiya etmək qabiliyyətindən məhrumdur. Saxarozanın hidrolizi nəticəsində qlikozid hidroksillər arasındaki rabitə qırılır, və əmələ gəlmış qlükoza və fruktozanın sərbəst karbinol qrupları hesabına fellinq məhlulu reduksiya olunur. Beləliklə, reaksiya getdikcə, yəni saxaroza monosaxarıdlarə parçalandıqca, fellinq məhlulunun reduksiya olunma dərəcəsi də artır və bunun sayəsində biz fermentin təsirinin nə qədər effektivli olması haqda məlumat əldə edə bilərik.

Fellinq məhlulunun reduksiya olunmasına əsaslanan bu üsul eyni zamanda β -amilazanın fəallığının təyini məqsədilə də tətbiq oluna bilər. β -amilaza aşağıdakı reaksiyanı kataliz edir:




Maltozanın tərkibində bir sərbəst karbonil qrupu var ki, onun sayəsində, o, fellinq məhlulunu reduksiya edir. Beləliklə, amilazanın fəallığı maltozanın fellinq məhlulu vasitəsilə təyini yolu ilə qeydə alınma bilər.

Proteolitik, yəni zülal və peptidlərin parçalanmasını kataliz edən fermentlərin fəallığının təyini məqsədilə də müxtəlif kimyəvi üsullardan istifadə olunur. Məsələn, dipeptidin dipeptidaza fermenti ilə hidrolizi nəticəsində iki molekul amin turşusu əmələ gəlir. Bu zaman peptid ($-\text{CO}-\text{NH}-$) rabitəsi su molekulunu özünə burləşdirərək parçalanır və sərbəst amin və karboksil qrupları əmələ gəlir. Bu səbəbdən dipeptidazanın təsirinin qeydə alınması üçün sərbəst karboksil və ya amin qruplarının təyinini mümkün edən istənilən üsuldan istifadə etmək olar. Adətən azad olmuş amin qruplarını Syorensenə görə formol titrləmə ilə təyin edirlər. Formol titrləmə zamanı tərkibində reaksiya məhsulları olan məhlul formalinlə işlənilir. Formalin sərbəst amin qruplarını birləşdirir və bu zaman karboksil qruplar azad olunur ki, onları da qələvi ilə titrləmək olar. Beləliklə, azad olunmuş karboksil qruplarının miqdarını təyin etməklə və müvafiq hesablama aparmaqla tədqiq olunan məhlulda sərbəst amin qruplarının miqdarını təyin etmək mümkündür.

Proteolitik fermentlərin fəallığının təyininin digər üsulu Vilştetter üsuludur. Bu üsulun mahiyyəti ondadır ki, reaksiya getdiyi məhlulun üzərinə müəyyən qatılıqlı spirit əlavə olunur. Tədqiq olunan məhlulda amin qruplarının dissosiasiyasının qarşısı alınır, azad olunmuş karboksil qrupları isə qələvi ilə titrlənir.

Yağın parçalanması reaksiyasına diqqət yetirək. Məlumdur ki, yağlar lipazalar adlanan fermentlərin təsiri ilə parçalanırlar və bu reaksiya aşağıdakı tənliyə müvafiq olaraq gedir:



burada R_1 , R_2 və R_3 – müxtəlif yağ turşuların qalıqlarıdır.


Əgər lipaza ilə kataliz olunan reaksiya tam olaraq, yəni üç su molekulunun birləşməsi ilə baş versə, bu halda qliserin və üç molekul yağ turşusu əmələ gələcək. Bu reaksiyanın gedişini əmələ gələn sərbəst yağ turşuların miqdarına əsasən qeydə almaq olar. Bu məqsədlə müəyyən qatılıqlı qələvi ilə titrləmə aparılır.

Bəzi fermentlərin fəallığı ***polyarimetrik üsul*** vasitəsilə təyin olunur. Bu üsul, məsələn, β -fruktofuranozidə fermentinin fəallığını təyin etmək məqsədilə istifadə oluna bilər. Polyarimetriyanın tətbiqi fermentativ reaksiyanın gedisi boyunca məhlulun xüsusi fırlanması dərəcəsinin dəyişməsinin təyininə əsaslanır. Qlükozanın xüsusi fırlanması dərəcəsi $[\alpha]_D^{20} + 52,5^\circ$ -ə bərabərdir. Saxaroza məhlulu daha yüksək sağa fırlanması dərəcəsi ilə xarakterizə olunur ($+66,5^\circ$), saxarozanın hidrolizi zamanı əmələ gələn fruktoza isə güclü sol fırlanması dərəcəsinə ($-92,4^\circ$) malikdir. Beləliklə, əgər biz polyarimetrin borucuğuna saxaroza və β -fruktofuranozidə fermentindən ibarət məhlulu yerləşdirsək, burada aşağıdakı hadisə müşahidə olunacaq. Saxaroza məhlulu sağ fırlanması ilə xarakterizə olunur, lakin reaksiya getdikcə və fruktoza əmələ gəldikcə məhlulun sağ fırlanması dərəcəsi tədricən azalacaq və, nəhayət, sol fırlanması ilə əvəz olunacaq.

Fermentlərin fəallığını təyin edən üsulların böyük bir grunu ***qazometrik üsula***, yəni əmələ gələn qazın miqdarca təyininə əsaslanır. Belə ki, zülal və peptidlərin fermentativ parçalanması zamanı azad olunan amin qruplarının təyini məqsədilə Van-Slaykin qazometrik üsulundan istifadə edirlər. Üsulun mahiyyəti ondan ibarətdir ki, tədqiq olunan məhlul nitrit turşusu

ilə işlənilir. Nitrit turşusu sərbəst amin qrupları ilə miqdarda reaksiyaya girir və bu zaman qazşəkilli molekulyar azot ayrılır. Bu azot qazını yığıb, xüsusü manometrik borucuqda onun miqdarnı təyin edirlər və sərbəst amin qrupların miqdarını hesablayırlar.


Qazometrik üsullar arasında O.Varburq tərəfindən təklif olunmuş üsul daha təkmildir. Bu üsulda Varburq cihazından istifadə olunur (Şək.4.1). Cihazın əsas hissəsinə dərəcələrə bölünmüş manometrik borucuq təşkil edir (1). Bu borucuq iki qoldan ibarətdir və yüngül rəngli məhlulla doldurulub. Manometrik borucuğun aşağı hissəsinə sixacla sixilmiş və tixacla bağlanmış kauçuk borucuq (2) bərkidilib. Bu borucuq da rəngli maye ilə doldurulub. Sixacın vintini (3) firlatmaqla manometrik borucuğun hər iki qolundakı mayenin səviyyəsini tənzimləmək olar. Manometrin bir qolu fermentativ reaksiya gedən şüşə qabla (5) birləşir. Adətən Varburq cihazının şüşə qabının ortasında şüşə stəkan lehimlənir, qab özü isə, böyük həcmli su hamamına yerləşdirilir və bunun sayəsində temperatur müəyyən səviyyədə saxlanılır. Cihaz motorla təmin olunub ki, reaksiya getdiyi qab çalxalansın və reaksiyon qarışq daima qarışdırılsın.



Şəkil 4.1. Varburq cihazının sxematik quruluşu.

- 1 – manometrik borucuq; 2
- kauçuk borucuq; 3 – vint;
- 4 – kran; 5 – təcrübə qabı; 6
- mərkəzi stəkan

Fərz edək ki, biz Varburq cihazı vasitəsilə piruvatdekarboksilaza fermenti ilə kataliz olunan reaksiyanı tədqiq etməliyik. Reaksiya aşağıdakı tənlik üzrə gedir:




Bunun üçün biz əvvəlcə kran vasitəsilə (4) manometrin hər iki qolundakı mayenin səviyyəsini bərabərləşdiririk. Sonra Varburq qabına piroüzüm turşusu və ferment qarışığını əlavə edirik. Qab manometrə birləşdirilir, hamama yerləşdirilir və hərəkətə gətirilir. Piroüzüm turşusunun parçalanması zamanı CO_2 ayrılaceq və artıq təzyiq yaranacaq. Nəticədə manometrin sağ qolunda mayenin səviyyəsi aşağı düşəcək, sol qolunda isə, əksinə, qalxacaq. Beləliklə, qazın miqdarını ölçməklə, biz piruvatdekarboksilazanın təsirinin effektivliyi haqda məlumat əldə edə bilərik. Əgər fermentativ reaksiya oksigenin udulması və ona ekvivalent miqdarda CO_2 -nin ayrılması ilə müşayiət olunursa, bu halda Varburq qabının mərkəzi stəkanına güclü qələvi ilə isladılmış filtr kağızı yerləşdirilir ki, o da ayrılan karbon qazının udulmasını təmin edir. Nəticədə sistemdəki təzyiq azalacaq və manometrin sağ qolunda mayenin səviyyəsi artacaq.

Beləliklə, Varburq cihazı vasitəsilə istənilən toxumanın, kif göbələyinin və ya bakterial suspenziyanın tənəffüs intensivliyini, eləcə də qazın ayrılması və ya udulması ilə müşayiət olunan istənilən fermentativ reaksiyanı miqdarda tədqiq etmək mümkündür.

Fermentlərin təsirini öyrənmək məqsədilə *xromatoqrafik* üsullardan da, xüsusilə kağız üzərində xromatoqrafiyadan geniş istifadə olunur.

Fərz edək ki, biz piroüzüm və qlütamin turşuları arasında gedən fermentativ reaksiyanı xromatoqrafik üsulla tədqiq etmək niyyətindəyik. Bu reaksiya alaninaminotransferaza fermentinin təsiri ilə həyata keçirilir və reaksiya zamanı ferment amin qrupunu qlütamin turşusundan piroüzüm turşusuna daşıyır:



Reaksiya nəticəsində α -alanin və α -ketoqlutar turşusu əmələ gəlir. Təcrübə zamanı piroüzüm və glutamin turşularının qarışığını hazırlayıb və ferment preparatını əlavə edirik, müəyyən zaman keçidkən sonra xromatoqrafiya vasitəsilə əmələ gələn α -alaninin və ya sərf olunan glutamin turşusunun miqdarnı təyin edirik.

Beləliklə, xromatoqrafiya vasitəsilə müəyyən zaman ərzində əmələ gələn alaninin və həmin vaxt ərzində sərf olunan glutamin turşusunun miqdarnı, yəni reaksiyanın sürətini təyin etmək olar.

Biokimya və enzimologiyada amin turşuların miqdarda analizi məqsədilə *avtomatik cihazdan* geniş istifadə olunur. S.Mur və U.Steyn tərəfindən hazırlanmış bu cihaz tədqiq olunan məhlulun amin turşu tərkibini miqdarda yüksək dəqiqliklə təyin etmək və bununla belə əmələ gələn amin turşularının miqdarına əsasən müəyyən fermentin fəallığını təyin etmək imkanını verir. Müasir avtomatik amin turşu analizatorları vasitəsilə 1-2 saat ərzində tam analizi aparmaq olar.

Fermentativ fəallığın təyini üsullarının növbəti qrupu *məhlulun özlülüyüün dəyişməsinə* əsaslanır. Bu üsullar əsasən zülalların parçalanmasında iştirak edən, yəni proteinazaların, eləcə də pektin maddələrini parçalayan pektolitik fermentlərin fəallığını təyin etmək məqsədilə tətbiq olunurlar.

Hər hansı bir zülalın kifayət qədər özlülüyü olan məhlulu hazırlanır. Bu məhlul Ostvald viskozimetriyə yerləşdirilir. Viskozimetri isə, öz növbəsində, müəyyən temperatura çatdırılmış su termostatına yerləşdirilir, zülal məhlulunun ilkin özlülüyü təyin

olunur və hər 3-5 dəqiqədən bir məhlulun özlülüyü ölçülür. Fermentin fəallığı nə qədər yüksək olsa, məhluldakı zülal bir o qədər də tez parçalanacaq və məhlulun özlülüyü azalacaq.

Bu üsul sadədir, rahatdır və zülalın fermentativ hidrolizinin ilkin mərhələlərini qeydə almaq imkanını verir.

Fermentativ fəallığın təyini məqsədilə geniş istifadə olunan üsulların növbəti qrupu *spektrofotometrik* üsullardır. Fermentativ reaksiyaların substratları və ya məhsulları adətən spektrin gözə görünən və ya ultrabənövşəyi sahələrində işığı udma qabiliyyətinə malikdirlər. Molekulda ikiqat rabitənin və ya həlqəşəkilli quruluşun olması onun udma spektrinə təsir edir. Adətən reaksiyanın substratlarının və məhsullarının udma spektrləri fərqlənir və bunun da sayəsində müəyyən fermentativ reaksiyanın miqdarda səciyyələndirilməsi mümkün olur. Spektrofotometrik üsulun tətbiqi spektrofotometrin yaradılması ilə əlaqədar dır. Spektrofotometr - müxtəlif dalğa uzunluğunda müəyyən maddə məhlulu ilə işığın udmasını tədqiq etmək imkanını verən cihazdır. Bu cihaz oksidləşdirici-reduksiyaedici fermentlərin öyrənilməsi məqsədilə daha geniş istifadə olunur.

Məsələn, bir sıra dehidrogenazaların tərkibinə NAD⁺ və ya NADP⁺ daxildir. Varburq müəyyən etmişdir ki, bu kofermentlərin oksidləşmiş (NAD⁺ və NADP⁺) və reduksiya olunmuş (NADH və NADPH) formaları öz spektrlərinə, xüsusilə də 340 nm dalğa uzunluğunda udma qabiliyyətlərinə görə bir-birindən kəskin dərəcədə fərqlənirlər. Belə ki, 340 nm dalğa uzunluğunda NAD⁺ işığı udmur, onun reduksiya olunmuş forması NADH isə, yüksək udma qabiliyyəti ilə xarakterizə olunur. Bu dalğa uzunluğunda udmanın dəyişməsi əsasında biz bu və ya digər dehidrogenazanın nə dərəcədə intensiv işləməsi haqda məlumat əldə edə bilərik və, deməli, reaksiyanın sürətini ölçü bilərik. Dəqiqliyi və az vaxt tələb etdiyi sayəsində spektrofotometrik üsullar enzimologiyada geniş tətbiq olunurlar.

İstənilən ferment preparatı öz fermentativ fəallığına görə səciyyələndirilməlidir. Bu və ya digər ferment preparatının fermentativ fəallığını təyin etmək üçün bu preparatla vahid zaman


ərzində çevrilən substratın miqdarını qeydə alıb, onun ferment preparatının müəyyən miqdarına nisbətini tapmaq lazımdır. Belə ki, α -amilazanın fəallığını təyin etmək üçün 1 milliqramm ferment preparati ilə 1 dəqiqə ərzində parçalanmış nişastanın miqdarını müəyyən etmək lazımdır. Beynəlxalq Biokimyəvi İttifaqın fermentlər üzrə komissiyası *fermentin standart vahidi* anlayışını irəli sürmüştür. Fermentin standart vahidi U (ing. *unit*) hərfi ilə işarə olunur.

Fermentin standart vahidi – müəyyən şəraitdə 1 dəqiqə ərzində 1 mikromol (1mkmol) substratın çevrilməsini kataliz edən fermentin miqdarıdır. Fermentin standart vahidlərini 25°C temperatur, fermentin optimal pH qiyməti və substratın optimal qatılığı şəraitində təyin etmək məqsədə uyğundur.

Standart vahidi təyin etmək üçün fermentativ reaksiyanın sürətini bilmək vacibdir. Fermentativ reaksiyanın gedişi, adətən, şəkil 4.2-də göstərilmiş qrafiklə ifadə oluna bilər. Reaksiyanın əvvəlində əyri kəskin olaraq yuxarı qalxır, sonra isə onun yoxusu zəifləyir və nəhayət, əyri demək olar ki, abssis oxuna paralel olaraq gedir. Reaksiya sürətinin bu cür azalmasının səbəbi kimi aşağıdakılari qeyd etmək olar. Birincisi, əmələ gələn reaksiya məhsullarının təsiri, çünki fermentativ reaksiyaların əksəriyyəti geri-dönən reaksiyalardır, reaksiyanın sürəti isə, reaksiyaya girən maddələrin qatılığının hasilinə bərabərdir. İkinci səbəb - ilkin substratın reaksiya zamanı sərf olunması nəticəsində onun qatılığının doydurucu qatılıq qiymətindən aşağı düşməsidir. Üçüncü səbəb kimi fermentin reaksiya zamanı qismən parçalanmasını qeyd etmək olar. Və, nəhayət, fermentativ reaksiyanın sürətinin azalması, hətta reaksiya geri-dönməyən olduğu halda da, reaksiya məhsullarının spesifikasiq tormozlayıcı təsiri səbəbin-dən baş verə bilər.

Məhz bu səbəbdən dəqiqlik nöqteyi nəzərindən fermentativ reaksiyanın sürətini, reaksiyanın ilkin mərhələsində, yəni yuxarıda qeyd olunan 4 amilin təsiri minimum səviyyədə olduğu şəraitdə təyin edirlər. Bu mərhələdə substratın qatılığı artıqdır, reaksiya məhsullarının miqdarı isə hələ xeyli azdır və ferment

hələ parçalanmayıb. Adətən reaksiyanın sürəti çevrilmiş substratın miqdarı ilkin qatılığın 20%-indən çox olmadığı şəraitdə təyin olunur.



Şək. 4.2. Fermentativ reaksiyanın zamanda gedişini əks etdirən əyri.

Fermentin fəallığının rəsmi vahidi **kataldır** (kat). Katal 1 saniyə ərzində 1 mol substrati çevirən fermentin miqdarıdır. Lakin katal çox böyük qiymət olduğundan, fermentin fəallığı adətən mikrokatalla ifadə olunur. Fermentin standart vahidi və katal arasındaki nisbət belədir:

$$1 \text{ U} = 16,67 \text{ nanokatal}; \\ 1 \text{ katal} = 6 \cdot 10^7 \text{ U}.$$

Əgər fermentativ reaksiyanın ilkin sürətini, və deməli fermentin fəallığını təyin etsək, bu halda biz fermentin və ya ferment preparatının xüsusi fəallığını da hesablaya bilərik. **Xüsusi fəallıq** ferment preparatının 1 milliqramı və ya zülalın 1 milliqramı nisbətində fəallıq vahidlərində ifadə olunur. Zülalın miqdarı ya Kyeldal (zülal azotun miqdarı müəyyən olunur və 6,25 əmsalına vurulur), ya da Louri (kolorimetrik) üsul vasitəsilə təyin olunur. Əgər məhlulumuz tamamilə şəffaf və rəngsizdirse, onda Varburq və Xristianın spektrofotometrik üsulundan istifadə edilir. Varburq və Xristian üsuluna əsasən zülalın tərkibində olan aromatik amin turşuların maksimum udmasına uyğun olan 280 nm dalğa uzunluğunda işığın udulması ölçülür.

Nəhayət, fermentin *molekulyar fəallığı* anlayışına diqqət yetirək. Molekulyar fəallıq anlayışı altında substratın optimal qatılığı şəraitində 1 dəqiqə ərzində 1 ferment molekulu ilə çevrilən substrat moleküllerinin və ya qrup ekvivalentlərinin sayı başa düşülür. Fermentin molekulyar fəallığını təyin etmək üçün fermentin molekul çəkisini bilmək lazımdır.


FƏSİL V. FERMENTLƏRİN TƏSİR MEXANİZMİ

Fermentlərin kimyəvi təbiəti haqqında biliklərin hələ kifayət qədər olmadığı dövrdə fermentlərin təsir mexanizmini izah edən fərziyyələr homogen katalizin kinetikasının tədqiqinə və model təcrübələrə əsaslanırdı. Kimyəvi reaksiyaların sürətinin artması ferment tərəfindən substratın fəallaşdırılması ilə və ya radikalların iştirakı ilə gedən reaksiyaların zəncirvari mexanizmi ilə izah edilirdi. Sonralar məlum oldu ki, zəncirvari reaksiyalar fermentlərin iştirakı olmadan da gedə bilərlər. Fermentlərin təsir mexanizmi haqqında elmi cəhətdən əsaslandırılmış fərziyyə 1903-cü ildə Henri, 1913-cü ildə isə V.Anri, L.Mixaelis və M.Menten tərəfindən irəli sürülmüşdür. Bu fərziyyənin düzgünlüyü fermentlərin kimyəvi təbiəti tam aydınlaşdırıldıqdan sonra isbat edilmişdir. Mixaelis-Menten fərziyyəsinə görə fermentativ kataliz zamanı ferment öz substrati ilə birləşərək davamsız ferment-substrat kompleksi əmələ gətirir ki, bu da reaksiya başa çatdıqda parçalanır, nəticədə sərbəst ferment və reaksiya məhsulu əmələ gelir.

Ümumiyyətlə, fermentativ kataliz dörd mərhələdə baş verir (şək. 5.1):

1. ferment və substrat arasında ion, kovalent və digər rəbitələrin iştirakı ilə döñər kompleksin əmələ gəlməsi;
2. substratın müəyyən dəyişikliyə uğraması və müvafiq reaksiya üçün fəallaşması;
3. kimyəvi reaksiyanın baş verməsi;
4. reaksiya məhsullarının ferment-məhsul kompleksindən dissosiasiya etməsi.

Fermenti E, substrati S, aktivləşmiş substrati S', reaksiya məhsulunu isə P ilə işarə etsək, onda fermentativ reaksiyanın mərhələlərinin ardıcılılığı sxematik olaraq aşağıdakı kimi göstərilə bilər:




Şəkil 5.1. Fermentativ katalizin mərhələləri (D.Koşlandın “induksiya olunan uyğunlaşma” nəzəriyyəsinə əsasən). Burada E – ferment, S - substrat, ES – ferment-substrat kompleksi, EP – ferment-məhsul kompleksi, P – məhsuldur.

Bələliklə, fermentativ katalizin mexanizmi ferment-substrat komplekslərinin əmələ gəlməsinə əsaslanır. Lakin uzun müddət ərzində ferment-substrat kompleksinin əmələ gəlməsini təcrübə yolla sübut etmək mümkün olmamışdır, çünki ferment substratla çox qısa zaman müddətində qarşılıqlı əlaqədə olur və bu kompleks həddindən artıq labildir, yəni davamsızdır.


Bu cür kompleksin əmələ gəlməsi ilk dəfə olaraq ingilis biokimyaçısı D.Keylin və onun əməkdaşı T.Mann tərəfindən spektroskopiya üsulu vasitəsilə stübata yetirilmişdir. Sonralar B.Çansın laboratoriyasında aparılan işlər sayəsində ferment-substrat kompleksinin tədqiqini təmin edən daha təkmilləşdirilmiş və həssas spektrofotometrik üsullar təklif olunmuş və bu üsulun tətbiqi sayəsində bir sıra fermentlərin ferment-substrat kompleksləri öyrənilmişdir. Hal-hazırda müasir eksperimental və riyazi üsulların tətbiqi sayəsində bir sıra fermentativ reaksiyaların kinetik və termodinamik göstəriciləri, xüsusilə də aralıq ES-komplekslərinin dissosiasiya sabitləri, bu komplekslərin əmələ gəlməsi və tarazlıq sabitləri müəyyən olunmuşdur.

Fermentlərin təsir mexanizmini izah edən ilk fərziyyələrdən biri 1890-cı ildə Emil Fişer tərəfindən irəli sürülmüşdür. “Açar-qıfil” adlanan bu fərziyyəyə (şək. 5.2) əsasən ferment və substrat öz quruluşlarına görə bir-birinə yüksək dəqiqliklə uyğun gəlməlidirlər. Bu model fermentlərin yüksək spesifikasiyini izah etsə də, keçid vəziyyətin praktikada müşahidə olunan stabilləşməsi faktını izah etmir.




Şəkil 5.2. Aralıq ferment-substrat kompleksinin əmələ gəlməsi (“açar-qıfil” nəzəriyyəsinə əsasən).

Əgər ferment mürəkkəbdirsə, yəni fermentin fəal mərkəzini koferment təşkil edirsə, bu halda üçlük kompleks əmələ gələ bilər (şək. 5.3).



Şəkil 5.3. Substratın mürəkkəb fermentlə birləşməsi.

Fermentin katalitik fəallığı üçün α -spiralların möhkəm sahələrinin fermentin zülal hissəsinin dinamik olaraq dəyişikliyini təmin edən elastik sahələrlə növbələnməsi böyük əhəmiyyət kəsb edir. Fermentativ katalizin bir sıra nəzəriyyələrində bu cür dinamik dəyişikliklərə böyük əhəmiyyət verilir. Belə ki, 1958-ci ildə D. Koşland “açar-qifl” nəzəriyyəsinin “induksiya olunmuş uyğunlaşma” adlı modifikasiyasını təklif edir. Bu nəzəriyyəyə əsasən, fermentlər sərt deyil, elastik molekullardırlar və fermentin fəal mərkəzi substratla birləşdikdən sonra öz konformasiyasını dəyişə bilir. Bu nəzəriyyə ferment molekulunun konformasiyon dəyişikliklərinin substratla induksiya olunmasını sübut edən təcrübələrə əsaslanır. Digər sözlə, ferment yalnız substrat birləşdiyi anda qeyri-fəal R-formadan fəal (gərgin) T-formaya keçir (Şək.5.4).




Şəkil 5.4. Fermentin fəal mərkəzinin strukturunun D.Koşlandın “induksiya olunan uyğunlaşma” nəzəriyyəsinə əsasən dəyişməsi. A, B, C – fəal mərkəzin funksional qrupları; 1 – fəal kompleks; 2 – qeyri-fəal kompleks.

Şəkildən göründüyü kimi, substratın fermentə birləşməsi fəal mərkəzin konformasiyاسının müvafiq dəyişikliklərinə səbəb olur və ya fəal kompleks, ya da aralıq ES-kompleksində fəal mərkəzin funksional qruplarının fəzada yerləşməsinin pozulması nəticəsində yaranan qeyri-fəal kompleks əmələ gəlir. Bəzi hallarda substrat molekulu da, fermentin fəal mərkəzində birləşdik-

dən sonra öz konformasiyاسını dəyişir. “Açar-qifil” nəzəriyyəsin-dən fərqli olaraq, induksiya olunmuş uyğunlaşma modeli həm fermentlərin spesifikliyini, həm də keçid vəziyyətin stabillaşmə-sini izah edir.

Ferment və substrat arasında olan dəqiq uyğunluq, eləcə də bu uyğunluğun termodinamik və katalitik üstünlükleri katalitik proses üçün böyük əhəmiyyət kəsb edir. “İnduksiya olunmuş uyğunluq” nəzəriyyəsi ferment və substrat arasında təkcə fəza və ya həndəsi komplementarlılığının olmasını deyil, eləcə də fermentin fəal mərkəzinin və substratin əks yüksəkliklərində qruplarının cütləşməsi sayəsində yaranan elektrostatik uyğunluğun olmasını nəzərə alır. Yüksək dərəcəli uyğunluq substrat və ferment arasında effektiv kompleksin əmələ gəlməsini təmin edir.


Ferment-substrat komplekslərinin əmələ gəlməsində hidrogen rabitələri, elektrostatik və hidrofob qarşılıqlı təsirlər, bəzi hallarda isə, kovalent və koordinasion rabitələr iştirak edə bilər (şək.5.5). Fermentin fəal mərkəzinin lövbər sahəsi və substrat molekulu arasında yaranan rabitələrin təbiəti haqqında məlumatı EPR (elektron-paramaqnit rezonansı), NMR (nüvə maqnit rezonansı), UB- və İQ-spektroskopiya üsulları vasitəsilə əldə etmək olar.



Şəkil 5.5. Ferment və substrat arasında qeyri-kovalent rabitələrin yaranması sxemi.

Fermentlər də, digər katalizatorlar kimi, kimyəvi reaksiyaların gedisi termodinamik nöqteyi nəzərindən aktivləşmə enerjisinin aşağı salmaqla təmin edirlər. Aktivləşmə enerjisi müəyyən

temperatur şəraitində bir mol maddənin bütün molekullarının fəallaşması üçün tələb olunan enerjidir. Digər sözlə, aktivləşmə enerjisi reaksiyanın işə salınması üçün lazım olan enerjidir. Ferment aktivləşmiş maddələrin sayını artırır və onlar daha aşağı energetik səviyyədə reaksiyaya girmək qabiliyyətini qazanırlar. Bununla belə ferment reaksiyanın aktivləşmə enerjisini aşağı salır (Şək.5.6). Şəkildən görünür ki, fermentativ reaksiya daha aşağı aktivləşmə enerjisi ilə xarakterizə olunur. Qeyd etmək lazımdır ki, fermentlər reaksiyanın sürətinə təsir etməklə, düz və eks istiqamətlərdə gedən reaksiyalar arasındaki tarazlığı dəyişmirlər və reaksiyanın sərbəst enerjisinin qiymətinə təsir etmirlər. Onlar sadəcə kimyəvi reaksiyanın tarazlıq vəziyyətinə çatmasını sürətləndirirlər.



Şəkil 5.6. Ferməntativ və qeyri-fermentativ kimyəvi reaksiyaların energetik mexanizmi.

S – substrat; P – məhsul; ΔE_{qf} – qeyri-fermentativ reaksiyanın aktivləşmə enerjisi; ΔE_f – fermentativ reaksiyanın aktivləşmə enerjisi; ΔG – sərbəst enerjinin standart dəyişməsi.

Misal qismində $AB \rightarrow A + B$ reaksiyasına diqqət yetirək. Əgər mühitdə E fermenti varsa, bu halda aşağıdakı reaksiyalar

baş verəcək: $AB + E \rightarrow ABE$; $ABE \rightarrow BE + A$ və $BE \rightarrow E + B$. Beləliklə, biz eyni nəticəni əldə etmiş olduq, yəni fermentlə kataliz olunan reaksiya nəticəsində də A və B maddələri əmələ gəldi, lakin bu zaman reaksiyada iştirak edən ferment də dəyişilməz olaraq reaksiya nəticəsində sərbəstləşir. Bu aralıq reaksiyalar, ilkin cəm reaksiya ilə müqayisədə, daha aşağı aktivləşmə enerjisi ilə gedir. Deməli, ferment kimyəvi reaksiyanı aktivləşmə enerjisinin aşağı səviyyəsi ilə xarakterizə olunan dolayı yolla aparır.

Fermentlərin təsiri altında reaksiyanın aktivləşmə enerjisinin azalmasını əks etdirən misallara diqqət yetirək. Məsələn, saxarozanın qlükoza və fruktozaya hidrolizi reaksiyası: katalizatorsuz bu reaksiyanın aktivləşmə enerjisi 134 kC/mol-a bərabərdir; katalizator qismində hidrogen ionları çıxış etdikdə reaksiyanın aktivləşmə enerjisi $104,7 \text{ kC/mol}$, β -fruktofuranozidaza (saxaraza) fermentinin iştirakı ilə isə $39,4 \text{ kC/mol}$ təşkil edir. Deməli, β -fruktofuranozidaza fermentinin təsiri altında reaksiyanın aktivləşmə enerjisi, fermentsiz reaksiya ilə müqayisədə, demək olar ki, dörd dəfə azalır.

Hidrogen peroksidin su və oksigenə parçalanması reaksiyasına: $2\text{H}_2\text{O}_2 = 2\text{H}_2\text{O} + \text{O}_2$ diqqət yetirək. Katalizatorsuz bu reaksiyanın aktivləşmə enerjisi $75,3 \text{ kC/mol}$ təşkil edir, katalizator qismində platin iştirak etdikdə - $49,0 \text{ kC/mol}$, katalaza fermentinin təsiri altında isə $5,4 - 7,1 \text{ kC/mol-a}$ bərabər olur. Göründüyü kimi, katalizator reaksiyanın aktivləşmə enerjisini azaldır, həm də qeyri-üzvi katalizatorla müqayisədə ferment bu göstəricini əhəmiyyətli dərəcədə azaldır, bu isə fermentin yüksək effektivliyini bir də nümayiş etdirir.


Fermentativ reaksiyaların molekulyar mexanizmlərinə gəldikdə isə, onlar fermentin fəal mərkəzinin funksional qruplarının substratın məhsula çevrilməsində rolü ilə müəyyən olunur. Fermentativ katalizin iki əsas mexanizmi mövcuddur: turş-əsasi kataliz və kovalent kataliz.

Turş-əsasi katalizin konsepsiyasına əsasən fermentativ fəallıq kimyəvi reaksiyada turş (proton donoru) və ya əsasi

(proton akseptoru) qrupların iştirakı ilə izah edilir. Turş-əsasi kataliz geniş yayılmış bir hadisədir. Fəal mərkəzə daxil olan amin turşu qalıqları həm turşuların, həm də əsasların xassələrini daşıyan funksional qruplara malikdirlər.


Turş-əsasi katalizdə iştirak edən amin turşularına, ilk önce Sis, Tir, Ser, Liz, Asp və His aiddirlər. Bu amin turşuların radikalları protonlaşmış formada turşular (proton donorları), deprotoonlaşmış formada isə əsaslar (proton akseptorları) qismində çıxış edirlər. Fəal mərkəzin funksional qruplarının bu xassəsi sayəsində bioloji katalizatorların unikallığı təmin olunur. Bioloji katalizatorlardan fərqli olaraq, qeyri-bioloji katalizatorlar ya turş, ya da əsasi xassələrə malik olurlar.

Kofaktor qismində Zn^{2+} ionları, koferment qismində isə NAD^+ molekulu istsfadə olunan turş-əsasi katalizə misal olaraq, qaraciyərdə spirtin oksidləşməsini kataliz edən alkoqoldehidrogenaza fermentini göstərmək olar:




NAD^+ zülal molekulunun səthin ilə piridin kofermentin tsiklinin müsbət yüksəlmiş azot atomu və apofermentin mənfi yüksəlmiş kükürd (HS-qrupunun tərkibinə dazıl olan), eləcə də kofermentin purin tsiklinin azot atomu və apofermentin kükürd atomu arasında Zn^{2+} vasitəsilə yaranan rabitələr hesabına birləşmiş olur (şək. 5.7). Spirt molekulu fermentin fəal mərkəzi ilə O və Zn^{2+} arasında yaranan koordinasion rabitə hesabına birləşir.

Etil spirti molekulu fəal mərkəzin və etil spirtinin metil qrupu arasında hidrofob əlaqəni təmin edən mərkəzə malikdir. Müsbət yüksəlmiş sink atomu etanolun spirt qrupundan protonun ayrılmmasını təmin edir və nəticədə mənfi yüksəlmiş oksigen atomu əmələ gəlir. Mənfi yük oksigen atomu və qonşuluğda yerləşən hidrogen atomu arasında yenidən paylaşmış olur ki, sonuncu hidrid ionu şəklində NAD^+ kofermentin nikotinamidinin dördüncü karbon atomuna daşınır. Nəticədə reduksiya olunmuş NADH və sirkə aldehydi əmələ gəlir (şək. 5.8).



Şekil 5.7. Alkoqoldehidroge-naza fermentinin fəal mərkəzinin sxematik quruluşu.




Şekil 5.8. Qaraciyərin alkoqoldehidrogenazası misalında turş-əsasi katalizin mexanizmi.

Kovalent kataliz zamanı fermentin fəal mərkəzinin nukleofil (mənfi yüklenmiş) və ya elektrofil (müsbət yüklenmiş) qrupların substrat molekulları tərəfindən hücumu məruz qalırlar. Burada substrat və koferment və ya fermentin fəal mərkəzinə daxil olan amin turşusunun (bir qayda olaraq, tək amin turşusunun) funksional qrupu arasında kovalent rabitə formalasılır.

Tripsin, ximotripsin və trombin kimi serin proteazaların təsir mexanizmi məhz bu cürdür. Bu zaman fermentin tərkibinə daxil olan serin amin turşusu və substrat arasında kovalent rabitə yaranır. “Serin proteazalar” termini onunla əlaqədardır ki, serinin

amin turşu qalığı bütün bu fermentlərin fəal mərkəzlərinə daxildir və katalizdə birbaşa iştirak edir. Kovalent katalizin mexanizmini züləllərin onikibarmaq bağırsaqda həzmini təmin edən ximotripsinin misalında müzakirə edək. Ximotripsinin substratları qismində aromatik və tsiklik hidrofob radikallara malik (Fen, Tir, Tri) amin turşularını daşıyan peptidlər çıxış edir, bu isə ferment-substrat kompleksinin formalaşmasında hidrofob əlaqələrin iştirak etdiyini göstərir. Ximotripsinin kovalent katalizinin mexanizmi şəkil 5.9-da təsvir olunmuşdur.




Şəkil 5.9. Ximotripsinin fəal mərkəzində kovalent katalizinin mexanizmi.

Asp₁₀₂, His₅₇ və Ser₁₉₅ katalizdə birbaşa iştirak edirlər. Substratın peptid əlaqəsinin nukleofil hücumu nəticəsində bu əlaqə parçalanır və kovalent modifikasiya olunmuş serin, yəni asilximotripsiñ əmələ gəlir. Digər peptid fraqmenti və ximotripsiñ aktiv mərkəzinin His₅₇ arasındakı hidrogen rəbitənin qırılması sayəsində, bu peptid fraqmenti sərbəstləşir. Züləllərin peptid

rabitəsinin parçalanmasının sonuncu mərhələsində su molekulu-nun iştirakı ilə ximotripsinin deasilləşməsi baş verir ki, nəticədə hidroliz olunan züllənin ikinci fragmənti də ayrılır və fermentin ilkin quruluşu bərpa olunur.


Fermentlərin təsir mexanizmini aydın göstərən misallar-dan biri də xolinesterazanın katalizi ilə baş verən asetilxolinin hidrolizidir (şək. 5.10). Asetilxolinesteraza hidrolazalar sinfinə aid olan və həm asetilxolinin, həm də xolinin digər efirlərinin hidrolizini kataliz edən fermentdir. Fermentin fəal mərkəzini ən azı 4 amin turşu radikalı formalaşdırır ki, bunlara Qlu, Ser, His və Tir aiddirlər. Əvvəlcə ferment (asetilxolinesteraza) və substrat (asetilxolin) arasında ferment-substrat kompleksi yaranır. Bu kompleks glutamin turşusu radikalının mənfi yüksəklənmiş COOH-qrupu və asetilxolinin müsbət yüksəklənmiş N atomu arasında elektrostatik qarşılıqlı əlaqə hesabına yaranır. Ferment-substrat kompleksi əmələ gəldikdən sonra asetilxolinesterazanın fəal mərkəzinin digər amin turşu radikalları da prosesə cəlb olunur. Bu zaman xolinin asetil radikalının polyarlaşmış CO-qrupu və serin qalığının OH-qrupu arasında rabitə qapanır. Növbəti mərhə-lədə asetilxolin molekulundakı mürəkkəb efir rabitəsinin tərkibinə daxil olan oksigen və tirozin radikalının OH-qrupu arasında hidrogen rabitəsi əmələ gəlir.

Nəticədə asetilxolin molekulundakı mürəkkəb efir rabitəsinin tərkibinə daxil olan oksigen atomu ilə CO-qrupu arasında əlaqə zəifləyir, histidin radikalının təsiri altında serin radikalı ilə asetil qrupu arasında rabitə möhkəmlənir və bu da asetilxolin molekulunda mürəkkəb efir rabitəsinin qırılması ilə müşayiət olunur. Xolin fermentin fəal mərkəzindən ayrıılır, onun yerini isə su molekulu tutur. O, asetil qrupun karbonil oksigeni və tirozinin oksigeni ilə rabitə əmələ gətirir, protonların yenidən paylanması baş verir və nəticədə reaksiyanın ikinci məhsulu olan sirkə turşusu ayrıılır, asetilxolinesterazanın fəal mərkəzi isə bərpa olunur.




Şəkil 5.10. Asetilxolinin xolinesterazanın (XE) fəal mərkəzi ilə qarşılıqlı əlaqəsi (A – fermentin fəal mərkəzi; B – ES - kompleks; C – substratın aktivləşməsi; Ç – reaksiya məhsullarının fermentlə kompleksi).


Kifayət qədər yaxşı öyrənmiş reaksiyalardan biri də yenidən aminləşmə reaksiyalarıdır. Bu reaksiya 1937-ci ildə A.E.Braunsteyn və M.H.Krisman tərəfindən aşkar olunmuşdur. Bildiyimiz kimi, yenidən aminləşmə reaksiyaları və prostetik qrup qismində piridoksalfosfat molekuluna malik olan və amino-transferazalar adlanan mürəkkəb fermentlərlə kataliz olunurlar. Fermentativ reaksiyanın mexanizmini izah edərkən, rahatlıq məqsədilə piridoksalfermenti aşağıdakı kimi işarə edəcəyik:




Fermentativ katalizin ilk mərhələsində fermentin prostetik qrupu yenidən aminləşmə reaksiyasına daxil olan amin turşu ilə qarşılıqlı əlaqəyə girir. Reaksiya, amin turşunun amin qrupu və piridiksalfosfatın aldehid qrupu üzrə gedir:




Katalizin ikinci mərhələsində substratın çevriləməsi baş verir. Bu zaman ES-kompleksində tautomer dəyişikliklər baş verir:




Bu mərhələdə baş verən tautomer yenidən qruplaşma fermentin katalitik mərkəzinə daxil olan histidin qalığının imidazol-tərkibli radikalının iştirakı ilə gedir:




Sonrakı hidroliz nəticəsində ketoturşu və piridoksamin şəklində olan ferment molekulu əmələ gəlir:




Növbəti mərhələdə piridoksamiferment və reaksiyaya daxil olan ketoturşu arasında ferment-substrat kompleksi yaranır:




Bu ferment-substrat kompleksində də substrat tautomer yenidən qruplaşmağa məruz qalır:




Yaranmış birləşmə hidrolizə məruz qalır və yeni amin turşu molekulu əmələ gəlir:



Beləliklə, mütləq olaraq ferment-substrat komplekslərinin əmələ gəlməsi ilə müşayiət olunan reaksiyalar seriyası nəticəsində asparagin turşusu oksaloasetata, α -ketoqlutarat isə glutamin turşusuna çevirilir. Bu reaksiya bir tənliklə də ifadə oluna bilər:




Ümumiyyətlə, piridoksal kofermentlərin iştirakı ilə gedən kataliz ferment-substrat kompleksində elektron sıxlığın dəyişməsi sayəsində baş verir:



Nəticədə amin turşu qalığının α -karbon atomundakı əvəzedicilərlə (azot, COOH-qrupu və s.) olan rabitələr zəifləyir və müvafiq rabitələrin parçalanması asanlaşır. Aspartatamino-transferaza fermentinin molekul çökisi 93 000 Da-na bərabərdir və, o, iki identik subvahiddən ibarətdir ki, subvahidlərin hər biri piridoksalfosfat molekulu ilə birləşmiş haldadır. Aspartatamino-transferaza fermentinin məhlulunu durulasdırıqdə onun dimerləri katalitik fəal monomerlərə parçalanmış olur. A.E.Braunsteyn, Y.A.Ovçinnikov və B.K.Vaynsteynin əməkdaşları ilə apardıqları

tədqiqatlar sayəsində bu fermentin birincili və üçüncüülü quruluşları, eləcə də onun fəal mərkəzinin quruluşu və fəaliyyəti hərtərəfli öyrənilmişdir (şək. 5.11).



Şəkil 5.11. Aspartataminotransferaza fermentinin üçüncüülü quruluşunun mümkün olan variantı (A) və onun fəal mərkəzinin quruluşu (B).

Bələ ki, donuzun ürəyindən ayrılmış aspartataminotransferaza fermentinin sitozol forması 412 amin turşu qahğından ibarət olan polipeptid zəncirlə təmsil olunub. Onun əksər hissəsi α -spiral konformasiyasındadır, qlobulanın ayrıca sahəsində isə kofermentbirləşdirici domen yerləşir ki, burada fermentin fəal mərkəzi lokallaşır (şək. 5.11). Piridoksalfosfat apofermentlə zülaflın lizin amin turşusunun ϵ -amin qrupu vasitəsilə birləşir. Məhz bu aldimin rabitə ilə amin turşunun amin qrupu birləşir və lizinin ϵ -amin qrupunu buradan sixışdırır çıxardır.

Aspartataminotransferaza iki subvahiddən təşkil olunduğu və piridoksalfosfatın iki qalığını daşıdığını nəzərə alsaq aydın olar ki, yenidən aminləşmə reaksiyasında subvahidlər birgə fəaliyyət göstəririrlər.

Əgər ferment bir deyil, bir neçə katalitik fəallıqga malikdirse, bu halda bu fəallıqların hər birində funksional qrupların müxtəlif kombinasiyaları iştirak edir. Fermentlərin təsir mexanizminin və fəal mərkəzlərin quruluşunun, eləcə də onların xassə-lərinin öyrənilməsi məqsədilə spesifik inhibitorların sintez edilməsi böyük əhəmiyyət kəsb edir. İnhibitorlar fəal mərkəzə qarşı yüksək oxşarlıqla xarakterizə olunmalıdır və spesifik olaraq bu fəal mərkəzin müvafiq sahələrinə birləşməlidirlər.


FƏSİL VI. FERMENTATİV REAKSİYALARIN KİNİTİKASI

Məlumdur ki, kimyəvi kinetika kimyəvi reaksiyaların sürəti haqqında nəzəriyyədir. Fermentativ kinetika anlayışı altında fermentlə kataliz olunan reaksiyanın sürətinin reaksiyaya daxil olan maddələrin (substrat, ferment) kimyəvi təbiətindən və onların arasında qarşılıqlı əlaqənin baş verdiyi şəraitdən (qatılığı, temperatur, mühitin pH-ı, aktivatorların və ya inhibitorların mövcudluğu və s.) asılılığı başa düşülür.

Fermentativ reaksiyaların sürəti bir çox amillərdən asılıdır. Fermentativ reaksiyanın ilkin sürətini müəyyən edən əsas amillər sırasına aşağıdakılardır:

1. reaksiyaya daxil olan maddələrin kimyəvi təbiəti;
2. fermentin qatılığı;
3. substratın qatılığı;
4. mühitin temperaturu;
5. mühitin pH-ı;
6. kofermentlərin qatılığı (mürəkkəb fermentlər üçün);
7. mühitdə aktivatorlar və ya inhibitorların mövcudluğu və s.

Məlumdur ki, reaksiyaya daxil olan maddələrin qatılığı artdıqca kimyəvi reaksiyanın sürəti də artır. Fermentativ reaksiyalar da bu qanunauyğunluğa tabedir. Məsələn,



reaksiyاسında V_{+1} və V_{-1} – müvafiq olaraq, düzünə və əksinə reaksiyaların sürətidir. Bu halda biz aşağıdakı tənlikləri yaza bilərik:

$$V_{+1} = \kappa_{+1}[A] \cdot [B], \quad V_{-1} = \kappa_{-1}[C] \cdot [D].$$

Beləliklə, V_{+1} A və B maddələrinin qatılığına, V_{-1} isə C və D maddələrinin qatılığına düz mütənasibdir; κ_{+1} və κ_{-1} – reaksiyaya daxil olan maddələrin kimyəvi təbiətini xarakterizə edən

sabitlərdir. Kimyəvi tarazlıq vəziyyətində $V_{+1}=V_{-1}$ bərabər olacaq, bu isə:

$$\kappa_{+1}[A] \cdot [B] = \kappa_{-1}[C] \cdot [D]$$

deməkdir. Bu bərabərlik bu cür yazılı bilər:

$$\frac{k_{+1}}{k_{-1}} = \frac{[C] \cdot [D]}{[A] \cdot [B]}.$$

$\frac{[C] \cdot [D]}{[A] \cdot [B]}$ nisbəti κ_{eq} , yəni həmin reaksiyanın tarazlıq

sabitinə bərabərdir (lat. *equilibrium* tarazlıq deməkdir). Digər sözlə, $\kappa_{+1}/\kappa_{-1} = \kappa_{\text{eq}}$. Deməli, κ_{+1} və κ_{-1} nisbəti tarazlıq sabiti adlanır. Tarazlıq vəziyyətində olan sistem aşağıda qeyd olunan əlamətlərlə xarakterizə olunur:


1. Sistemin tarazlıq sabiti düzünə və əksinə gedən reaksiya sabitlərinin nisbətinə bərabərdir.
2. Tarazlıq vəziyyətində düzünə və əksinə gedən reaksiyaların sürətləri (sabitləri deyil) bərabər olur.
3. Tarazlıq dinamik vəziyyətdir. Reaksiyaya daxil olan və reaksiya nəticəsində əmələ gələn maddələrin cəm qatılıqlarında dəyişikliklər baş verməsə də, onlar daima bir-birlərinə çevrilirlər.

Fermentlərlə kataliz olunan kimyəvi proseslər adətən üç növ reaksiyalarla təmsil olunurlar: sıfır dərəcəli reaksiyalar, birinci dərəcəli reaksiyalar, ikinci dərəcəli reaksiyalar.

Sıfır dərəcəli reaksiyalar zamanı reaksiya sabit sürətlə gedir. Əgər reaksiya nəticəsində əmələ gələn məhsulun qatılığını X ilə, zamanı isə t ilə işarə etsək, bu halda sıfır dərəcəli reaksiyanın sürətinin sabiti üçün belə bir tənlik yazılı bilər:

$$k_0 = dX/dt$$

Sıfır dərəcəli reaksiyaları xarakterizə edən qrafik şəkil 6.1-də göstərilib.



Şəkil 6.1. Sıfır dereceli reaksiyalarda məhsulun qatılığının zamandan asılılığını əks etdirən qrafik.


Birinci dereceli fermentativ reaksiyaların sürəti hər bir zaman anında mühitdə mövcud olan substratın qatılığına mütənasibdir:

$$dX/dt = \kappa \cdot (A - X),$$

burada: A – substratın ilkin qatılığı;

X – çevrilməyə məruz qalmış substratın qatılığı;

$(A - X)$ – reaksiya gedişi boyunca hər bir zaman anında substratın qatılığıdır. Birinci dereceli reaksiyanın gedişinin qrafiki təsviri şək. 6.2-də göstərilib.



Şəkil 6.2. Birinci dereceli reaksiyalarda məhsulun qatılığının zamandan asılılığını əks etdirən qrafik.

Əyridən göründüyü kimi, reaksiyanın əvvəlində, çevrilmə o qədər də dərin olmadığı bir anda, reaksiya sıfır dereceli reaksiyaya uyğun olaraq gedir, yəni xətti xarakter daşıyır, sonradan isə reaksiyanın sürəti getdikcə azalmağa başlayır və, nəhayət, kinetik əyri abssis oxuna paralel bir xəttə yaxınlaşır.

Onu da qeyd etmək lazımdır ki, bu və ya digər fermentin kinetik xarakteristikaları reaksiyanın ilkin anında təyin olunmalıdır, çünki məhz bu anda məhsulun əmələ gəlməsi və inkubasiya

dövrü arasında düz mütənasiblik müşahidə olunur, yəni reaksiya sıfır dərəcəli reaksiya kimi gedir.

İkinci dərəcəli fermentativ reaksiyaların sürəti reaksiyaya daxil olan maddələrin qatılığının hasilinə mütənasibdir:


$$V = \kappa \cdot [A] \cdot [B].$$

İkinci dərəcəli reaksiyalara müxtəlif qrupların daşınması ilə müşayiət olunan, eləcə də oksidləşmə-reduksiyaetmə reaksiyaları aid olunur. Fermentativ hidroliz reaksiyaları da ikinci dərəcəli reaksiyalara aid olunurlar, lakin onlar faktiki olaraq birinci dərəcəli reaksiyalara uyğun olaraq gedirlər, çünki hüceyrədə suyun qatılığı o qədər yüksək olur ki, onu reaksiya zamanı praktiki olaraq dəyişməyən sabit bir qiymət kimi qəbul etmək olar. Bu cür reaksiyalara həmçinin hidratlaşma reaksiyalarını aid etmək olar.

Bütün fermentativ reaksiyalar öz gedışatının ilkin mərhələsində (substratin artıq miqdari və reaksiya nəticəsində əmələ gələn məhsullarının az miqdarı şəraitində) sıfır dərəcəli reaksiyalardırılar, və yalnız sonradan onlar birinci və ya ikinci dərəcəli reaksiyaların xarakterini qazanmış olurlar. Məhz bu səbəbdən, bu və ya digər ferment preparatının xüsusi fəallığını təyin etmək məqsədilə reaksiyanın ilkin mərhələsində (ilk saniyələr və ya dəqiqələr ərzində) əldə olunmuş rəqəmlərdən istifadə olunur.

6.1. Ferment və substratin qatılığının fermentativ reaksiyanın sürətinə təsiri


Müəyyən şəraitdə (substratin artıq qatılığı şəraitində) fermentativ reaksiyanın sürəti birbaşa fermentin qatılığından asılı olur və bu asılılıq xətti xarakter daşıyır. Fermentativ reaksiyanın başlanğıcında reaksiya məhsulu hələ praktiki olaraq əmələ gəlmədiyi səbəbindən, eks reaksiya baş vermir. Bundan başqa, reaksiyanın başlanğıc mərhələsində substratin qatılığı onun ilkin miqdarına bərabərdir. Deməli fermentativ reaksiyanın başlanğıc sürəti (V_0) fermentin qatılığına düz mütənasib olacaq (şək. 6.3).



Şəkil 6.3. Reaksiya sürətinin fermentin qatılığından asılılığı.

Qeyd etmək lazımdır ki, bəzi hallarda xətti asılılıqdan kənara çıxmalar müşahidə olunur. Bu, inhibitorların və ya aktivatorların mövcud olub-olmamasından, substrat molekullarının ferment molekuluna doğru zəif sürətlə diffuziyasından asılı ola bilər və digər səbəblərlə əlaqədar ola bilər.

Fermentativ reaksiyanın sürətini müəyyən edən vacib amillərdən biri reaksiyaya daxil olan maddələrin, yəni substratların qatılığıdır. Hələ 1902-ci ildə V.Anri fərz etmişdir ki, fermentativ reaksiyanın mexanizmi fermentin substrat ilə kompleks əmələ gəlməsi ilə izah oluna bilər. Bu cür aralıq ferment-substrat kompleksinin əmələ gəlməsi haqqında fərziyyə 1913-cü ildə L.Michaelis və onun əməkdaşı M.Menten tərəfindən inkişaf etdirilmişdir. Onlar aşağıdakı tənliyə əsaslanırdılar:



Tənlikdən göründüyü kimi, ferment E substrat S ilə qarşılıqlı əlaqəyə girərək aralıq ES ferment-substrat kompleksini əmələ getirir. Düzünə reaksiyanın sürətinin sabiti k_{+1} , əksinə reaksiyanın sürətinin sabiti isə k_{-1} -dir. Ferment-substrat kompleksi sonradan parçalanır və nəticədə ferment bərpə olunur və reaksiya məhsulu P əmələ gəlir. Bu sonuncu reaksiyanın sürətinin sabiti k_{+2} . Ferment-substrat kompleksinin sərbəst ferment və substrata dissosiasiya etməyini nəzərə alsaq, aşağıdakı tənliyi yaza bilərik:

$$k_s = k_{-1}/k_{+1},$$

yəni ES kompleksinin dissosiasiya sabiti əksinə və düzünə reaksiyaların sürətlərinin sabitlərinin nisbətinə bərabərdir.

Əgər ES kompleksinin dissosiasiya sabiti yüksəkdirsə, deməli k_{-1} yüksək, k_{+1} isə kiçik qiymətdir. Bu isə o deməkdir ki, kompleks reaksiyaya daxil olan maddələrə asanlıqla dissosiasiya edir, və reaksiya düz istiqamətdə olduqca zəif sürətlə gedir. Və əksinə, k_{+1} yüksək, k_{-1} isə kiçik bir qiymət olduğu halda k_s -in qiyməti də kiçik olacaq, və fermentativ reaksiya sürətlə gedəcək.

Kütlələrin təsiri qanununa əsasən biz aşağıdakı tənliyi yaza bilərik:

$$[S] \cdot ([E_0] - [ES]) = k_s \cdot [ES],$$

burada $[E_0]$ – fermentativ reaksiyanın əvvəlində fermentin qatılığıdır; $[ES]$ – ferment-substrat kompleksinin qatılığıdır; $([E_0] - [ES])$ ifadəsi reaksiyanın hər bir anında sərbəst fermentin qatılığını göstərir.

Tənlik bu cür yazılı bilər:

$$[ES] = [E_0] \frac{[S]}{k_s + [S]}.$$

ES kompleksinin qatılığı fermentin ümumi qatılığına bərabər, yəni $[ES] = [E_0]$ olduğu halda fermentativ reaksiyanın sürəti maksimal qiymətə çatacaq. Digər sözlə, ferment molekullarının hamısı substratla birləşdiyi və onunla doymuş olduğu bir halda reaksiyanın sürəti maksimal qiymətə çatacaq.

Beləliklə, aşağıdakı asılılığı yazmaq olar:

$$V_0/V_{\max} = [ES]/[E_0]$$

Əvvəlki tənlikdən alırıq:

$$\frac{[ES]}{[E_0]} = \frac{[S]}{k_s + [S]}$$


Beləliklə,

$$\frac{V_0}{V_{\max}} = \frac{[S]}{k_s + [S]},$$

və ya

$$V_0 = V_{\max} \cdot \frac{[S]}{k_s + [S]}.$$

Bu, Mixaelis-Menten tənliyidir. Müəlliflər tərəfindən təsvir olunmuş substratın qatılığı və reaksiyanın sürəti arasındakı asılılıq şəkil 6.4-də göstərilib.



Şəkil 6.4. Mixaelis-Mentenin fermentativ kinetikası.

Beləliklə, fermentativ reaksiyanın sürəti fermentin qatılığı, substratın qatılığı və hər ikisinin bir-birinə uyğunluğundan asılıdır. Fermentin sabit qatılığı şəraitində reaksiya sürətinin substratın qatılığından asılılığı hiperbola əyrisi şəklində göstərilə bilər. Ferment molekülləri substratla döyüdəqda reaksiyanın sürəti maksimal qiymətə çatır, və sonra əyri abssis oxuna paralel gedir.

Mixaelis-Menten bu tənlik üzərində işləyərkən iki şərtə, yəni tez yaranan tarazlıq vəziyyəti və substratın artıq miqdarda mövcud olması şərtlərinə əsaslanırdılar. Sonradan göstərilmişdir ki, bu tənlik yalnız aşağıda qeyd olunan şərtlər yerinə yetirildikdə doğrudur:

1. Reaksiya zamanı yaranan ferment-substrat kompleksi kinetik cəhətdən davamlıdır.
2. Tənlikdə mövcud olan k_s sabiti ferment-substrat kompleksinin dissosiasiya sabitidir; bu isə yalnız $k_2 \ll k_{-1}$, k_{-1} hali üçün doğrudur.

- Reaksiya zamanı substartin qatılığı dəyişmir, yəni $[S]=[S_0]$.
- Reaksiya məhsulu fermentdən tez ayrılır, yəni reaksiya ikimərhələlidir.
- Reaksiyanın ikinci mərhələsi geri-dönməzdür. Bu şərtin yerinə yetirilməsinin mümkünüzlüyünü nəzərə alaraq, biz reaksiyanın yalnız ilkin sürəti haqda danışırıq.
- Fermentin hər bir fəal mərkəzi ilə substratin yalnız bir molekulu birləşir.

Mixaelis-Menten tənliyi Laynuiver və Berk tərəfindən eks qiymətlər principinə əsasalanaraq dəyişikliyə məruz qalmışdır. Bu principə görə, əgər hər hansı bir qiymətlər arasında bərabərlik mövcuddursa, bu halda onların eks qiymətləri də bərabər olacaq, yəni Mixaelis-Menten tənliyi bu cür yazılıa bilər:

$$\frac{1}{V_0} = \frac{k_s + [S]}{V_{\max} \cdot [S]}$$


Buradan,

$$\frac{1}{V} = \frac{k_s}{V_{\max} \cdot [S]} + \frac{[S]}{V_{\max} \cdot [S]}$$

Bu tənliyi sadələşdirməklə, alırıq:

$$\frac{1}{V_0} = \frac{k_s}{V_{\max} \cdot [S]} + \frac{1}{V_{\max}}$$

Bu tənlik Laynuiver-Berk tənliyi adlanır. Laynuiver-Berk tənliyinin qrafiki təsviri şəkil 6.5-də göstərilib.



Şəkil 6.5. Laynuiver-Berk qrafiki.

Mixaelis-Menten tənliyinin digər modifikasiyaları da mövcuddur. Belə ki, artıq yuxarıda qeyd etdiyimiz kimi Mixaelis-Menten tənliyi bir qədər məhdud xarakterlidir, çünki o, reaksiyanın yalnız birinci mərhələsini nəzərə alır, reaksiyanın ikinci mərhələsi isə tənlikdə öz əksini tapmır. D.Holdeyn və D.Briqqs tənliyin daha təkmil formasını təklif etdilər:

$$V_0 = V_{\max} \cdot \frac{[S]}{k_m + [S]},$$

burada k_m – Mixaelis sabitidir. Mixaelis-Mentenin klassik tənliyində k_s , yəni ferment-substrat kompleksinin dissosiasiya sabiti durur. K_s yalnız k_{+1} və k_{-1} sabitlərin qiymətləri vasitəsilə hesablanır, yəni reaksiyanın birinci mərhələsini nəzərə alır. K_m isə aşağıdakı kimi ifadə oluna bilər:


$$k_m = \frac{k_{-1} + k_{+2}}{k_{+1}}.$$

Göründüyüü kimi, tənliyin surətində ES kompleksinin həm sərbəst E və S, həm də reaksiya məhsulları istiqamətində parçalanması reaksiyalarının sabitləri, məxrəcində isə ES kompleksinin əmələ gəlməsi reaksiyasının sabiti durur. Deməli, k_m istənilən halda k_s -in qiymətindən yüksək olacaq. Mixaelis sabiti mol/litr-lə ifadə olunur. $V_0=V_{\max}$ olduğu halda $[S]=k_m$ olacaq. Beləliklə, qiymətcə Mixaelis sabiti fermentativ reaksiyanın sürəti maksimal sürətin (V_{\max}) yarısına bərabər olan halda substratin qatılığına bərabərdir.

Mixaelis sabiti enzimologiyada böyük əhəmiyyət kəsb edir və hər bir fermentin vacib xarakteristikalarından biridir, onun qiyməti əsasında fermentin substrata oxşarlığı haqda məlumat əldə etmək olar. Qeyd etmək lazımdır fermentin həqiqi oxşarlığı haqda məlumat sadəcə olaraq K_s qiymətinə görə də alınır bilər, lakin K_s -in təcrübi yolla təyini, K_m qiymətinin təyininə nisbətən xeyli çətindir. Əgər K_m -in qiyməti yüksəkdirse, bu halda ES kompleksi asanlıqla sərbəst E və S moleküllərinə dissosiasiya edir və reaksiya zəif sürətlə gedir. K_m aşağı qiymətlərə malik

olduğu halda (k_{+1} qiyməti yüksəkdir), reaksiya yüksək sürətlə gedəcək. Bir substratin iştirakı ilə gedən eksər fermentativ reaksiyalar üçün K_m $1 \cdot 10^{-2} - 1 \cdot 10^{-5}$ mol/l-ə bərabərdir. Müəyyən ferment və substrat cütlüyü üçün xarici mühitin müəyyən parametrləri şəraitində (pH, t və s.) K_m və V_{max} qiymətləri sabit olaraq qalırlar. Nisbi spesifikliyə malik olan fermentlər, yəni bir neçə substrata təsir etmək qabiliyyətinə malik olan fermentlər təsir etdikləri hər bir substrat üçün K_m -in müəyyən qiyməti ilə xarakterizə olunurlar.

Mixaelis sabiti həm Mixaelis-Menten, həm də Laynuiver-Berk qrafiki vasitəsilə göstərilə bilər (şək. 6.6).



Şəkil 6.6. Mixaelis sabitinin qrafiki göstərilməsi. a – Mixaelis-Menten qrafiki vasitəsilə; b – Laynuiver-Berk qrafiki vasitəsilə.

Reaksiya sürətinin substrat qatılığından hiperbolik asılılığından, yəni Mixaelis-Menten qrafiki vasitəsilə K_m -in qiymətinin dəqiq təyini mümkün deyil, çünki V_{max} dəqiqliklə təyin oluna bilməyən asimptotik qiymətdir. Mixaelis sabitinin qiyməti Laynuiver-Berk qrafiki vasitəsilə daha dəqiq tapıla bilər.

Bu halda $1/V$ -nin $1/[S]$ -dən asılılığının qrafiki mailliyi K_m/V_{max} bərabər olan xətlə təsvir olunur. Bu xətt ordinat oxu ilə kəsişdiyi nöqtədə $1/V_{max}$ -a bərabər, abssis oxu ilə kəsişdiyi nöqtədə $-1/K_m$ -ə bərabər olan kəsik əmələ gətirir. Abssis oxundakı kəsiyi ölçməklə K_m -in qiyməti təyin olunur. Qeyd

etmək lazımdır ki, Mixaelis sabiti olduqca qısa müddət ərzində təyin olunmalıdır və bu məqsədlə kifayət qədər təmizlənmiş ferment preparatından istifadə olunmalıdır, çünki preparatın tərkibində mövcud olan qarışıklar K_m -in qiymətinə əhəmiyyətli dərəcədə təsir edə bilərlər.

Reaksiya sürətinin substratın qatılığından asılılığı tənliyi üzərində işləyərkən L.Mixaelis və M.Menten fermentativ reaksiyanın sadələşdirilmiş sxemini əsaslanırdılar. Lakin fermentativ reaksiyaların əksəriyyəti birsubstratlı deyil. Bundan başqa, reaksiya zamanı bir deyil, bir neçə ferment-substart kompleksi əmələ gələ bilər, ferment-substrat-məhsul kompleksi (ESP) əmələ gələ bilər. Əlavə komplekslərin əmələ gəlməsi Mixaelis-Menten tənliyinin ümumi formasını dəyişmir, lakin K_m və V_{max} daha çox sayıda sürət sabitlərindən təşkil olunacaq. İkisubstratlı reaksiyaların sürət tənliyi də Mixaelis-Menten tənliyinə oxşardır, çünki bu halda da reaksiyalar ferment-substrat kompleksinin əmələ gəlməsi ilə müşayiət olunurlar, sadəcə olaraq reaksiyaya daxil olan hər bir substrat K_m -in özünəməxsus qiyməti ilə xarakterizə olunur.

Mixaelis-Menten tənliyinin digər modifikasiyaları da mövcuddur. Xüsusi ədəbiyyatlarda təsvir olunan Edi-Xofsti, Eyzental, Korniș-Boudén, Miqel Merino və digər tədqiqatçıların təklifi etdiyi qrafik üsullar da enzimologiyada istifadə olunur.

6.2. Fermentlərin biokatalizator xassələri: termolabillik, fermentativ fəallığın pH-dan asılılığı, spesifiklik

Bildiyimiz kimi, qeyri-üzvi katalizatorlar üçün xarakterik olan kriterilər fermentlərə də tətbiq oluna bilər. Belə ki, həm qeyri-üzvi, həm də bioloji katalizatorlar reaksiya nəticəsində sərf olunmurlar və reaksiyanı sonunda dəyişilməz olaraq sərbəstləşirlər və yenə də substrat molekulları ilə qarşılıqlı əlaqəyə girə bilirlər. Lakin müstəsna hal kimi qeyd etmək lazımdır ki, bəzi fermentlər Mixaelisin nəzəriyyəsinə zidd olaraq, kimyəvi reaksi-

yanın sonunda modifikasiyaya məruz qalırlar və hətta parçalana bilirlər. Fermentlər cüzi qatılıqda təsir etmək qabiliyyətinə malikdirlər. Məs, buzovun mədəsinin selikli qişasında fəaliyyət göstərən rennin fermentinin bir molekulu 10^{-6} dəqiqə ərzində 37°C şəraitində kazeinogenin təxminən 10^6 molekulunu parçalayır. İstər kimyəvi, istərsə də bioloji katalizatorlar tarazlıq sabitinin, həm də sərbəst enerjinin dəyişməsinin (ΔG) qiymətinə təsir etmirlər. Katalizatorlar sadəcə olaraq reaksiyanın sürətini artırılar və sistemin termodinamik tarazlığa çatmasını sürətləndirirlər.

Lakin, fermentlərin zülal təbiəti ilə əlaqədar olaraq, bu katalizatorlar üçün bir neçə fərqləndirici xüsusiyyət xarakterikdir: termolabillik, fermentin fəallığının pH-dan asılılığı, spesifiklik, fermentin fəallığının aktivatorların və ingibitorların təsiri altında dəyişməsi. Fermentləri biokatalizatorlar kimi səciyyələndirən bu xassələr eyni zamanda fermentativ reaksiyanın sürətinə təsir edən amillər sırasına daxildirlər.

Fermentlərin termolabilliyyi


Kimyəvi reaksiyaların sürəti temperaturdan asılı olduğu kimi, fermentlərlə kataliz olunan reaksiyaların sürəti də temperatur dəyişikliklərinə qarşı həssas olur. Temperatur artıqca kimyəvi reaksiyanın sürəti də artır. Temperatur artıqca moleküllerin hərəkəti sürətlənir, bu isə reaksiyaya daxil olan maddələrin qarşılıqlı təsirinin ehtimalını artırır. Bundan başqa, temperatur reaksiyaya daxil olan maddələrin enerjisini artırır, və ya başqa sözlə desək, reaksiyanın aktivləşmə enerjisini aşağı salır, bu da, öz növbəsində reaksiyanın daha sürətlə getməsinə səbəb olur.

Lakin fermentlərlə kataliz olunan kimyəvi reaksiyaların temperaturdan asılılığının mühüm bir xüsusiyyəti var ki, o da fermentlərin kimyəvi təbiəti ilə əlaqədardır. Belə ki, fermentativ reaksiyaların sürəti temperatur artıqca artır, lakin bu artım temperaturun müəyyən bir qiymətinədək baş verir. Temperaturu artırmaqdə davam etsək, fermentlər zülal təbiətli birləşmələr olduqları səbəbindən, denaturasiyaya məruz qalacaqlar, bu isə

fermentin effektivliyini və, deməli, fermentativ reaksiyanın sürətinin aşağı düşməsinə səbəb olacaq.

Buğda toxumlarından alınmış glutamatdehidrogenaza fermentinin fəallığına temperaturun təsirini xarakterizə edən əyri şəkil 6.7-də göstərilmiş qrafiklə ifadə oluna bilər.

Belə ki, temperatur $40\text{-}50^{\circ}\text{C}$ -yə qədər artıqca fermentativ reaksiyanın sürəti də kimyəvi kinetika nəzəriyyəsinə əsasən artır, lakin burada, kimyəvi reaksiyalar üçün xarakterik olan Vant-Hoff qanuna uyğunluğu (temperaturun hər 10°C -yə artımı kimyəvi reaksiyanın sürətinin 2-4 dəfə artmasına səbəb olur) müşahidə olunmur. Bu da, əsasən, temperaturun təsiri altında ferment molekulunda baş verən konformasiyon dəyişikliklərin sayının tədricən artması ilə əlaqədardır. Temperatur 50°C -dən yuxarı olduğu halda fermentin istilik denaturalasiyası səbəbindən fermentativ reaksiyanın sürəti kəskin dərəcədə azalır və, nəhayət, ferment tamamilə inaktivləşir. Hal-hazırda pepsin, tripsin və bir sıra digər fermentlər üçün fermentin inaktivləşməsi sürəti və zülalın denaturalasiyası dərəcəsi arasında düz mütənasiblik aşkar olunub. Qrafikdən göründüyü kimi, 50°C -də ferment maksimal fəaliqlə xarakterizə olunur. Fermentin maksimal katalitik fəaliqlə fəaliyyət göstərdiyi temperatur **fermentin temperatur optimumu** adlanır.



Şəkil 6.7. Buğda toxumlarından alınmış glutamatdehidrogenaza fermentinin fəallığına temperaturun təsiri.

Bu cür asılılıq bütün fermentlər üçün xarakterikdir, lakin fermentlərin temperatur optimumları fərqlənə bilər. İnsan orqanizmində fəaliyyət göstərən əksər fermentlərin optimal tempe-

raturu 37-38°C təşkil edir. Ümumiyyətlə heyvan mənşəli fermentlərin temperatur optimumu 40-50°C, bitki mənşəli fermentlərində isə - 50-60°C intervalında yerləşir. Lakin bəzi istisnalar da mövcuddur. Belə ki, papainin (zülalların hidrolizini sürətləndirən bitki mənşəli ferment) temperatur optimumu təxminən 80°C təşkil edir. Əzələ toxumasının fermenti olan miokinaza 100°C-yə qədər qızdırırmaya davam götürir. Yerin altından çıxan qaynar sularda yaşayış mikroorganizmlərdən ayrılmış *Taq*-polimeraza fermenti temperatur 95°C-dək artırıldığda belə inaktivləşmir. Bu ferment xəstəliklərin polimeraz zəncirvari reaksiya (PZR) vasitəsilə molekulyar diaqnostikası məqsədilə tibbdə istifadə olunur.

Aşağı temperaturlarda (0°C və aşağı) fermentlər, biq qayda olaraq, parçalanırlar, lakin onların fəallığı demək olar ki, sıfır bərabər olur. Eyni zamanda, katalaza fermentinin optimal temperaturu 0 - 10°C diapazonunda yerləşir, daha yüksək temperaturlarda isə ferment sürətlə oksidləşir və inaktivləşir.

Temperaturun fermentativ reaksiyanın sürətinə təsiri bir sıra səbəbərlə izah oluna bilər. Temperatur amili aşağıdakılara təsir edir:

1. ferment molekulunun özünə təsir edir, yəni onun denatürasiyasının sürətinə;
2. ES kompleksinin sərbəst ferment və reaksiya məhsuluna parçalanmasının sürətinə, yəni k_{+2} sürət sabitinin qiymətinə;
3. fermentin substrata oxşarlığına, yəni k_{+1} və k_{-1} sabitlerinin qiymətinə;
4. reaksiya komponentlərinin ionlaşma istiliyinə və, deməli, fermentin, substratin, aralıq məhsulların və reaksiyanın son məhsullarının ionlaşma dərəcəsinə;
5. ikikomponentli fermentlər halında, apoferment-koferment birləşməsinin əmələ gəlməsinə;
6. əgər fermentin fəaliyyəti üçün bu və ya digər kofaktorlar və ya aktivatorlar tələb olunursa, bu halda həmin birləşmələr və ferment arasında əlaqənin yaranmasına;

7. Əgər fermentativ reaksiya hər hansı inhibitorun təsiri altında tormozlanırsa, bu halda fermentin həmin inhibitorla birləşməsinin əmələ gəlməsinə.

Deməli, temperaturun ferment molekuluna təsiri çoxtərəfli və mürəkkəb olduğuna baxmayaraq, bu təsir təcrübə yolla asanlıqla öyrənilə bilər. Adətən, fermentin termolabiliyini öyrənmək məqsədilə bir neçə sınaq şüşəsinə ferment məhlulunu əlavə edib, onları müxtəlif temperaturlarda (20 , 30 , 40 , 50°C və s.) müəyyən vaxt ərzində saxlayırlar. İnkubasiya vaxtı başa çatdıqdan sonra sınaq şüşələri soyudulur, və onların hər birinə fermentin substrati əlavə olunur və eyni temperatur şəraitində reaksiya aparılır. Beləliklə, müxtəlif temperaturlarda saxlanılmış fermentin katalitik fəallığı müqayisə olunur.


Fermentin termolabiliyi müəyyən şəraitdə (pH -in müəyyən qiyməti, mühitin müəyyən duz tərkibi şəraitində) təyin olunmalıdır. Məsələ burasındadır ki, eyni ferment pH -in bir qiymətində daha termostabil, digər pH -da isə temperaturun təsirinə daha həssas ola bilər. Məsələn, turş mühitdə pepsin temperatura qarşı daha termostabil olur, qəlevi mühitdə isə qızdırıldıqda sürətlə inaktivləşir. Fermentin termolabiliyinə həmçinin substratin mövcudluğu da əhəmiyyətli dərəcədə təsir edir. Müvafiq koferment və substratlar çoxsaylı fermentləri, məsələn D-amin turşuların oksidazasını, glutamatdehidrogenazanı, laktatdehidrogenazanı, bakterial və göbələk mənşəli α -amilazaları denaturaliya və inaktivləşmədən qoruyurlar. Substartın qoruyucu təsiri, çox güman ki, onunla əlaqədardır ki, substrat fermentlə birləşərək ES kompleksini əmələ gətirir və bununla da onun ikincili və üçüncüülü quruluşlarını qoruyur və əlverişsiz şəraitə, o cümlədən temperatura qarşı davamlılığını artırır.

Fermentin fəallığına mühitin pH-inin təsiri

Fermentlərin fəallığına və, deməli, fermentativ reaksiyanın sürətinə əhəmiyyətli dərəcədə təsir edən növbəti amil – mühitin pH -i və ya hidrogen ionlarının qatılığıdır. Bu asılılıq ilk

dəfə olaraq XX əsrin əvvəlində məşhur daniya biokimyaçısı SyorenSEN tərəfindən göstərilmişdir.

Fermentlər adətən hidrogen ionlarının qatılıqlarının kiçik bir diapazonunda daha fəal olurlar. Fermentin fəallığının mühitin pH-dan asılılığını, biz şəkil 6.8-də göstərilmiş əyri vasitəsilə qrafiki olaraq ifadə edə bilərik. Qrafikdən də göründüyü kimi, pH-in müəyyən nöqtəsində ferment maksimal fəallığa malik olur; bu nöqtə fermentin təsiri üçün **optimum pH nöqtəsi** adlanır. pH-in optimal qiymətindən fərqli olan şəraitdə fermentativ fəaliq azalır.



Şəkil 6.8. Fermentativ reaksiyanın sürətinin mühitin pH-ından asılılığı.

Hər bir ferment üçün pH-in müəyyən optimal qiyməti xarakterikdir (cədv.6.1). Turş şəraitdə fəaliyyət göstərən fermentlər (məs., mədənin pepsini və ya lizosomal fermentlər) həmin fermentin turş mühitdə fəaliyyət göstərməsini təmin edən konformasiyanı təkamülə qazanıblar. Lakin insan orqanizmində fəaliyyət göstərən fermentlərin eksər hissəsinin pH optimumları pH-in fizioloji, neytrala yaxın qiymətlərinə uyğun olan sahədə yerləşirlər. Digər tərəfdən, cədvəldən göründüyü kimi, arginazanın pH optimumu güclü qələvi mühitdə yerləşir. Lakin qaraciyər hüceyrələri üçün bu cür mühit xarakterik deyil, deməli *in vivo*-da, çox güman ki, arginaza fermenti onun üçün optimal sayılan pH şəraitində fəaliyyət göstərmir.

Bəzi fermentlərin pH optimumları

Ferment	pH optimumları
Pepsin	1,5-2
Piruvatkarboksilaza	4,8
Katalaza	6,8-7
Fumaraza	6,5
Ureaza	6,8-7,2
Karboksipeptidaza	7,5
Tripsin	6,5-7,5
Arginaza	9,5-9,9

pH-in fermentin fəallığına təsiri aşağıda qeyd olunanlarla izah oluna bilər:

1. Ferment zülal molekulu ilə təmsil olunduğundan, onun tərkibində müxtəlif ionlaşdırıcı qruplar mövcuddur. pH-in fermentin fəallığına təsiri zülalın tərkibindəki amin turşularının funksional qruplarının ionlaşdırılması ilə əlaqədardır. pH-in qiyməti optimal qiymətdən fərqləndiyi halda, həmin funksional qrupların ionlaşması da dəyişir. Məs., mühit turşuluşduqca sərbəst amin qruplarının protonlaşması (NH_3^+), qələviləşdikcə isə karboksil qruplarından protonun ayrılması (COO^-) baş verir. Bu isə, ferment molekulunun, o cümlədən aktiv mərkəzin konformasiyasını dəyişir, nəticədə substratin, kofaktorların və kofermentlərin aktiv mərkəzə birləşməsi prosesi pozulmuş olur.
2. Əgər substrat molekulu yük daşıyırsa, bu halda mühitin pH-1 substratın ionlaşma dərəcəsinə və fəzada təşkilinə təsir edəcək, bu isə, öz növbəsində, substratın aktiv mərkəzə oxşarlığında özünü bürüzə verəcək.
3. Ferment-substrat və ferment-məhsul komplekslərinin çevrilməsi yalnız onların müəyyən dərəcədə ionlaşması şəraitində baş verə biləcək.
4. Bəzi fermentativ reaksiyalarda hidrojen və ya hidroksil ionları birbaşa reaksiyada iştirak edə bilər. Bu, xüsusilə, oksidləşmə-reduksiyə etmə reaksiyalar zamanı müşahidə olunur.

5. Mühitin pH-ı fermentin stabilliyinə təsir göstərir. pH-ın optimal qiymətindən xeyli fərqlənən bir mühitdə hətta zülal molekulunun denaturasiyası və fermentativ fəallığın tamamilə yox olması müşahidə oluna bilər.


Müəyyən ferment üçün pH-ın optimal qiymətini təyin etdikdə, reaksiya mühitinin tərkibinə və bu məqsədlə istifadə olunan bufer qarışığına xüsusi diqqət yetirmək lazımdır. pH-ı xarakterizə edən əyrilər müxtəlif bufer məhlullarında müxtəlif ola bilər.

Onu da qeyd etmək lazımdır ki, eyni fermentlərlə kataliz olunan fermentativ reaksiya, reaksiyanın düz və əksinə istiqamətlərindən asılı olaraq, fərqli pH optimumları ilə xarakterizə oluna bilər. Belə ki, *Bacillus subtilis* bakterilərindən ayrılmış laktatdehidrogenaza laktatin parşalanması reaksiyası üçün 7,2, əksinə gedən, yəni piruvatın laktata qədər reduksiyası reaksiyası üçün 6,0 pH optimumu ilə xarakterizə olunur.

Fermentlərin spesifikasiyi

Fermentləri qeyri-üzvi katalizatorlardan fərqləndirən xüsusiyyətlərdən biri də onların spesifikasiyidir. Fermentlərin yüksək spesifikasiyi canlı materiyanın ən mühüm xüsusiyyətlərindən biridir. Fermentativ katalizin spesifikasiyi sayəsində ayrı-ayrı fermentativ reaksiyaların nizamlı olaraq həyata keçirilməsi və sıx qarşılıqlı əlaqəsi mümkündür.

Bu xassə hələ XIX əsrin sonlarında aşkar edilmişdir. Məlum olmuşdur ki, α - və β -metilqlikozidlər efir rabitəsi üzrə iki, tamamilə fərqli fermentin təsiri vasitəsilə parçalanır:



α -metilqlikozid

β -metilqlikozid

Beləliklə, fermentlərin substrat molekulunda cuzi fərqi ayırmaq qabiliyyəti aşkar olundu. Fermentlərin təsir mexanizmini müzakirə edərək biz fermentlərin təsir mexanizmini izah edən fərziyyələrə diqqət yetirmişdik. Belə ki, 1890-cı ildə Emil Fişer tərəfindən irəli sürülmüş “açar və qifl” nəzəriyyəsində ferment spesifikliyinin fəal mərkəzə dəqiq uyğun gələn substratın həndəsi quruluşu ilə müəyyən olunduğu nəzərdə tutulurdu. XX əsrin 50-ci illərində bu təsəvvürlər D.Koşlandın substrat və fermentin “induksiya olunmuş uyğunlaşma” fərziyyəsi ilə əvəz olundu. Koşlanda görə substratın və fəal mərkəzin quruluşu, onların qarşılıqlı təsiri zamanı formalaşır. Bu zaman substratın quruluşunda bəzi əlaqələr deformasiyaya uğrayır və o, kataliz prosesini həyata keçirməyə hazırlanır. Ferment molekulunda isə konformasiyon dəyişikliklər baş verir. Bu fərziyyə fermentin fəallaşması, müxtəlif təsirlərdən inhibirləşməsi və tənzimlənməsinin mexanizmini qismən izah etsə də, hal-hazırda digər – topokimyəvi uyğunluq nəzəriyyəsi ilə sixışdırılır. Koşlandın fərziyyəsinin əsas müddəalərini qəbul etməklə yanaşı, buraya fermentin substrati çevirmə prosesində onun dəyişməyən hissəsinin tanınması fikri elavə olunur. Substratın bu hissəsi və fermentin substrat mərkəzi arasında çoxlu nöqtələrdə hidrofob qarşılıqlı təsir və hidrogen rabitələri əmələ gelir.

Fermentin spesifikliyi, şübhəsiz ki, ilk növbədə fermentin substrat mərkəzi və substrat molekulunun konfiqurasiyalarının uyğun gəlməsi ilə izah oluna bilər. Tam uyğunluq halında ES kompleksi yaranır və yalnız bundan sonra kataliz mümkün olur.


Müxtəlif fermentlər spesifiklik dərəcəsinə görə bir-birilərindən xeyli fərqlənilirlər. Spesifikliyin iki əsas növü ayırd olunur: *substrat spesifikliyi* və *təsir spesifikliyi*.

Substrat spesifikliyi fermentin yalnız müəyyən bir substratın və ya quruluşca oxşar olan substratlar qrupunun çevrilməsini kataliz etmək xüsusiyyətidir. Bu xüsusiyyət fəal mərkəzin kontakt sahəsinin quruluşu ilə müəyyən olunur. Substrat spesifikliyin 3 növü ayırd olunur:

1. Mütləq spesifiklik;
2. Qrup spesifikliyi (nisbi spesifiklik);
3. Stereospesifiklik.

Təsir spesifikliyi – fermentin kimyəvi reaksiyaların yalnız bir tipini kataliz etmək qabiliyyətidir. Spesifikliyin bu növü digər sözlə reaksiyaların müəyyən tipinə görə spesifiklik də adlanır. Fermentlərin məhz bu spesifikliyi əsasında bütün fermentlər siniflərə ayrıılır.

Mütləq spesifiklik – fermentin yalnız müəyyən bir substratın çevrilməsini kataliz etmək qabiliyyətidir. Substratın quruluşunda baş verən hər hansı dəyişikliklər (modifikasiyalar) onu ferment üçün əlçatmaz edir. Yüksek dərəcədə, praktiki olaraq mütləq spesifikliklə xarakterizə olunan fermentlərə misal kimi orqanizmdə arginin amin turşusunun çevrilməsini kataliz edən arginazını, sidik cövhərini parçalayan ureazanı və bir sıra digər fermentləri göstərmək olar. Ureaza sidik cövhərini karbon qazı və amonyaka qədər hidrolizini kataliz edir:



Lakin nisbətən son zamanlarda aşkar olunmuşdur ki, bəzi mənbələrdən alınmış ureaza fermenti yüksək dərəcəli spesifikliyə malik olmaqla, sidik cövhəri ilə yanaşı oksisidik cövhərini də hidrolizə uğratmaq qabiliyyətinə malikdir:



Onu da qeyd etmək lazımdır ki, oksisidik cövhərinin ureaza ilə hidrolizinin ilkin sürəti, sidik cövhərinin hidroliz sürətiindən 120 dəfə aşağıdır. Yüksek spesifikliyi sayəsində ureaza sidik cövhərinin miqdarda təyin olunması məqsədilə istifadə olunur.

Yüksək dərəcəli spesifikliklə xarakterizə olunan fermentlər sırasına həmçinin qlükozoooksidaza və piruvatdekarboksilaza fermentləri də aiddirlər.

Qlükozoooksidaza spesifik olaraq β -D-qlükozanı qlükon turşusunadək oksidləşdirən flavoproteiddir. Müəyyən olunub ki, qlükozoooksidazanın yüksək dərəcəli spesifikasiyinə baxmayaraq, o cuzzi sürətlə olsa da, lakin digər birləşmələri də oksidləşdirə bilir (cədv. 6.2.).

Cədvəl 6.2

Müxtəlif substratların qlükozoooksidaza fermentinin təsiri ilə oksidləşməsinin nisbi sürətləri

Substrat	Oksidləşmənin nisbi sürəti, %	Substrat	Oksidləşmənin nisbi sürəti, %
β -D-qlükoza	100,00	α -D-qlükoza	0,64
2-dezoksi-D-qlükoza	25,00	Maltoza	0,19
D-mannoza	0,98	D-qalaktoza	0,14


L-arabinoza, D-riboza, D-fruktoza və s. kimi şəkərləri isə ferment ümumiyyətlə oksidləşdirmir.

Piruvatdekarboksilaza fermenti piroüzüm turşusunun sirkə aldehydinin və karbon qazının əmələ gəlməsi ilə müşayiət olunan dekarboksilləşməsini kataliz edir. Bu ferment üçün də yüksək dərəcəli spesifiklik xarakterikdir. Lakin, aşkar olunub ki, piruvatdekarboksilaza bir qədər daha uzun karbon zəncirinə malik bəzi digər α -ketoturşuların dekarboksilləşməsinə də səbəb ola bilər. Karbon zənciri uzandıqca dekarboksilləşmənin sürəti aşağı düşür.

Beləliklə, ureaza, qlükozoooksidaza və piruvatdekarboksilaza fermentlərinin misalında görünür ki, ferment müxtəlif birləşmələrin daxilində mövcud olan eyni qruplara təsir etməklə yanaşı, substrat molekulunun ümumi quruluşuna da müəyyən tələblər irəli sürür.


Grup spesifikasiyi ilə xarakterizə olunan fermentlər substrat molekulunda müəyyən atom qruplarının mövcudluğunu tələb edirlər. Spesifikasiyin bu növünə klassik misal kimi proteolitik

fermentlərin spesifikliyini göstərə bilərik. Çoxsaylı təcrübə materiallar əsasında müəyyən olunmuşdur ki, hər bir proteolitik ferment substratin quruluşuna və fermentin təsir etdiyi rabbitənin ətrafindakı qruplara müəyyən tələblər irəli sürür. Məs., pepsin praktiki olaraq eyni sürətlə həm bitki, həm də heyvan mənşəli müxtəlif zülalların hidrolizini təmin edir, karbohidratlar, yağlar kimi isə digər maddələrə təsir etmək qabiliyyətindən məhrumdur. Pepsinin qrup spesifikliyi bununla məhdudlaşdırır. O, istənilən peptid rabbitəni deyil, yalnız tirozinin və ya fenilalaninin amin qrupunun iştirakı ilə yaranmış peptid rabbitələrini seçici olaraq parçalayır. Pepsin üçün xarakterik spesifik sintetik substrat qismində karbobenzoksi-L-glutamin-L-tirozin çıxış edə bilər:



Pepsinin təsirinə məruz qalan peptid rabbitəsi yaxınlığında sərbəst amin qrupunun mövcudluğu substrati pepsinin təsirinə qarşı daha davamlı edir. Və, əksinə, karboksil qrupunun mövcudluğu hidrolizi sürətləndirir.

Proteolitik fermentlərin digər nümayəndəsi olan və öz fəaliyyətini bağırısaqda yerinə yetirən ximotripsin də, pepsin kimi, peptid rabbitələrinin hidrolizini kataliz edir, lakin pepsindən fərqli olaraq, o, aromatik amin turşularının karboksil qruplarının iştirakı ilə əmələ gələn peptid rabbitələrini tanıyor və parçalayır. Ximotripsin üçün xarakterik olan sintetik substrat rolunu karbobenzoksi-L-tirozinqlisinamid oynaya bilər:



Hidrolizə məruz qalan rabitə yaxınlığında sərbəst karboksil qrupunun mövcudluğu (məs., karbobenzoksi-L-tirozinqlisində olduğu kimi) substratın ximotripsiñə qarşı davamlılığını, sərbəst amin qrupu isə, əksinə, substratın ximotripsiñə qarşı həssaslığını artırır.

Bağırsaqda fəaliyyət göstərən tripsin adlı digər proteolitik ferment isə, arginin və ya lizin amin turşularının karboksil qruplarının iştirakı ilə ələmə gələn peptid rabitələri seçici olaraq parçalayır. Substrat molekulunda sərbəst amin qrupunun mövcud olması (məs., lizinin ϵ -aminoqrupu və ya arginin δ -quanidin qrupu) tripsinin effektiv təsirini təmin edən mütləq şərtlərdən biridir.

Bitki mənşəli proteolitik ferment papain üçün, heyvan mənşəli proteolitik fermentlərlə müqayisədə, nisbətən daha zəif ifadə olunmuş qrup spesifikasiyi xarakterikdir. Məhz bu səbəbdən, papain zülal molekulundakı daha çox sayıda peptid rabitələrini hidroliz etmək qabiliyyətinə malik olur, və nəticədə zülal molekulu daha kiçik fragmentlərə parçalanır. Bundan başqa, papain heyvan mənşəli digər fermentlərin təsirinə qarşı davamlı olan bəzi digər substratları da parçalamaq qabiliyyətindədir.

Bəzi hüceyrədaxili fermentlər üçün də qrup (nisbi) spesifikasiyi xarakterikdir. Məs., ATP-in iştirakı ilə, demək olar ki, bütün heksozaların fosforlaşmasını kataliz edən heksokinaza belə

fermentlərə misal ola bilər. Lakin, heksokinazanın bu xüsusiyyətinə baxmayaraq, hüceyrədə hər bir heksozaya qarşı spesifik olan və onun fosforlaşmasını kataliz edən fermentlər də mövcuddur.

Təcrubi yolla spesifikliyin bir növünün də, yəni *stereo-kimyəvi spesifikasiyyətin* mövcudluğu sübut olunmuşdur. Stereospesifikasi fermentlər eyni maddənin yalnız bir optiki izomerinə təsir edirlər. Məlum olduğu kimi, müxtəlif birləşmələrin D- və L-formaları bir-birilərindən assimetrik karbon atomu ətrafında qrupların fəzada yerləşməsi ilə fərqlənirlər.

Hələ Lui Paster öz tədqiqatları ilə göstərmişdir ki, üzvi birləşmələrin, xüsusiylə də çaxır turşusunun, D- və L-formaları bir-birindən kristalların formasına görə fərqlənirlər. Bundan başqa, bu iki stereoisomer mikroorganizmlər tərəfindən müxtəlif cür mənimsənilir. Belə ki, o, *Penicillium* göbələyini D- və L-çaxır turşuları mühitində becərərək, müəyyən etmişdir ki, L-çaxır turşusu, onun D-izomerindən fərqli olaraq, kif göbələyi tərəfindən asanlıqla mənimsənilir. Paster belə bir nəticəyə gəldi ki, canlı hüceyrə müxtəlif üzvi birləşmələrin D- və L-formalarına müxtəlif münasibət göstərir və canlı protoplazma, ölü protoplazmadan məhz onunla fərqlənir ki, o, ətraf mühitdən seçici olaraq L-stereoisomerləri mənimsəyərək, üzvi birləşmələrin D-formalarından ümumiyyətlə istifadə etmir.

Onu da qeyd etmək lazımdır ki, stereoisomerlər orqanizmə fizioloji təsirlərinə və öz xassələrinə görə də bir-birilərindən fərqlənirlər. Məs., L-asparagin dərsiz olduğu halda, onun qeyritəbii stereoisomeri - D-asparagin şirin dada məxsusdur.



Stereoisomerlərin müxtəlif formaları – L- və D-, α- və β-, sis- və trans-izomerləri mövcuddur.

Məsələn, glutamatdehidrogenaza L-glutamin turşusunun aminsizləşməsini kataliz edir, lakin D-glutamin turşusuna təsir etmir. Beləliklə, glutamatdehidrogenaza L-glutamin turşusuna qarşı mütləq stereospesifikasiylə xarakterizə olunur. Və ya, asparaginin hidrolitik parçalanması nəticəsində asparagin turşusu və ammonyak əmələ gəlir:



Tənlikdən göründüyü kimi, reaksiya zamanı amid qrupunun hidrolitik parçalanması baş verir. Reaksiya asparaginaza fermenti ilə kataliz olunur. Asparaginaza seçici olaraq asparaginin yalnız təbii izomerinin, yəni L-asparaginin çevrilməsini kataliz edir, D-asparagine isə təsir etmir. Əgər L-asparagin və asparaginaza qarışığına D-asparagin əlavə olunsa, bu zaman D-asparagin asparaginazanı rəqabətli mexanizmlə inhibirləşdirəcək. Bu o deməkdir ki, D-asparaginin asparaginazanın fəal mərkəzi ilə birləşməsinə baxmayaraq, ferment bu maddənin hidrolizini həyata keçirə bilmir. Ümumiyyətlə bir sıra fermentlər üçün bu hadisə müşahidə olunur.

Lakin onu da qeyd etmək lazımdır ki, stereokimyəvi spesifiklik dedikdə mütləq spesifikliyi nəzərdə tutmaq doğru deyil. Belə ki, L-amin turşuların oksidazası bütün amin turşularını oksidləşdirmək qabiliyyətindədir, yəni bu baxımdan o, nisbi spesifikliklə xarakterizə olunur. Lakin, ferment yalnız L-siranın amin turşularına təsir edir, bu isə həmin fermentin stereospesifikasiyinin göstəricisidir.




Digər sözlə, təbii zülalların tərkibində yalnız L-amin turşularına rast gəlindiyinə baxmayaraq, L- və D-amin turşularının oksidazaları məlumdur ki, bunların da hər biri amin turşuların yalnız müvafiq izomerinə təsir göstərir.


Fermentlərin stereospesifikasiyini nümayiş etdirən misallar- dan biri də, artıq yuxarıda qeyd olunduğu α - və β -metilqlıkozidlə-

rinin müxtəlif fermentlərlə hidrolizidir. α -qlikozidlərə təsir edən fermentləri α -qlikozidazalar, β -qlikozidləri hidrolizə uğradan fermentləri isə β -qlikozidazalar adlandırırlar.

İndi isə, sis- və trans-izomerlərin çevrilməsini kataliz edən fermentlərə diqqət yetirək. Sis-trans-izomerlər bir-birilərindən iki karbon atomu arasında yerləşən ikiqat rabitəyə nisbətən radikal-ların yerləşməsinə görə fərqlənirlər. Spesifikliyin bu növünə misal olaraq, L-aspartat-ammoniyak-liaza (aspartaza) fermentini göstərmək olar. Bu ferment asparagin turşusundan qeyri-hidrolytic yolla ammoniyakın ayrılmاسını kataliz edir və nəticədə asparagin turşusunu fumar turşusuna çevirir:



Göründüyü kimi, fumar turşusu molekulundakı karboksil qrupları ikiqat rabitəyə nisbətən müxtəlif tərəflərdə yerləşmiş olur, yəni fumar turşusu trans-izomerdir. Fumar turşusunun sis-izomeri malein turşusudur ki, burada karboksil qrupları ikiqat rabitəyə nisbətən sis-vəziyyətdə yerləşmiş olurlar:



Aspartaza yalnız fumar turşusuna təsir etmək qabiliyyətindədir. Təbiətdə rast gəlinməyən malein turşusunun çevrilməsini isə ümumiyyətlə kataliz etmir.


Bələliklə, fermentlərin yüksək spesifikliyi sayəsində hüceyrə fəzasında mövcud olan külli miqdarda reaksiyalar arasında yalnız müəyyən reaksiyaların sürətlə gedisi təmin olunur, və bu da maddələr mübadiləsinin intensivliyinin tənzimlənməsində öz əksini tapır.

6.3. Fermentativ reaksiyaların aktivatorları və inhibitorları

Fermentativ reaksiyanın sürəti, yəni fermentin fəallığı, həmçinin mühitdə **aktivatorlar** və **inhibitorların** mövcudluğu ilə müəyyən olunur. Aktivatorlar reaksiyanın sürətini artırır, inhibitorlar isə, əksinə, tormozlayır.

Aktivatorlar və inhibitorlar haqda ilk məlumatlar hələ XIX əsrde Danilevskiy və əməkdaşları tərəfindən verilmişdir. Fermentin fəallığına təsir edən birləşmələrin kimyəvi təbiəti müxtəlif ola bilər. Belə ki, xlorid turşusu pepsin fermentinin aktivatoru, öd turşuları pankreatik lipazanın aktivatoru qismində çıxış edir. Bəzi toxuma oksidoreduktazaları, papain adlı bitki proteinazası və s. fermentlər sərbəst SH-qrupuna malik birləşmələrlə (qlütation, sistein) aktivləşirlər, bəzi fermentlərin fəallığı C vitamininin təsiri ilə artır.

Sərbəst SH-qrupuna malik sistein və qlütation da fermentlərin aktivatorları ola bilər:



Onların aktivləşdirici təsiri onunla əlaqədardır ki, bu birləşmələr fermentin disulfid ($-S-S-$) rabitələrini reduksiya edərək, onları fermentin katalitik fəallığını təmin edən SH-qruplara çevirirlər.

Aktivatorların bir qrupunu fermentin fəal mərkəzinə təsir edən birləşmələr təşkil edir. Bunlara fermentlərin kofaktorları və substratları aid olunur. Kofaktorlar, yəni metal ionları və kofermentlər, mürəkkəb fermentlərin quruluş elementləri olmaqla yanaşı, fermentlərin aktivatorları rolunu da oynayırlar. Məs., $\text{Na}^+ \text{K}^+$ -ATPazasının işi üçün aktivatorlar qismində Mg^{2+} , Na^+ və K^+ ionları tələb olunur. Aktivator rolunu, adətən, ikivalentli, bəzi hallarda birvalentli ionlar oynayır. Müəyyən olunub ki, məlum olan fermentlərin təxminən $\frac{1}{4}$ hissəsi öz katalitik fəallığı üçün

metal ionlarının mövcudluğunu tələb edir. Fermentlərin bir qismi metalsız ümumiyyətlə aktiv deyil.

Metallar vasitəsilə fermentlərin aktivləşməsi müxtəlif mexanizmlərlə gedə bilər:

1. Bəzi hallarda onlar fermentin prostetik qrupu funksiyasını yerinə yetirilər, və ya elektronların donoru ya da akseptoru rolunu oynayırlar, və, nəhayət, elektrofil və ya nukleofillər qismində çıxış edərək reaktiv qrupların lazımi istiqamətdə səmtləşməsini təmin edirlər.
2. Metal ionları xüsusi "körpük" əmələ gətirərək, substratın fəal mərkəzə birləşməsi və ferment-substrat kompleksinin əmələ gəlməsini təmin edirlər. Məs., Mg^{2+} ionları üzvi birləşmələrin monofosfor efirlərinin mənfi yüksəkləndirilmiş fosfat qrupu vasitəsilə həmin efirlərin hidrolizini kataliz edən fosfatazaların fəal mərkəzinə birləşməsini təmin edirlər.
3. Bir sıra hallarda metal fermentlə deyil, substratla birləşir və ferment üçün həqiqi substrat rolunu oynayan metal-substrat kompleksini əmələ gətirir. Məs., Mg^{2+} ionları kreatinfosfokinazı məhz bu yolla aktivləşdirirlər. Onlar fermentin həqiqi substratını, yəni ATP-in magneziyum duzunu əmələ gətirilər.
4. Təcrübi yolla təsdiq olunmuşdur ki, metallar fəal mərkəzin və bütün ferment molekulunun üçüncülü quruluşunun formallaşmasında və stabilləşməsində birbaşa iştirak edirlər. Məs., ağız suyunun amilazasına Ca^{2+} ionlarının təsiri məhz bu mexanizm üzrə baş verir.

Bundan başqa, qeyd etmək lazımdır ki, metallar allosterik modulyatorlar qismində də çıxış edə bilərlər. Metal, fermentin allosterik mərkəzi ilə qarşılıqlı əlaqəyə girərək fermentin və fəal ferment-substrat kompleksinin daha əlverişli fəza konfiqurasiyasının əmələ gəlməsini təmin edir.

Aktivatorların digər qrupu fermentativ reaksiyanın sürətləndirilməsinə, ferment molekulunun fəal mərkəzinə birbaşa təsir etməyərək, səbəb olurlar. Bu cür modifikasiyanın da bir neçə yolu mövcuddur:

1. proferment və ya zimogen adlanan qeyri-fəal sələfin aktivləşməsi;
2. ferment molekuluna hər hansı modifikasiyaedici qrupun birləşməsi;
3. zülal-fəal ferment kompleksinin dissosiasiyası.


Fermentlərin aktivatorları ilə yanaşı, onların təsirini tormozlayan inhibitorlar da mövcuddur. Müxtəlif inhibitorların tətbiqi enzimologiyada böyük əhəmiyyəti var. İnhibitorlardan ilk önce fermentlərin funksional qruplarının öyrənilməsi və identifikasiyası, eləcə də ES-kompleksinin əmələ gəlməsi zamanı yaranan kimyəvi rabitələrin təbiətinin aydınlaşdırılması məqsədilə istifadə olunur. İkincisi, eyni adı daşıyan, lakin müxtəlif mənbələrdən alınmış fermentlərin oxşar və fərqli cəhətlərinin aşkar edilməsi məqsədilə inhibitorlardan istifadə olunur. Bundan başqa, dərmanların, zəhərlərin, antibiotiklərin, boy stimulyatorlarının və s. fizioloji aktiv maddələrin təsir mexanizminin aydınlaşdırılması üçün də inhibitorların tətbiqi çox vacibdir. Əksər hallarda bu və ya digər fizioloji aktiv birləşmələrin təsiri müəyyən fermentativ reaksiyanın stimullaşdırılması və ya inhibirləşməsinə əsaslanır.

İnhibitorun fermentlə birləşmə möhkəmliyinə görə inhibirləşmənin iki növü ayırd olunur: *geri-dönən* və *dönməyən*.

Geri-dönməyən inhibirləşmə zamanı inhibitor və ferment molekülları arasında stabil kovalent rabitələrin əmələ gəlməsi müşahidə olunur. Adətən, modifikasiyaya məhz fermentin fəal mərkəzi məruz qalır. Nəticə etibarilə, ferment öz katalitik funksiyasını yerinə yetirə bilmir.

Geri-dönməyən inhibitorlara ağır metal ionları, məs. cıvə (Hg^{2+}), gümüş (Ag^+) və arsen (As^{3+}) inolari aid olunur. Onların kiçik qatılıqları belə fəal mərkəzin sulfhidril qruplarını bloklaşdırır və substrat artıq kimyəvi dəyişikliklərə məruz qala bilmir (şək. 6.9). Reaktivatorların təsiri ilə fermentlərin funksiyası bərpa oluna bilər. Yüksək qatılıqda ağır metal ionları fermentin zülal

molekulunun denaturasyasına səbəb olurlar, yəni fermenti tamamilə inaktivləşdirilər.




Şəkil 6.9. Civə ionlarının geri-dönməz inhibitorlar qismində təsiri mexanizmi.


Geri-dönməyən inhibitorlar spesifik və qeyri-spesifik olmaqla, 2 qrupa bölünür. Ümumiyyətlə bu cür inhibitorların tətbiqi fermentlərin təsir mexanizminin aydınlaşdırılması nöqtəyi nəzərdən böyük maraq kəsb edir. Bu məqsədlə fermentin fəal mərkəzinin müəyyən qruplarını bloklaşdırıran maddələrdən istifadə olunur. Belə inhibitorları spesifik inhibitorlar adlandırırlar. Bir sıra birləşmələr müəyyən kimyəvi qruplarla asanlıqla reaksiyaya daxil olurlar və əgər həmin bu qruplar birbaşa katalizdə iştirak edirlərsə, bu halda fermentin tamamilə inaktivləşməsi baş verir.

Belə ki, kataliz prosesində serinin qruplarının rolü fluorofosfatlar, məs. diizopropilfluorofosfatın tətbiqi ilə öyrənilir. Maraqlıdır ki, fermentin zülal molekulunun tərkibinə bir neçə serin qalığının daxil olmasına baxmayaraq, diizopropilfluorofosfat (DFF) spesifik olaraq fermentin fəal mərkəzində yerləşən serin amin turşusu qalıqlarından yalnız biri ilə reaksiyaya girir. DFF ilə reaksiyaya girən serin qalığı identik və ya artıq dərəcədə oxşar amin turşu qalıqları ilə əhatə olunub. Bu serin amin turşusunun, serinin digər qalıqları ilə müqayisədə, daha yüksək fəallığa malik olması həmçinin fəal mərkəzə daxil olan digər amin turşu qalıqları ilə müəyyən olunur.

Beləliklə, DFF "serin" fermentlərinin aktiv mərkəzinə daxil olan və katalizdə mərkəzi rol oynayan serin molekulunun hidroksil (-OH) qrupu ilə kovalent əlaqə yaratdığı üçün, o, "serin" fermentlərinin spesifik inhibitoru qismində çıxış edir:




Yod asetat, *p*-xlormerkuribenzoat kimi birləşmələr zülalların tərkibinə daxil olan sistein amin turşusunun SH-qrupları ilə reaksiyaya girir:



Bu inhibitorlar qeyri-spesifik inhibitorlara aid olunur, çünkü onlar zülalların istənilən SH-qrupları ilə reaksiyaya gire bilirlər. Əgər SH-qruplar bilavasitə katalizdə iştirak edirlərsə, bu halda həmin inhibitor vasitəsilə fermentin SH-qrupunun katalizdə rolunu aşkar etmək mümkündür.

Bir sıra dərman preparatlarının, məs., geniş istifadə olunan aspirinin təsir mexanizmi fermentlərin dönməz inhibirləşməsinə əsaslanır. İltihabaqarşı qeyri-steroid təbiətli aspirin preparatının farmakoloji təsiri araxidon turşusundan prostaqlandinlərin əmələ gəlməsi reaksiyasını kataliz edən tsikloksigenaza fermentinin inhibirləşməsinə əsaslanır. Kimyəvi reaksiya nəticəsində aspirinin asetil qalığı tsikloksigenazanın subvahidlərindən birinin sərbəst kənar NH₂-qrupuna birləşmiş olur:




Nəticə etibarilə prostaqlandinlərin mübadiləsinin geniş spektrli bioloji funksiyaları daşıyan, o cümlədən iltihab mediatorları rolunu oynayan məhsullarının əmələ gəlməsi azalır.

Dönen inhibitorlar fermentlə zəif kovalent rabiṭələr vasitəsilə birləşirlər və müəyyən şəraitdə asanlıqla fermentdən ayrırlırlar.


Təsir mexanizminə görə inhibitorlar **rəqabətli** və **qeyri-rəqabətli** ola bilər.

Rəqabətli inhibitorlar fermentativ reaksiyanın sürətini fermentin fəal mərkəzinə birləşməklə və ES-kompleksinin əmələ gəlməsinin qarşısını almaqla tormozlayan inhibitorlara deyilir. Inhibirləşmənin bu növü inhibitor quruluşca substratın analoqu olduğu halda müşahidə olunur. Bu zaman substrat və inhibitor molekülları arasında fermentin fəal mərkəzi ilə birləşmək uğrunda rəqabət gedir və nəticədə fermentlə ikisindən biri, ya substrat ya da inhibitor birləşmiş olur, və müvafiq olaraq ya ES ya da Eİ kompleksləri əmələ gəlir. Ferment-inhibitor (Eİ) kompleksi yarandıqda reaksiya məhsulları əmələ gəlmir (şək. 6.10).




Şəkil 6.10. Rəqabətli inhibitorun təsirinin sxemi.


Rəqabətli inhibirləşmə aşağıdakı tənliklərlə ifadə oluna bilər:



Rəqabətli inhibirləşmənin klassik misalı suksinatdehidrogenaza fermentinin malon turşusu ilə inhibirləşməsidir. Bu ferment kəhraba turşusundan (suksinatdan) iki hidrogen atomunu ayıraq, onun fumar turşusuna çevrilmesi reaksiyasını kataliz edir:



Malon turşusu suksinatın struktur analoqudur və suksinatdehidrogenazanın fəal mərkəzi ilə birləşmək qabiliyyətinə malikdir. Bu zaman ferment-inhibitor kompleksi əmələ gəlir, və hidrogen atomunun ayrılması qeyri-mümkün olduğundan, reaksiya tormozlanır (şək. 6.11).



Şəkil 6.11.
Suksinatdehidrogenaza fermentinin malon turşusu ilə rəqabətli inhibirləşməsi.

I – suksinatın fermentin fəal mərkəzi ilə birləşməsi;

II – fermentativ reaksiya zamanı suksinatdan iki hidrogen atomunun ayrılması və FAD kofermentinə burləşməsi. Neticədə, suksinatdehidrogenazanın fəal mərkəzindən ayrılan fumar turşusu əmələ gəlir;

III – suksinatın struktur analoqu olan malon turşusunun suksinatdehidrogenazanın fəal mərkəzi ilə birləşməsi. Neticədə reaksiya tormozlanır.


Rəqabətli inhibitorlar fermentin substrata qarşı olan oxşarlığını aşağı salır və K_m -in qiymətinin artmasına səbəb olurlar. Bu, o deməkdir ki, rəqabətli inhibitorun mövcudluğu şəraitində reaksiyanın maksimal sürətin $\frac{1}{2}$ -ə çatması üçün substratin daha yüksək qatılığı tələb olunur. Substratin inhibitora olan nisbəti artdıqca inhibirləşmə dərəcəsi aşağı düşür. Substratin xeyli yüksək qatılıqları şəraitində inhibirləşmə tamamilə aradan qaldırılır, çünki bu halda demək olar ki, bütün ferment molekullarının fəal mərkəzləri substratla kompleksə daxil olurlar.

Rəqabətli inhibirləşmə tibbi təcrübədə geniş istifadə olunur. Məs., dördüncülü ammonium duzları asetilkolinin sirkə turşusu və xolinə hidrolizini kataliz edən asetilkolinesterazanı rəqabətli mexanizmlə inhibirləşdirirlər. Məlum olduğu kimi, asetilkolinesteraza fermenti ilə kataliz olunan hidroliz reaksiyası sinir impulslarının ötürülməsinin biokimyəvi mexanizminin əsasında durur. Mühitə inhibitorlar əlavə olunduqda asetilkolinesterazanın fəallığı aşağı düşür, asetilkolinin qatılığı, müvafiq olaraq, artmış olur, nəticədə sinir impulslarının ötürülməsi güclənir. Xolinesteraza fermentinin inhibitorlarından əzələ distrofiyasının müalicəsi məqsədilə istifadə olunur.


Rəqabətli mexanizmlə təsir edən inhibitorlar qismində tibbdə antimetabolitlər adlanan maddələrdən də istifadə olunur. Bu birləşmələr təbii substratların struktur analoqları olaraq, bir tərəfdən fermentlərin rəqabətli inhibirləşməsinə səbəb olurlar, digər tərəfdən isə həmin fermentlər tərəfindən psevdosubstratlar qismində istifadə oluna bilirlər, bu isə anomal məhsulların sintezinə gətirib çıxarır. Anomal məhsullar funksional fəallığa malik olmadıqları səbəbindən, müəyyən metabolik yolların sürətinin azalması müşahidə olunur. Dərman preparatları qismində aşağıdakı antimetabolitlər: infeksiyon xəstəliklərin müalicəsində istifadə olunan sulfamilamid preparatları, onkoloji xəstəliklərin müalicəsi məqsədilə istifadə olunan nukleotidlərin analoqları tibbdə geniş tətbiq olunur.

Bələ ki, məlum olduğu kimi, bakterial fermentlərin tərkib komponenti olan fol turşusunun sintezi üçün bakterial hüceyrələr

paraaminobenzoy turşusundan istifadə edirlər. Sulfanilamid həmin paraaminobenzoy turşusunun struktur analoqudur:




p-aminobenzoat



sulfanilamid

Bu struktur oxşarlıq sayəsində sulfanilamid müvafiq fermenti inhibirləşdirir və bakteriyaların böyüməsini tormozlayır.

Qeyri-rəqabətli inhibitorlar substratla struktur oxşarlığı malik deyillər və fermentin fəal mərkəzi ilə deyil, onun hər hansı digər bir sahəsi ilə birləşmiş olurlar (şək. 6.12).



Şəkil 6.12. Fermentin qeyri-rəqabətli inhibirləşməsinin sxemi.

Qeyri-rəqabətli inhibitorlar həm sərbəst fermentlə, həm də ferment-substrat kompleksi ilə birləşmək qabiliyyətinə malikdirlər. Bu zaman sonrakı çevrilmələrə məruz qalmayan qeyri-fəal kompleks əmələ gəlir. Inhibitorun birləşməsi ferment molekulunun konformasiyasının dəyişməsinə səbəb olur və nəticə etibarilə substratın fəal mərkəzlə qarşılıqlı təsiri pozulur və fermentativ reaksiyanın sürəti aşağı düşür. Qeyri-rəqabətli inhibitor fermentin Mixaelis sabitinin qiymətinə təsir etmir, o sadəcə olaraq reaksiyanın maksimal sürətini aşağı salır. İnhibirləşmə dərəcəsi, adətən, inhibitorun fermentə təsir müddəti ilə müəyyən olunur. Bu inhibirləşmə zamanı bəzi hallarda stabil kovalent rabitələr yaranır ki, bu da fermentin tamamilə inhibirləşməsinə səbəb olur, yəni inhibirləşmə geri-dönməyən mexanizmlə baş verir. Qeyri-rəqabətli inhibitorlara misal olaraq sinil turşusunu göstərə bilərik. Sinil turşusu oksidləşmə-reduksiyaetmə reaksiyalarında elektronların daşınmasında iştirak edən dəmir-tərkibli fermentlərlə dönməz olaraq birləşir və onları inhibirləşdirir. Sinil turşusu həmçinin tərkibində mis ionlarını daşıyan fermentləri, məs. *o*-difenoloksidaza (polifenoloksidaza) fermentini də inhibirləşdirir. Bu birləşmənin inhibirləşdirici təsiri onunla izah olunur ki, sinil turşusu fermentin tərkibinə daxil olan metal ionu ilə möhkəm birləşmə əmələ getirir.

Rəqabətli və qeyri-rəqabətli inhibitorların fermentlərə təsiri Laynuiver-Berk tənliyi vasitəsilə riyazi olaraq bu cür ifadə oluna bilər:


$$\text{Inhibitorsuz mühitdə: } \frac{1}{v} = \frac{k_m}{V} \times \left(\frac{1}{[S]} \right) + \frac{1}{V}$$

$$\text{Rəqabətli inhibirləşmə zamanı: } \frac{1}{v_i} = \frac{1}{V} \cdot \left(k_m + \frac{k_m \cdot [I]}{k_i} \right) \cdot \frac{1}{[S]} + \frac{1}{V}$$

Qeyri-rəqabətli inhibirləşmə zamanı:


$$\frac{1}{v_i} = \left(1 + \frac{[I]}{k_i} \right) \cdot \left(\frac{1}{V} + \frac{k_m}{V} \cdot \frac{1}{[S]} \right)$$

Rəqabətli və qeyri-rəqabətli inhibitorların fermentlərə təsiri Mixaelis-Menten və Laynuiver-Berk qrafikləri vasitəsilə göstərilə bilər (şək. 6.13, 6.14).



Şəkil 6.13. Fermentativ reaksiyanın sürətinin substratin qatılığından rəqabətli inhibirləşmə zamanı asılılığı.

a – Mixaelis-Menten qrafikinə əsasən; b – Laynuiver-Berk üsulu ilə; K_m və K_{mi} – müvafiq olaraq, inhibitorsız və inhibitorlu mühitdə Mixaelis sabiti.



Şəkil 6.14. Fermentativ reaksiyanın substratin qatılığından qeyri-rəqabətli inhibirləşmə zamanı asılılığı.

a – Mixaelis-Menten qrafikinə əsasən; b – Laynuiver-Berk üsulu ilə; K_m və K_{mi} – müvafiq olaraq, inhibitorsız və inhibitorlu mühitdə Mixaelis sabiti.


Qrafiklərdən də göründüyü kimi, qeyri-rəqabətli inhibitorləşmə zamanı inhibitor fermentativ reaksiyanın maksimal sürətini aşağı salır. Əgər bu zaman K_m -in qiyməti dəyişmirsə, bu halda

yalnız qeyri-rəqabətli inhibirləşmə haqda söhbət gedir. Lakin eksər hallarda inhibirləşmənin qarışq növü müşahidə olunur (bəzən inhibirləşmənin bu növü qismən qeyri-rəqabətli adlanır). Bu zaman V_{max} qiymətinin aşağı düşməsi ilə yanaşı, K_m qiymətinin artması da müşahidə olunur.

Bundan başqa, təsir mexanizminə görə *rəqabətsiz, substrat və allosterik inhibitorlar* da mövcuddur.

Fermentativ reaksiyanın sürətinin inhibitorun yalnız və yalnız ES kompleksinə birləşməsi nəticəsində tormozlanmasına *rəqabətsiz inhibirləşmə* deyilir. Rəqabətsiz inhibitor sərbəst fermentlə birləşmir, hətta inhibitor substratin fermentlə birləşməsini asanlaşdırır, sonra isə yaranmış ES kompleksinə özü birləşərək, reaksiyanı inhibirləşdirir. Bu, inhibirləşmənin nadir növüdür.

Fermentativ reaksiya sürətinin substratin artıq miqdarı ilə tormozlanmasına *substrat inhibirləşmə* deyilir. Bu zaman fermentin fəal mərkəzi ilə substratin bir deyil, iki molekulu birləşmiş olur və katalitik çevrilimlərə məruz qalmayan ES_2 kompleksi əmələ gəlir (şək. 6.15).



Şəkil 6.15. Substrat inhibirləşmənin sxemi.

ES-kompleksi – məhsuldar, ES_2 isə - qeyri-məhsuldar kompleksdir.

Substrat tormazlanma substratin qatılığının azaltılması yolu ilə aradan qaldırıla bilər.

Allosterik tənzimlənmə dördüncülü quruluşa və allosterik effektorları birləşdirən tənzimləyici mərkəzlərə malik olan fermentlərin yalnız müəyyən bir qrupu üçün xarakterikdir. Bir sıra multiferment sistemlərdə birinci (tənzimləyici) ferment həmin multiferment sistemin son məhsulu ilə inhibirləşir. Bu son məhsulun qatılığı normadan artıq olduğu halda, o, birinci (tənzimləyici) fermentin spesifik inhibitoru rolunu oynamaya başlayır. Nəticədə bütün sistemin fəaliyyəti zəifləyir. Bu cür tənzimlənmə **əks əlaqə mexanizmi üzrə inhibirləşmə** və ya **retro-inhibirləşmə** adlanır. Əks əlaqə mexanizmi üzrə inhibirləşmə allosterik tənzimlənmənin məlum olan növlerindən biridir.

“Allosterik” termini yunan “*allo*”, yəni “digər”, və “*stereos*”, yəni “sahə” sözlərindən əmələ gəlir.


Allosterik fermentlərin molekülları digər fermentlərə nisbətən, adətən, daha iri və mürəkkəb quruluşlu olurlar, bir neçə subvahiddən təşkil olunurlar. Allosterik fermentlər, bütün fermentlərdə olduğu kimi fəal mərkəzə malikdirlər, lakin bu fermentlərin ən azı bir tənzimləyici və ya allosterik mərkəzi var ki, bura fermentin fəallığını tənzimləyən və **allosterik effektor** və ya **modulyator** adlanan metabolit birləşir. Allosterik mərkəz öz effektoruna qarşı spesifikdir. Mənfi effektorlar və ya allosterik inhibitorlar substratin aktiv mərkəzdə çevrilməsini tormozlayırlar, müsbət allosterik effektorlar və ya allosterik aktivatorlar isə, fermentativ reaksiyanı sürətləndirirlər. Allosterik inhibitor qismində, adətən, fermentativ reaksiyalar zəncirinin son məhsulu çıxış edir, aktivator rolunu isə son məhsul deyil, hər hansı bir digər metabolit oynayır. Belə aktivləşdirici metabolit qismində substrat molekulu çıkış edə bilər. Bu cür (yəni effektoru və substrati eyni birləşmə ilə təmsil olunan) allosterik fermentləri **homotrop** fermentlər adlandırırlar ki, onlar da substrati birləşdirmək qabiliyyətinə malik olan iki və daha artıq mərkəzə malikdirlər. Tənzimləyici metabolit ferment molekulunun müəyyən mərkəzi ilə birləşərək, onun konformasiyasını dəyişir və nəticə

etibarılə fermentin aktivləşməsinə və ya inhibirləşməsinə səbəb olur.

Əgər fermentin allosterik effektoru öz kimyəvi quruluşuna görə fermentin substratından fərqlənirsə, bu halda fermentləri ***heterotrop*** fermentlər adlandırırlar.

Bəzi fermentlər bir neçə effektorun təsirinə məruz qala bilirlər. Bu halda ferment molekulu üzərində hər bir effektor üçün spesifik allosterik mərkəz mövcud olur.

Retro-inhibirləşmə ilk dəfə olaraq *E.coli* hüceyrələrində izoleysinin və STF-in sintezinin tədqiqi zamanı müşahidə olunmuşdur. Allosterik tənzimlənməyə klassik misal olaraq, L-treoninin L-izoleysinə çevrilməsini kataliz edən və 5 ardıcıl fermentativ reaksiyadan təşkil olunmuş bakterial ferment sistemini göstərmək olar (şək. 6.16).



Şəkil 6.16. *E.coli* hüceyrələrində L-treoninin L-zoleysinə çevrilməsinin sxemi.

Bu prosesin ilk mərhələsini kataliz edən ferment – treonindehidrataza – fermentativ reaksiyalar zəncirinin son məhsulu olan izoleysinlə allosterik olaraq inhibirləşir. Bu reaksiyalar zəncirinin aralıq məhsullarından heç biri treonindehidrataza fermentini inhibirləşdirmək qabiliyyətinə malik deyil. Eyni zamanda, izoleysin yalnız birinci fermentin inhibitoru qismində çıxış edir, fermentativ prosesin digər fermentlərinə isə təsir etmir.

FƏSİL VII. FERMENTLƏRİN TƏSNİFATI VƏ NOMENKLATURASI


Enzimologiyanın sürətli inkişafı və tədqiq olunmuş fermentlərin sayının xeyli artması ilə əlaqədar olaraq fermentlərin dəqiq identifikasiyasını mümkün edən təsnifatı və nomenklaturası sisteminin işlənib hazırlanması zəruriliyi yaranmışdır. Əvvələr fermentləri təsadüfi əlamətlərə (trivial nomenklatura), təsir etdikləri substratın adına (rasional nomenklatura), fermentin kimyəvi quruluşuna və, nəhayət, reaksiyanın və substratın xarakterinə əsasən adlandırıldırılar. İstifadə olunan nomenklaturaların bir sıra mühüm çatışmayan cəhətləri var idi. Tədqiqatçılar yeni fermenti kəşf edərək, ona təsadüfi adlar verirdilər, bu isə elmə qarşıqliq salırdı.

Trivial nomenklaturaya misal olaraq, pepsin (yun. *pepsis* – həzm), tripsin (yun. *tripsis* – durulaşdırıram, sıyıqlaşdırıram) və papain (ilk dəfə *Carica papaya* yemiş ağacından ayrılmışdır) fermentlərin adlarını göstərmək olar. Bu fermentlər proteolitik reaksiyaları, yəni zülalların hidrolizini kataliz edirlər. Hüceyrədə oksidləşmə-reduksiyaetmə reaksiyalarını kataliz edən rəngli fermentlər qrupuna sitoxromlar (lat. *sitos* – hüceyrə, *chroma* – rəng) adı verilmişdir.

Rasional nomenklatura nisbətən daha geniş yayılmış nomenklaturadır. Bu nomenklaturaya əsasən fermentin adı substratin adına *aza* şəkilçisinin əlavə olunması ilə əmələ gəlir. Belə ki, nişastanı (yun. *amilon*) parçalayan fermentlərə amilazalar, yağıları (yun. *lipos*) hidrolizə uğradan fermentlərə lipazalar, zülalları (proteinləri) – proteinazalar, sidik cövhərini (yun. *urea* – sidik cövhəri) hidrolizə uğradan fermentlərə ureaza adı verilmişdir.

Analitik kimya üsullarının tətbiqi sayəsində prostetik qrupların kimyəvi quruluşunun öyrənilməsində müəyyən nailiyətlər əldə olunduqdan sonra, fermentlərin yeni nomenklaturası meydana çıxdı. Onları prostetik qrupun təbiətinə görə adlandırmağa başladilar, məs. heminferment (prostetik qrup – hemdir), piridoksalferment (prostetik qrup – piridoksaldır) və s.

Sonradan fermentlərin adlarında həm substratın təbiəti, həm də kataliz olunan reaksiyanın növü öz əksini tapırı. Məs., kəhraba turşusu molekulundan hidrogeni ayıran ferment suksinat-dehidrogenaza adlanır. Bu ad eyni zamanda həm substratın kimyəvi təbiətini, həm də reaksiya zamanı substratdan hidrogen atomlarının ayrılmاسını göstərir:



1956-cı ildə yaradılan Fermentlər üzrə Beynəlxalq Komisiya 1961-ci ildə Beynəlxalq Biokimyəvi Birliyə fermentlərin təsnifatı və nomenklaturasının yeni sxemini təklif etmişdir, və bu təklif Birlik tərəfindən qəbul olunmuşdur. Qəbul olunmuş sistemin əsas məqamları aşağıdakılardır:

I. Reaksiyalar və onları kataliz edən fermentlər 6 sinfə ayrılır ki, bi sinfların hər biri öz növbəsində bir neçə yarımsinflə (5-dən 20-ədək), yarımsiniflər isə qruplara bölünür. Bəzi hallarda yarımsiniflərin və qrupların təsviri zamanı “digər” sözündən istifadə olunur (bax Əlavələr). Müvafiq bölmələr 99 rəqəmi ilə ifadə olunur, ondan əvvəldə qalan vakant rəqəmlər isə yeni bölmələr üçün nəzərdə tutulub.

Bələliklə, məlum olan fermentlər 6 sinifdə cəmləşdirilir:

1. Oksidoreduktazalar – adətən iki substratın iştirakı ilə gedən oksidləşmə-reduksiyaetmə reaksiyalarını kataliz edirlər.
2. Transferazalar – funksional qrupların və molekul qalıqların daşınması reaksiyalarını kataliz edirlər.
3. Hidrolazalar – hidrolitik parçalanma reaksiyalarını kataliz edirlər.
4. Liazalar – substratdan qeyri-hidrolitik yolla atom qruplarının ikiqat rabitələrin əmələ gəlməsi ilə müşayiət olunan ayrılması reaksiyalarını kataliz edirlər (və ya ikiqat rabitələrə atom qruplarının birləşməsini kataliz edirlər).

5. İzomerazalar – bir molekul daxilində fəza və ya struktur dəyişikliklərin baş verməsi reaksiyalarını kataliz edirlər.

6. Liqazalar (sintetazalar) – enerji ilə zəngin olan rabiṭələrin parçalanması ilə müşayiət olunan sintetik reaksiyaları kataliz edirlər.

II. Fermentin adı iki hissədən ibarətdir: birinci hissə - substratın (və ya substratların) adını əks etdirir; ikinci hissə kataliz olunan reaksiyanın tipini əks etdirir və *aza* şəkilçisi ilə bitir.


III. Əlavə məlumat. Əgər bu məlumata ehtiyac varsa, o, mötərizədə göstərilir. Məsələn,



reaksiyasını kataliz edən fermentin adı elmi nomenklaturaya əsasən L-malat:NAD⁺ oksidoreduktaza (dekarboksilləşdirici) olacaq. Yəni fermentin təsiri altında eyni zamanda həm oksidləşmə-reduksiyaetmə reaksiyası, həm də substratın dekarboksilləşməsi baş verir.

IV. Hər bir fermentə fermentlərin təsnifatına (FT) əsasən 4 rəqəmli şifr verilib. Birinci rəqəm fermentin hansı sinfə mənsub olduğunu göstərir. Fermentlərin şifrinin ikinci rəqəmi fermentin müəyyən sinfin hansı yarımsinfinə aid olduğunu göstərir. Fermentin şifrinin üçüncü rəqəmi fermentin aid olduğu qrupu göstərir. Və, nəhayət, fermentin şifrinin dördüncü rəqəmi həmin fermentin qrupdakı sıra nömrəsini göstərir. Beləliklə, məsələn heksokinaza fermentinin şifri FT 2.7.1.1-dir. Şifrin birinci rəqəmi – 2 – onu göstərir ki, bu ferment 2-ci sinfə (yəni transferazalar sinfinə) daxildir, üçüncü rəqəm – 7 – fermentin transferazalar sinfinin 7-ci yarımsinfinə (yəni fosfat qalığı daşıyan transferazalar) mənsub olduğunu, üçüncü rəqəm – 1 – həmin yarımsinfin 1-ci qrupuna aid olduğunu göstərir. Sonuncu 1 rəqəmi isə, bu fermentin qrupdakı sıra nömrəsini göstərir.

Məs., L-alanin və α -ketoqlutarat turşusu arasında transaminləşmə reaksiyasını kataliz edən piridoksalferment elmi nomenklaturaya əsasən L-alanin: 2-oksoqlutarat-aminotransferaza adlanır:



Fermentin adında eyni zamanda üç xüsusiyyət öz əksini tapır: 1. substrat qismində L-alanin çıkış edir; 2. akseptor qismin-də 2-oksoqlutarat turşusu çıkış edir; 3. reaksiya zamanı substratdan akseptora amin qrupu daşınır.


Təbii ki, elmi nomenklatura öz dəqiqliyinə görə, digər nomenklaturalara nisbətən, xeyli üstündür, lakin bəzi hallarda köhnə trivial adlara nisbətən daha mürəkkəb olur. Belə ki, sidik cövhərinin karbon dioksidi və ammonyaka qədər parçalanmasını kataliz edən ureaza (trivial adı) fermenti elmi nomenklaturaya əsasən karbamid-amidohidrolaza adlanır. Və ya treqalozanın hidrolizini kataliz edən treqalaza fermentinin elmi adı treqaloza-1-qlükohidrolazadır.

Yeni elmi (sistematik) adların mürəkkəbliyini nəzərə alaraq, Kommisiya bu adlarla yanaşı fermentlərin trivial adlarının saxlanılmasını da təklif etdi. Bəzi hallarda “Tövsiyyə olunan adlar” rubrikası altında verilən trivial adlardan geniş istifadə olunur.


7.1. Oksidoreduktazalar

Bu sınıfə aid olan fermentlər oksidləşmə-reduksiyaetmə reaksiyalarını kataliz edirlər. Oksidləşməyə məruz qalan substrat hidrogen donoru qismində çıkış edir. Fermentlərə sistematik adlar “donor:akseptor oksidoreduktaza” prinsipi ilə verilir. Bu fermentlər bioloji oksidləşmə və reduksiyaetmə reaksiyalarında və, deməli, tənəffüs və qıcqırma proseslərində iştirak edirlər.

Təsir etdikləri birləşmələrin təbiətindən asılı olaraq, oksidoreduktazaların 20 yarısının mövcuddur ki, onlar da öz növbəsində qruplara bölünürler. Oksidoreduktazaların iştirakı ilə gedən reaksiyaları sxematik olaraq belə göstərmək olar:



Oksidləşmə H atomlarının (elektronların) substratdan ayrılması, reduksiya olunma isə H atomlarının (elektronların) akseptora birləşməsi deməkdir. Əgər akseptoru A, substrati isə B hərfi ilə işarə etsem, bu halda oksidoreduktazaların iştirakı ilə gedən oksidləşmə-reduksiyaetmə reaksiyasının tənliyi bu cür yazılıa biler:




Oksidoreduktazalar bir sıra xarakterik xüsusiyyətlərə malikdirlər. Birinci, oksidoreduktazalar canlı hüceyrədə sistemlər əmələ gətirirlər, və bu sistemlərdə hidrogen atomlarının və ya elektronların ilkin substratdan sonuncu akseptoradək çoxmərhələli ötürülməsi baş verir. Ikinci xüsusiyyət ondan ibarətdir ki, məhdud sayıda kofermentlərə malik ikikomponentli fermentlər olduğuna baxmayaraq, oksidoreduktazalar çoxsaylı müxtəlif oksidləşmə-reduksiyaetmə reaksiyalarını kataliz etmək qabiliyyətindəirlər. Bu onunla əlaqədardır ki, eyni koferment müxtəlif apofermentlərlə birləşərək, hər dəfə bu və ya digər substrata və ya akseptora qarşı spesifik olan oksidoreduktaza əmələ gətirir. Və, nəhayət, oksidoreduktazaların üçüncü xüsusiyyəti odur ki, onlar, bir qayda olaraq, enerjinin ayrılması ilə müşayiət olunan kimyəvi reaksiyaları kataliz edirlər.


Hidrogen atomlarını və ya elektronları oksidləşmə zəncirinin bir komponentindən digərinə (oksigendən fərqli bir akseptora) ötürən oksidoreduktazalar anaerob dehidrogenazalar, birbaşa oksigen atomlarına ötürən oksidoreduktazalar isə aerob dehidrogenazalar və ya oksidazalar adlanırlar.

Hal-hazırda məlum olan oksidoreduktazaların yarısından çoxu koferment qismində NAD⁺ daşıyır. Bu və ya digər spesifik zülalla birləşərək, NAD⁺ spesifik ikikomponentli ferment əmələ gətirir. NAD⁺ daşıyan fermentlərə piridinproteidlər deyilir. Piridinproteidlər (PP) anaerob dehidrogenazalara aiddirlər, yəni bu fermentlər substratdan ayrılan hidrogen atomları və elektronları oksigenə deyil, oksidləşmə zəncirində qonşuluqda yerləşən fermentə ötürür'lər.

Piridinproteidlərə misal olaraq alkoqoldehidrogenaza (sistematik adı – alkoqol: NAD⁺ oksidoreduktaza, FT 1.1.1.1) fermentini göstərmək olar. Bu ferment etil spirtini oksidləşdirir və reaksiya nəticəsində sirkə aldehydi əmələ gəlir:




Bu reaksiya spirtli qıçırma prosesində böyük rol oynayır. NAD-daşıyan digər fermentin trivial adı laktatdehidrogenaza, sistematik adı isə L-laktat : NAD⁺ oksidoreduktazadır (FT 1.1.1.27). Bu fermentlə kataliz olunan reaksiyanın tənliyi bu cür yazılı bilər:



Laktatdehidrogenaza fermenti süd-turşulu qıçırma prosesində böyük rol oynayır. Süd turşusunun əmələ gəlməsi həmçinin oksigen çatışmazlığı şəraitində cürcərən toxumlarda və saxlanılan kartof yumrularında baş verir.


NAD-tərkibli dehidrogenazaların nümayəndələrindən biri də qliseraldehidfosfatdehidrogenazadır (sistematik adı – D-qliseraldehid-3-fosfat:NAD⁺ oksidoreduktaza (fosforlaşdırıcı), FT 1.2.1.12). Bu fermentin katalizi ilə gedən oksidləşmə-reduksiyaetmə reaksiyası fosfat turşusu qalığının substrata birləşməsi ilə müşayiət olunur.

Reaksiya aşağıdakı tənliyə müvafiq olaraq gedir:





Piridinfermentlər koferment qismində NAD^+ -dan başqa nikotinamidadenindinukleotidfosfatdan (NADP^+) da istifadə edə bilərlər. NADP^+ spesifik zülallarla birləşərək piridinproteidlərin böyük bir qrupunu əmələ gətirir. NADP^+ -in iştirakı ilə baş verən oksidləşmə NAD^+ -in iştirakı ilə gedən prosesin mexanizmi ilə analojidır.

NADP -tərkibli dehidrogenazalara qlükozo-6-fosfatdehidrogenaza (Q6FDH) (FT 1.1.1.49) fermentini misal göstərmək olar. Bu ferment pentozofosfat yolunun əsas fermentlərindən biridir, və hüceyrədə reduksiya olunmuş qlütationun normal səviyyəsini, yağı turşularının və izoprenoidlərin sintezini təmin edir. İnsanda Q6FDH fermentinin fəallığının irsi çatışmazlığı hemolitik qeyri-sferositar anemiyaya səbəb olur. Bu fermentlə kataliz olunan reaksiyanı aşağıdakı kimi təsvir etmək olar:




Bəzi fermentlər hidrogen atomlarının akseptoru, yəni koferment qismində həm NAD^+ , həm də NADP^+ -dən istifadə edirlər. Bunlara misal olaraq glutamatdehidrogenazanı (sistematik adı – L-glutamat: $\text{NAD}(\text{P})^+$ oksidoreduktaza (dezaminləşdirici), FT 1.4.1.3) göstərmək olar. Fermentin substratı – L-glutamatdır, reaksiya məhsulu isə α -ketoqlutar turşusudur. Reaksiya aşağıdakı tənliyə müvafiq olaraq gedir:



Bu reaksiya böyük fizioloji mahiyyət daşıyır. Məhz bu reaksiya sayəsində mikroorqanizmlər və bitkilərdə amonyakın mənimşənilməsi baş verir.

NADH və NADP^+ , eləcə də NADPH və NAD^+ arasında hidrogen atomları və elektronlar mübadiləsi gedə bilər, və bu proses spesifik transhidrogenaza fermenti ilə kataliz olunur:




Oksidləşmə-reduksiyaetmə zəncirində reduksiya olunmuş piridinproteidlərin partnyoru qismində, bir qayda olaraq, flavoproteidlər (FP) çıxış edirlər. Beləliklə, əksər hallarda FP-lər ikincili dchidrogenazalara aid olunurlar, lakin bəzi flavoproteidlər, xüsusilə də FAD-tərkibli fermentlər, hidrogen atomlarını birbaşa substratdan ayırmayı qabiliyyətinə malikdirlər, yəni ilkin (birincili) dehidrogenazalar kimi fəaliyyət göstərirlər. Flavoproteidlərin tərkibində B_2 vitaminının törəmələri olan FMN və ya FAD kofermentləri mövcuddur.

Flavin fermentlər qrupuna daxil olan fermentlərdən biri nitratreduktazadır (sistematik adı – $\text{NAD}(\text{P})\text{H}$: nitratoksidoreduktaza, FT 1.6.6.2). Bu ferment nitrat turşusunun reduksiyasını

kataliz edir. Nitratreduktazanın normal fəaliyyəti üçün molibden tələb olunur. Ümumiyyətlə, müəyyən olunub ki, digər flavoproteidlərin fəaliyyəti də metal ionlarının olub-olmamasından asılıdır, lakin bu və ya digər flavoproteid üçün tələb olunan metal ionunun təbiəti həm fermentin təbiətindən, həm də fermentin alınma mənbəyindən asılıdır. Nitratreduktazanın substrati NADH və ya NADPH-dır. Reaksiya nəticəsində NAD^+ və ya NADP^+ əmələ gəlir. Fermentin kofermenti FAD və ya FMN molekuludur.




Flavindehidrogenazalara aid olan digər bir ferment dihidrolipoildehidrogenazadır ki, bu FAD-tərkibli ferment piruvatı asetil-CoA-ya qədər oksidləşdirən piruvatdehidrogenaza kompleksinə daxildir. Molekul çəkisi bir neçə milyon dalton olan bu kompleks 3 fermentdən təşkil olunub və onlardan biri də dihidrolipoildehidrogenazadır. Pirozüm turşusunun oksidləşməsi mərhələli bir prosesdir və hər bir mərhələ piruvatdehidrogenaza kompleksinə daxil olan spesifik bir fermentlə kataliz olunur. Reaksiya nəticəsində kompleksi təşkil edən fermentlərin tərkibinə daxil olan lipoy turşusu reduksiya olunur. Bu reduksiya olunmuş lipoy turşusunun ilkin quruluşunun bərpa olunması məhz dihidrolipoildehidrogenaza fermentinin katalizi ilə baş verir. Bu fermentin kofermenti FAD-dır. FAD vasitəsilə ferment dihidrolipoy turşusundan alınan hidrogen atomlarını NAD^+ -a ötürür:



Oksidoreduktazaların kofermentləri qismində həmçinin xinonlar da çıxış edə bilər. Ubixinon-daşıyan fermentlər H atomları və elektronların daşınmasını təmin edən oksidoreduktazalar ansamblının mühüm bir komponentidirlər.


Müzakirə etdiyimiz oksidoreduktazalar anaerob dehidrogenazalara aid olunurlar, və bu fermentlər tənəffüs prosesinin ilkin mərhələsini, yəni hidrogen atomlarının oksidləşməyə məruz qalan substratdan ayrılmasını kataliz edirlər. Yuxarıda qeyd etdiyimiz kimi, anaerob dehydrogenazalarla yanaşı, oksidoreduktazalara aerob dehydrogenazalar və ya oksidazalar da aid olunur.

Trivial adı qlükozoooksidaza, sistematik adı isə β -D-qlükoza: oksigen 1 – oksidoreduktaza (FT 1.1.3.4) olan fermentə diqqət yetirək. FAD-tərkibli olan bu ferment substratdan hidrogen atomlarını alaraq, onları birbaşa oksigen molekuluna ötürmək qabiliyyətinə malikdir. Qlükozoooksidaza artıq dərəcədə spesifik bir fermentdir. Belə ki, o, yalnız β -D-qlükozanın və bəzi hallarda 2-dezoksi-D-qlükozanın oksidləşdirməsini kataliz edir, digər şəkərlərə isə praktiki olaraq təsir etmir. Fermentə kataliz olunan reaksiyanı belə təsvir etmək olar:



Göründüyü kimi, reaksiyanın ilk mərhələsində β -D-qlükoza molekulundan iki hidrogen atomu aynılaraq qlükozooksi-dazanın tərkibinə daxil olan FAD-la birləşir, nəticədə β -D-qlükoza β -D-qlükono- δ -laktonadək oksidləşir, ferment isə reduksiya olunur. β -D-qlükono- δ -lakton spontan olaraq D-qlükon turşusuna çevrilir. Reduksiya olunmuş ferment isə substratdan alınmış hidrogen atomlarını oksigenə ötürərək, özünün ilkin quruluşunu bərpa edir. Reaksiya nəticəsində əmələ gəlmış hidrogen peroksidi canlı hüceyrələr üçün toksiki olduğu səbəbindən dərhal katalaza fermentinin təsirinə məruz qalaraq oksigenə və suya parçalanır.

Praktiki əhəmiyyət daşıyan oksidazalar sırasına *o*-difenoloksidə fermenti (FT 1.10.3.1) də aiddir. Fermenti həm də polifenoloksidə da adlandırırlar. Polifenoloksidə *o*-difenolları, polifenolları, aşayıçı maddələri və monofenolları, xüsusilə də tirozinin oksidləşməsini kataliz etməyə qadirdir. Reaksiya pirokatexin misalında aşağıdakı tənliklə təsvir oluna bilər:




Polifenoloksidə mis-tərkibli fermentlərə aiddir. O, molekulyar oksigen hesabına ortodifenolların oksidləşməsini kataliz edir, melaninin əmələ gəlməsində iştirak edir.

Bu fermentin təsirini bəzi hallarda hətta gözlə görmək olar. Belə ki, alma meyvəsini və ya kartof yumrusunu ortadan yarsaq, yarığın səthi tündləşir, bu isə məhz *o*-difenoloksidə fermentinin təsiri ilə əlaqədardır. Bu baxımdan qida sənayesində, məsələn kartof və ya almaların qurudulması zamanı polifenoloksidə fermenti mənfi rol oynayır, çünki, *o*, kəsiklərin tündləşməsinə səbəb olaraq, onları xoşagelməz görünüşlü edir. Buna görə də belə hallarda polifenoloksidəzəni inhibirləşdirmək gərəkdir.

Lakin bəzi proseslərdə *o*-difenoloksidaza, əksinə, müsbət mahiyyət daşıyır. Məsələn, qara çayın istehsalı zamanı onun təsiri ilə çay yarpaqlarının tərkibindəki aşılıyıcı maddələr oksidləşir. Reaksiya nəticəsində əmələ gələn xinonlar yenə də oksidləşərək və polimerləşərək qara çayın rəngini müəyyən edən tünd rəngli birləşmələrə çevrilirlər.

Oksidazalara aid olan fermentlərdən birinə də diqqət yetirək. Bu, askorbin turşusunu, yəni C vitaminını, dehidroaskorbin turşusuna dək oksidləşməsini kataliz edən askorbatoksidazadır (FT 1.10.3.3.):



Ascorbatoksidaza da, *o*-difenoloksidaza kimi, mis-tərkibli fermentlərə aiddir və müxtəlif qida məhsulların, məsələn kartof yumrularının, alma meyvələrinin, müxtəlif tərəvəzlərin qurudulması zamanı xoşagəlməz təsirə malikdir. Bu fermentin təsiri nəticəsində məhsulda C vitamininin miqdarı azalır, bu isə hazır quru məhsulun qida dəyərinin azalmasına gətirib çıxarır. Bu səbəbdən tərəvəz və meyvələrin qurudulması zamanı polifenoloksidaza ilə yanaşı, askorbatoksidaza fermentinin fəallığını da inhibirləşdirmək lazımdır.

Hüceyrədə baş verən oksidləşmə-reduksiyaetmə prosesinin daha mürəkkəb və geniş yayılmış variantı substratdan ayrılmış hidrogen atomlarının sitoxrom sistemi vasitəsilə oksidləşmə-


sidir. Sitoxrom sistemi prostetik qrup qismində dəmirporfirinləri daşıyan bir neçə oksidoreduktazadan təşkil olunub (bax Fəsil III).

Oksidoreduktazalar sinfinə həmçinin katalaza və peroksidaza kimi fermentlər də aiddirlər. Katalaza (FT 1.11.1.6) təbiətdə ən geniş yayılmış fermentlərdən biridir, ona heyvan, bitki orqanizmlərində və bütün aerob bakteriyalarında rast gəlinir. Bu ferment nəinki hidrogen peroksidini suya və molekulyar oksigenə parçalanmasını, eləcə də, lakin bir qədər zəif dərəcədə, müxtəlif spirtlərin və digər maddələrin peroksidlər vasitəsilə oksidləşməsini kataliz edir. Katalaza xromoproteidlərə aid edilir, onun zülal hissəsi, adətən, eyni quruluşlu dörd subvahiddən təşkil olunur, qeyri-zülali hissəsi isə hemlə təmsil olunub. Bəzi bakteriyalar, məsələn süd-turşu bakteriyaları bu fermentdən məhrumdur. Bu onunla əlaqədardır ki, həmin bakterilər fermentin hem təbiətli prostetik qrupunu sintez etmək qabiliyyətinə malik deyillər. Bir sıra süd turşusu bakteriyalarında hem qrupuna malik olmayan və psevdokatalaza adlanan ferment aşkar olunub. Psevdokatalaza 6 subvahiddən və 1 manqan atomundan təşkil olunub.

Katalaza toxumalarda, xüsusilə də qaraciyərdə, geniş yayılmış fermentlərdəndir. Bu ferment hüceyrənin müdafiə sistemi təşkil edən fermentlərə aiddir və birincili antioksidant funksiyasını yerinə yetirir, yəni fəal oksigen radikallarının detoksifikasiyasını kataliz edən əsas fermentlərdən biridir.

Peroksidaza (FT 1.11.1.7) fenollar, aminlər, bəzi heterotsiklik birləşmələr kimi müxtəlif üzvi maddələrin hidrogen peroksidə vasitəsilə oksidləşməsini kataliz edir. Peroksidaza heyvan, ali və ibtidai bitkilər və bəzi bakteriyalar üçün xarakterikdir.

Hal-hazırda kristallik peroksidaza fermenti müxtəlif mənbələrdən, məsələn leykositlərdən, süddən, qıtiğotundan, müxtəlif heyvan toxumalarından ayrılır. Qıtiğotu bitkisindən alınmış peroksidaza daha yaxşı öyrənilmişdir. O, protohematin IX və karbohidratla birləşmiş zülaldan təşkil olunub. Sxematik olaraq qıtiğotu peroksidazasının tərkibi bu cür təsvir oluna bilər:



Bitki hüceyrələrində peroksidazaya malik və antimikrob müdafiə funksiyasını daşıyan xüsusi organelər mövcuddur. Peroksidaza həmçinin liqinin sintezi və parçalanmasında iştirak edir. Tibbdə kəskin, xroniki bakterial və virus (o cümlədən QİÇS), infeksion, allergik, autoimmun, endokrinoloji xəstəliklərin, eləcə də immunoloji analiz üsulu ilə bədxassəli şışların diaqnostikasında peroksidazdan geniş istifadə olunur.

7.2. Transferazalar

Transferazalar müxtəlif atom qruplarının bir molekuldan digərinə daşınmasını kataliz edən fermentlərdirlər. Kataliz zamanı daşınan qrupun təbiətindən asılı olaraq, bu sinif 8 yarımsinfi bölünür (bax Əlavələr).


Qeyd etmək lazımdır ki, transferazalar, bir qayda olaraq, mürəkkəb fermentlərdir və onlar müxtəlif yarımsinflərə aid olaraq fermentlər müxtəlif təbiətli kofermentlərə malikdirlər. Məs., aminotransferazaların kofermenti qismində piridoksalfosfat çıxış edir. Birkarbonlu qalıqların qlisinə daşınmasını kataliz edən transferazalar pteroproteidlərdirlər, şəkər qalıqlarını daşıyan fermentlərin kofermenti qismində isə nukleotidlər çıxış edir. Beləliklə, transferazaların tərkibinə daxil olan kofermentin təbiətindən asılı olaraq, reaksiya zamanı müxtəlif təbiətli qruplar daşınır.


Transferazaların birinci yarımsinfi birkarbonlu qrupların daşınmasını kataliz edən fermentlərdirlər. Bunlara bioloji metil-

ləşməni təmin edən metiltransferazalar aiddir. Bu fermentlər üçün metil qrupunun donoru qismində S-adenozilmetionin çıxış edir.


Fermentlərin kimyəvi təbiətini müzakirə edərkən, biz artıq qeyd etmişdik ki, - CH₃, - CH₂OH, - CHO və ya - CH-NH kimi birkarbonlu qrupların daşınmasında kofermenti tetrahidrofolatla təmsil olunmuş fermentlər iştirak edir. Bu qrupların daşınmasını kataliz edən fermentlər purinlərin və digər birləşmələrin biosintezində mühüm rol oynayırlar.

Transferazaların ikinci yarımsinfində aldehid və keton qruplarını daşıyan fermentlər cəmlənmişdir. Bu fermentlərə misal olaraq transaldolaza və transketolaza fermentlərini göstərmək olar. Maya hüceyrələrində və yaşıl bitkilərdə xüsusi fəallığa malik transketolaza qlikol aldehidinin daşınmasını, transaldolaza isə dihidroasetonun daşınmasını kataliz edirlər. Transaldolazadan fərqli olaraq, transketolaza, kofermenti tiaminpirofosfatla təmsil olunmuş mürəkkəb fermentdir. Bu fermentlər həm fotosintez prosesində, həm də pentozofosfatların mübadiləsində mühüm rol oynayırlar. Transketolaza fermenti ilə kataliz olunan reaksiyalara aşağıdakıları misal göstərmək olar (trivial və sistematik adları müqayisəsi məqsədilə: birinci reaksiyanı kataliz edən fermentin trivial adı transketolaza olduğu halda, onun sistematik adı sedoheptulozo-7-fosfat: D-qliseraldehid-3-fosfat qlikolaldehid-transferazadır):






Transaldolaza fermenti isə, dihidroksiaseton qrupunun sedoheptulozo-7-fosfatdan qliseraldehid-3-fosfat molekuluna daşınmasını kataliz edir:




Transferazalar sinfinin növbəti yarımsinfi asiltransferazlardır. Bu fermentlərin, demək olar ki hamısı koenzim A-nın (CoA) iştirakı ilə asil qrupların daşınmasını kataliz edirlər. Burada enerji ilə zəngin (makroergik) rabitələr əmələ gəlir, yəni turşunun karboksil qrupu SH-CoA ilə birləşərək tiol efirini əmələ gətirir və bu rabitənin hidrolizi nəticəsində ayrılan enerji ATP molekulunun bir makroergik rabitəsinin sintezi üçün kifayətdir. Asiltransferazalar maddələr mübadiləsinin müxtəlif proseslərində, xüsusilə də yağların mübadiləsində mühüm rol oynayırlar. Məs., bildiyimiz kimi, triqliseridlərin biosintəzi bir neçə mərhə-

lədə gedir, və bu proses nəticəsində asiltransferazaların iştirakı ilə qliserol-3-fosfat molekuluna asil-CoA törəmələrindən asil qalıqlarının daşınması baş verir. Bu prosesin ilk mərhələsini belə təsvir etmək olar:



Qlikoziltransferazalar şəkər qalıqlarının müxtəlif akseptorlara, xüsusilə də digər şəkər molekulunun OH-qrupuna, sərbəst fosfat qrupuna və ya heterotsiklin tərkibinə daxil olan azot atomuna daşınması reaksiyalarını kataliz edir. Fermentlərin bu yarımsinfinə misal olaraq fosforilazaları göstərmək. Fosforilazalar qlikozil qrupların müxtəlif qlikozidlər və qeyri-üzvi fosfat arasında daşınması reaksiyalarını kataliz edirlər:



Heyvan toxumalarının fosforilazası əsasən biodegradativ, yəni şəkərlərin parçalanmasında iştirak edən ferment olduğu halda, bitkilərin müvafiq fermenti nişastanın həm parçalanması, həm də sintezini kataliz edir.

Müəyyən olunub ki, əzələ toxumasının fosforilazası iki formada: fosforlaşmış fəal fosforilaza *a* və defosforlaşmış qeyri-fəal fosforilaza *b* formalarında mövcuddur. Bu fermentin fəallığının tənzimlənməsi Fermentlərin fəallığının tənzimlənməsi fəslində daha geniş şəkildə müzakirə olunur.


Fermentlərin bu yarımsinfinə aid olan digər ferment saxarozosintazadır ki, bu ferment qlikozil radikalları mənbəyi qismində nukleozidfosfat törəmələrindən istifadə edir.



Alkiltransferazalar fermentlərin heterogen yarımsiniflərin-dən biridir. Bu fermentlər müxtəlif sintetik proseslərdə, məsələn izoprenoidlərin, o cümlədən steroidlərin, terpenoidlərin, karotinoidlərin, ubixinonların və s. biosintezində, tiaminin, riboflavinin və digər birləşmələrin sintezində iştirak edirlər.

Transferazalar sinfinin vacib nümayəndələrindən biri də transaminazalardır (aminotransferazalar). Transaminazalar amin turşuların metabolizmində mühüm rol oynayan fermentlərdirlər. Bu fermentlərin iştirakı ilə gedən reaksiyalarda NH₂-grupu ilə birgə elektron cütünün və protonun amindən oksobirləşməyə daşınması baş verir. Formal olaraq, bu reaksiyalar akseptorun (oksturşunun) reduksiyaedici aminləşməsi və donorun (amin turşusunun) oksidləşdirici dezaminləşməsi kimi təsvir oluna bilər. Digər sözlə, adı çəkilən fermentləri oksidoreduktazalar sinfinə aid etmək olardı. Lakin bu fermentlərin transferazalar sinfinə aid edilməsinin əsasında yenidən aminləşmə reaksiyaların mexanizmi durur.

Aminotransferazaları xarakterizə edən əlamətlərdən biri də odur ki, onlar ikikomponentli fermentlər olmaqla, bütün nümayəndələrin qeyri-zülali hissəsi piridoksalfosfatla təmsil olunmuşdur. Bu fermentlərin təsir mexanizmi Fəsil V-də aspartataminotransferaza (sistematik adı – L-aspartat:2-oksoqlutarat aminotransferaza, FT 2.6.1.1) fermentinin kataliz etdiyi reaksiya misalında ətraflı müzakirə olunur:




Transaminazalar tibbdə mühüm diaqnostik əhəmiyyətə malikdirlər. Onların qandakı fəallığı orqanizmin vəziyyəti və müxtəlif orqanların (qaraciyər, ürək, əzələ) hüceyrələrinin zədə-

lənməsi ilə əlaqədardır, və diaqnostikada bu fermentlərin fəallığının təyin olunmasından geniş istifadə olunur.

Transferazalar sinfinin növbəti yarımsinfində fosfor-tərkibli qrupları daşıyan fermentlər cəmlənir. Bu reaksiyalar maddələr mübadiləsində xüsusi əhəmiyyət daşıyırlar, çünki fosfotransferazaların təsiri altında bir sıra üzvi maddələrin daha yüksək kimyəvi fəallığa malik və daha asanlıqla mübadilə proseslərinə qatılan fosfor efirləri əmələ gəlir. Fosfat qrupları spirt, karboksil, azot-tərkibli, fosfor-tərkibli və digər qruplara daşına bilər ki, bunun da əsasında fosfotransferazalar bir neçə qrupa bölünürler.

Fosfat qrupunun donoru qismində isə, bir qayda olaraq ATP çıxış edir, lakin digər mənbələrdən də istifadə oluna bilər. Bu fermentlərə misal olaraq, qlükoza, mannoza və fruktozanın 6-cı karbon atomunun fosforlaşmasını kataliz edən heksokinaza (sistematik adı – ATP: D-hekszoza 6-fosfotransferaza, FT 2.7.1.1) fermentini göstərmək olar:




Adətən qlükozanın orqanizmdə çevrilmələri məhz bu reaksiya ilə başlanır.

Fosfotransferazaların maddələr mübadiləsində böyük rola malik olan digər bir qrupunu da qeyd etmək lazımdır. Bunlar proteinkinazalarıdır (sistematik adı – ATP: protein fosfotransferaza, FT 2.7.1.37) Proteinkinazalar fosfat qrupunun ATP-dən zülal moleküllərinə daşınmasını kataliz edirlər. Fosfat qalığı adətən züldənin tərkibindəki serin, treonin, tirozin, lizin və histidin amin turşuları qalıqlarına ötürülür və nəticə etibarılı züllərin bioloji fəallığı kəskin dərəcədə dəyişir. Bu proses fermentlərin fəallığının tənzimlənməsi yollarından birini təşkil edir (bax Fəsil IX).

Transferazaların sonuncu yarımsinfini kükürd-tərkibli qrupların daşınmasını kataliz edən fermentlər təşkil edir. Bunlara sulfid-, sulfo- və CoA-transferazalar aid olunur. Belə ki, 2.8.1.1 şifirli ferment tərkibinə daxil olan disulfid qrupunun iştirakı ilə kükürd atomunun tiosulfatdan sianid molekuluna daşınmasını kataliz edir. 2.8.2 yarımqrupuna daxil olan sulfotransferazalara isə, bir sıra üzvi sulfatların əmələ gəlməsi reaksiyalarını kataliz edən fermentlər daxildir. CoA-transferazalara gəldikdə isə, bu fermentlər, asiltransferazalarda olduğu kimi, koenzim A-nın asıl törəmələrinə təsir edirlər, lakin asiltransferazalardan fərqli olaraq asıl qrupunu deyil, koenzim A-nı daşıyırlar.

7.3. Hidrolazalar

Hidrolazalar hidroliz reaksiyalarını, yəni suyun iştirakı ilə nisbətən mürəkkəb maddələrin daha sadə quruluşlu maddələrədək parçalanmasını (bəzi hallarda hətta mürəkkəb birləşmələrin sintezini) kataliz edirlər. Təsir etdikləri rabitənin təbiətindən asılı olaraq, bu sinfin fermentləri 11 yarımsinfa bölünür (bax Əlavələr). Hidrolazaların təsirini sxematik olaraq belə təsvir etmək olar:




Bu sinfə aid olan fermentlərin əksəriyyəti sənaye əhəmiyyət daşıyır. Bundan başqa həzm fermentlərinin əksər hissəsi məhz bu sinifdə cəmlənib.

Böyük əhəmiyyətə malik bəzi hidrolazaları müzakirə edək.

Hidrolazaların birinci yarımsinfinə mürəkkəb efir rabitələrin hidrolizini həyata keçirən və esterazalar adlanan fermentlər aiddirlər. Esterazalar spirtlərin üzvi və qeyri-üzvi turşularla əmələ gətirdikləri mürəkkəb efir rabitələrini parçalayırlar. Bununla əla-qədar olaraq, esterazalar da öz növbəsində bir neçə qrupa bölünür ki, onlardan karbon turşuları efirlərinin hidrolazalarını və fosfatazaları qeyd etmək olar.


Karbon turşuları efirlərinin hidrolazalarına misal olaraq triasilqliserol-lipaza və ya sadəcə lipaza (FT 3.1.1.3) adlanan fermenti göstərmək olar. Lipaza triqliseridlərin (yağların) hidrolizini təmin edən fermentdir:



Lipaza təbiətdə geniş yayılmış fermentlər sırasına daxildir. Ona bitkilərdə, heyvan toxumalarında, mikroorqanizmlərdə rast gəlinir. Mədəaltı vəzin lipazası qida ilə orqanizmə daxil olan yağların hidrolizini kataliz edir, bitkilərin, xüsusilə də taxılların tərkibində fəaliyyət göstərən lipaza isə taxıl məhsulunun saxlanması zamanı onun keyfiyyətini aşağı salır. Əvvəlcə lipaza taxılın tərkibindəki yağı qliserin və yağ turşularına parçalanmasını kataliz edir. Sonra isə bu prosesə lipoksiyənaza fermenti qoşularaq, sərbəst yağ turşularını hidridperoksidlərə qədər oksidləşdirir ki, bunlarda öz növbəsində yağları xoşagelməz qoxu və dada malik aldehid və ketonlaradək oksidləşdirir. Nəticədə taxıl məhsulu acı dad qazanır. Bunun qarşısı lipaza və lipoksiyənaza fermentlərinin inhibirləşdirilməsi ilə alınır.

Fosfatazalar fosfor efirlərinin hidrolizini kataliz edən fermentlərdirlər. Fosfat turşusunun şəkərlərlə əmələ gətirdiyi mürəkkəb efirləri parçalayan fosfatazalara daha çox rast gəlinir.

Məsələn, qlükozo-1-fosfataza (sistematik adı – D-qlükozo-1-fosfat-fosfohidrolaza) aşağıdakı tənliyə müvafiq olaraq qlükozanın fosfor efirini hidrolizə uğradır:




Fosfatazalar geniş substrat spesifikliyi ilə xarakterizə olunurlar.

Fosfatazalar arasında proteinfosfatazalar xüsusi əhəmiyyət daşıyır. Məhz bu fermentlər proteinkinazalara əks reaksiyanı, yəni zülallardan fosfat qalığının ayrılması reaksiyasını kataliz edərək, onların bioloji, xüsusilə də fermentativ fəallılıqlarının tənzimlənməsində iştirak edirlər.

Qlikozidlərin hidrolizini həyata keçirən hidrolazalar qlikozidazalar adlanırlar. Qlikozidazalar üçün stereospesifikasiq xarakterikdir, yəni onlar spesifik olaraq ya α -, ya da β -izomerə təsir edə bilirlər və bununla da əlaqədar olaraq α - və β -qlikozidazalara bölünürler. Adətən qlikozidazaların substrati qismində olio- və polisaxaridlər çıxış edir.

Polisaxaridlərin hidrolizini kataliz edən fermentlər sırasına pektolitik fermentlər aiddirlər. Bu fermentlər gilə-meyvə şirələrinin çıxışının artırılmasını və şəffaflığını təmin etməklə böyük praktiki əhəmiyyət daşıyırlar. Pektolitik fermentlər sırasına bir neçə fermenti aid etmək olar ki, onlar ardıcıl olaraq pektin maddələrinin hidrolizini kataliz edirlər. Belə ki, bildiyimiz kimi pektin maddələri adətən protopektin adlanan mürəkkəb bir kompleks şəklində mövcud olurlar. Bu kompleks aşağıdakı quru luşa malikdir: araban–metoksilləşmiş poliqalakturon turşusu–galaktan. Araban arabinozadan, qalaktan isə galaktozadan təşkil olunmuş polisaxariddir. Protopektinaza fermentinin təsiri ilə

protopektindən araban və qalaktan ayrılır. Nəticədə həll olan pektin adlanan metoksilləşmiş poliqalakturon turşusu əmələ gelir. Həll olan pektin sonradan pektinesteraza (pektaza) fermentinin təsirinə məruz qalır. Pektaza metil spirti və poliqalakturon turşusu arasında mövcud olan efir rabitələrini parçalayır. Poliqalakturonaza və ya pektinaza adlanan digər ferment isə, həll olan pektinin poliqalakturon turşusundan təşkil olunmuş karbon zəncirinə təsir etməklə, onu parçalayır. Beləliklə, pektolitik fermentlərin təsirini sxematik olaraq bu cür təsvir etmək olar:



Adından və təsir etdiyi rabitenin təbiətindən göründüyü kimi, pektolitik fermentlər arasında yalnız pektinesteraza, yəni pektaza hidrolazaların birinci yarımsinfinə aiddir, digərləri isə qlikozidazalara aid olunur.

Qlikozidlərin hidrolizini kataliz edən və təbiətdə geniş yayılmış fermentlərə misal olaraq həmçinin nişastanın hidrolizini həyata keçirən amilazaları da göstəmək olar. Amilazaların 3 növü

- α -amilaza, β -amilaza və ekzo-1,4- α -D-qlükozidaza növləri mövcuddur. Bütün bu amilazalar nişastanı (və qlikogeni) hidroliz edirlər, lakin hər bir ferment üçün nişasta molekulu üzərində spesifik təsir nöqtəsi mövcuddur.

α -Amilaza (FT 3.2.1.1) amiloza, amilopektin və qlikogenin tərkibindəki daxili qlikozid rabitələrini hidroliz etməklə, onları çoxlu miqdarda dekstrinlərə, eləcə də az miqdarda maltoza və qlükozayadək parçalayır. Digər sözlə, α -amilaza endoamilazdır. Müxtəlif mənbələrdən alınmış α -amilazaların tərkibində fermentin ikincili və üçüncüülü quruluşunu stabillaşdırır və beləliklə də katalitik fəallığını təmin edən və bununla yanaşı onu proteilitik fermentlərin təsirindən qoruyan kalsium atomu mövcuddur.

β -Amilaza (FT 3.2.1.2) amiloza, amilopektin və qlikogen molekullarının qeyri-reduksiyadıcı ucundan maltoza qalıqlarını ayırır. Reaksiya nəticəsində həmcini az miqdarda dekstrinlər də əmələ gəlirlər. Bu fermenti fərqləndirir cəhət odur ki, nişasta molekulunun α -D-qlükoza qalıqlarından təşkil olunduğuuna baxmayaraq, nişastanın β -amilazanın təsiri ilə hidrolizi nəticəsində maltozanın β izomeri əmələ gəlir.


Ekzo-1,4- α -D-qlükozidaza və ya qlükoamilaza (FT 3.2.1.3) isə nişastanın qeyri-reduksiyadıcı ucundan qlükoza qalıqlarını ayırır. Bu fermentin təsiri altında nişasta əsasən qlükozaya və az miqdarda dekstrinlərədək parçalanır.

Lakin bu amilazaların heç biri amilopektin və qlikogen molekullarının tərkibindəki α -1,6-qlikozid rabitələrini parçalamaq qabiliyyətinə malik deyillər. Bu funksiyani amilo-1,6- α -D-qlükozidaza fermenti həyata keçirir.


Digər polisaxaridlərin hidrolizi də müvafiq fermentlərin təsiri altında baş verir. Məsələn, sellülozanın hidrolizi sellülaza fermentinin (FT 3.2.1.4) təsiri ilə gedir. Nəticədə sellbioza disaxaridi və qlükoza molekulları əmələ gəlir.

Oligosaxaridlərə təsir edən qlikozidazalara misal olaraq maltaza (α -qlikozidaza) və saxarazanı (β -qlikozidaza) göstərmək olar.


Maltoza, bildiyimiz kimi α -qlükoza molekulunun iki qalığından təşkil olunub, və bu səbəbdən onun hidrolizi α -qlikozidazalara aid olunan maltaza (FT 3.2.1.20) fermenti ilə həyata keçirilir:



Saxaraza və ya invertaza və ya β -fruktofuranozidaza (FT 3.2.1.26) isə saxarozanın qlükoza və fruktozaya hidrolizini kataliz edir:



Saxaraza β -qlikozid rabbitəsinə təsir etdiyi üçün α , β -qlikozidazalara aid olunur. Lakin saxaroza α -qlikozidazanın təsiri ilə də hidroliz oluna bilər, sadəcə olaraq bu fermentin təsir nöqtəsi fərqlənir:




Hidrolazalar sinfinə həmçinin peptid və zülalların hidrolizini kataliz edən proteolitik fermentlər də aiddir. Proteolitik fermentlər həm nəzəri enzimologiya, həm də praktiki tətbiq nöqtəyi nəzərdən böyük əhəmiyyətə malikdirlər. Fermentlərin müasir təsnifatı və nomenklaturasına əsasən proteolitik fermentlər peptid-hidrolazalar yarımsinfinə aid olunur. Peptid-hidrolazaların təsir nöqtələri fərqlənir, və bunula əlaqədar olaraq onları şərti olaraq endopeptidazalara və ekzopeptidazalara ayırırlar. Ekzopeptidazlardan fərqli olaraq, endopeptidazalar polipeptid zəncirinin kənarlarında yerləşən peptid rabitələri ilə yanaşı zülal molekulunun daxilində mövcud olan peptid rabitələrini də parçalamaq qabiliyyətinə malikdirlər. Endopeptidazaları peptidil-peptidhidrolazalar, ekzopeptidazaları isə peptidazalar da adlandırırlar. Ekzopeptidazalara aminopeptidazalar, karboksipeptidazalar, dipeptidazalar aid edilir, endopeptidazalara misal olaraq isə pepsin, tripsin, ximotripsin, papain və bir sıra digər fermentləri göstərmək olar.

Proteolitik fermentlərin təsiri ilə zülallar mərhələli olaraq amin turşularadək hidroliz olunurlar. Birinci mərhələdə peptidil-peptidhidrolazaların təsiri altında məhdud sayıda peptid rabitələri hidroliz olunur və zülal molekulu peptidlərə qədər parçalanır, ikinci mərhələdə isə peptidazaların təsiri ilə peptidlər sərbəst amin turşularınadək parçalanırlar (şək. 7.1).

Indi isə böyük praktiki əhəmiyyətə malik olan endopeptidazalara (peptidil-peptidhidrolazalara) diqqət yetirək. Bunlara misal olaraq pepsini, ximozini, tripsini, ximotripsini, subtilizini, papaini, fisini, katepsinləri, kollagenazanı və s. fermentləri göstərmək olar. Proteolitik fermentlərin eksər hissəsi qeyri-fəal sələf, yəni zimogenlər və ya profermentlər şəklində sintez olunurlar. Məs., pepsin qeyri-fəal pepsinogen, tripsin – tripsinogen, trombin – protrombin şəklində sintez olunurlar. Profermentin (zimogenin) fəal fermentə çevrilməsi qismi proteoliz yolu ilə həyata keçirilir, yəni zimogenlər, fəal ferment molekuluna nisbətən, daha uzun polipeptid zəncirinə malikdirlər və fəal fermentə çevrilmək üçün zimogendən bir neçə amin turşu qalığından ibarət peptid ayrılmışdır.

lidir. Nəticədə fermentin ikincili və üçüncülü quruluşlarında müvafiq dəyişikliklər baş verir və fermentin fəal mərkəzi formasılaşır (bax Fəsil IX).



Şəkil 7.1. Zülalların proteolitik fermentlərin təsiri ilə parçalanmasının sxemi.

Proteinazaları, fəal mərkəzin quruluşundan asılı olaraq üç qrupa bölmək olar: 1. aktivatorların mövcudluğunu tələb etməyən fermentlər (məs., tripsin, ximotropsin, pepsin); 2. sistein, qlüta-tion, askorbin turşusu və sianid kimi birləşmələrlə aktivləşən fermentlər (məs., papain, fisin, bəzi katepsinlər); 3. metallo-enzimlər – bu fermentlərin fəallığı Mn^{2+} , Mg^{2+} , Zn^{2+} , Co^{2+} və s. kimi metal ionlarının mövcudluğu şəraitində daha yüksək olur (kollagenaza, mikrob mənşəli proteinaza - termolizin və s.).

Birinci qrupa aid olan fermentlər də, öz növbəsində iki yarımqrupa bölünə bilər. Birinci yarımqrupa turş mühitdə təsir edən fermentlər (pepsin, ximozin) cəmlənir. Bu fermentlərin fəal mərkəzlərinin quruluşu nisbətən az öyrənilib. Məlumdur ki, pepsinin fəal mərkəzinə iki asparagin turşusu daxildir. İkinci yarımqrupa isə, pH optimumları qələvi mühitdə yerləşən fermentlər

(tripsin, ximotripsin, trombin, elasataza, subtilizin) aiddirlər. Bu fermentlər serin proteinazalar adlanırlar, çünki onların katalitik funksiyası fəal mərkəzə daxil olan serin və histidin amin turşu qalıqları ilə təmin olunur.

Endopeptidazaların ikinci qrupuna gəldikdə isə, burada göründüyü kimi SH-birləşmələrlə aktivləşən fermentlər cəmlənir. Eyni zamanda bu fermentlər SH-qrupunu oksidləşdirən birləşmələrin (J_2 , H_2O_2) təsiri altında ingibirləşilər. Deməli bu fermentlərin fermentativ fəallığı SH-qrupları ilə təmin olunur və onların fəal mərkəzinə sistein amin turşusu daxildir. Məhz bu səbəbdən onları tiol (sistein) proteinazalar adlandırırlar. Lakin bəzi bitki mənşəli fermentlər (məs., araxin, solanain və d.) bu aktivatorlara qarşı həssas deyillər.

Proteolitik fermentlərin böyük bir qrupu metallarla aktivləşən fermentlərdirlər. Onların fəallığı metalı özünə birləşdirən birləşmələrin təsiri altında ingibirləşir.

Proteinazaların əhəmiyyətli xüsusiyyətlərindən biri onların zülal molekulundakı peptid rabitələrini seçici olaraq hidrolizə uğratmaq qabiliyyətidir. Belə ki, pepsin seçici olaraq fenilalanin və leysin, tripsin – arginin və lizin, ximotripsin – aromatik amin turşuları, papain – arginin, lizin və fenilalanin amin turşuların iştirakı ilə yaranan peptid rabitələrini parçalayırlar. Nəticə etibarılı hər bir fərdi zülal müəyyən proteinazanın (endopeptidazanın) təsiri ilə həmişə müəyyən sayıda peptidlərə qədər parçalanır.

Ekzopeptidazalar isə, artıq qeyd etdiyimiz kimi, polipeptid zəncirinin yalnız kənarlarında yerləşən peptid rabitələrinə təsir etmək qabiliyyətinə malikdirlər. Bildiyimiz kimi, polipeptid zəncirinin bir ucu N-sonluq, digəri isə C-sonluq adlanır, və deməli, amin turşularını polipeptid zəncirinin N-sonluq tərəfindən ayıran fermentlər aminopeptidazalar, C-sonluq tərəfindən ayıran fermentlər isə karboksipeptidazalar adlandırılır. Həqiqətən də, aminopeptidazaları (və ya digər sözlə α -aminoasilpeptid-hidrolazalar) fərqləndirən xüsusiyyət odur ki, onlar substrat molekulunda sərbəst α -amin qrupunun olmasını tələb edirlər. Aminopeptidaza-

ların bir neçə nümayəndəsi var. Məsələn, aminopeptidazalar arasında daha geniş yayılmış və sitozolda fəaliyyət göstərən fermentin digər adı leysinaminopeptidazadır (FT 3.4.11.1). Bu fermentin geniş təsir spektri var, o N-kənar amin turşularına malik olan müxtəlif peptid və amidlərin hidrolizini kataliz edir, lakin buna baxmayaraq, o, adından da göründüyü kimi, leysinin birləşmələrini daha yüksək sürətlə hidrolizə uğradır. Aminopeptidazaların digər nümayəndəsi tripeptid-aminopeptidazadır (FT 3.4.11.4). Bu ferment yalnız neytral amin turşulardan təşkil olunmuş tripeptidlərə təsir etməklə, sərbəst NH₂-grupunun yaxınlığında yerləşən peptid rabitəsini parçalayır və nəticədə amin turşu və dipeptid əmələ gəlir. Maraqlıdır ki, ferment nə di, nə də tetrapeptidlərə təsir etmir. Ferment üçün spesifik substrat qismində triqlisin çıxış edir.

Karboksipeptidazalar substrat molekulunda sərbəst karboksil grupunun olmasını tələb edirlər. Karboksipeptidazaların iki tipi mövcuddur: serin karboksipeptidazalar (FT 3.4.16) və metal-karboksipeptidazalar (3.4.17).

Serin karboksipeptidazalara, məsələn karboksipeptidaza Y aiddir. Bu ferment kininazalara, yəni bradikinin tərkibindəki peptid rabitələri parçalamaqla, onu qeyri-fəal məhsullara çevirən fermentlər qrupuna aiddir.


Metal-karboksipeptidazalara misal olaraq karboksipeptidaza A-nı (FT 3.4.17.1) və karboksipeptidaza B-nı (FT 3.4.17.2) göstərmək olar. Bu fermentlər mədəaltı vəzidə qeyri-fəal sələf, yəni müvafiq olaraq, prokarboksipeptidaza A və prokarboksipepidaza B şəklində sintez olunurlar və tripsinin təsiri ilə fəal ferment formasına çevrilirlər. Hər iki ferment həm peptid, həm də zülalların hidrolizini kataliz edir. Karboksipeptidaza A əsasi amin turşuları və ya prolindən təşkil olunmuş kənar amin turşularına təsir etməyən Zn-tərkibli metaloenzimdir. Karboksipeptidaza B isə spesifik olaraq C-kənar qalıq qismində arginin və ya lizin amin turşularına malik peptid rabitələrini parçalayır.

Ekzopeptidazalara həmçinin dipeptidləri hidrolizə uğradan dipeptidazalar da (FT 3.4.13) aid edilirlər. Müxtəlif obyektlərdən yüksək spesifikli dipeptidazalar ayrılmışdır.

Amidazalar turşu amidlərini hidrolizə uğradan hidrolazalarıdır. Bunlardan ureaza, asparaginaza və glutaminaza kimi fermentləri qeyd etmək olar. Ureaza (sistematik adı - karbamidamidohidrolaza, FT 3.5.1.5) kristallik vəziyyətdə alınmış ilk zülal-fermentlərdən biridir. Bu ferment sidik cövhərinin amonyak və karbon qazınadək parçalanmasını kataliz edir:




Asparaginaza (sistematik adı - L-asparagin-amidohidrolaza, FT 3.5.1.1) və glutaminaza (sistematik adı - L-glutamin-amidohidrolaza, FT 3.5.1.38) fermentləri, müvafiq olaraq asparagin və glutamin turşularının amidlərini hidrolizə uğradırlar:




Peptid rabitələrindən fərqli olan C-N-rabitələrinə təsir edən fermentlərə amidazalardan başqa, xətti amidinlərdə C-N-rabitələrini hidrolizə uğradan fermentlər də aiddir. Bunlara misal olaraq arginaza fermentini göstərmək olar. Arginaza (sistematik adı - L-arginin-ureohidrolaza, FT 3.5.3.1) arginin amin turşusunu

nun ornitin və sidik cövhərinə parçalanması reaksiyasını kataliz edir:



arginin



sidik cövhəri

ornitin

Arginaza ilə kataliz olunan bu reaksiya azot tərkibli maddələrin parçalanmasının son məhsullarından biri olan sidik cövhərinin organizmdə biosintezinin son mərhələsidir.

Hidrolazaların 6-cı yarimsinfinin aid olan pirofosfatazalar da böyük rola malik olan fermentlərə aid edilirlər. Bir neçə istisnaları nəzərə almasaq, ümumiyyətlə, bu fermentlər turşu anhidridlərini hidroliz etməklə, pirofosfat rabitələrin parçalanmasını kataliz edirlər. Pirofosfatazaları və fosfatazaları fərqləndirən əlamət odur ki, birincilər esterazalara aid edilə bilməzlər. Bu qrupa nukleotidlərə təsir edən bir sıra mühüm fermentlər daxildir. Misal olaraq əzələ təqəlliüsündə məlum rola malik olan miozini (FT 3.6.1.3) göstərmək olar.


7.4. Liazalar

Liazalar substratdan, ikiqat rabitənin əmələ gəlməsi ilə müsayiət olunan, qeyri-hidrolitik yolla müəyyən atom qruplarının ayrılması reaksiyalarını (bəzi hallarda isə atom qruplarının ikiqat rabitələrə birləşdirilməsi reaksiyalarını) kataliz edən fermentlərdir. Adətən birinci halda bir, ikinci halda isə iki substrat iştirak edir. Bu fermentlərlə kataliz olunan reaksiyaların eksər hissəsi biosintezdə böyük rola malikdirlər. Əgər məhz sintetik reaksiya

bioloji əhəmiyyət daşıyırsa, bu halda müvafiq fermentə sintaza adı verilir.


Liazalar, təsir etdikləri rabitələrin növündən asılı olaraq, yeddi yarmsinfə bölgülərlər: C-C-, C-O-, C-N-, C-S-liazalar və s.

C-C-liazalara dekarboksilazaları, aldehid-liazaları və ketoturşuların liazalarını misal göstərmək olar. Məsələn, piruvat-dekarboksilaza (sistematik adı – 2-oksopropion turşusunun-karboksiliazasi, FT 4.1.1.1) piroüzüm turşusunun sirkə aldehidinə çevrilməsi reaksiyasını kataliz etməklə maya hüceyrələrində baş verən maddələr mübadiləsində, xüsusilə də karbohidratların mübadiləsində böyük rol oynayan ikikomponentli fermentdir (fermentin prostetik qrupu qismində tiaminpirofosfat çıxış edir):



piroüzüm turşusu

Dekarboksilazaların substrati qismində həm ketoturşular, həm də amin turşuları çıxış edə bilər. Məs., lizindekarboksilaza (sistematik adı – L-lizin-karboksiliaza):




Ketoturşuların dekarboksilazalarından fərqli olaraq, amin turşuların dekarboksilazalarının prostetik qrupu B₆ vitamininin törəmələri ilə təmsil olunub.


Amin turşularının dekarboksilazaları, adətən, bakterial mənşəli olurlar; onlar bakterial infeksiyalar və çürümə proseslərində böyük rol oynayırlar. Bu fermentlər üçün yüksək spesifikasiya xarakterikdir və məhz bu xüsusiyyəti sayəsində amin turşuların mikromiqdarlarının müəyyən olunması məqsədilə onlardan istifadə olunur. Dekarboksilazaların az miqdarına heyvan toxumala-

rında da rast gəlinir ki, onlar burada bəzi amin turşuların mübadiləsində iştirak edirlər.

Aldehid-liazalar əsasən aldolazalar adı altında tanınırlar. Aldehid-liazaların xarakterik nümayəndəsi fruktozo-1,6-difosfatın fosfotriozalaradək parçalanmasının geri-dönən reaksiyاسını kataliz edən aldolazadır (sistematik adı – D-fruktozo-1,6-bisfosfat D-qliseraldehid-3-fosfat-liaza, FT 4.1.2.13):



fruktozo-1,6-difosfat




Bu ferment karbohidratların çevrilmesi və qıçırma prosesində birinci dərəcəli rol oynayır, çünkü fosfat turşusunun iki qalığını simmetrik olaraq özünə birləşdiridikdən sonra labil vəziyyətə keçən fruktoza fruktozobisfosfat-aldolaza fermentinin təsiri ilə asanlıqla ortadan parçalanır və iki fosfotrioz molekulunu əmələ gətirir ki, onlar da, öz növbələrində, sonrakı çevrilmələrə məruz qalaraq süd turşusunu əmələ gətirirlər (qlikoliz prosesi). Bununla yanaşı fruktozobisfosfat-aldolaza sintetik proseslərdə də iştirak edir. Belə ki, o, fotosintezin qaralıq mərhələsində baş verən fruktozodifosfatın sintezi reaksiyاسını kataliz edir.

Müxtəlif mənbələrdən alınmış fruktozobisfosfat-aldolazalar iki qrupa bölünə bilər: metalları özünə birləşdirən reaktivlərlə inhibirləşdirilən və metalları özünə birləşdirən reaktivlərlə inhibirləşdirilməyən aldolazalar. Birinci qrupa qaraciyər, maya


hüceyrələrindən və ali bitkilərdən alınmış fruktozobisfosfat-aldolazalar, ikinciye isə əzələ mənşəli ferment aiddir.

Qeyd etdiyimiz kimi, C-C-liazalara həmçinin ketoturşuların liazaları da aid olunur. Bu qrupun fermentləri əsasən iki nisbətən daha kiçik ölçülü komponentdən di- və trikarbon turşuların sintezi reaksiyalarını kataliz edirlər. Onlardan bəziləri limon turşusu tsiklində və qlioksilat tsiklində böyük rol oynayırlar. Belə ki, bildiyimiz kimi, qlioksilat tsikli və limon turşusu tsikli bir-birinə artıq dərəcədə bənzəyən metabolik yollardırlar, lakin qlioksilat tsiklini limon turşusundan fərqləndirən iki spesifik reaksiya mövcuddur. Bu reaksiyalar, müvafiq olaraq, izositratliaza (FT 4.1.3.1) və malatsintaza (FT 4.1.3.2) fermentləri ilə kataliz olunurlar. Fermentlərin ikisi də liazalar sinfinə aiddirlər (yuxarıda qeyd etdiyimiz kimi, əgər liazə ilə kataliz olunan geridönən reaksiyanın sintetik istiqaməti daha böyük bioloji əhəmiyyət daşıyırsa, bu halda müvafiq liazaya sintaza adı verilir):




C-O-liazalara hidroliazalar, polisaxarid-liazalar və digər liazalar aid olunur. Hidroliazaların klassik nümayəndələri fuma-

rathidrataza və akonitathidratazadır. Hər iki ferment limon turşusu tsiklində fəaliyyət göstərir. Akonitathidrataza (FT 4.2.1.3) sitratın izositarta çevriləməsi reaksiyasını kataliz edir. Bu reaksiya iki mərhələlidir. Əvvəlcə limon turşusu sis-akonitata, sonra isə izolimon turşusuna çevrilir:




Fumarathidrataza (FT 4.2.1.2) fumar turşusunun hidratisi-
yası və alma turşusunun (malatın) əmələ gəlməsi reaksiyasını
kataliz edir:



Kristallik fumarathidrataza fumar turşusu və L-malata
qarşı yüksək spesifikliklə xarakterizə olunur və malein, D-malat,
trans- və sis-akonitat, asparagin turşusu kimi digər quruluşa
oxşar üzvi turşulara təsir etmir.

Aspartat-amonyak-liaza (FT 4.3.1.1) fermentini isə, C-N-
liazalara misal göstərmək olar. Bu ferment tənliyi aşağıda göstə-
rilmiş reaksiyanı kataliz edir:




Bu ferment fakultativ anaerob bakteriyalar üçün daha xarakterikdir. Ona, həmçinin bəzi bitkilərdə də rast gəlinir.


7.5. Izomerazalar

Bu sinfə aid olan fermentlər bir molekul daxilində həndəsi və ya quruluş dəyişikliklərin baş verdiyi reaksiyaları kataliz edirlər. Izomerazalar sinfi 6 yarımsinfdır. Izomerazalar sinfi 6 yarımsinfdır.

Birinci yarımsinfin fermentləri rasemazalar və epimerazalar adlanırlar. Bu fermentlər amin turşuların rasemizasiyasını və ya karbohidratların epimerləşməsini kataliz edirlər. Bunlara misal olaraq, alaninrasemazanı, laktatrasemazanı və UDPqlükzo-4-epimerazanı göstərmək olar. Alaninrasemaza (FT 5.1.1.1) L- və D-alaninin qarşılıqlı çevrilməsi reaksiyasını kataliz edir:




Laktatrasemaza (FT 5.1.2.1) fermentinin təsiri ilə süd turşusunun L- və D-formalarının qarşılıqlı çevrilməsi baş verir:




UDP-qlükzo-4-epimerazanın təsiri altında qalaktozanın qlükozaya çevrilməsi baş verir. Mikroorganizmlərin qalaktozunu qıcqırmaq qabiliyyəti məhz bu fermentin mövcud olub-olmaması ilə əlaqədardır:


Izomerazalar sinfinin ikinci yarımsinfine, yəni sis-trans-izomerazalara aid olan fermentlərin təsiri optik fəallığın dəyişilməsi ilə əlaqədar deyil, bu fermentlər ikiqat rabitə ətrafında həndəsi konfiqurasiyanın dəyişilməsinə səbəb olurlar. Bu yarımsinfə maleinatizomeraza (FT 5.2.1.1) daxildir. Bu ferment fumar və malein turşularının qarşılıqlı çevrilməsini kataliz edir.



Izomerazalrin üçüncü yarımsinfı, yəni molekuldaxili oksidoreduktazalar molekulun bir hissəsini oksidləşdirməklə, onun digər hissəsini reduksiya edir. Reaksiya nəticəsində oksidləşmiş məhsul əmələ gəlmədiyi səbəbindən, onlar oksidoreduktazalara aid olunmur. Bu yarımsinfin nümayəndələri aldoza və ketozaların qarşılıqlı çevrilmələri reaksiyalarını kataliz edirlər. Məsələn, triozofosfatizomeraza (sistematik adı – D-qliseraldehid-3-fosfat ketol-izomeraza, FT 5.3.1.1) D-qliseraldehid-3-fosfatın və fosfodioksiasetonun qarşılıqlı çevrilməsi reaksiyasını kataliz edir:




Bu yarımsinfə aid olan fermentlərə misal olaraq qlükozo-6-fosfatizomeraza (FT 5.3.1.9) fermentini də göstərmək olar:



Bu reaksiyalar karbohidratlar mübadiləsinin vacib reaksiyalarından biridir.

Molekulda xili transferazalar bir molekul daxilində atom qruplarının daşınması reaksiyalarını kataliz edirlər. Bu yarımsinfə aid olan və daha yaxşı öyrənilmiş fermentlərdən fosfoqlisero-fosfomutaza (FT 5.4.2.1) fermentini qeyd etmək olar. Bu ferment karbohidratlar mübadiləsində iştirak etməklə, D-qliserin-3-fosfatın və D-qliserin-2-fosfatın qarşılıqlı çevrilmələri reaksiyasını kataliz edir.




3-fosfoqliserin turşusu

2-fosfoqliserin turşusu

Reaksiya zamanı 2-ci vəziyyətdə fosfoefir rabişəsinin hidrolitik parçalanması, fosforlaşmış fermentin əmələ gəlməsi və nəhayət qliserinin 3-cü karbon atomu üzrə fosforlaşması baş verir ("pinq-ponq" mexanizmi üzrə).

Bundan başqa, izomerazaların dördüncü yarımsinfəne metilaspuratmutaza (FT 5.4.99.1) və S-metilmalonil-CoA-mutaza (FT 5.4.99.2) kimi kobamid fermentlər aiddirlər. Bu ferment-

lərlə kataliz olunan reaksiyalar zamanı amin qrupunun molekul daxili daşınması baş verir:



Molekuldaxili liazalarla kataliz olunan reaksiyalarda molekulun bir hissəsindən müəyyən bir qrupun ayrılması və həmin molekulun digər hissəsinə kovalent olaraq birləşməsi baş verir. Məs., 3-karboksi-sis-mukonat-tsikloizomeraza 4-karboksi-mukonolaktonun 3-karboksi-sis-mukon turşusuna çevrilməsini kataliz edir.



7.6. Liqazalar (sintetazalar)

Liqazaların əsas xüsusiyyəti biosintetik prosesin enerji mənbəyi qismində çıxış edən maddələrin parçalanması ilə müşayiət olunmasıdır. Enerji mənbəyi qismində əksər hallarda ATP-dən istifadə olunur. Liqazaların iştirakı ilə ATP molekulundan bir və ya iki fosfat qalığının ayrılması reaksiyaya daxil olan maddələrin aktivləşməsini təmin edən enerji ayrılır. Beləliklə, liqazalara iki molekulun bir-biri ilə birləşməsi və ya ATP və ya digər nukleo-

tidtrifosfat molekulundaki fosfat rabbitesinin hidrolizi ile müşayiət olunan reaksiyaları kataliz edən fermentlər aid olunur.


Sinif 5 yarımsinfə bölünür: C-O-, C-S-, C-N-, C-C-liqazalar və fosfoefir rabbitələrini əmələ gətirən liqazalar.

Birinci yarımsinfə bütün amin turşu-nRNT-liqazalar (və ya amin turşu-nRNT-sintetazalar) aiddirlər. Bu fermentlər züləllərin biosintezində böyük rol oynayırlar, çünkü məhz onların iştirakı ilə amin turşularının aktivləşməsi baş verir. Reaksiya neticəsində aminoasiladenilatlar əmələ gəlir:




Aminoasiladenilatlardan amin turşu qalığı nRNT-yə ötürürlər və polipeptidlərin biosintezində birbaşa istifadə olunan aminoasil-nRNT-lər əmələ gəlir.

Liqazaların ikinci yarımsinfə müxtəlif asillərin (turşu qalıqlarının) koenzim A-ya birləşməsi reaksiyalarını kataliz edirlər. Bu fermentləri asil-koenzim A-sintetazalar da adlandırırlar. Məsələn, asetyl-KoA-nın sirkə turşusu və koenzim A-dan sintezini kataliz edən asetyl-koenzim A-sintetaza:




Asetil-KoA transasilleşmə reaksiyalarında iştirak edir və bu səbəbdən canlı hüceyrələrdə liqazalar və asiltransferazalar bir-biriləri ilə sıx əlaqədədə fəaliyyət göstərirlər.

Sinfin üçüncü yarimsinfə 5 qrupa bölünür. Bu yarimsinfə ATP-in iştirakı ilə müvafiq dikarbon amin turşularından asparaginin və glutaminin biosintezini kataliz edən asparaginsintetaza (FT 6.3.1.1) və glutaminsintetaza (6.3.1.2) aiddirlər. Bundan başqa, buraya α,γ -dioksi- β,β -dimetilyağ turşusu və β -alanindən pantoten turşusunun sintezini aşağıdakı tənliyə müvafiq olaraq kataliz edən pantotenatsintetaza fermenti də aiddir:




C-C-liqazalar yarimsinfə ATP-in iştirakı ilə müxtəlif üzvi üzvi turşuların karboksilləşməsini kataliz edən 5 biotin-tərkibli karboksilaza fermenti daxildir. Məsələn, piruvatkarboksilaza (sistematik adı – piruvat: karbon dioksidi liqaza (ADF əmələ gətirən), FT 6.4.1.1) piroüzüm turşusu və karbon dioksiddən oksaloasetatın sintezini kataliz edir:



Bu reaksiya karbohidratlar və zülallar mübadiləsinin qarşılıqlı əlaqəsini və CO₂-nin mənimsənilməsini təmin etməklə maddələr mübadiləsində özünəməxsus rol oynayır.

Liqazaların sonuncu beşinci yarımsinfinə nuklein turşularında fosfodiefir rabitələrinin bərpa olunmasını təmin edən iki ferment daxildir. Məsələn, polidezoksiribonukleotid-sintetaza (ATP) (FT 6.5.1.1) aşağıdakı sxem üzrə baş verən reaksiyanı kataliz edir:



FƏSİL VIII. FERMENTLƏRİN HÜCEYRƏDAXİLİ LOKALLAŞMASI. İZOFERMENTLƏR


Fermentləri qeyri-biooji katalizatorlardan fərqləndirən xüsusiyyətlərindən biri də odur ki, onlar üçün kooperativ xarakterli təsir səciyyəvidir. Fermentin tək bir molekulu səviyyəsində təsirin kooperativlik prinsipi substrat, katalitik və allosterik mərkəzlərin qarşılıqlı əlaqəsində öz əksini tapır. Lakin reaksiyaların kooperativliyi fermentlər ansamblı səviyyəsində daha böyük əhəmiyyət daşıyır. Məhz ferment sistemlərinin mövcudluğu sayəsində hüceyrədə üzvi molekulların sintezi və parçalanması kimi çoxmərhələli mürəkkəb proseslər kifayət qədər yüksək sürətlə həyata keçirilir. Hüceyrədə fəaliyyət göstərən ferment sistemləri multienzim komplekslər və ya daha mürəkkəb bloklar şəklində olurlar. Çoxmərhələli proseslərdə baş verən fermentativ kataliz aralıq məhsulların prosesdən çıxmaması şərti ilə baş verir, çünkü buradakı aralıq məhsullar əmələ gələrək dərhal sonrakı əvirlilmələrə məruz qalırlar.

Çoxmərhələli proseslərin bu xüsusiyyəti fermentlərin hüceyrədə xaotik deyil, müəyyən qanuna uyğunluqla paylanması ilə əlaqədardır. Hüceyrə - mütəşəkkil bir sistemdir və onun ayrı-ayrı hissələrində müəyyən biokimyəvi proseslər həyata keçir. Başqa sözlə, bu və ya digər fermentlər, multienzim komplekslər və ya poliferment bloklar ayrı-ayrı subhüceyrəvi strukturlarda (hüceyrə kompartmentlərində) lokallaşır.

Fermentlərin hüceyrə strukturlarında (nüvə, mitokondrilər, lizosomlar və s.) lokallaşmasının müəyyən olunması ilə əlaqədar olan məsələlər çox mühüm əhəmiyyət kəsb edir. Bu problem preparativ enzimologiya üçün daha aktualdır, çünkü bu zaman tədqiqatçının qarşısında fermenti biooji obyektdən ayırmak və təmiz halda almaq məqsədi durur. Fermentin lokallaşmasının müəyyənləşdirilməsi sito- və histokimyəvi üsullarla nisbətən daha asan olur. Bu məqsədə nail olmaq üçün orqanın nazik kəsiklərini müvafiq substratlarla inkubasiya edirlər. İnkubasiyadan sonra

reaksiya məhsulunu müvafiq reaktivlərin əlavə edilməsi nəticəsində əmələ gələn spesifik rəngə əsasən müəyyən edirlər.

Preparativ enzimologiyada adətən toxuma homogenatlarının differensial sentrifuqalanması üsulundan istifadə olunur. Bu məqsədə, əvvəlcə hüceyrə strukturu dağıdırılır və alınmış homogenat $0\text{--}4^{\circ}\text{C}$ temperaturunda differensial sentrifuqalanmaya məruz qalır. Homogenatların yüksəksürətli sentrifuqalarda differensial sentrifuqalanmasının təxminini sxemi Şəkil 8.1.-də göstərilib.



Şəkil 8.1. Qaraciyər toxumasının homogenatının differensial sentrifuqalanması sxemi

Adətən, fermentlərin hüceyrədə paylanması homogenatların differensial sentrifuqalanması nəticəsində alınmış fərdi fraksi-

yalarda ayrı-ayrılıqlıda tədqiq olunur. Məsələn, məqsədə nail olmaq üçün əvvəlcə sentrifuqalanmanın aşağı sürətlərində alınan nüvələr fraksiyası, sentrifuqalanmanın orta sürətlərində alınan mitoxondrial fraksiya, yüksək sürətlərdə çökən mikrosomlar (və ya ribosomlar) fraksiyası və, nəhayət, sentrifuqalanmanın sonunda əmələ gələn çöküntüyü məhlul (supernatant) müvafiq fermentin mövcud olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə təhlil olunur.

Onu da qeyd etmək lazımdır ki, mitoxondrilər fraksiyası homogen deyil, çünkü bu fraksiyanın tərkibində həmcinin ölçülərinə görə mitoxondrilər və mikrosomlar arasında yerləşən lizosomlar da mövcud olur. Mikrosomal fraksiya da, öz növbəsinde, heterogen bir fraksiyadır. Yəni bu fraksiya, əsasən, endoplazmatik şəbəkənin müxtəlifcinsli quruluşa malik elementlərindən təşkil olunmuşdur.

Sentrifuqalanma yolu ilə alınmış fraksiyaların təhlili nəticəsində müəyyən edilmişdir ki, nüvələrdə bir sira zülalların sintezinin baş verməsinə baxmayaraq, qaraciyər və böyrəklərin nüvə fraksiyasında fermentlərin miqdarı o qədər də yüksək deyil. Nüvə üçün daha xarakterik fermentlər nukleotid transferazalardır ki, onların iştirakı ilə nuklein turşularının sintezi zamanı nukleotid qalıqların daşınması baş verir. Göstərilmişdir ki, qlikolizin, pentozofosfat yolunun fermentləri, amin turşuların aktivləşməsini kataliz edən fermentlər əsasən sitoplazmanın həll olan fraksiyada lokallaşırlar. Karbohidratların dixotomik və apotomik parçalanmasını kataliz edən fermentlərin eyni hüceyrə kompartmentində, yəni sitoplazmanın həll olan fraksiyasında lokallaşması bu iki yolu qarşılıqlı əlaqəsini və tənzimlənməsini təmin edir. Sitoxromoksida və Krebs tsiklinin fermentləri isə, mitoxondrilərdə məskunlaşırlar. Hüceyrədə baş verən oksidləşdirici fosforlaşma və yağ turşularının parçalanması reaksiyalarını kataliz edən fermentlər də mitoxondrilərdə lokallaşırlar. Yağ turşuların biosintezində iştirak edən fermentlər isə, əksinə, sitoplazmanın həll olan fraksiyasında məskunlaşırlar. Hüceyrənin lizosomlar adlanan kompartmentində isə, müxtəlif hidrolitik fermetlər və

liazalar lokallaşır. Nisbətən kiçik diametrə malik olan bu strukturlarda müxtəlif üzvi birləşmələrin nisbətən sadə elementlərədək destruksiyası baş verir. Hüceyrənin ribosomal аппаратı üçün amin turşuların böyükən polipeptid zəncirə daşınmasını təmin edən, eləcə də zülalların biosintezində iştirak edən digər fermentlərin lokallaşması xarakterikdir.

Beləliklə, ferment sistemləri hüceyrənin bu və ya digər kompartmentində lokallaşmış olurlar ki, bu xüsusiyət çoxmərhələli proseslərin yüksək effektivliklə getməsini və tənzimlənməsini təmin edir.

Müəyyən olunmuşdur ki, bəzi fermentlər eyni orqanizmdə, bəzi hallarda isə həttə eyni bir toxumada müxtəlif molekulyar formalar şəklində mövcud olurlar. Orqanizmin müəyyən bir fermentinin eyni reaksiyanı kataliz edən, lakin genetik amillərdən asılı olaraq öz fiziki, kimyəvi, immunokimyəvi xassələrinə görə bir-birindən fərqlənən bu cür çoxsaylı molekulyar formaları **izofermentlər** adlanırlar.

Izofermentlər və ya izozimlər termini yalnız genetik cəhətdən determinasiya olunmuş fermentlərin çoxsaylı molekulyar formaları üçün tətbiq oluna bilər. Digər sözlə, izofermentlər bir-birindən öz birincili quruluşlarına görə fərqlənməlidirlər. Izofenmentlər bir-birilərindən elektroforez, ion mübadiləedici xromatoqrafiya, adsorbsiya, gel-filtrasiya, duzlarla fraksiyalasdırılma və s. üsullar vasitəsilə ayrıla bilər.

Ümumiyyətlə, fermentlərin çoxsaylı molekulyar formaları aşağıda qeyd edilən səbəblərdən yaranı bilər:

1. genetik səbəblər;
2. post-translyasion səbəblər.

Genetik səbəblər, öz növbəsində, iki qrupa bölünə bilər: çoxsaylı allellərin mövcudluğu və çoxsaylı gen lokuslarının mövcudluğu.

Bir lokusun çoxsaylı allellərinin mövcudluğu o deməkdir ki, diploid orqanizmdə hər bir gen lokusunun dublikatı var. Əgər müəyyən gen lokusu fermentin hansısa subvahidini kodlaşdırırsa, bu halda homozigot fəndlərdə həmin subvahidin yalnız bir növü

sinüz olunacaq, heteroziqotlarda isə, iki müxtəlif tipli subvahid-lər sintez olunmalıdır. Aydındır ki, ayrıca götürülmüş bir fərd üçün allellərin çoxluğu ferment formalarının geniş müxtəlifliyini təmin edə bilməz, çünki diploid lokusda allellərin sayı 2-dən artıq ola bilməz. Lakin, ümumi genofond miqyasında allellərin sayı kifayət qədər çoxlu ola bilər, və bu səbəbdən ayrı-ayrı fərdləri müqayisə edərək ferment subvahidlərinin yüksək dərəcədə variabelliyi (dəyişkənliliyi) nəzərə çarpir.

Çoxsaylı gen lokusları sayəsində izofermentlərin əmələ gəlməsi isə belə izah oluna bilər. Əksər fermentlər bir deyil, bir neçə genlə kodlaşır, və bu halda hər bir lokus fermentin müəyyən bir subvahidini kodlaşdırır. Çoxsaylı gen lokuslarının mövcudluğu sayəsində toxumalararası və hətta bir toxumada, onun böyüməsi və inkişafi boyunca izoferment profilin dəyişməsi baş verir. Müxtəlif lokuslarla kodlaşdırılan subvahidlər, bir qayda olaraq, bir-birilərindən öz quruluşu və ölçülərinə görə xeyli fərqlənirlər, bu isə subvahidlərin ölçülərində də öz eksini tapır.

Fermentlərin genetik səbəblərlə əlaqədar olaraq əmələ gələn çoxsaylı molekulyar formaları *haqqı izofermentlər* adlanırlar.

Orqanizmdə sintez olunan zülallar, karbohidrat qalığının birləşməsi sayəsində, qismi proteoliz və ya amin turşuların yan qruplarının kovalent modifikasiyası nəticəsində modifikasiyaya məruz qala bilərlər. Bu hadisə *post-translyasion modifikasiya* adlanır. Əgər zülalları təşkil edən subvahidlərin yalnız bir qismi post-translyasion modifikasiyaya məruz qalırsa, bu halda orqanizmdə eyni zamanda həm modifikasiya olunmuş, həm də modifikasiya olunmamış subvahidlərə rast gəlinəcək. Buna misal olaraq əzələ aldolazasını göstərmək olar. Ümumiyyətlə, onurğalı heyvanlarda aldolaza üç əsas gen lokusu ilə kodlaşır. Əzələdə yalnız A lokusunun aşkar olunduğuuna baxmayaraq, bu toxumadan subvahidlərin iki növünü əldə etmək mümkündür. Bu subvahidlər A α və A β kimi işarə olunur. Sonradan məlum oldu ki, translyasiya məhsulu qismində məhz A α çıxış edir. Lakin, zəncirin COOH-ucu yaxınlığında yerləşən asparagin qalığının

aminsizləşməsi baş verir və nəticə etibarilə Aα subvahidi tədricən Aβ subvahidinə çevrilir.

Post-translyasion modifikasiya sayəsində yaranan ferment formaları, *ikincili və ya post-translyasion izofermentlər* adını daşıyırlar. Hətta bu cür fermentlər üçün izoferment anlayışının tətbiqi də düzgün deyil. Onları sadəcə olaraq *fermentlərin çoxsaylı molekulyar formaları adlandırırlar (FÇMF)*. Beləliklə, bütün izofermentlər FÇMF-lərə aid olunurlar, lakin FÇMF-lərin yalnız genetik nöqtəyi nəzərdən determinasiya olunmuş formaları izofermentlər adlandırılara bilər.

Post-translyasion modifikasiya müəyyən bir toxumada digərinə nisbətən daha intensiv gedə bilər və bu halda FÇMF-lərin toxumaspesifik paylanması müşahidə olunur. Məsələn, piruvatkinazanın məməlilərin qaraciyərində və eritrositlərində fəaliyyət göstərən formaları bir-birindən bir qədər fərqlənilirlər. Bütün toxumalarda L gen lokusunun məhsulu L' tipli subvahidlər əmələ gətirir, lakin qaraciyərdə bu subvahidlər proteoilitik fermentlərin təsirinə məruz qalaraq parçalanırlar və L tipli subvahidlərə çevrilirlər. Eritrositlərdə isə, bu proses xeyli zəif sürətlə gedir.

Izofermentlər öz fiziki-kimyəvi xassələrinə görə bir-birindən fərqləndiyi səbəbdən, onları elektroforez, adsorbsiya, gel-filtrasiya, duzlarla fraksiyalasdırılma və s. üsullar vasitəsilə təmiz halda almaq olar.

Bir qayda olaraq izofermentin adı müvafiq fermentin daha geniş istifadə olunduğu və qısa formada yazılmış adından və izofermentin elektroforeqramma üzərində sahəsini göstərən rəqəmdən təşkil olunur. Elektroforez üsulu vasitəsilə ayrıldıqda, elektroforeqramma üzərində fermentlərin fəallıq sahələri əzəb rəqəmləri ilə anod hərəkətliliyin azalması istiqamətində nömrələnir.

Izofermentlərin adlandırılmasında onların toxumada paylanması nəzərə alınır, çünki izofermentlərin ilk aşkar olunduğu fizioloji xassələrindən biri məhz onun hansı toxamada lokallaşmasıdır. Məsələn, əzələ tipli ferment və ya qaraciyər tipli və s. Lakin bu nomenklaturalının mühüm çatışmazlığı ondan ibarətdir

ki, izofermentlərin toxuma aidiyyatı mütləq deyil və fermentlərin toxumalarda paylanması toxuma inkişaf etdikcə dəyişə bilər.

Izoferment və onun genetik simvolunun bir-birinə uyğunlaşdırılması üçün Prakaş və Əmək tərəfindən təklif olunmuş nomenklaturadan istifadə etmək məqsədə uyğundur. Bu nomenklaturaya əsasən, müvafiq lokus fermentin qısa adı ilə işarə olunur. Bu zaman əgər izofermentin qısa adı bütövlükdə baş hərflərlə yazılırsa, müvafiq genin adında birinci hərif baş, digərləri isə sətir hərfləri olur. Məsələn, laktatdehidrogenaza fermentinin qısa adı LDH-dir, bu fermenti kodlaşdırınan gen isə Ldh kimi işarə olunacaq, malatdehidrogenaza fermentinin qısa adı MDH, müvafiq gen isə Mdh kimi işarə olunur, qlükozo-6-fosfatdehidrogenaza fermenti qısa olaraq G-6-PD, müvafiq gen isə Gpd kimi işarə olunur. Əgər bir ferment iki və daha artıq sayda lokuslarla kodlaşırsa, bu halda onlar əreb rəqəmləri ilə nömrələnirlər, məsələn, Mdh-1, Mdh-2. Bəzi hallarda allel genlər müvafiq allozimlərin hərəkətliliyi ilə fərqlənirlər (fermentlərin allel variantları allozimlər adlanırlar). Məsələn, Mdh-2^{1,00} – hərəkətliyi 1 qəbul olunan allozimi kodlaşdırınan gen; Mdh-2^{0,50} – hərəkətliyi kontrolla nisbətən 2 dəfə aşağı olan allozimi kodlaşdırınan gen.

Lakin yuxarıda qeyd olunan toxuma mənsubiyətinə əsaslanan nomenklaturanın çatışmazlıqlarına baxmayaraq, bu nomenklatura geniş tətbiq olunur. Belə ki, laktatdehidrogenaza və onun subvahidləri M, L, K hərfi ilə işarə oluna bilər ki, bunlar da ingilis sözləri olub *muscle* - əzələ, *liver* – qaraciyər, *kidney* – böyrək deməkdir.

Biokimyəvi nomenklaturaya dair komissiya fermentlərin çoxsaylı molekulyar formalarını 7 qrupa bölməklə, aşağıdakı təsnifatı təklif etmişdir:

1. Genetik cəhətdən bir-birindən asılı olmayan zülallar.
2. Qeyri-kovalent rabitələrlə birləşmiş 2 və daha artıq sayda polipeptid zəncirdən ibarət olan heteropolimerlər.
3. Allel genetik variantlar.
4. Digər qruplarla birləşmiş zülallar.
5. Bir polipeptid zəncirindən əmələ gəlmış zülallar.

6. Yeganə subvahiddən ibarət olan polimerlər.

7. Müxtəlif konformasiyaya malik formalar.

1-ci, 2-ci və 3-cü qruplara aid olan fermentlər həqiqi izofermentlərdirlər, çünkü onların sintezi DNT-nin müvafiq genləri ilə kodlaşır, 4-cü, 5-ci, 6-ci və 7-ci qruplara aid olan fermentləri isə izoferment adlandırmaq düzgün deyil, çünkü bu qruplara aid olan fermentlər bir gen məhsulunun post-translyasion modifikasiyası nəticəsində əmələ gelir.

Əgər ferment hüveyrənin bir neçə kompartmentində mövcuddursa, bu halda hüceyrənin ayrı-ayrı kompartmentində, adətən, fermentin müxtəlif izofermentləri lokallaşır. Belə ki, məməlilərdə malatdehidrogenaza, izositratdehidrogenaza (NADP^+), aspartataminotransferaza və peroksid-dismutaza fermentlərinin mitoxindrial və sitoplazmatik formaları müxtəlif genlərin məhsullarıdır. Bəzi hallarda bu genlər hətta müxtəlif xromosomlarda yerləşmiş olurlar. Sadalanın bütün izofermentlər öz fiziki-kimyəvi və katalitik xüsusiyyətlərinə görə bir-birilərindən fərqlənirlər, bu isə onları ayrı-ayrılıqlıda ayırıb və tədqiq etmək imkanını verir. Qeyd etmək lazımdır ki, indiyədək tədqiq olunmuş bütün sistemlərdə fermentlərin həm mitoxondrial, həm də sitoplazmatik formaları nüvədə lokallaşan DNT ilə kodlaşır və sitoplazmada sintez olunurlar.

Mitoxondrilər və xloroplastlarda lokallaşan DNT-də isə, həmin orqanoidlərdə yerləşən izoferment molekulu tamamilə deyil, sadəcə olaraq həmin izofermentin məhdud sayıda polipeptid zəncirləri haqda məlumat yazılıb. Bu polipeptid zəncirlər orqanoidin membranında yerləşən bir neçə subvahiddən təşkil olunmuş mürəkkəb fermentlərin tərkib hissəsidir. Misal olaraq, mitoxondrilərdə lokallaşan ATP-aza, sitoxrom-c-oksidaza və *b* sitoxromları sistemi, eləcə də xloroplastlarda fəaliyyət göstərən ribulozodifosfat-karboksilaza fermentini göstərmək olar. Bu fermentlərin hər birisi bir neçə polipeptid zəncirindən təşkil olunub ki, onlardan da bir qismi sitoplazmada, digər qismi isə müvafiq orqanoiddə sintez olunur.

İndi isə, bəzi fermentlərin izoferment yiğimina diqqət yetirək. Çoxsaylı formaları gel-elektroforez üsulu ilə hərtərəfli öyrənilmiş fermentlərdən biri laktatdehidrogenazadır. Bu ferment piroüzüm turşusunun süd turşusuna çevrilməsi reaksiyasını kataliz edir; reaksiya geri-dönəndir. Belə ki, laktatdehidrogenaza fermentinin izofermentləri iki növ subvahiddən təşkil olunmuşlar - əzələ tipli (M, ing. *muscle* sözündən) və ürək tipli (H, ing. *heart* sözündən). Izofermenlər tetrameridirlər, yəni izofermentin hər bir molekulu eyni və ya müxtəlif quruluşlu subvahiddən ibarətdir. Beləliklə, laktatdehidrogenazanın, M və H subvahidlərinin aşağıda qeyd edilən kombinasiyaları nəticəsində yaranan 5 izofermenti mövcuddur: HHHH, HHHM, HHMM, HMMM və MMMM və ya, müvafiq olaraq, H_4 , H_3M , H_2M_2 , HM_3 və M_4 . Bu izofermentlər laktatdehidrogenazanın LDH_1 , LDH_2 , LDH_3 , LDH_4 və LDH_5 formalarına uyğundur.


Laktatdehidrogenaza fermentini təşkil edən subvahidlər bir-birindən öz xassələrinə görə fərqlənirlər. Belə ki, H tipli protomerlər (subvahidlər) mühitin pH 7,0-9,0-a bərabər olduğu halda daha yüksək mənfi yükə malik olurlar, nəinki M tipli protomerlər, və məhz bu səbəbdən H_4 izofermenti elektroforez zamanı elektrik sahədə müsbət elektroda (anoda) doğru, fermentin digər izofermentləri ilə müqayisədə, ən yüksək sürətlə hərəkət edəcək. M_4 izofermenti anoda doğru ən zəif sürətlə hərəkət edəcək, qalan izofermentlər isə aralıq vəziyyətlərdə lokallaşacaqlar. Izofermenlərin bu cür xüsusiyyəti sayəsində, onları bir-birindən elektroforez üsulu vasitəsilə ayırmak və tədqiq etmək mümkündür.

LDH izofermentlərinin praktiki olaraq eyni fermentativ fəallığa malik olduqlarına baxmayaraq onlar, molekul çəkisi, elektroforetik hərəkətlilik, aktivator və inhibitorlara qarşı münasibəti və s. xüsusiyyətlərə görə bir-birindən fərqlənirlər.

Normada hər bir toxuma üçün LDH izoferment spektri xarakterikdir. Məsələn, ürək əzələsində H_4 izofermenti üstünlük təşkil etdiyi halda, skelet əzələləri və qaraciyərdə əsasən M_4 izofermentinə rast gəlinir (şək. 8.2.). LDH_2 , LDH_3 və LDH_4

formaları isə müxtəlif toxumalarda mövcuddurlar. Qeyd etmək lazımdır ki, laktatdehidrogenazanın spermatozitlər üçün xarak-tetrik olan xüsusi bir izofermenti də var ki, o da teträmer olaraq, subvahidlərin C hərfi ilə işarə olunan xüsusi bir növündən təşkil olunmuşdur. Bu izofermenti C₄ kimi göstərmək olar.

Bundan başqa, laktatdehidrogenaza fermentinin izoferment tərkibinin ontogenetik zamanı dəyişməsi xarakterikdir, lakin bu dəyişmənin xarakteri heyvanın növündən asılı olaraq müxtəlif cür ola bilər.



Şəkil 8.2. LDH izofermentlərinin müxtəlif orqanlarda paylanması və nisbi miqdardı.
“Start” xətinə ekstraktlar əlavə olunur. Müvafiq şəraitdə LDH-nin 4 izofermenti anoda, biri isə (LDH₅) katoda doğru hərəkat edir.

Məməlilərin eksriyyətində heksokinaza fermentinin 4 izofermenti məlumdur ki, onlar da elektroforez zamanı anoda doğru hərəkət sürətindən asılı olaraq I, II, III, IV kimi işarə olunurlar. IV kimi işarə olunan izoferment yalnız qaraciyər üçün xarakterikdir. Bu izoferment digər izofermentlərlə müqayisədə qlükoza üçün K_m-in daha yüksək qiyməti ilə xarakterizə olunur və qlükokinaza adını daşıyır. Digər üç izoferment, adətən, heksokinaza adı altında cəmlənir.

Tədqiqatlar nəticəsində müəyyən olunub ki, siçovul embrionunun qaraciyərində yalnız “heksokinaza” aşkar olunur və onun fəallığı yaş artdıqca praktiki olaraq dəyişmir. Embrion qaraciyərində qlükokinaza fermenti ya demək olar ki yox dərəcəsindədir, ya da çox az miqdarda mövcuddur, lakin siçovul doğulduğdan 12 gün sonra qlükokinazanın miqdarı artmağa başlayır və 30-cu günə qlükokinazanın qaraciyərdə fəallığı “heksokinaza”

izofermentlərinin fəallığından 6 dəfə yüksək olur. Maraqlıdır ki, qaraciyərdə qlükokinaza fəallığının artması südlə qidalanmanın dayanması və qidalanma xarakterinin dəyişməsi ilə üst-üstə düşür.

Kreatinfosfokinaza (KFK) fermenti üçün də bir neçə izofermentin olması xarakterikdir. KFK enerji əmələ gətirmə reaksiyalarında iştirak edir və əsasən ürək və skelet əzələlərində, həmçinin beyin toxumasında rast gəlinir.

KFK iki növ subvahidin sintezini təmin edən iki gen lokusu ilə kodlaşan dimerdir. KFK-nın subvahidləri M (ing. *muscle*) və B (ing. *brain*) kimi işarə olunurlar. Bu subvahidlər MM, MB və BB tərkibli üç növ izoferment əmələ gətirirlər. Həm embrionun, həm də yaşılı heyvanların toxumalarının əkəsriyyəti BB izofermentinə malik olurlar və bu səbəbdən BB izofermenti inkişaf biologiyası nöqtəyi nəzərindən böyük əhəmiyyət kəsb etmir. Lakin skelet və ürək əzələlərində KFK-nın izoferment spektri ontogenet zəmanı xeyli dəyişir. Embrional inkişafın ilkin mərhələsində hər iki toxumada BB izofermenti üstünlük təşkil edir. Orqanizm inkişaf etdikcə BB izofermenti tədricən MB və MM izofermentləri ilə əvəz olunur. Yetkin fəndlərin skelet əzələlərində yalnız MM, ürək əzələsində isə həm MM, həm də MB izofermentləri mövcud olur.

Beləliklə, biz bəzi fermentlərin izoferment spektrinə diq-qət yetirdik. İzofermentlərin toxumalarda qeyri-bərabər paylanması sayəsində qanda ayrı-ayrı izofermentlərin fəallığını müəyyən etmək yolu ilə zədələnən toxuma və ya orqan, eləcə də patoloji prosesin xarakteri barədə məlumat əldə etmək olar (Fəsil X).

FƏSİL IX. ORQANİZMDƏ FERMENTATİV FƏALLIĞIN TƏNZİMLƏNMƏSİ

Canlı organizmlərin unikal xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onlar həyat fəaliyyətinin əsasını təşkil edən müxtəlif katabolik və anabolik proseslər arasındaki balansı müəyyən sabit səviyyədə saxlamaq qabiliyyətinə malikdirlər. Katabolik proseslər hüceyrəni ion tənzimlənmə, təqəllüs və biosintez kimi proseslər üçün zəruri olan yüksəkenerjili birləşmələrlə (ATP) təmin edirlər. Hüceyrə homeostazı effektiv və mürəkkəb tənzimlənmə sisteminin fəaliyyəti sayəsində təmin olunur ki, bu sistemin fəaliyyəti nəticəsində hər bir metabolik proses orqanizmin tələbatlarına uyğunlaşdırılır.


Hüceyrədə baş verən bütün reaksiyalar praktiki olaraq fermentlərlə kataliz olunduğu üçün, metabolizmin koordinasiyası metabolik yolları əmələ gətirən fermentativ reaksiyaların sürətinin tənzimlənməsi sayəsində həyata keçirilir. Hüceyrədə bioloji katalizin effektivliyi iki yolla tənzimlənə bilər:

1. Fermentin *miqdarının dəyişilməsi* yolu ilə;
2. Fermentin *fəallığının tənzimlənməsi* yolu ilə.

Hüceyrədə fermentativ fəallığın fermentlin miqdarının dəyişilməsi yolu ilə tənzimlənməsi

Fermentin hüceyrədə miqdarı onun sintezi (K_{sin}) və parçalanması ($K_{parç}$) reaksiyalarının sürətlərinin nisbəti ilə müəyyənləşir. Müvafiq olaraq, fermentin miqdarı onun sintezinin sürətinin artması (K_{sin} artması), ya da parçalanma sürətinin azalması ($K_{parç}$ azalması) nəticəsində artır. Eyni qayda ilə, fermentin miqdarı onun K_{sin} azalması, ya da $K_{parç}$ artması yolu ilə azalır. İnsan hüceyrələrində həm K_{sin} , həm də $K_{parç}$ qiymətlərinin dəyişilməsi müşahidə olunur. Bütün canlı orqanizmlərdə fermentlərin (və digər zülalların) amin turşularından sintezi və fermentlərin (zülalların) amin turşularına qədər parçalanması

bir-birinden tamamilə fərqlənən fermentlər yığımı ilə kataliz olunan müxtəlif proseslərdir. Bu şəraitdə fermentin sintezinin və onun parçalanmasının sürətləri bir-birindən asılı olmayaraq asanlıqla tənzimlənə bilirlər.



Şəkil 9.1. Fermentin miqdarı onun sintezi və parçalanması proseslərinin balansı ilə müəyyən olunur.

Hüceyrələr mühitdə kiçikmolekullu spesifik induktorların mövcudluğu şəraitində spesifik fermentləri sintez etmək qabiliyyətinə malikdirlər. Fermentlərin induksiyasını aşağıdakı misalda göstərmək olar. Qlükoza mühitində becərilmiş *E.coli* hüceyrələri β -qalaktozidə fermentindən məhrum olduqları səbəbindən laktozanı parçalaya bilmirlər. Əgər qida mühitinə laktosa və ya digər β -qalaktozidlər əlavə olunsa, bu halda β -qalaktozidə fermentinin sintezi induksiya olunur və hüceyrə kulturası laktozanı qlükoza və qalaktozaya hidroliz etmək qabiliyyətini qazanır.

Burada induktor (laktosa) eyni zamanda induksiya olunan fermentin (β -qalaktozidazanın) substrati qismində çıxış edir. Induktorlar adətən induksiya etdikləri fermentlərin substratları qismində də çıxış edirlər, lakin induktorlar rolunda substrat özü deyil, ona oxşar olan birləşmələr də çıxış edə bilər. Və, əksinə, fermentin substratı onun induktoru olmaya bilər. Bəzi hallarda hansısa birləşmə müəyyən katabolik yolu eyni zamanda bir neçə fermentini induksiya edir. Bu halda deyirlər ki, katabolik fermentlər qrupunu kodlaşdırın struktur genlər operon təşkil edir və operonun genləri ilə kodlaşdırılan bütün fermentlər bir induktorla induksiya olunurlar (*koordinasiya olunmuş induksiya*). Bu və ya digər qidalı maddə vasitəsilə fermentlərin sintezini tənzimləmək qabiliyyəti bakteriyalara bu maddəni maksimal üstünlük'lə istifadə etmək imkanını qazandırır; bununla yanaşı bakteriyalar “lazımsız” fermentləri sintez etmirlər.

Hüceyrədə az və ya çox miqdarda daima mövcud olan fermentlərə **konstitutiv** fermentlər deyilir. Onlardan fərqli olaraq, **adaptativ** (və ya *indusibel*) fermentlər yalnız mühitdə müvafiq substrat mövcud olduğu halda sintez olunurlar. Adaptativ fermentlərin sintezini nəzarət altında saxlayan genlər adətən repressiya olunmuş vəziyyətdə olurlar və yalnız induktorun təsiri ilə fəallaşırlar. Ferment bir şamm üçün konstitutiv, digəri üçün *indusibel* ola bilər, üçüncü də isə ümumiyyətlə olmaya bilər. Adətən induktor olmadığı şəraitdə də belə hüceyrələrdə müvafiq ferment, az miqdarda olsa da, mövcuddur. Buna fermentlərin **baza səviyyəsi** deyilir. Orqanizmin mühitə induktorun əlavə olunmasına cavab reaksiyası genetik olaraq müəyyənləşir. Müxtəlif ştamların induksiyası zamanı fermentin miqdarı 2 dəfədən min dəfələrədək arta bilər. Beləliklə, hüceyrədəki irsi genetik məlumat induktora qarşı cavab reaksiyanın xarakterini və dərəcəsini müəyyən edir. Deməli, "konstitutiv" və "indusibel" anlayışları şərti xarakter daşıyır: bu anlayışlar sadəcə olaraq mümkün olan reaksiyalar spektrinin hüdüdlərini göstərir.

Eukariotlarda da fermentlərin induksiyası müşahidə olunur. Məməlilərdə induksiya olunan fermentlərə misal kimi triptofanpirrolaza, treonindehidrotaza, tirozinoksoqlutarattransaminaza, invertaza, ornitin tsiklinin fermentləri və P₄₅₀ göstərmək olar.


Müəyyən metaboliti sintez etmək qabiliyyətinə malik olan bakteriyalarda həmin metabolitin mühitdə olduğu şəraitdə **repressiya** baş verir və nəticədə onun sintezi dayanır. Bu halda kiçik molekul, məsələn, purin və ya amin turşusu korepressor rolunda çıxış edərək həmin korepressorun biosintezində iştirak edən fermentlərin sintezini bloklaşdırır. Məsələn, *Salmonella typhimurium* bakteriyaları becərilən mühitə histidinin əlavə olunduqda, histidinin biosintezində iştirak edən bütün fermentlərin biosintezi tormozlanır; mühitə leysin amin turşusu əlavə olunduqda, yalnız leysinin biosintezində iştirak edən ilk üç fermentin sintezi repressiya olunur. Hər iki halda metabolitin biosintezinə cavabdeh olan fermentləri kodlaşdırıran genlər operon təşkil edirlər: biosintezin son məhsulunun, yəni histidin və ya leysinin

mühitə əlavə olunması *koordinasiya olunmuş repressiya* ilə nəticələnir. Koordinasiya olunmuş repressiya heç də bütün biosintetik yollar üçün xas deyil. Mühitdən korepressor yox olduqda ya da onun ehtiyatları tükəndikdə müvafiq fermentlərin biosintezi bərpa olunur. Bu hadisə *derepressiya* adlanır. Derepressiya koordinasiya olunmuş və koordinasiya olunmamış ola bilər.

Yuxarıda göstərilən misallar bakteriyalarda biosintetik reaksiyalar üçün xarakterik olan eks əlaqə prinsipi üzrə baş verən *son məhsulla repressiyaya* aiddirlər. Buna oxşar olan və *katabolit repressiya* adlanan hadisənin mahiyyəti ondadır ki, katabolik fermentativ reaksiyalar zəncirində əmələ gələn aralıq məhsullardan biri katabolik fermentlərin sintezini repressiya edir. Bu hadisə ilk dəfə olaraq tərkibində karbon mənbəyi qismində qlükoza yox, digər birləşmə (X) olan mühitdə becərilən *E.coli* kulturaları üzərində öyrənilmişdir. Qlükozanın mühitə əlavə olunması X-in katalizmində iştirak edən fermentlərin sintezini repressiya edirdi. Bu hadisə əvvəlcə “qlükoza effekti” adını almışdır, lakin sonradan aşkar olunmuşdur ki, oksidləşməyə məruz qalan digər qida maddələri də oxşar effekt verirlər; bu səbəbdən “katabolik repressiya” termini irəli sürülmüşdür. Katabolik repressiya tsAMP-in iştirakı ilə həyata keçirilir.

Şaxələnən biosintetik proseslərdə, məsələn şaxələnmiş yan zəncirlərə malik olan amin turşuların və ya aspartat fəsiləsinin amin turşularının biosintezi zamanı, ilkin mərhələlərin fermentləri eyni zamanda bir neçə amin turşunun biosintezində iştirak edirlər (şək.9.2). Bakteriyalar becərdirilən mühitə lizin əlavə olunduqda yalnız lizinin biosintezində iştirak edən fermentlərin (Enz_L) repressiyası baş verir. Mühitə treoninin əlavə olunması isə, yalnız treoninin biosintezində iştirak edən fermentlərin (Enz_T) repressiyasına səbəb olur. Bu, son məhsulla sadə repressiya misalıdır. Enz_1 və Enz_2 (şək.9.2) eyni zamanda həm lizinin, həm də treoninin biosintezində iştirak edirlər. Əgər son məhsulların hər biri ayrı-ayrılıqda onların repressiyasına səbəb olsaydı, bu halda ikinci amin turşusunun çatışmazlığı müşahidə olunardı. Mühitə həm lizin, həm də treonin əlavə

olunduğu halda, Enz₁ və Enz₂ fermentlərdə artıq ehtiyac duyulmayacağı; və onların repressiyası bakteriyalar üçün əlverişli ola bilər, çünki bunun sayəsində qida maddələrinin səmərəli istafadəsi üçün şərait yaranacaq.



Şəkil 9.2. Aspartat fasiləsinin amin turşularının sintezi.

Enz_L və Enz_T – müvafiq olaraq lizinin və treoninin biosintezində iştirak edən fermentlər qruplarıdır.

Oxların sayı mərhələlərin sayına uyğundur.

Biosintezin müxtəlif şaxələrinin sonunda əmələ gələn bütün son məhsulların mövcudluğu şəraitində multivalent repressiya müşahidə oluna bilər. Bu, yalnız o halda baş verir ki, müəyyən fermentlər yığımı vasitəsilə sintez olunan bütün son məhsul-

lar hüceyrədə artıq miqdarda toplansınlar. Deməli aspartokinaza fermentinin (Enz₁) tam repressiyası üçün təkcə lizin və treoninin deyil, eləcə də metionin və izoleysinin mövcudluğu tələb olunur.

Sürətlə böyük bakteriyalarda zülalların parçalanması saatda təxminən 2% təşkil edir. Bakteriyalar acliq şəraitində və ya karbonun catışmazlığı şəraitində becərildikdə bakterial zülalların parçalanması saatda 7-10% sürətlə gedir.

Fermentlərin sintezi və parçalanması proseslərinin cəmi *fermentlərin yeniləşməsi* adlanır. Fermentlərin yeniləşməsi həm bakteriyalarda, həm də məməmlilərdə baş verir. Məməlilərin hüceyrələrində bu proses, bakteriyaların hüceyrələrinə nisbətən daha tez aşkar olunmuşdur. İnsan orqanizmində fermentlərin yeniləşməsi prosesini təsdiq edən faktlar yüz ildən artıqdır ki, xüsusi pəhriz saxlayan insanlar üzərində aparılan müşahidələr əsasında aşkar olunmuşdur. Lakin yalnız Şonxeymerin klassik işlərindən sonra dəqiq müəyyən edilmişdir ki, hüceyrə zülallarının yeniləşməsi ömür boyu davam edir. ¹⁵N-nişanlanmış amin turşuların müəyyən zülala daxil olması və nişanın zülalın tərkibində çıxmazı sürətlərini ölçməklə, Şonxeymer elə bir nəticəyə gəldi ki, zülallar insan orqanizmində “dinamik tarazlıq” vəziyyətində olurlar; sonradan bu təsəvvür orqanizmin digər komponentlərinə də, lipidlər və nuklein turşuları daxil olmaqla, yayılmışdır.

Bəs fermentlərin sintezi və parçalanmasının tənzimlənməsi necə həyata keçirilir? Zülalların biosintezinin əsas mərhələləri kifayət qədər yaxşı öyrənilib, fermentlərin parçalanması haqda isə, bunu demək olmaz. Fermentlərin parçalanması onların proteolitik fermentlərin təsiri altında hidrolizi nəticəsində baş verir, lakin bu proteolitik fəallığın tənzimlənməsi tam aydın deyil. Müəyyən olunub ki, tənzimlənmə ATP-in sərfi ilə müşayiət oluna bilər. Fermentin proteolizə qarşı həssaslığı onun konformasiyasından asılıdır. Substratların, kofermentlərin, metal ionlarının mövcud olması və ya olmaması zülalın konformasiyasına və onun proteolizə qarşı həssaslığına təsir edə bilər. Bu səbəbdən spesifik fermentlərin parçalanması sürəti hüceyrədə substratların, kofermentlərin və ionların qatılığından asılı ola bilər. Bu təsəvvürləri

arginaza və triptofanoksigenaza (triptofanpirrolaza) fermentlərinin misalında müzakirə etmək olar. Qaraciyerdə arginaza fermentinin miqdarının tənzimlənməsi ya K_{sin} , ya da $K_{parç}$ qiymətlərinin dəyişilməsi yolu ilə həyata keçirilə bilər. Zülalla zənginləşdirilmiş pəhrizə keçid arginaza fermentinin miqdarının onun sintezi sürətinin artması sayəsində çoxalması ilə nəticələnir. Açıq şəraitində saxlanılan heyvanların da qaraciyerdə fermentin miqdarı yüksək olur. Lakin, bu, arginazanın parçalanma sürətinin azalması ilə əlaqədardır, çünkü K_{sin} qiyməti sabit olaraq qalır. İndi isə, ikinci fermentə diqqət yetirək: məməlilərə qlükokortikoidlərin yeridilməsi, triptofanın inyeksiyası zamanı olduğu kimi, triptofanoksigenaza fermentinin miqdarının artmasına səbəb olur. Hormon fermentin sintezinin sürətini artırır, triptofan isə, K_{sin} qiymətinə təsir etmir, oksigenazanın proteolizə qarşı davamlılığını artıraraq, $K_{parç}$ qiymətini aşağı salır. Bu iki misalı bakteriyalarda fermentlərin unduksiyası ilə müqayisə edək. Zülalla zəngin pəhriz zamanı azotun yüksək sürətlə mənimşənilməsi arginaza fermentinin miqdarının artmasına səbəb ola bilər. Arginazanın sintezi sürətinin artması bakteriyalarda müşahidə olunan substratla induksiyani xatırladır. Triptofanpirrolaza fermentinə gəldikdə isə, triptofan bakterial hüceyrələrdə induktor qismində çıxış edə bilər (K_{sin} qiymətini artırır), məməlilərin toxumalarında isə, o, yalnız fermentin parçalanması prosesinə təsir edir ($K_{parç}$ qiymətini azaldır).

Məməlilərin toxumalarında fermentlərin miqdarı müxtəlif fizioloji və hormonal amillərin təsiri altında, eləcə də pəhriz zamanı dəyişə bilər. Müxtəlif toxumalar və müxtəlif metabolik yollar üçün çoxsaylı misallar mövcuddur (cədv.9.1), lakin bu prosesin molekulyar mexanizmləri haqqında biliklərimiz səthi xarakter daşıyır.

Qlükokortikoidlər K_{sin} artırmaqla tirozin-transaminaza fermentinin qatılığını artırırlar. Bu misal üzərində ilk dəfə olaraq məməlilərin toxumalarında fermentlərin sintezinin hormonal tənzimlənməsi dəqiq olaraq göstərilmişdir.

Mühitin şəraitindən aslı olaraq siçovulların bəzi qaraciyər fermentlərinin sintez olunma sürətlərinin dəyişməsi

Ferment	Yarım-yeniləşmə dövrü $t_{1/2}$, saat	Xarici stimul	Sintezin sürətinin nisbi dəyişilməsi
<i>Amin turşuların metabolizmi</i>			
Arginaza	100-120	Acliq, qlükokortikoidlər	+2
Serindehidrataza	20	Qlükaqon, amin turşuları	+100
Histidaza	60	Züllallarla zənginləşdirilmiş pəhrizə kecid	+20
<i>Karbohidratların mübadiləsi</i>			
Q6FDH	15	Qalxanabənzər vəzin hormonları; karbohidrat-zənginləşdirilmiş pəhrizə kecid	+10
D-Qliserofosfat-dehidrogenaza	100	Qalxanabənzər vəzin hormonları	+10
Fruktozo-1,6-fosfataza		Qlükoza	+10
<i>Lipidlərin mübadiləsi</i>			
Sitratliaza		Acliqdan karbohidratlarla zənginləşdirilmiş, lipidlərin miqdarı isə az olan pəhrizə kecid	+30
Yağ turşuların sintazası		Acliq	-10
<i>Purin və pirimidinlərin metabolizmi</i>			
Ksantinoksidaza		Züllallarla zənginləşdirilmiş pəhrizə kecid	-10
Aspartat-trans-karbamoilaza	60	1%-li orot turşusu	+2
Dihidroorotaza	12	1%-li orot turşusu	+3

İnsulin və qlükaqon, onların fizioloji təsirlərinin antaqonizminə baxmayaraq, hər ikisi də K_{sin} qiymətini 4-5 dəfə

qaldırırlar. Güman olunur ki, qlükaqonun təsiri tsAMP vasitəsilə həyata keçirilir.

Fermentin fəallığının onun sabit miqdarı şəraitində tənzimlənməsi

Fermentativ fəallığın fermentlərin sintezi səviyyəsində tənzimlənməsi kifayət qədər ləng gedir; bu prosesin reallaşması üçün ən azı bir neçə saat lazımdır. Birbaşa fermentlərə istiqamətlənmiş sürətli tənzimləyici mexanizmlər də mövcuddur.

Bu tənzimləyici mexanizmlər aşağıdakı kimi təsnifləşdirilə bilər:

1. Allosterik tənzimlənmə
2. Dissociativ tənzimlənmə
3. Adsorbsion tənzimlənmə
4. Kovalent modifikasiya
5. Qismi proteoliz

Allosterik tənzimlənmə


Metabolik yolların əsas mərhələlərini kataliz edən fermentlərin əksəriyyəti üçün müvafiq fermentativ reaksiyaların substratlarından kimyəvi quruluşlarına görə fərqlənən metabolitlərə qarşı həssaslığın olması xarakterikdir. Misal kimi *biosintetik yolların birinci fermentinin həmin reaksiyalar zəncirinin son məhsulu ilə inhibirləşməsini* göstərmək olar. Belə ki, STF biosintetik reaksiyalar zəncirinin birinci fermenti olan aspartatkarbamoil-transferazanın (ET 2.1.3.2) fəallığını seçici olaraq inhibirləşdirir. Bu ferment *E.coli* hüceyrələrində pirimidinin biosintezinin birinci mərhələsini, yəni STF və UTF-in 6-mərhələli sintezinin sələfi olan karbamoilaspartatin əmələ gəlməsini kataliz edir. STF aspartat-karbamoiltransferaza ilə birləşərək onu inhibirləşdirmək qabiliyyətinə malikdir. Beləliklə, əgər *E.coli* hüceyrələrində əmələ gələn STF sərf olunmursa, bu halda o, toplanaraq, öz biosintezinin birinci fermentini inhibirləşdirir və bununla belə həm özünün, həm də aralıq məhsulların toplanmasının qarşısını

alır. Bu cür tənzimlənmə **əks əlaqə mexanizmi** üzrə tənzimlənmə adlanır. Sonradan göstərilmişdir ki, bu cür tənzimlənmə canlı hüceyrələrdə geniş yayılıb və coxsayılı fermentlər kiçikmolekullu birləşmələrin artıq miqdaları ilə tənzimlənilərlər. Məsələn, orqanizmdə sintez olunan sərbəst yağ turşuları qlükoneogenez, qlikoliz, Krebs tsikli, pentozofosfat şuntu kimi yağ turşularının biosintezində az və ya çox dərəcədə iştirak edən metabolik yolların müxtəlif mərhələlərini əks əlaqə mexanizmlə tənzimləyə bilər. Bu onu göstərir ki, tənzimləyici qismində metabolik yolun yalnız son məhsulu deyil, onun aralıq məhsulları da çıxış edə bilər, tənzimlənən fermentin isə həmin yolun birinci fermenti olması da heç də mütləq deyil. Bundan başqa tənzimlənmə mexanizmi təkcə inhibirləşdirilmə deyil, eləcə də aktivləşdirilmə yolu ilə gedə bilər.

Biodeqradativ yolların ilk mərhələlərini kataliz edən fermentlərin fəallığı hüceyrənin energetik vəziyyətinin indikatorları hesab olunan qeyri-üzvi fosfat, pirofosfat, adenin və ya digər purin nukleotidləri kimi maddələr vasitəsilə nəzarətdə saxlanıla bilər. Bu cür tənzimlənməyə misal kimi *E.coli* hüceyrələrində biodeqradativ treonindehidratazanın, *Enterobacter aerogenes* və *Bacterium cadaveris* hüceyrələrinin aspartaza fermentinin AMFLə aktivləşməsini göstərmək olar. Eyni zamanda həm biosintetik, həm də biodeqradativ funksiyaları yerinə yetirən metabolik yollarda (amfibolik yollar) tənzimlənmənin hər iki növü mümkündür (son məhsulla inhibirləşmə və hüceyrənin energetik vəziyyətinin indikator-metabolitlər vasitəsilə tənzimlənmə).

Yalnız amfibolik yollar üçün xarakterik olan unikal tənzimlənmə növü kimi **sələflə aktivləşməni** qeyd etmək olar: reaksiyalar ardıcılığının birinci metaboliti sonuncu reaksiyanı kataliz edən fermenti aktivləşdirir. Bu cür tənzimlənmə, məsələn məməlilərin qlikogensintetazası üçün xarakterikdir. Bu ferment qlikogenin sələfi olan qlükozo-6-fosfatla aktivləşir. Mono, Şanjo və Jakob fermentativ reaksiyaların substratı və metabolitlərin kimyəvi quruluşlarını fərqləndirmək məqsədilə fermentə tənzimləyici təsir göstərən bu cür tənzimləyici-metabolitləri **allosterik**

effektorlar adlandırmağa qərara gəldilər. Allosterik effektorlar zülal molekulunun “allosterik mərkəzlər” adlanan xüsusi sahələri ilə birləşirlər, fermentin fəal və allosterik mərkəzləri arasında qarşılıqlı əlaqə isə zülal molekulunun konformasiyon dəyişiklikləri vasitəsilə təmin olunur. Fermentin fəallığının tənzimlənməsinin müzakirə olunan növü **allosterik tənzimlənmə**, bu cür tənzimlənmənən fermentlər isə, allosterik fermentlər adlanır.



Şəkil 9.3. Qlükozanın katabolizminin müsbət və mənfi tənzimlənməsinin sxemi.

Allosterik tənzimlənməyə bir misal olaraq, qlükozanın parçalanmasının ilk mərhələsi – qlikolizin tənzimlənməsi prinsipini göstərmək olar (şək. 9.3). Qlükozanın parçalanma məhsulla-

rindan biri – ATP-dir. Hüceyrədə ATP-nin qatılığı artdıqda qlikolizin allosterik fermentlərinin – fosfofruktokinaza və piruvatkinazanın retro-inhibirləşməsi baş verir. Fruktozo-1,6-bisfosfatın qatılığı artdıqda isə piruvatkinazanın allosterik aktivləşməsi müşahidə olunur. Beləliklə, allosterik tənzimlənmə metabolizmdə böyük rola malikdir, çünki allosterik fermentlər hüceyrənin daxili mühitinin kiçicik dəyişmələrinə qarşı belə dərhal cavab vermək qabiliyyətindədirler. Allosterik tənzimlənmə aşağıdakı hallar üçün mühüm rol oynayır:

1. anabolik proseslərdə. Metabolik yolun son məhsulla inhibirləşməsi və ilk metabolitlərlə aktivləşməsi həmin birləşmələrin sintezinin tənzimlənməsini təmin edir;
2. katabolik proseslərdə. Hüceyrədə ATP toplandığı halda enerjinin sintezini təmin edən metabolik yolların inhibirləşməsi baş verir. Bu yolların substratları isə, ehtiyat qida maddələrin sintezinə sərf olunurlar;
3. anabolik bə katabolik yolların koordinasiyasında. ATP və ADP antaçonist təsirə malik olan allosterik effektorlardır;
4. paralel gedən və bir-biri ilə əlaqəli olan metabolik yolların (məsələn, nuklein turşuların sintezi üçün istifadə olunan purin və pirimidin nukleotidlərin sintezi) koordinasiyasında. Və, nəhayət, allosterik fermentlərin quruluşunun və fəaliyyətinin xüsusiyyətlərini aşağıdakı kimi göstərmək olar:

1. adətən, allosterik fermentlər bir neçə protomerdən təşkil olunmuş və domen quruluşa malik olan oligomer zülallarıdır;
2. allosterik fermentlər fermentin fəal mərkəzindən kənarda yerləşən allosterik mərkəzə malikdirlər;
3. effektorlar allosterik fermentlə qeyri-kovalent olaraq allosterik (tənzimləyici) mərkəzlərdə birləşmiş olurlar;
4. allosterik mərkəzlər də, fəal mərkəz kimi, öz liqandlarına qarşı müxtəlif spesifikliklə xarakterizə olunurlar: spesifikasiqlik mütləq və ya nisbi xarakterli ola bilər. Bəzi fermentlər bir neçə allosterik mərkəzə malik olur ki, onlardan bir

- qismi aktivatorlara, digeri ise inhibitorlara karşı spesifiklikle karakterizə olunurlar;
5. allosterik mərkəzi daşıyan protomer tənzimləyici (regulator) protomer adlanır, kimyəvi reaksiya baş verdiyi fəal mərkəzə malik protomer ise katalitik protomer adlanır;
 6. allosterik fermentlər kooperativlik xassəsinə malikdirlər, yəni allosterik effektorun allosterik mərkəzlə qarşılıqlı təsiri fermentin bütün subvahidlərinin konformasiyasının dəyişməsinə səbəb olur ki, bu da, öz növbəsində fəal mərkəzin konformasiyasının və fermentin substrata oxşarlığının dəyişməsinə gətirib çıxarır. Nəticədə fermentin katalitik fəallığı ya aşağı düşür, ya da, əksinə, daha da artır;
 7. allosterik fermentlərin tənzimlənməsi geri-dönən bir prosesdir, yəni effektorun regulator subvahiddən ayrılması fermentin ilkin katalitik fəallığının bərpa olunması ilə müşayiət olunur;
 8. allosterik fermentlər metabolik yolların mərkəzi reaksiyalarının kataliz edirlər.


Dissosiativ tənzimlənmə

Hüceyrə metabolizminin çoxsaylı fermentləri oligomer quruluşludurlar, yəni bir neçə subvahiddən təşkil olunublar. Subvahidlər arasındaki əlaqələr adətən qeyri-kovalent xarakter daşıyır və bunun sayəsində ferment oligomeri ayrı-ayrı subvahidlərə dissosiasiya edə bilir. Bu subvahidlər öz katalitik xassələrinə görə oligomer fermentdən əhəmiyyətli dərəcədə fərqlənilər. Fermentin bu formaları arasındaki tarazlığı substratlar, kofermentlər və allosterik effektorlar vasitəsilə nəzarət olunur. Ferment oligomerini təşkil edən subvahidlər arasındaki əlaqələrin möhkəmliliyinə metabolitlərin bu cür təsiri tənzimlənmənin dissosiativ mexanizmini təsvir edir.

Subvahidlərdən təşkil olunmuş fermentlər müəyyən şəraitdə subvahidlərə parçalanmaq qabiliyyətinə malikdirlər. Bu proses geri-dönən xarakter daşıyır. Bəzi hallarda ferment assosiasiya

etmək meyilliyini göstərir və ilkin molekula nisbətən daha iri ölçülü assosiatları əmələ getirir.

Dissosiasiya edən ferment sistemlərinin iki növünü müzakirə edək: 1 – zülal subvahidlərin assosiasiyası “qapalı” oligomer strukturların əmələ gəlməsi ilə nəticələnir; 2 – ferment molekulların assosiasiyası ölçüləri məhdudlaşmış assosiatların əmələ gəlməsi ilə müşayiət olunur. *İzoloji assosiasiya* nəticəsində yalnız qapalı quruluşlar yaranır. *Heteroloji assosiasiya* isə ölçüsü məhdudlaşmış assosiatların əmələ gəlməsi ilə nəticələnir (şək. 9.4).



Şəkil 9.4. İdentik monomerlərin assosiasiyası.

a – izoloji (subvahidlərin assosiasiyası); b – heteroloji (ferment molekullarının assosiasiyası); M - molekul.

Oligomeri qapalı quruluşa malik olan dissosiasiya edən ferment sistemlərinə misal olaraq donuz ürəyindən alınmış NADP-asılı izositratdehidrogenazını (molekul çəkisi 115 kDa-a bərabər olan monomer ↔ dimer tipli sistem) və dovşanın skelet əzələlərindən alınmış qlikogenfosforilaza b-ni (molekul çəkisi 194,8 kDa-a bərabər olan dimer ↔ tetramer tipli sistem) göstərmək olar. Məhdudlaşmış ölçülərə malik assosiatların əmələ gəlməsi ilə müşayiət olunan assosiasiyaya misal olaraq

öküzün qaraciyərində fəaliyyət göstərən glutamatdehidrogenazanı göstərmək olar. "Monomer vahid" qismində çıxış edən ferment molekulu $M \leftrightarrow M_2 \leftrightarrow M_3$ (M – ferment molekuludur) tarazlıq şəraitində molekul çəkisi 312 kDa bərabər olan heksamerdir. Bu cür assosiasiya lizosim üçün də müşahidə olunur (14,4 kDa).

Bir sıra fermentlər üçün assosiasiya prosesi daha mürəkkəb gedir. Məsələn, dovşanın skelet əzələlərində fəaliyyət göstərən qliseraldehydfosfatdehidrogenaza fermentinin tetramer molekulu (144 kDa) dimerlərə, sonra isə monomerlərə döñər olaraq parçalanır, yəni oliqomer formalar arasındakı tarazlıq aşağıdakı kimi təsvir oluna bilər: monomer \leftrightarrow dimer \leftrightarrow tetramer.

Dissosiasiya edən ferment sistemlərinin katalitik fəallığının öyrənilməsi nəticəsində aşkar olunub ki, fermentin qatılığı dəyişdikdə xüsusi fermentativ fəallıq da ($v/[E]$) dəyişir. Bu onunla əlaqədardır ki, fermentin oliqomer formaları öz katalitik xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Bir sıra dissosiasiya edən sistemlər üçün fermentin qatılığı artdıqca xüsusi fermentativ fəallıq da artır. Xüsusi fermentativ fəallığın fermentin qatılığından asılılığı ferment oliqomerinin onun dissosiasiya məhsullarına nisbətən daha yüksək katalitik fəallığa malik olmasını göstərir. Oliqomerin dissosiasiyası nəticəsində əmələ gələn subvahidlərin fermentativ fəallığa malik olmaması, çox güman ki, onunla əlaqədardır ki, aktiv mərkəz müxtəlif subvahidlərin tərkibinə daxil olan amin turşularının iştirakı ilə yaranır və subvahidlərin bir-biriləri ilə kontakta girdikləri sahədə yerləşir. Bu cür dissosiasiya edən ferment sistemlərinə misal kimi donuzun ürək əzələsində fəaliyyət göstərən NADP-asılı izositratdehidrogenazanı göstərmək olar ki, bu ferment qeyfi-fəal monomer \leftrightarrow fəal dimer tipli sistem şəklində fəaliyyət göstərir.

Elə dissosiasiya edən ferment sistemləri də məlumdur ki, onların xüsusi fermentativ fəallığı fermentin qatılığı artdıqca azalır, çünkü əmələ gələn assosiatların fəallığı ilkin ferment molekuluna nisbətən daha aşağı olur. Bu hal, məsələn, dovşanın skelet əzələlərindəki qlikogenfosforilaza b -də müşahidə olunur

ki, bu ferment üçün aktiv dimer ↔ qeyri-aktiv tetramer tipli sistem xarakterikdir. Fosforilazanın tetramer formasının katalitik fəallığa malik olmaması onunla izah olunur ki, tetramerdə fermentin aktiv mərkəzi yüksəkmolekullu substrat – qlikogen üçün sterik nöqtəyi nəzərdən əlçatılmaz olur.

Qarşılıqlı olaraq bir-birinə çevrilən oligomer formalarla təmsil olunan bəzi fermentlər üçün xüsusi fermentativ fəallıq fermentin qatlığı artıraqca maksimumdan keçir. Bu hadisə, məsələn, insan eritrositlərində fəaliyyət göstərən 6-fosfofruktokinaza fermenti üçün müşahidə olunur. Bu hələ izah etmək məqsədilə bir sıra modellər təklif olunub, onlara əsasən optimal ölçülü oligomerlər maksimal katalitik fəallığa malikdirlər, onlardan kiçik və böyük ölçülü formalar isə fəallıqdan məhrum olurlar (və ya nisbətən aşağı fəallıqla təsir göstərirler). Məsələn, insan eritrositlərində fəaliyyət göstərən 6-fosfofruktokinaza üçün elə bir model təklif olunub ki, ona əsasən fermentin molekul çəkisi 190 kDa-a bərabər olan dimer forması məhdudlaşdırılmış ölçüdə assosiatlar əmələ gətirə bilər. Hesab olunur ki, dimer forma qeyri-fəaldır, onun assosiatları isə katalitik fəallığa malikdirlər, lakin assosiatların ölçülləri böyüdükcə onların fermentativ fəallığı aşağı düşür. Fermentlərin dissosiasiya-assosiasiya reaksiyalarının tipini müəyyənləşdirmək məqsədilə züləllərin molekul çəkisinin təyini-nin fiziki üsullarından (sedimentasiya, işıqsəpələmə, eksklüzion xromatoqrafiya və s.) istifadə edirlər.

Fermentin oligomer formaları arasında tarazlıq spesifik liqandlar (substrat, allosterik effektorlar) vasitəsilə nəzarətdə saxlanıla bilər. Bunun səbəblərindən biri ondadır ki, spesifik liqandların birləşməsi zülal molekulunun zülal-zülal qarşılıqlı əlaqələrə cavabdehlik daşıyan assosiasiya mərkəzlərinin konformasiyon dəyişikliklərinə gətirib çıxarır. Buna misal olaraq qlikogenfosforilaza *b* dimerlərinin aktivator qismində çıxış edən AMP-in təsiri nəticəsində tetramerlərə assosiasiyanı göstərmək olar.

Fermentin oligomer formaları arasında yaranan tarazlığın spesifik liqandlara qarşı həssaslığının digər səbəbi ondadır ki, bəzi hallarda spesifik liqandların birləşdiyi mərkəzlər zülal-zülal


qarşılıqlı əlaqələrin yaranmasında iştirak edən sahələrdə yerləşir-lər ki, həmin sahələr zülal assosiatlar əmələ gəldikdə sterik olaraq ekranlaşırlar (açıllırlar). Bu cür hadisə qlikogenfosforilaza *b* üçün xasdır: qlikogenin birləşdirilməsində iştirak edən amin turşu qaliqları tetramerdə dimer-dimer qarşılıqlı əlaqələr yaradırlar. Nəticə etibarilə, tetramer qlikogeni birləşdirmək qabiliyyətindən məhrumdur. Mövcud olan dimer ↔ tetramer tarazlığı şəraitində qlikogen dissosiasiyaedici təsir göstərir.

Dissosiasiya edən ferment sistemlərin vacib xarakteristikası kimi olikomer formalar arasında tarazlığın bərqərar olunması sürəti və fermentativ reaksiyanın sürəti arasındaki nisbəti göstərmək olar. Sürətlə assosiasiya edən ferment sistemləri üçün (yəni olikomer formalar arasında tarazlığın bərqərar olunması sürəti fermentativ reaksiyanın sürətinə nisbətən daha yüksək olduğu sistemlər üçün) fermentativ reaksiyanın xüsusi fəallığı yalnız reaksiyon mühitdə fermentin son qatılığından asılıdır, fermentin ilkin məhluldakı qatılığından isə asılı deyil.

Öz fəaliyyəti zamanı fermentlər müəyyən aralıq məhsulun mikrokompartmentlaşməsini təmin edərək, dinamik qarşılıqlı əlaqəyə girmək qabiliyyətinə malikdirlər. Aralıq məhsul (intermediate) bir fermentin aktiv və ya allosterik mərkəzindən digər fermentin aktiv mərkəzinə ötürürlə bilər. Qarşılıqlı əlaqənin bu cür mexanizmi NAD-asılı dehidrogenazalar üçün xarakterikdir. Qlikolizin, metabolitlərin dinamik mikrokompartmentlaşməsinə əsaslanan, tənzimlənməsi sxemi təklif olunub.

Qlikolizin tənzimlənməsində qlikolitik intermediatelardan biri olan – fruktozo-1,6-bisfosfat əsas rol oynayır. Fruktozo-1,6-bisfosfatın yüksək qatılıqları şəraitində (sxemin yuxarı hissəsi) fruktozbisfosfataldolaza qliseraldehidfosfatdehidrogenaza ilə kompleks əmələ gətirmək qabiliyyətini qazanır. Fərz olunur ki, aldolaza ilə kompleks əmələ gətirən dehidrogenaza dimer formada olur. 6-Fosfofruktokinaza bu şəraitdə əsasən, aldolaza ilə deyil, fruktozo-1,6-bisfosfataza ilə birləşmiş olacaq. Fermentlərin aqreqasiya olunmuş vəziyyəti qlikolizin yüksək sürətini təmin edir. Belə ki, aldolazanın qliseraldehidfosfatdehidrogenaza ilə

kompleksinde qliseraldehid-3-fosfatın birbaşa qliseraldehidfosfat-dehidrogenazanın aktiv mərkəzinə daşılması baş verir. Bunun sayəsində qliseraldehid-3-fosfatın qlikolizdən çıxışı və dehidrogenaza reaksiyası üçün əlverişsiz sayılan diol formaya keçməsinin qarşısı alınır. Beləliklə, fruktozo-1,6-bisfosfata aldolazanın qliseraldehidfosfatdehidrogenaza ilə kompleksinin təsiri nəticəsində difosfoqliserat və dioksiasetonfosfat əmələ gelir.



Şəkil 9.5. Qlikolizin tənzimlənməsinin fermentlərin dinamik komplekslərinin əmələ gəlməsini nəzərə alan modeli.

A və B – fruktozo-1,6-bisfosfatın (Fru-1,6-P_2) yüksək və aşağı səviyyələri. FBPaza – fruktozo-1,6-bisfosfataza; PFK – 6-fosfofruktokinaza; ALD – fruktozobisfatsaldolaza; GAPD – qliseraldehidfosfatdehidrogenaza; Fru-6-P – fruktozo-6-fosfat; G-3-P – D-qliseraldehid-3-fosfat; DHAP – dioksiasetonfosfat; GPD – 3-fosfo-D-qliseroilfosfat.

Fruktozo-1,6-bisfosfatın qatılığının azalması şəraitində (sxemin aşağı hissəsi) aldolaza 6-fosfofruktokinaza ilə kompleks əmələ gətirir, qliseraldehidfosfatdehidrogenaza isə əsasən qeyri-aktiv tetramer formada olur. Bu vəziyyətdə qlikolizin sürəti azalır.

Adsorbsion tənzimlənmə

Hüceyrə metabolitləri fermentlərin sub hüceyrəvi quruluşları ilə qarşılıqlı əlaqəyə girmək qabiliyyətinə təsir edirlər. Əzələlərin struktur zülalları və hüceyrə orqanoidlərin membranları ilə adsorbsiya olunmuş fermentlər, məhlulda olan fermentlərdən fərqli olaraq mikroəhatəyə və dəyişilmiş katalitik xassələrə malik olurlar. Metabolitlərin nəzarəti altında fermentlərin sub hüceyrəvi strukturlar üzərində adsorbsiyası (tənzimlənmənin adsorbsion mexanizmi) hüceyrənin tənzimləyici imkanlarını genişləndirir.

Fermentlərin hüceyrə membranları ilə, sitoskeletlə, əzələlərin struktur zülalları ilə geri döñərək birləşmək qabiliyyətini təsdiqləyən çoxsaylı məlumatlar mövcuddur. Bu hadisənin fizioloji mahiyyətini sübut edən bir neçə faktı qeyd edək:

- a) fermentlərin geri-dönən adsorbsiyası onların katalitik və tənzimləyici xassələrinin dəyişməsinə səbəb ola bilər və nəticə etibarilə fermentlərin fəallığının tənzimləyici amili qismində çıxış edə bilər;
- b) fermentlərin adsorbsiyası metabolitlərin fermentlər adsorbsiya olunduqları səthdə kompartmentlaşməsini təmin edə bilər;
- c) adsorbsiya olunmuş fermentlər nizamlı multiferment strukturları (metabolonları) əmələ gətirirlər ki, bunun nəticəsində metabolik proses vahid bir sistem kimi tənzimlənir;
- d) membranların zülal məsamələrinin üzərində adsorbsiya olunmuş fermentlər metabolitlərin membrandan fəal nəqlində iştirak edə bilərlər;
- e) adsorbsiya olunmuş fermentlər, sərbəst fermentlərə nisbətən daha stabilidlər və beləliklə adsorbsiya hüceyrədə fermentlərin parçalanmasının sürətini aşağı salan amil qismində çıxış edə bilər.

Fermentativ fəallığın adsorbsiya mexanizminin reallaşması haqqda yalnız aşağıdakı şərtlər yerinə yetirildikdə danışmaq olar:

- 1) fermentin sərbəst və adsorbsiya olunmuş formaları arasında geri dönən tarazlığın mövcud olduğu zaman;

2) adsorbsiya zamanı fermentin katalitik xarakteristikalarının dəyişməsi;


3) fermentin sərbəst və birləşmiş formaları arasında mövcud olan tarazlığın hüceyrə metabolitlərinə qarşı həssaslığı. Bu cür sistemə misal olaraq 6-fosfofruktokinazanı göstərmək olar. Fermentin adsorbsiya olunmuş vəziyyətə keçidi substrata, yəni fruktozo-6-fosfata görə kinetik kooperativliyin yox olması ilə müşayiət olunur. Eyni zamanda adsorbsiya olunmuş 6-fosfofruktokinaza ATP-in yüksək qatılıqları ilə ingibirləşməyə qarşı, sərbəst fermentlə müqayisədə, daha az həssaslıqla xarakterizə olunur.

Fermentin subhüceyrəvi strukturlar üzərində adsorbsiyası zamanı onun katalitik və tənzimlənmə xassələrinin dəyişməsi fermentin sərbəst formasından adsorbsiya olunmuş vəziyyətə keçidini müşayiət edən zülal molekulunun konformasiyasının dəyişməsi, aktiv və ya allosterik mərkəzlərin sterik ekranalması, ferment molekulunun mikroəhatəsinin dəyişməsi səbəbindən baş verə bilər.

Adsorbsiya olunmuş fermentlər metabolitlərin fermentlərin adsorbsiya olunduqları subhüceyrəvi strukturlar səthində kompartmentlaşmasını təmin edə bilərlər. A.Q.Ryazanova və A.S.Spirin 1988-ci ildə "səthyanı yarış" modelini təklif ediblər. Bu model intermediatın bir fermentin aktiv mərkəzində digərinin aktiv mərkəzinə birbaşa ötürülməsi mümkünlüyünü, fermentin subhüceyrəvi strukturlar üzərində geri-dönən adsorbsiyasının və müvafiq fermentlərin substrat və məhsullar tərəfindən desorbsiyasının mümkünlığını nəzərə alır.

İşləməyən fermentlər subhüceyrəvi strukturlarla asosiasiya olunurlar. İş zamanı fermentlər strukturların səthindən desorbsiyaya məruz qalırlar. Metaboliti saxlayan ferment onu metabolitik yoluñ səth üzərində adsorbsiya olunmuş növbəti fermentinə ötürür. Ötürülmə səth üzərində adsorbsiya olunmuş ferment-ferment kompleksində baş verir. Birinci ferment, intermediatdan azad olunaraq, səth üzərində adsorbsiya olunur, ikinci ferment

isə, məhsulla birgə azad olunur. Bu hadisələr qlikolizin növbəti fermentlərinin prosesə qoşulması zamanı təkrarlanır. Fermentlərin yarış mexanizmi ilə təsiri sayəsində metabolitik yolun intermediatelarının səthin yaxınlığında saxlanması təmin olunur.



Şəkil 9.6. Qlikolitik fermentlərin yarış modeli üzrə işləməsi.

Müəyyən fermentlər subhüceyrəvi strukturlarla özbaşına qarşılıqlı təsirə girməyən digər fermentlərin birləşməsi üçün şərait yaradır. Məsələn, fosfoqliseromutaza aktin-tropomiozin kompleksi ilə qarşılıqlı təsirə girə bilmir. Lakin laktatdehidrogenazanın adsorbsiyasından sonra fosfoqliseromutazanın birləşməsi mümkün olur. Bəzi müəlliflərin fikrincə adsorbsiya olunmuş fermentlərin qarşılıqlı təsiri sayəsində ümumi metabolitik yolların fermentlərini birləşdirən multiferment komplekslərinin əmələ gəlməsi mümkün kündür. Miofibrillərin aktin sapları üzərində qlikolitik fermentlər kompleksinin əmələ gələcisi fərz olunur, digər müəlliflər isə qlikolitik fermentlərin eritrositlərin daxili səthində yığılmaması ehtimalını inkar etmirlər.

Hüceyrə strukturları üzərində bu cür multiferment komplekslər yığıımı **metabolon** adlanır. Şərər 1985-ci ildə metabolonun

aşağıdaki tərifini irəli sürmüdüür: metabolitik yoluñ ardıcıl mərhələlərini kataliz edən fermentlərin hüceyrənin struktur elementləri ilə molekulüstü kompleksi metabolon adlanır. Məsə-lən, fərz olunur ki, eritrositlərdə qlikolitik fermentlər ansamblının yiğilması membrandan anionların nəqlini təmin edən membranla bağlı olan integrallı qlikoprotein üzərində baş verir. Lövbər sahəcik rolunu zülal oynayır, çünki məhz zülal fruktozobisfosfataldolaza, qliseraldehidfosfatdehidrogenaza və 6-fosfofruktokinaza fermentlərini birləşdirmək qabiliyyətinə malikdir. Qlikolitik metabolonun hipotetik strukturu təklif olunub. Fərz olunur ki, qlikolitik metabolonun yiğilmasının ilkin mərhəlesi 6-fosfofruktokinaza fermentinin həmin integrallı zülalın üzərinə "oturulması"dır. Qlikolitik metabolonun yiğilmasında həmçinin eritrositlər membranının sitoskeleti də iştirak edir. Limon turşusu tsiklinin fermentlərini birləşdirən metabolonun hipotetik strukturu da təklif olunub. Metabolon mitokondrilərin daxili səthində ayrı-ayrı fermentlərdən yiğilir. Metabolonun yiğilmasında α -ketoqlutarat-dehidrogenaza kompleksinin membran üzərində adsorbsiyası mühüm rol oynayır. Lövbər sahəciyin tərkibinə mitokondrilərin daxili membranının integrallı və limon turşusu tsiklinin fermentlərindən biri olan suksinatdehidrogenaza daxildir.

Hüceyrə membranları üzərində formalasən metabolonlar membran səthinə perpendikulyar yerləşmiş və quruluşca nizamlanmış ansambllardır. Membranla bağlı periferik fermentlər metabolitlərin membrandan aktiv nəqlində iştirak edə bilərlər. Bu aktiv nəql fermentlə kataliz olunan fermentativ reaksiyanın enerjisi hesabına baş verir. Güman olunur ki, mitokondrilərin xarici membranında yerləşmiş porin üzərində adsorbsiya olunmuş heksokinaza məhz bu cür fəaliyyət göstərir. Məlumdur ki, adsorbsiya olunmuş heksokinaza mitokondrilərdə sintez olunmuş ATP-dən daha effektiv istifadə edir. Adenin nukleotidlərin porindən nəqlinin heksokinaza fermentinin təsiri ilə birgə baş verməsi də istisna olunmur.


Fermentativ fəallığın allosterik, dissosiativ və adsorbsion mexanizmlərlə tənzimlənməsinin oxşarlığı ondadır ki, bu tənzimlənmə mexanizmlərinin hər biri üçün tənzimləyici metabolitin fermentin katalitik xassələrinə təsirinin birbaşa aktiv mərkəzə deyil, dolayı yolla (fermentin konformasiyasının, olikomer və ya adsorbsiya olunmuş vəziyyətinin dəyişməsi yolu ilə) yerinə yetirilməsi xarakterikdir.

Allosterik, dissosiativ və adsorbsion ferment sistemləri kinetik anomaliyalarla (məs., fermentativ reaksiyanın sürətinin substratin və ya allosterik effektorun qatılığından S-şəkilli asılılığı) xarakterizə olunurlar ki, bu da həmin sistemlərlə tənzimləyici funksiyaların yerinə yetirilməsi nöqtəyi nəzərindən böyük əhəmiyyət kəsb edir. Allosterik, dissosiativ və adsorbsion ferment sistemlərinin fiziki-kimyəvi xassələrinin öyrənilməsi sistemlərin tənzimləyici imkanlanlarını miqdarda xarakteristika-sını vermək və onları fermentin qarşılıqlı olaraq bir-birinə çevrilən formaları (konformasion vəziyyətinə görə fərqlənən, olikomer, sərbəst və adsorbsiya olunmuş formaları) arasında tarazlıq sabiti, fermentin bir formasının digərinə keçidi prosesinin surəti sabitləri və fermentin ayrı-ayrı formalarının katalitik parametrləri qismində çıxış edən parametrlər vasitəsilə təsvir etmək imkanını verir.

Beləliklə, fermentlərin fəallığının allosterik, dissosiativ və adsorbsion mexanizmlər vasitəsilə tənzimlənməsi metabolitik proseslərin fermentlər səviyyəsində tənzimlənməsini təmin edir. Molekulüstü strukturlar üçün yeni, iyerarxik cəhətdən daha yüksək tənzimlənmə mexanizmi yaranır. Biomakromolekullara və molekulüstü komplekslərə uyğun olan quruluş səviyyələrinin öyrənilməsinin mahiyəti ondadır ki, bu komplekslər daha mürəkkəb funksiyaları yerinə yetirən və iyerarxik cəhətdən daha vacib tənzimləyici mexanizmlərin iştirakı ilə tənzimlənən yüksək quruluş səviyyələrin (hüceyrə, toxuma, orqan, orqanlar sistemi, orqanizm) qurulmasında standart (nəql, ferment, təqəllüs, reseptör, enerjiverici) bloklar qismində çıxış edirlər.

Fermentlərin kovalent modifikasiyası

Bəzi hallarda ferment-zülalların bu və ya digər radikal-ların (fosfat, metil, asetil, adenil və s.) kovalent birləşməsi sayəsində quruluşların və fəallıqlarının kəskin dəyişilməsi baş verir. Fermentlərin katalitik fəallığının geri-dönən olaraq dəyiş-məsi əsasən ya fosfat qrupunun (məməlilərdə üstünlük təşkil edir) ya da nukleotid qalığının (bakteriylərdə üstünlük təşkil edir) kovalent olaraq birləşməsi ilə müşayiət olunur. Fermentlərin fəallığının dəyişilməsi ilə müşayiət olunan kovalent modifikasiyaya məruz qalan fermentlər geri-dönən modifikasiya olunan fermentlər (GDMF) adlanırlar (şək. 9.7).




Şəkil 9.7. Fermentlərin fəallığının kovalent modifikasiya yolu ilə tənzimlənməsi (solda – fosforlaşma, sağda – nukleotidin birləşməsi; hər iki halda nukleozidtrifosfat (NTP) ATP çıxış edir).

GDMF-lər iki vəziyyətdə ola bilərlər ki, onlardan biri yüksək, digəri isə aşağı katalitik effektivliklə xarakterizə olunur. Hər bir müəyyən haldan asılı olaraq, ya fosfo-, ya da defosfo-ferment daha effektiv katalizator qismində çıxış edəcək.

Fosforlaşmaya gəldikdə, adətən fermentlərin tərkibindəki spesifik serin qalığı fosforlaşır və O-fosfoserin əmələ gəlir; bəzi hallarda tirozin amin turşusunun qalığı fosforlaşır və nəticədə O-fosfotirozin əmələ gəlir. GDMF tərkibində çoxlu sayıda serin və ya tirozin amin turşularının mövcudluğuna baxmayaraq, fosforlaşma yüksək dərəcədə seçici olaraq gedir və qalıqların yalnız bir

neçəsi (1-3 ədəd) fosforlaşmaya məruz qalır. Güman olunur ki, bu sahələr katalitik mərkəzə daxil deyillər.

Fermentlərin fosforlaşması və defosforlaşması müvafiq olaraq proteinkinazalar və proteinfosfatazalarla kataliz olunur (şək.9.8).



Şəkil 9.8. Serin qalığının fosforlaşması/defosforlaşması yolu ilə fermentin fəallığını tənzimləyən kovalent modifikasiya.


Bəzi hallarda fermentlərin modifikasiyasına səbəb olan fermentlərin özleri də geri-dönən modifikasiya olunan fermentlər qrupuna daxil olurlar (cədv. 9.2). Belə ki, modifikasiyaedici zülalların (proteinkinazaların) modifikasiyasını kataliz edən kinazalar və fosfatazalar məlumdur (proteinkinazaların kinazaları və fosfatazaları). Proteinkinazalar və proteinfosfatazaların fəallığı hormonal nəzarət altındadır və həmçinin sinir sistemi ilə tənzimlənir.

Fəallığı fosforlaşma-defosforlaşma yolu ilə tənzimlənən fermentlərə misal olaraq qlikogenoliz prosesinin tənzimləyici mərhələsini kataliz edən fosforilaza fermentini göstərmək olar. Qaraciyərdə bu ferment iki formada: fəal forma və ya fosforilaza *a* və qeyri-fəal forma – fosforilaza *b* formasında olur. Fosforilaza *b* fermenti müvafiq kinazanın təsiri ilə fosforlaşır, yəni onun tərkibindəki serin qalıqlarından birinin oksigrupuna fosfat turşusunun qalığı birləşir və nəticədə fosforilaza *b* fəal formaya, yəni fosforilaza *a*-ya çevrilir. (şək. 9.9).

Məmməlilərin orqanizmində fəaliyyət göstərən və katalitik fəallıqları fosforlaşma-defosforlaşma yolu ilə tənzimlənən bəzi fermentlər

Ferment	Fəaliyi	
	aşağı	yüksək
Asetil-KoA-karboksilaza	EP	E
Qlikogensintaza	EP	E
Piruvatdehidrogenaza	EP	E
Qlikogenfosforilaza	E	EP
Sitratlıaza	E	EP
Fosforilaza b-nin kinazası	E	EP

(E – defosforlaşmış ferment; EP – fosforlaşmış ferment)



Şəkil 9.9. Əzələ toxumasında fosforilaza fermentinin fəaliyətinin tənzimlənməsi (n – qlükoza qalıqlarının sayı). Enz 1 – Fosforilaza a-nin kinazası; Enz 2 – Proteinfosfataza.

Qlikogenin metabolizmində iştirak edən digər ferment – qlikogensintaza da fosforlaşmış və fosforlaşmamış formalarda olur, lakin fosforilazadan fərqli olaraq qlikogensintazanın defosforlaşmış forması (qlikogensintaza *a*) fəaldır. Fermentin bu fəal

formasının yeddi serin qalığının fosforlaşması sayesində, o, inaktivləşərək qlikogensintaza *b*-yə çevrilir.

Qeyd etdiyimiz kimi, fermentativ fəallığın modifikasiyası yalnız fosforlaşma-defosforlaşma yolu ilə deyil, eləcə də nukleotidlərin birləşməsi sayesində də baş verə bilər. Belə ki, *E.coli* hüceyrələrində ATP-qlütaminsintetaza-adeniltransferaza fermenti ATP və Mg²⁺ ionlarının iştirakı ilə adenil turşusunun bir molekulunu birləşdirir və nəticədə fermentin bəzi katalitik xassələri dəyişir.

Modifikasiyaya uğramamış ferment qlisinlə ingibirləşir, ATP və STP ilə isə, demək olar ki, ingibirləşmir. Əksinə, adenil turşusunu birləşdirmiş ferment ATP, STP, histidin və triptofanla kəskin dərəcədə ingibirləşir, qlisinin ingibirləşdirici təsiri isə xeyli azalır.

Qismən proteoliz yolu ilə tənzimlənmə

Bəzi fermentlər proferment və ya zimogen adlanan qeyri-fəal sələf qismində sintez olunurlar. Fermentativ fəallıq qeyri-aktiv profermentin katalitik aktiv formaya çevriləməsi yolu ilə də tənzimlənə bilər. Bunun üçün proferment konformasiyon dəyişikliklərlə müşayiət olunan qismi proteoliza məruz qalmalıdır; bu zaman fermentin katalitik mərkəzinin demaskalanması və ya formallaşması baş verir. Proteoliz adətən spesifik endo- və ya ekzopeptidazalar vasitəsilə həyata keçirilir. Profermentlər şəklində heyvan və bakterilərin əksər proteolitik fermentləri (həzm sisteminin fermentləri, qanın laxtalanması və fibrinolizində iştirak edən fermentlər), eləcə də fosfolipaza fermenti sintez olunur. Profermentlər şəklində sintez olunmanın bioloji mahiyyəti həmin fermentlərin biosintezi baş verdiyi toxuma və hüceyrələr daxilində fermentativ fəallığın özünü vaxtından tez bürüzə verməsinin qarşısını almaqdadır.

Həzm sisteminin kifayət dərəcədə yaxşı öyrənilmiş əsas proteolitik fermentlərindən biri pepsindir. Pepsin mədənin selikli qışasının hüceyrələri tərəfindən pepsinogen adlanan qeyri-fəal

proferment şəklində sintez olunur. Pepsinogenin (Mr 40400) fəal pepsinə (Mr 32700) çevrilməsi zamanı onun N-sonluq hissəsində ingibitor rolunda çıkış edən bir neçə amin turşu qalığı ayrılır (şək.9.10). Fəallaşma prosesi bir neçə mərhələdə gedir və mədə şirəsinin xlorid turşusu və pepsini ilə (autokataliz) kataliz olunur. Lakin bu prosesin dəqiqlik molekulyar mexanizmi indiyədək tam aydın deyil.




Şəkil 9.10. Pepsinogen və pepsin.
Pepsinogen (aşağıda) pepsindən
(yuxarıda) əlavə 44 amin turşu
qalığının (yaşıl hissə) olması ilə
fərqlənir.

Həzm sisteminin digər fermentləri olan tripsin, ximotripsin, elastaza, eləcə də ekzopeptidazalardan biri olan karboksi-peptidazə mədə-altı vəzidə profermentlər şəklində sintez olunurlar və onların fəal fermentlərə çevrilməsi nazik bağırısaqda baş verir. Tripsinogenin tripsinə çevrilməsi prosesinin molekulyar mexanizmi tam aydınlaşdırılmışdır. *In vitro* şəraitdə bu prosesdə enteropeptidazə, tripsin, digər proteinazalar və Ca^{2+} ionları iştirak edir.

Kimyəvi nöqtəyi nəzərdən tripsinogenin fəallaşması onun N-sonluq hissəsindən 6 amin turşu qalığının (Val-Asp-Asp-Asp-Asp-Liz) ayrılmasından və polipeptid zəncirinin qısalmasından ibarətdir (şək. 9.11).

Qeyd etmək lazımdır ki, bu heksapeptidin ayrılması böyük bioloji məna daşıyır. Belə ki, bu zaman fermentin fəal mərkəzi və tripsinin üçüncüülü quruluşu formalasılır. Tripsinin mədəaltı vəzi ilə qeyri-fəal proferment şəklində sintez olunması da, yuxarıda qeyd

olunduğu kimi, fizioloji mənə daşıyır, çünkü əksər halda tripsin təkcə vəzin öz hüceyrələrinə deyil, hətta bu vəzidə sintez olunan fermentlərə (amilaza, lipaza və s.) dağıdıcı proteolitik təsir göstərə bilər. Bundan başqa, mədəaltı vəz özünü əlavə bir mexanizmle - pankreatik tripsinin spesifik zülal inhibitorunun sintezi ilə müdafiə edir. Bu inhibitor tripsin və ximotripsin fermentlərinin fəal mərkəzləri ilə möhkəm birləşmiş kiçikmolekullu peptiddir.



Şəkil 9.11. Trypsinogenin fəallaşması prosesi.

Ximotripsinə gəldikdə isə, bu ferment mədəaltı vəzidə iki sələf – ximotripsinogen A və ximotripsinogen B şəklində sintez olunur. Profermentlər bağırsaqdə fəal tripsinin və ximotripsinin təsirinə məruz qalır və nəticədə α -, β - və π - kimi bir sıra ximotripsinlər sintez olunur. Ximotripsinogen A-nın amin turşu ardıcılılığı tripsinin amin turşu ardıcılılığı ilə xeyli oxşardır və, o, təxminən 246 amin turşu qalığından təşkil olunub. Ximotripsinogen A-nın tərkibində tripsinin təsiri ilə arginin və izoleysin amin turşuları arasındaki bir peptid rabitəsi parçalanır və nəticədə ən yüksək fermentativ fəallığı malik olan π -ximotripsini əmələ gəlir. Ser-Arg dipeptidinin ayrılması isə, δ -ximotripsinin əmələ gəlməsi ilə nəticələnir. Ximotripsinin iştirakı ilə baş verən autokatalitik

fəallaşma prosesi əvvəlcə qeyri-fəal aralıq neoximotripsinin əmələ gəlməsinə gətirib çıxarır ki, o isə, öz növbəsində, fəal tripsinin təsiri altında α -ximotripsinə çevrilir; α -ximotripsin həmçinin ximotripsinin təsiri altında δ -ximotripsindən əmələ gələ bilər. Beləliklə, ximotripsinin və tripsinin birgə təsiri nəticəsində ximotripsinogendən öz fermentativ fəallıqlarına və bəzi fiziki-kimyevi xassələrinə görə bir-birilərindən fərqlənən müxtəlif ximotripsinlər əmələ gəlir.

Beləliklə, həzm sisteminin bəzi fermentləri misalında fermentlərin qismən proteoliz yolu ilə fəallaşmasının mexanizmini müzakirə etdik.

FƏSİL X. FERMENTLƏRİN TƏTBİQ SAHƏLƏRİ

Ferment preparatları biotexnologiyada, tibbdə, sənayenin müxtəlif sahələrində istifadə edilən vasitə və reaktivlər kimi getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Bunlar, çörəkbişirmə, pivə istehsalı, meyvə şirələrinin istehsalı, spirt istehsalı, şərabçılıq, pendir istehsalı kimi ənənəvi biokimyəvi istehsalat prosesləri ilə yanaşı, həmçinin biotexnologiyanın və mikrobiologiyanın inkişafı nəticəsində yaranan bir sıra yeni sahələrdə tətbiq olunurlar. Ferment preparatları elmi tədqiqatlarda qlükoza, sidik cövhəri və s. kimi müxtəlif birləşmələrin miqdarda təyini məqsədilə reaktivlər qismində geniş istifadə olunurlar. Bundan başqa, ferment preparatları tibbdə də getdikcə geniş istifasə olunurlar.

Sənaye miqyasında ferment preparatları ilk dəfə olaraq 1884-cü ildə yapon alimi Dj. Takamine tərəfindən tətbiq olunmuşdur. O, *Aspergillus oryzae* göbələyindən alınmış amilazanı nişastanın şəkərə çevriləməsi məqsədilə istifadə etmişdir. Takaminenin işləri tətbiqi enzimologiyanın inkişafına böyük təkan verdi. Hal-hazırda Yaponiyada, ABŞ, İngiltərə, Almaniya və s. başqa ölkələrdə keyfiyyətli ferment preparatları istehsal olunur ki, bunlar tibbdə, elmi tədqiqatlarda, kənd təsərrüfatında və s. geniş tətbiq olunurlar.

Belə ki, fermentlərin müxtəlif sənaye sahələrində geniş tətbiqini əks etdirən bir neçə fakt daşıqat yetirək.

Sənayedə geniş istifadə olunan fermentlərdən amilolitik fermentləri xüsusilə qeyd etmək olar. Məsələn: çörəkbişirmə sənayesində *Aspergillus* göbələklərindən əldə edilmiş və tərkibinə amilaza, proteinaza daxil olan preparatların 20-25 qramı 1 ton xəmirə vurulduğda, çörəyin keyfiyyəti yaxşılaşır, xəmirin yetişməsi 30% sürətlənir, şirin çörək məmulatları üçün sərf olunan şəkərlərə 2-qat qənaət edilir, çörəyin həcmi 20% artır və çörək yumşaq olur. α -amilazanın təsiri nəticəsində çörəyin ətri və dadı da xeyli yaxşılaşır. Çörəyin ətrinin yaxşılaşması onuna

əlaqədardır ki, xəmirə α -amilaza əlavə olunduqda melanoidinin əmələ gəlməsi prosesi xeyli sürətlənir, nəticədə çörəyin tərkibində onun ətrini müəyyən edən uçucu karbonil birləşmələrin miqdarı xeyli artmış olur.

Amilolitik fermentlər pivə və spirit sənayesində də geniş tətbiq olunurlar. Ferment preparatlarının pivə sənayesində tətbiqi hər dekalitrə 165 qram arpanın qənaət olunmasını təmin edir.

Amilolitik fermentlər kartof və bugda mənşəli nişasta xammalını şəkərə çevirmək məqsədilə spirit istehsalında geniş istifadə olunurlar. Əvvəllər nişastanı xlorid turşusunun təsiri altında turşu hidrolizi nəticəsində qlükoza əldə olunurdu. Bu proses yüksək temperatur və təzyiq şəraitində aparılırdı və xlorid turşusunun təsirinə qarşı davamlı olan bahalı avadanlığın mövcudluğunu tələb edirdi. Nəticədə, əmələ gələn qlükozanın bir qismi parçalanırırdı, digər hissəsi qlükozanın reversiyası məhsullarına (treqaloza və digər oliqosaxaridlərə) çevrilirdi, hidrolizat isə rənglənmiş olurdu və əlavə təmizlənməyə məruz qalmalı idi.

Lakin bu prosesin fermentativ yolla aparılması sayəsində bütün çatışmazlıqları aradan qaldırmaq mümkün idi. Bu məqsədlə amilaza mənbəyi qismində səməni unundan istifadə etməyə başladılar. Sonradan, səməni laboratoriya üsulu ilə yetişdirilmiş *Aspergillus ozyrae* kif göbələyi ilə əvəz olundu. Belə əvəzlənmə müvəffəqiyyətlə spirit zavodlarında həyata keçirilir. Spirit zavodlarında nişastanın qəndləşdirilməsi prosesində yalnız göbələk mənşəli amilazadan istifadə edirlər, bu halda taxila xeyli qənaət olunur. Göbələk mənşəli amilazaların tətbiqi daha yüksək çıxışla daha təmiz qlükozani əldə etmək imkanını verir. Bu halda qlükozanın çıxışı 96-97% təşkil edir və alınmış hidrolizat ya ümumiyyətlə şəffaf, ya da zəif rənglənmiş olur.

Fermentlərin tətbiqi nöqtəyi nəzərindən proteolitik fermentlər də xüsusi diqqətə layiqdirlər, çünkü bu fermentlər sənayedə müxtəlif məqsədlərlə istifadə olunurlar. Belə ki, pendirin istehsali zamanı südün kəsmikləşməsi məqsədilə buzov qursağı və ya ondan alınmış ferment preparatından istifadə olunur. Süd məhsulları sənayesində proteazaların istifadəsi pendirin yetişməsini iki dəfə sürətləndirir və onun maya dəyərini 10% aşağı salır.

Qursaq mənşəli proteazalrı mikrob mənşəli fermentlərlə əvəz olunması cəhdləri edilmişdir, lakin burada hələ də bir sıra çatışmazlıqlar meydana çıxır. Belə ki, mikrob mənşəli proteazaların südü kifayət qədər yaxşı kəsmikləşdirmələrinə baxmayaraq, onlar hazır pendirə xoşagelməz acı dad verirlər. Bu səbəbdən, pendir istehsalında tətbiq edilən mikrob mənşəli proteazaların təmizlənməsi və öyrənilməsinə dair işlər hələ də davam olunmalıdır.

Proteazalar, məsələn papain və pepsin, pivə istehsalında pivənin soyuqda saxlanması zamanı zülal-tannin çöküntülərinin əmələ gəlməsi sayəsində onun bulanıq məhlula çevrilmesi ilə mübarizə məqsədilə istifadə olunurlar.

Proteolitik fermentlərdən həmçinin ətin yumşaldılması məqsədilə də istifadə edilir. Buxarda hazırlanmış ət, hətta uzun-müddətli emaldan sonra da, öz sərtliyini qoruyub saxlayır. Ətin yumşaq olmasına nail olmaq məqsədilə ətin yetişmə prosesini gözləmək lazımdır. Bu proses uzun müddət (10-14 gün, 0-2°C şəraitində) və iri ölçülü soyuducuların olmasını tələb edir. Hətta belə yetişmə prosesindən sonra da belə ətin yalnız 14-17% əla və 1-ci növ sayılır. Ətin yetişməsini təmin edən əsas proseslərdən biri - ətin tərkibində olan proteolitik fermentlərin təsiri ilə zülalların qismən parçalanmasıdır. Bundan belə nəticəyə gəlmək olar ki, ətin yetişməsinə nail olmaq üçün proteolitik fermentlərdən istifadə etmək lazımdır. Hal-hazırda, papain və bakterial, göbələk və bitki mənşəli digər proteolitik fermentlər (fisin, bromelain) ətin işlənilməsi məqsədilə istifadə olunurlar. Nəticədə 1-ci növ ətin çıxışı 40%-ədək artmış olur.

Proteolitik fermentlər qida sənayesi ilə yanaşı, yüngül sənayenin müxtəlif sahələrində də geniş istifadə olunurlar. Belə ki, xəz və dəri istehsalında dərinin tüksüzləşdirilməsi və yumşaldılması məqsədilə streptomisetlərin hüceyrəxarici proteazalrı olan protelin və protofradin fermentlərindən istifadə edirlər. Bu zaman müvafiq proseslərin həyata keçirilməsi üçün tələb olunan vaxt bir neçə dəfə azalır, xəzin və dərinin keyfiyyəti daha yüksək olur, bu sahədə əmək şəraiti isə yaxşılaşır.

Ümumiyyətlə, xəz və dəri istehsalında tripsin, pepsin, katepsin, kollagenaza və digər proteazalardan geniş istifadə olunur.

Toxuculuq sənayesində parçanı yapışqansızlaşdırmaq üçün bakterial mənsəli ferment preparatlarının tətbiqi prosesi 7-10 dəfə tezləşdirir.

Məişət kimyasında yuyucu tozların istehsalında da proteazaların ferment preparatları geniş tətbiq olunurlar. Bu məqsədlərlə istifadə olunan proteazalar müəyyən tələblərə cavab verməlidirlər. Onlar, pH 9-10 olan mühitdə stabil və fəal olmalıdır, və bu fermentlərin fəallığı metal ionlarının mövcudluğundan asılı olmamalıdır. Bu tələblərə *Bacillus subtilis* bakteriyaların bəzi ştamlarından alınmış və "subtilizin" adını almış proteazalar cavab verir. Bəzi bitki mənsəli proteazalar 90⁰ C temperaturadək öz aktivliklərini saxlamaqla, tozların yuyuculuq qabiliyyətini artırır. Tozlara qatılan digər fermentlər (α -amilaza, qlükooksidaza, lipoksidaza) yuyulan materialdan müxtəlif ləkələrin təmizlənməsi üçün tətbiq edilir. Bu fermentlərin bir qismi diş pastalarına əlavə olunur, və bunula da pastanın antimikrob xassələrinin artması, kariyesin qarşısının alınması və dişlərin keyfiyyətli təmizlənməsinə nail olunur. Sellüloza tullantılarından sellülitin fermenti vəstəsilə qlükozanın iri miqyaslı istehsalı, balıq sənayesində proteoliz fermentlərin tətbiqinin geniş spektri olduğunu bir daha göstərir. Son illər təbabət sahəsində fermentlərin geniş tətbiqi buna misaldır. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində tətbiq olunan betasid, abomin, festal, panzinorm dərman preparatlarında pepsin, tripsin, ximotripsin, amilaza, zədələnmiş toxumalara dərman preparatlarının daxil olmasını asanlaşdırın lidaza, qan damarlarında trombları həll edən streptokinaza, urikinaza, yuxarı tənəffüs yolları xəstəliklərinin müalicəsində işlədilən dezoksi-ribonukleaza və ya streptodornaza; gözün buynuz qışasının müalicəsində, yaralarda iltihab prosesinin aradan qaldırılmasında, xərçəng xəstəliyinin bəzi növlərinin müalicəsində və s. məqsədlərlə fermentlərin tətbiqi getdikcə genişlənir.

Son illər ərzində proteolitik fermentlərin tibbdə tətbiqinə dair müxtəlif tədqiqatlar aparılır. Belə ki, proteaza preparatlarından trombların sorulması, yaraların daha tez sağalması məqsədilə işlənilməsi, kataraktanın aradan qaldırılması.

Meyvə şirələrinin istehsalında pektolitik fermentlərin preparatlarının tətbiqi yaxşı nəticələr verir. Bu preparatlar meyvə şirələrinin çıxışını 8-15% artırır və onları daha də şəffaflaşdırır. Proteazalar, məsələn alma şirəsi halında, şirənin özlüyünü aşağı salaraq, şirələrin qatlaşdırılması zamanı həlməşiklərin əmələ gəlməsinin qarşısını alırlar.

Şirniyyat sənayesində β -fruktofuranozidə fermentinin preparatlarından istifadə olunur. Məsələ burasındadır ki, saxaroza asanlıqla kristallaşır, bu isə konfet və pomadkaların (konfetlərin bir növü) istehsalında xoşagelməz bir haldır. β -fruktofuranozidəzanın təsiri altında saxaroza invert şəkərə çevrilir, və bunula da saxarozanın kristallaşmasının qarşısı alınır.

Yuxarıda müzakirə etdiyimiz fermentlərin praktiki olaraq hamısı hidrolitik fermentlər idilər. Hidrolazalarla yanaşı, oksido-reduktazalar sinfinin fermentləri də sənayedə geniş istifadə olunurlar.

Belə ki, alkoqoldehidrogenaza preparatlarından bəzi ölkələrdə avtomobil sürücülərinin qanında alkoqolun miqdarının müəyyən edilməsi məqsədilə istifadə olunur.

Son illər ərzində qlükozoksidə fermenti də geniş tətbiq olunur. Yüksək spesifikasiyi sayəsində, qlükozoksidə fermentinin preparatlarından qlükozanın miqdarca təyini məqsədilə istifadə etmək olar. Bu, xüsusilə klinikada sidik və qanda qlükozanın miqdarca təyini üçün böyük əhəmiyyət kəsb edir.

Qlükozoksidəzanın tətbiq sahələrindən biri də - saxlanılması qurudulmuş vəziyyətdə nəzərdə tutulmuş qida məhsullarından qlükozanın kənarlaşdırılmasıdır. Belə ki, yumurtalarda qlükozanın mövcudluğu ona gətirib çıxarır ki, yumurtalardan qurudulma yolu ilə yumurta tozunu aldıqda, saxlanılma zamanı yumurta tozunda xoşagelməz dad və qoxuya malik maddələr əmələ gelir. Bu, onunla əlaqədardır ki, yumurta tozunun qurudulması və

saxlanılması zamanı yumurta tərkibindəki qlükoza, xüsusilə də yüksək temperatur şəraitində, amin turşuları və zülalların sərbəst amin qrupları ilə qarşılıqlı təsirə girir. Nəticədə yumurta tozu tündləşir və xoşagelməz dada və qoxuya malik bir sıra maddə əmələ gəlir. Məhz bu səbəbdən, qurudulmadan əvvəl yumurta kütləsindən qlükozanı kənarlaşdırmaq məqsədə uyğundur, və buna nail olmaq üçün yumurta kütləsi qlükozoooksidaza preparatı ilə işlənilməlidir. Nəticədə, daha keyfiyyətli yumurta tozu alınır.


ABŞ-da qlükozoooksidaza preparatları müxtəlif içkilərin və konservlərin içindən oksigenin çıxardılması məqsədilə istifadə edilir.

Qeyd etmək lazımdır ki, fermentlərin tədqiq olunmasının perspektiv istiqamətlərindən biri də tibbi enzimologiyadır ki, bu da fermentlər haqda ümuni bioloji təlimin məntiqi inkişafı nəticəsində yaranan bir sahədir. Hal-hazırda fermentlərin tibbdə tətbiqinin hədsiz imkanları şübhə doğurmur. Tibbi enzimologiyada üç əsas istiqamət mövcuddur: enzimopatologiya, enzimodiagnostika və enzimoterapiya. Bu problemlərə dair milli və beynəlxalq konfranslar, simpoziumlar və konqreslər keçirilir, illik toplular (Advances in Clinical Enzymology, Annual Reports in Medical Chemistry) dərc olunur. Onu da qeyd etmək lazımdır ki, tibbi enzimologiyanın adı çəkilən istiqamətlərinin nəinki öz məqsədləri və konkret məsələləri var, hətta hər bir istiqamətin xüsusi metodologiyası mövcuddur.

Enzimopatologiyanın tədqiqat sahəsi, adında patologiya (xəstəliklərin inkişafının səbəbləri və mexanizmləri haqda təlim) sözünün olmasına baxmayaraq, tibbi enzimologiyanın bu istiqaməti əslində nəzəri, fundamental xarakterli təlimdir. Enzimopatologiya, fərdi fermentin və ya fermentlər qrupunun sintezinin və ya fəallığının tənzimlənməsi mexanziminin pozulması nəticəsində meydana çıxan patoloji proseslərin inkişafının molekulyar mexanizmlərini öyrənir. Fermentlər, bir tərəfdən, unikal katalitik funksiyaları yerinə yetirirlər, digər tərəfdən isə, yüksək dərəcədə ifadə olunmuş orqanotropluq və təsir spesifikliyi ilə xarakterizə olunurlar ki, bunun da sayəsində fermentlər patoloji prosessə

istiqamətlənmiş təsir məqsədilə istifadə olunan zərif və seçici vasitə qismində çıxış edə bilərlər. Məlumdur ki, insanın iki mindən artıq irsi xəstəliklərindən yalnız 20-30 xəstəliyin yaranmasının molekulyar mexanizmi aydınlaşdırılmışdır. Adətən, xəstəliyin yaranması insan orqanizmində hansısa bir fermentin irsi olaraq çatışmazlığı və ya tamamilə sintez olunmaması ilə əlaqədardır.

Belə ki, fenilpiroüzüm oliqofreniya xəstəliyi qaraciyərdə spesifik fermentin sintezinin olmaması ilə əlaqədardır. Bu, irsi xəstəlik olmaqla, uşaqlıq dövründə uşağın məhv olmasına və ya əqli cəhətdən xeyli geri qalmasına səbəb olur. Xəstəliyin molekulyar defekti əvəz olunmayan amin turşusu olan fenilalaninin tirozinə aşağıdakı sxemə müvafiq olaraq çevrilməsinin bloklaşmasından ibarətdir:



Müəyyən olunmuşdur ki, adı çəkilən xəstəlik zamanı bu reaksiyanı kataliz edən fenilalanin-4-hidroksilaza, daha dəqiq desək, fenilalanin-4-monooksigenaza qaraciyər hüceyrələri tərəfindən sintez olunmur. Onu da qeyd etmək lazımdır ki, normada fermentə yalnız qaraciyərdə rast gəlinir. Fenilalanin mübadiləsinin bu cür molekulyar pozulması ağır irsi xəstəlikdir ki, nəticədə orqanizmdə, xüsusilə də xəstə uşaqların qan zərdabında və beyin toxumasında fenilalaninin və onun əlavə mübadilə yolunun məhsullarının, məsələn fenilpiroüzüm turşusunun (bu da xəstəliyin adını müəyyən edir) artıq miqdarda toplanması müşahidə olunur.

Adətən, fenilpiroüzüm oliqofreniya xəstəliyinin diaqnozu uşaq bələkləri üzərində fenilalaninin və ya fenilpiroüzüm turşusunun kimyəvi yolla aşkarlanması əsaslanır. Xəstəliyin müəlicəsi isə, əsasən uşağın qida rasionundan (o cümlədən, ana südündən) fenilalanin amin turşusunun istisna olunması yolu ilə həyata keçirilə bilər. Belə uşaq üçün tirozin əvəz olunmaz amin turşu statusunu qazanır.

Digər ağır irsi xəstəlik isə qalaktozemiyadır ki, bu zaman qaraciyər hüceyrələrində qalaktozanın qlükozaya çevrilməsini kataliz edən fermentin sintezinin pozulması baş verir və nəticə etibarilə belə xəstələr süd şəkərini mənimsəmək qabiliyyətindən məhrum olurlar. Bu anomaliya nəticəsində toxumalarda çoxlu miqdarda qalaktoza toplanır, bu isə artıq uşaqlıq dövründə kataranktanın əmələ gəlməsinə, bəzi hallarda uşaqın ölümünə səbəb olan qaraciyər və beyin toxumalarının zədələnməsinə gətirib çıxarır. Bu halda da müalicə qida rasionundan süd şəkərinin (laktatın) istisna olunması yolu ilə aparıla bilər.

İrsi xarakter daşıyan enzimopatologiyalarla yanaşı, qazanılmış enzimopatologiyalar da mövcuddur ki, bu xəstəliklər irsi amillərlə əlaqəli deyildir. Qazanılmış enzimopatologiyalara misal olaraq alimentar enzimopatologiyaları göstərmək olar. Alimentar enzimopatologiyalar mikroelement, zülal və ya vitamin çatışmazlığı (yəni hipo- və ya avitaminoz) zamanı, eləcə də ümumiyyətlə qida balansının pozulmaları nəticəsində meydana çıxır. Bildiyimiz kimi, vitaminlərin orqanizmdəki rolü əsasən mürəkkəb fermentlərin kofermentləri qismində çıxış etməkdən ibarətdir. Deməli, hər hansı bir hipo- və ya avitaminoz zamanı müəyyən fermentin və ya fermentlər qrupunun fəaliyyəti pozulmuş olur, bu da öz əksini ümumiyyətlə maddələr mübadiləsinin pozulmasında tapır.

Qazanılmış enzimopatologiyaların digər qrupunu isə toksik mənşəli enzimopatologiyalar təşkil edir. Bunlara misal olaraq fermentlərin fəallığına spesifik təsir göstərən toksiki maddələrlə zəhərlənmələri göstərmək olar. Digər sözlə, bu zaman fermentlərin müvafiq toksiki maddələrin təsiri altında inhibirləşməsi baş verir. Bu cür toksiki təsirə malik olan birləşmələr sırasına sianid turşusu və onun duzları, arsen, civə duzları və s. daxildir. Məsələn, sianid turşusu və onun duzları sitoxromoksidaza fermentinin fəal mərkəzi ilə birləşərək, onu inhibirləşdirirlər. Sitoxromoksida-zanın tənəffüs zəncirinin əsas fermentlərindən biri olduğu səbəbindən belə zəhərlənmə zamanı orqanizmdə tənəffüs prosesi pozulmuş olur və orqanizm məhv ola bilər. Arsen və civə

duzlarına gəldikdə isə, bunlar bəzi fermentlərin fəal mərkəzinə daxil olan SH-qrupları ilə birləşərək, onları inaktivləşdirirlər.

Beləliklə, enzimopatologiya fermentlərin həm irsi, həm də somatik xarakterli pozulmaları ilə əlaqədar olan xəstəlikləri öyrənir. Qeyd edək ki, enzimopatologiya xəstəliyin yaranma səbəblərinə deyil, əsasən onun molekulyar mexanizminə diqqət yetirir. Belə ki, elmi mərkəzlər və Elmi-tədqiqat institutları yaradılmışdır ki, onların əsas vəzifəsi bədxassəli böyümə, arterioskleroz və ya revmatoid artrit kimi xəstəliklərin molekulyar mexanizmlərinin aydınlaşdırılmasından ibarətdir.


Tibbi enzimologiyanın ikinci istiqaməti olan enzimadiagnostika orqanizmin bioloji mayələrində (qan zərdabı, mədə və ya bağırsaq şirəsi, sidik, onurğa beyninin mayesi və s.) ferment və izofermentlərin fəallığının təyininə əsaslanan ferment testlərinin (sınaqların) işlənilib hazırlanması ilə məşğuldur. Bu tədqiqatlar iki istiqamətdə: birincisi, müəyyən orqan, orqanlar qrupu və ya orqanizm üçün spesifik olan orqanotrop və ya toxumatrop fermentlərin axtarışı istiqamətdə, ikincisi isə, biomühitlərdə fermentlərin fəallığının artıq ədəbiyyatda mövcud olan təyini metodikasının təkmilləşdirilməsi istiqamətdə aparılır. Diaqnostik enzimologiya böyük nailiyyətlər əldə etmişdir, və həkimə həm xəstəliyin düzgün diaqnozunun qoyulması və xəstəliyin ağırlıq dərəcəsini müəyyən etmək, həm də aparılan müalicənin nə dərəcədə effektiv olduğunu müəyyən etmək imkanını verir. Həl-hazırda müxtəlif orqanların zədələnməsi zamanı bioloji mayələrdə aşkar edilən çoxsaylı fermentlər üçün miqdari analiz üsulları işlənilib. Bu fermentlərin hər birisi üçün fəallığın kontrol qiymətləri (səviyyələri) və norma daxilində həm qanda, həm də orqanın özündə dəyişmə hüdudları müəyyən olunmuşdur.

Misal olaraq aspartataminotransferaza və alaninaminotransferaza fermentlərinin fəallıqlarının təyininə diqqət yetirək. Bu iki transaminaza fermentinin qan zərdabında fəallığı normada 5-40 beynəlxalq vahid arasında dəyişə bilər. Ürək çatışmazlığı, ürəyin işəmik xəstəliyi zamanı xəstənin qan zərdabında hər iki transaminazanın fəallığı müəyyən dərəcədə artmış olur, lakin

miokardın infarktı zamanı 20 dəqiqədən sonra bu fermentlərin qan zərdabındaki fəallığı kəskin artaraq, sağlam insanın qanı üçün xarakterik olan kontrol qiymətlərə nisbətən onlarla, hətta bir neçə yüz dəfə daha yüksək olur.

Qeyd etmək lazımdır ki, miokardın infarktı zamanı qanda təkcə transaminazların fəallığı deyil, eləcə də laktatdehidrogenaza və kreatinfosfokinaza fermentlərinin fəallığı da dəyişmiş olur. Bu fermentlərin aşkarlanmasına dair aparılan sınaqlar nekrotik ferment tüsullarına aid edilir. Bu o deməkdir ki, koronar arteriyanın trombla tutulması nəticəsində ürək əzələsinin qidalanması pozulmuş sahədən qana müxtəlif parçalanma məhsulları, o cümlədən də ürək əzələsi üçün spesifik olan fermentlər keçmiş olur. Xəstə sağaldıqca, qan zərdabında adı çəkilən fermentlərin səviyyəsi artıq infarktdan 2-3 gün keçdikdən sonra normaya çatır. Bunula yanaşı, miokardın, adətən xəstəliyin ilk həftəsi ərzində baş verə bilən təkrar infarktı zamanı elektrokardioqramma, bir qayda olaraq, təkrar infarktı qeydə ala bilmir, ferment sınaqları isə, əksinə, qan zərdabında fermentlərin miqdarının təkrar kəskin artmasını göstərirələr.

Kliniki praktikada izofermentlərin təyini üsullarının tətbiq olunmasından sonra fermentlərin diaqnostik mahiyyəti daha da artdı. Belə ki, bir neçə ferment mövcuddur ki, onların izoferment spektrlərinin təyini, demək olar ki, dünyanın bütün kliniki laboratoriyalarda aparılır. Belə fermentlərə, məsələn yuxarıda qeyd etdiyimiz laktatdehidrogenaza (LDH) fermenti aiddir. LDH piroüzüm turşusunu süd turşusuna çevriləməsi reaksiyasını kataliz edir:



LDH, ATP şəklində olan enerjinin əmələ gəlməsi sürətini müəyyənləşdirən karbohidratların anaerob mübadiləsinin əsas fermentlərindən biridir. LDH – praktiki olaraq bütün hüceyrələrdə sintez olunan geniş yayılmış fermentlərdəndir. İzofermentlər Fəslində qeyd etdiyimiz kimi laktatdehidrogenazannın 5 izofermenti mövcuddur: H₄, H₃M₁, H₂M₂, H₁M₃ və M₄; bunlar,

müvafiq olaraq, LDH-nin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci izofermentləri kimi də işarə olunurlar. Ürək əzələsinin zədələnməsi zamanı, məsələn miokardin infarktı zamanı, vacib amillərdən biri odur ki, qan zərdabında LDH-nin ümumi fəallığının artması onun 1-ci və 2-ci izoformalarının, yəni H₄ və H₃M₁ izofermentlərinin fəallığının artması səbəbindən baş verir, burada dəqiq diaqnozun qoyulması böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, skelet əzələlərinin zədələnməsi, eləcə də qaraciyərin iltihabı (hepatitlər) və ya qaraciyər toxumasının virusla yoluxması zamanı, ya da əsasən qaraciyərin zədələnməsi ilə müşayiət olunan karbon-4-xlorid və ya digər toksiki maddələrlə zəhərlənmə zamanı toxumanaın nekrozu baş verir və nəticədə qanın izoferment spektri dəyişir, yəni qanda LDH-nin 4-cü və 5-ci izofermentlərinin fəallığı kəskin dərəcədə artır, 1-ci və 2-ci izoformaların səviyyəsi isə dəyişilməz olaraq qalır. Bu nəticələr həkim-terapevt üçün çox əhəmiyyətlidir. Məhz xəstəliyin kliniki durumu, laborator müayinələrin, LDH-nin elektroforetik üsulla alınmış izoferment spektri əsasında həkim-terapevt xəstəyə dəqiq diaqnoz qoyub, onun müalicəsinə başlaya bilər.

Böyük diaqnostik mahiyyət daşıyan (xüsusilə də miokardin infarktı zamanı) ikinci ferment – kreatin və ATP-dən kreatin-fosfatın biosintezini kataliz edən kreatinfosfokinaza (KFK) fermentidir. İzofermentlər fəslində qeyd etdiyimiz kimi, KFK-nin üç izofermenti mövcuddur: MM, BB və MB fraksiyaları. MM izofermenti əsasən skelet əzələleri, BB baş beyin, MB isə ürək əzələsi üçün xarakterikdir. Hüceyrələrin patoloji proses nəticəsində zədələnməsi zamanı, onların tərkibində mövcud olan KFK qana daxil olur və fermentin müvafiq izofermentlərini elektroforetik yolla aşkar etmək mümkündür. Kliniki praktikada bu ferment qan zərdabında əsasən miokardin infarktı, skelet əzələlərinin və ya mərkəzi sinir sisteminin xəstəliklərinin diaqnostikası məqsədilə təyin olunur. Belə ki, qan zərdabında KFK-nin fəallığının artması aşağıdakı xəstəliklər zamanı müşahidə olunur: miokardin infarktı, miokardit, revmakardit, beyində qan dövranının pozulması, skelet əzələlərinin zədələnməsi, əməliyyat zamanı,

ağır fiziki iş zamanı, hipotireoz, epilepsiya, baş travmaları, kəskin alkoqol intoksikasiyası, narkotik, sedativ və antibakterial preparatların əzələdaxılı yeridilməsi zamanı.

Diaqnostik enzimologiya həmçinin böyrək, mədəaltı vəzi, mədə, başırsaq və ağ ciyər xəstəliklərinin diaqnostikasında da böyük nailiyyətlər əldə edib. Belə ki, kliniki praktikada qan zərdabında yalnız böyrək və mədəaltı vəzidə aşkar olunmuş transamidinazaların, yalnız qaraciyər və dərinin epidermis hüceyrələrində aşkar olunmuş histidaza fermentinin təyini də böyük diaqnostik əhəmiyyətə malikdir.

Enzimoterapiyaya gəldikdə isə, tibbi enzimologianın bu istiqaməti də müvəffəqiyyətlə inkişaf edir. Artıq yuxarıda qeyd etdiyimiz kimi, trombların sorulması, yaraların tezliklə sağlanması, kataraktaların aradan qaldırılması məqsədilə proteolitik fermentlərdən geniş istifadə olur. Pepsin, tripsin, ximotripsin, lipaza və amilaza ferment preparatları şəklində (betasid, festal və s.) mədə-bağırsaq traktının xəstəlikləri zamanı geniş istifadə olunur. Hialuron turşusunun depolimerləşməsini həyata çevirən və dərman preparatlarının zədələnmiş toxumaya daxil olmasını asanlaşdırıran hialuronidaza ferment preparatından oynaqların, yaraların, qançırların və s. müalicəsi məqsədilə istifadə edirlər. Xərçəng xəstəliyinin bir sıra növlərinin böyüməsi üçün əvəz olunmaz amil qismində çıxış edən asparaginin dezamidləşməsini təmin edən asparaginaza fermentindən bəzi bədxassəli şışlərin müalicəsi məqsədilə istifadə edirlər. Aterosklerozun inkişafının zəiflətməsi məqsədilə elastaza fermentinin preparatları tətbiq olunur. Lizosim ferment preparatlarından konyuktivitlərin müalicəsində geniş istafadə edirlər. Lakin, bu misallarla fermentlərin terapiyada tətbiqi məhdudlaşdırır. Enzimoterapiya inkişaf etdikcə, tibbdə müxtəlif xəstəliklərin müalicəsi məqsədilə ferment preparatlarının tətbiqi də genişlənir.

Və, nəhayət, onu da qeyd etmək lazımdır ki, son illər ərzində biotexnologianın əsasını təşkil edən sənaye enzimologiya intensiv olaraq inkişaf edir. Hər hansı bir üzvi və ya qeyri-üzvi polimer daşıyıcıya (matrisaya) kovalent birləşdirilmiş ("tikilmiş")

ferment immobilizə edilmiş ferment adlanır. Fermentlərin immobilizasiyası enzimologiyanın aşağıda sadalanan bir sıra əsas məsələlərini həll etmək imkanını verir: fermentlərin yüksək spesifikasiyinin təmin olunması və onların davamlılığının yüksəldilməsi, təkrar istifadəsinin təmin olunması və s. İmmobilizə edilmiş fermentlərdən tibbdə, kənd təsərrüfatında, sənayenin müxtəlif sahələrində geniş istifadə olunur. Belə ki, irsi olaraq laktozanı mənimsemək qabiliyyətindən məhrum olan uşaqların qida rasionundan laktatın xaric edilməsi məqsədilə süd, maqnit qarışdırıcıya birləşdirilmiş immobilizə edilmiş β -qalaktozidəza fermenti ilə işlənilir. Bu cür işlənilmədən sonra süd uzun müddət ərzində dondurulmuş vəziyyətdə saxlanıla bilər.

Bundan başqa, immobilizə edilmiş sellülaza fermenti vasitəsilə sellülozani qlükozaya, sonra isə qida məhsulu olan nişastaya çevirmək mümkündür.

İmmobilizə edilmiş fermentlər vasitəsilə fasiləsiz olaraq alanın amin turşusunun alınması mümkündür. Bu məqsədilə elə bir model sistem yaradılıb ki, burada bir tərəfdən, reaksiyanın substrati olan laktat daima reaksiyon mühitə daxil olur, digər tərəfdən isə reaksiya nəticəsində reduksiya olunan kofermentin (NAD) regenerasiyası təmin olunur.

İmmobilizə edilmiş fermentlərdən bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edən proseslərin, məsələn fotosintezin modelləşdirilməsi məqsədilə istifadə olunması perspektivi heç şübhə doğurmur.

ƏLAVƏ

FERMENTLƏRİN SİYAHISI

1. OKSIDOREDUKTAZALAR

1.1. Donorların CH – OH – qruplarına təsir edirlər

- 1.1.1. Akseptor qismində NAD⁺ və ya NADP⁺ çıxış edir
- 1.1.2. Akseptor qismində sitoxrom çıxış edir
- 1.1.3. Akseptor qismində oksigen çıxış edir
- 1.1.99. Digər akseptorlardan istifadə edirlər

1.2. Donorların aldehid və ya keton qruplarına təsir edirlər

- 1.2.1. Akseptor qismində NAD⁺ və ya NADP⁺ çıxış edir
- 1.2.2. Akseptor qismində sitoxrom çıxış edir
- 1.2.3. Akseptor qismində oksigen çıxış edir
- 1.2.4. Akseptor qismində disulfid qrupunu daşıyan birləşmə çıxış edir
- 1.2.7. Akseptor qismində dəmir-kükürdproteid çıxış edir
- 1.2.99. Digər akseptorlardan istifadə edirlər

1.3. Donorların CH – CH – qruplarına təsir edirlər

- 1.3.1. Akseptor qismində NAD⁺ və ya NADP⁺ çıxış edir
- 1.3.2. Akseptor qismində sitoxrom çıxış edir
- 1.3.3. Akseptor qismində oksigen çıxış edir
- 1.3.7. Akseptor qismində dəmir-kükürdproteid çıxış edir
- 1.3.99. Digər akseptorlardan istifadə edirlər

1.4. Donorların CH – CH – qruplarına təsir edirlər

- 1.4.1. Akseptor qismində NAD⁺ və ya NADP⁺ çıxış edir
- 1.4.2. Akseptor qismində sitoxrom çıxış edir
- 1.4.3. Akseptor qismində oksigen çıxış edir
- 1.4.4. Akseptor qismində disulfid qrupunu daşıyan birləşmə çıxış edir
- 1.4.7. Akseptor qismində dəmir-kükürdproteid çıxış edir
- 1.4.99. Digər akseptorlardan istifadə edirlər

1.5. Donorların CH – NH – qruplarına təsir edirlər

- 1.5.1. Akseptor qismində NAD⁺ və ya NADP⁺ çıxış edir
- 1.5.3. Akseptor qismində oksigen çıxış edir
- 1.5.99. Digər akseptorlardan istifadə edirlər

1.6. NADH və ya NADPH-a təsir edirlər

- 1.6.1. Akseptor qismində NAD^+ və ya $NADP^+$ çıxış edir
- 1.6.4. Akseptor qismində disulfid qrupunu daşıyan birləşmə çıxış edir
- 1.6.5. Akseptor qismində xinon və ya ona oxşar birləşmə çıxış edir
- 1.6.6. Akseptor qismində azot-tərkibli qrup çıxış edir
- 1.6.7. Akseptor qismində dəmir-kükürd-proteid çıxış edir
- 1.6.99. Digər akseptorlardan istifadə edirlər

1.7. Donorlar qismində digər azotistcile birləşmələr çıxış edir

- 1.7.2. Akseptor qismində sitoxrom çıxış edir
- 1.7.3. Akseptor qismində oksigen çıxış edir
- 1.7.7. Akseptor qismində dəmir-kükürdproteid çıxış edir
- 1.7.99. Digər akseptorlardan istifadə edirlər

1.8. Donorların kükürd-tərkibli qruplarına təsir edirlər

- 1.8.1. Akseptor qismində NAD^+ və ya $NADP^+$ çıxış edir
- 1.8.2. Akseptor qismində sitoxrom çıxış edir
- 1.8.3. Akseptor qismində oksigen çıxış edir
- 1.8.4. Akseptor qismində disulfid qrupunu daşıyan birləşmə çıxış edir
- 1.8.5. Akseptor qismində xinon və ya ona oxşar birləşmə çıxış edir
- 1.8.7. Akseptor qismində dəmir-kükürdproteid çıxış edir
- 1.8.99. Digər akseptorlardan istifadə edirlər

1.9. Hem-donorların qruplarına təsir edirlər

- 1.9.3. Akseptor qismində oksigen çıxış edir
- 1.9.6. Akseptor qismində azot-tərkibli qrup çıxış edir
- 1.9.99. Digər akseptorlardan istifadə edirlər

1.10. Donorlar qismində difenollara və ya oxşar birləşmələrə təsir edielər

- 1.10.1. Akseptor qismində NAD^+ və ya $NADP^+$ çıxış edir
- 1.10.2. Akseptor qismində sitoxrom çıxış edir
- 1.10.3. Akseptor qismində oksigen çıxış edir

1.11. Akseptor qismində hidrogen peroksidə təsir edirlər

1.12. Donor qismində hidrogenə təsir edirlər

- 1.12.1. Akseptor qismində NAD^+ və ya $NADP^+$ çıxış edir

1.12.2. Akseptor qismində sitokrom çıkış edir

1.12.7. Akseptor qismində demir-kükürdproteid çıkış edir

1.13. Tək donora təsir etməklə ona molekulyar oksigeni birləşdirirlər (oksigenazalar)

1.13.11. Oksigenin iki atomunu daxil edirlər

1.13.12. Oksigenin bir atomunu daxil edirlər (“daxili”

monooksigenazalar və ya qarışq funksiyalı “daxili” oksidazalar)

1.13.99 Müxtəlif (hələ öyrənilirlər)

1.14. donorlar cütünə təsir edirlər və molekulyar oksigenin daxil olmasını kataliz edirlər

1.14.11. Donorlardan biri 2-oksoqlutarat olan və hər iki donorun hər birinə bir oksigen atomunu daxil edən fermentlər

1.14.12. Donorlardan biri NADH və ya NADPH olan və oksigenin iki atomunu donorlardan birinin tərkibinə daxil edən fermentlər

1.14.13. Donorlardan biri NADH və ya NADPH olan və oksigenin bir atomunu donorlardan birinin tərkibinə daxil edən fermentlər

1.14.14. Donorlardan biri reduksiya olunmuş flavin və ya flavoproteid çıkış edən və oksigenin bir atomunu daxil edən fermentlər

1.14.15. Donorlardan biri reduksiya olunmuş demir-kükürdproteid çıkış edən və oksigenin bir atomunu daxil edən fermentlər

1.14.16. Donorlardan biri reduksiya olunmuş pteridin çıkış edən və oksigenin bir atomunu daxil edən fermentlər

1.14.99. Müxtəlif fermentlər (hələ öyrənilirlər)

1.15. Akseptor qismində peroksid radikallarına təsir edən fermentlər

1.16. Metal ionlarını oksidləşdirən fermentlər

1.16.3. Akseptor qismində oksigen iştirak edir

1.17. – CH₂-qruplara təsir edən fermentlər

1.17.1. Akseptor qismində NAD⁺ və ya NADP⁺ çıkış edir

1.17.4. Akseptor qismində disulfid qrupunu daşıyan birləşmə çıkış edir

1.18. Donor qismində reduksiya olunmuş ferredoksinə təsir edən fermentlər

1.18.1. Akseptor qismində NAD⁺ və ya NADP⁺ çıxış edir

1.18.2. Akseptor qismində N₂ çıkış edir

1.18.3. Akseptor qismində H⁺ çıkış edir

1.19. Donor qismində reduksiya olunmuş flavodoksinə təsir edən fermentlər

1.19.2. Akseptor qismində N₂ çıkış edir

1.97. Digər oksidoreduktazalar

2. TRANSFERAZALAR

2.1. Birkarbonlu qalıqları daşıyan fermentlər

2.1.1. Metiltransferazalar

2.1.2. Hidroksimetil, formil və digər oxşar qalıqları daşıyan transferzalar

2.1.3. Karboksil- və karbamoiltransferazalar

2.1.4. Amidinotransferazalar

2.2. Aldehid və keton qalıqlarını daşıyan fermentlər

2.3. Asil qalıqlarını daşıyan fermentlər

2.3.1. Asiltransferazalar

2.3.2. Aminoasiltransferazalar

2.4. Qlikozil qalıqlarını daşıyan fermentlər

2.4.1. Heksoziltransferazalar

2.4.2. Pentoziltransferazalar

2.4.99. Digər qlikozil qruplarını daşıyan transferzalar

2.5. Alkil (metil qruplardan fərqlənən) və ya aril qruplarını daşıyan fermentlər

2.6. Azot-tərkibli qrupları daşıyan fermentlər

2.6.1. Aminotransferazalar

2.6.3. Oksiminotransferazalar

2.7. Fosfor-tərkibli qrupları daşıyan fermentlər

- 2.7.1. Akseptor qismində spirit qrupu çıxış edən fosfotransferazalar
- 2.7.2. Akseptor qismində karboksil qrupu çıxış edən fosfotransferazalar
- 2.7.3. Akseptor qismində azot tərkibli qrupdan istifadə edən fosfotransferazalar
- 2.7.4. Akseptor qismində fosfat qrupu çıxış edən fosfotransferazalar
- 2.7.5. Donorların regenerasiyası ilə təsir edən fosfotransferazalar
- 2.7.6. Difodfotransferazalar
- 2.7.7. Nukleotidiltransferazalar
- 2.7.8. Digər əvəz olunmuş fosfat qruplarının transferazaları
- 2.7.9. Cütləşmiş akseptorlarla fosfotransferazalar

2.8. Kükürd-tərkibli qrupları daşıyan fermentlər

- 2.8.1. Sulfidtransferazalar
- 2.8.2. Sulfotransferazalar
- 2.8.3. CoA-transferazalar

3. HİDROLAZALAR

3.1. Mürəkkəb efir rabitələrinə təsir edən fermentlər

- 3.1.1. Karbon turşularının efirlərinin hidrolazaları
- 3.1.2. Tiol efirlərin hidrolazaları
- 3.1.3. Fosfomonoefirlərin hidrolazaları
- 3.1.4. Fosfodiefirlərin hidrolazaları
- 3.1.5. Trifosfor turşularının monoefirlərinin hidrolazaları
- 3.1.6. Kükürd turşusunun efirlərinin hidrolazaları
- 3.1.7. Difosfomonoefirlərin hidrolazaları
- 3.1.11. 5'-fosfomonoefirləri əmələ gətirən ekzodezoksiribonukleazalar
- 3.1.13. 5'-fosfomonoefirləri əmələ gətirən ekzoribonukleazalar
- 3.1.14. Digər (5'-dən fəqli) fosfomonoefirləri əmələ gətirən ekzoribonukleazalar
- 3.1.15. Həm ribo-, həm də deziksiribonuklein turşularına təsir edən və 5'-fosfomonoefirləri əmələ gətirən ekzonuklezalar
- 3.1.16. Həm ribo-, həm də deziksiribonuklein turşularına təsir edən və digər fosfomonoefirləri 5'fosfoefirlərdən fəqli) əmələ gətirən ekzonuklezalar

- 3.1.21. 5'-fosfomonoeifirlərini əmələ gətirən endodezoksiribonukleazalar
- 3.1.22. Digər fosfomonoeifirlərini (5'-dən fərqli) əmələ gətirən endodezoksiribonukleazalar
- 3.1.23. Sayt-spesifik endodezoksiribonukleazalar; ardıcılığa görə spesifik olanlar
- 3.1.24. Sayt-spesifik endodezoksiribonukleazalar; ardıcılığa görə qeyri-spesifik olanlar
- 3.1.25. Sayt-spesifik endodezoksiribonukleazalar; dəyişilmiş əsaslara qarşı spesifik olanlar
- 3.1.26. 5'-fosfomonoeifirləri əmələ gətirən endoribonukleazalar
- 3.1.27. Digər fosfomonoeifirləri (5'-dən fərqli) əmələ gətirən endoribonukleazalar
- 3.1.30. Həm ribo-, həm də deziksiribonuklein turşularına təsir edən və 5'-fosfomonoeifirləri əmələ gətirən endonuklezalar
- 3.1.31. Həm ribo-, həm də deziksiribonuklein turşularına təsir edən və digər fosfomonoeifirləri 5'fosfoefirlərdən fərqli) əmələ gətirən endonuklezalar

3.2. Qlikozil birləşmələrə təsir edən fermentlər

- 3.2.1. O-qlikozil birləşmələri hidroliz edən fermentlər
- 3.2.2. N-qlikozil birləşmələri hidroliz edən fermentlər
- 3.2.3. S-qlikozil birləşmələri hidroliz edən fermentlər

3.3. Sادə efir rabitələrinə təsir edən fermentlər

- 3.3.1. Tioefirlərin hidrolazaları
- 3.3.2. Sade efirlərin hidrolazaları

3.4. Peptid rabitələrinə təsir edən fermentlər (peptid-hidrolazalar)

- 3.4.11. α -aminoasilpeptid-hidrolazalar
- 3.4.12. Peptidilamin turşuların hidrolazaları və ya asilamin turşuların hidrolazaları
- 3.4.13. Dipeptid-hidrolazalar
- 3.4.14. Dipeptidilpeptid-hidrolazalar
- 3.4.15. Peptidildipeptid-hidrolazalar
- 3.4.16. Serin karboksipeptidazalar
- 3.4.17. Metallokarboksipeptidazalar
- 3.4.21. Serin proteinazaları

- 3.4.22. Tiol priteinazaları
- 3.4.23. Turş proteinazalar
- 3.4.24. Metalloproteinazalar
- 3.4.99. Məlum olmayan kataliz mexanizmi ilə təsir edən proteinazalar

3.5. Peptid rabitələrdən fərqlənən C-N-rabitələrə təsir edən fermentlər

- 3.5.1. Xətti amidlərə təsir edən fermentlər
- 3.5.2. Tsviklik amidlərə təsir edən fermentlər
- 3.5.3. Xətti amidinlərə təsir edən fermentlər
- 3.5.4. Tsviklik amidinlərə təsir edən fermentlər
- 3.5.5. Nitrillərə təsir edən fermentlər
- 3.5.99. Digər birləşmələrə təsir edən fermentlər

3.6. Turşu anhidridlərinə təsir edən fermentlər

- 3.6.1. Fosforil tərkibli anhidridlərə təsir edən fermentlər
- 3.6.2. Sulfonil tərkibli anhidridlərə təsir edən fermentlər

3.7. C-C-rabitələrə təsir edən fermentlər

- 3.7.1. Ketobirləşmələrə təsir edən fermentlər

3.8. Halloid rabbitələrə təsir edən fermentlər

- 3.8.1. C-halloid birləşmələrə təsir edən fermentlər
- 3.8.2. P-halloid birləşmələrə təsir edən fermentlər

3.9. P-N-rabitələrə təsir edən fermentlər

3.10. S-N-rabitələrə təsir edən fermentlər

3.11. C-P-rabitələrə təsir edən fermentlər

4. LİAZALAR

4.1. Karbon-karbon liazalar

- 4.1.1. Karboksi-liazalar
- 4.1.2. Aldehid-liazalar
- 4.1.3. Oksoturşuların liazalar
- 4.1.99. Digər karbon-karbon-liazalar

4.2. Karbon-oksigen-liazalar

4.2.1. Hidro-liazalar

4.2.2. Polisaxaridlərə təsir edən fermentlər

4.2.99. Digər karbon-oksigen-liazalar

4.3. Karbon-azot-liazalar

4.3.1. Ammonyak-liazalar

4.3.2. Amidin-liazalar

4.4. Karbon-kükürd-liazalar

4.5. Karbon-haloid-liazalar

4.6. Fosfor-oksigen-liazalar

4.99. Digər liazalar

5. İZOMERAZALAR

5.1. Rasemazalar və epimerazalar

5.1.1. Amin turşuları və onların törəmələrinə təsir edən fermentlər

5.1.2. Hidroksitürşular və onların törəmələrinə təsir edən fermentlər

5.1.3. Karbohidratlar və onların törəmələrinə təsir edən fermentlər

5.1.99. Digər birləşmələrə təsir edən fermentlər

5.2. Sis-trans-izomerazalar

5.3. Molekulda xili oksidoreduktazalar

5.3.1. Aldoza və ketozaları qarşılıqlı çevrilmələrini kataliz edən fermentlər

5.3.2. Keton və yenol qruplarının qarşılıqlı çevrilmələrini kataliz edən fermentlər

5.3.3. C = C - rabitələrinin yerini dəyişən fermentlər

5.3.4 S = S - rabitələrinin yerini dəyişən fermentlər

5.3.99. Digər molekulda xili oksidoreduktazalar

5.4. Molekuldaxili transferazalar

- 5.4.1. Asil qruplarını taşıyan fermentlər**
- 5.4.2. Fosfo-efir qruplarını taşıyan fermentlər**
- 5.4.3. Amin qruplarını taşıyan fermentlər**
- 5.4.99. Digər qrupları taşıyan fermentlər**

5.5. Molekuldaxili liazalar

5.99. Digər izomerazalar

6. LİQAZALAR (SİNTETAZALAR)

6.1. C-O-rabitələrini əmələ gətirən fermentlər

- 6.1.1. Aminoasil-nRNT və oxşar birləşmələri əmələ gətirən fermentlər**

6.2. C-S-rabitələrini əmələ gətirən fermentlər

- 6.2.1. Turşu-tiol-liqazalar**

6.3. C-N-rabitələrini əmələ gətirən fermentlər

- 6.3.1. Turşu-ammonyak (və ya amin) liqazalar (amid-sintetazalar)**
- 6.3.2. Turşu-amin turşu liqazalar (peptid-sintetazalar)**
- 6.3.3. Tsiklo-liqazalar**
- 6.3.4. Digər C-N-liqazalar**
- 6.3.5. Amido-N-donor qismində glutamin çıxış etdiyi C-N-liqazalar**

6.4. C-C-rabitələrini əmələ gətirən fermentlər

6.5. Fosfoefir rabbitələrini əmələ gətirən fermentlər

ӘДӘВІYYAT

1. Биохимия. Под ред. Северина Е.С. М., «ГЭОТАР-МЕД», 2004, 779 с.
2. Варфоломеев С.Д. Химическая энзимология. М., Издательский центр «Академия», 2005, 472 с.
3. Диксон М., Уэбб Э. Ферменты. В 3-х томах. М., Москва, «Мир», 1982.
4. Иммуноферментный анализ. Под ред. Нго Т.Т., ЛенхоФфа Г. М., «Мир», 1988, 443 с.
5. Кочетов Г.А. Практическое руководство по энзимологии. М., «Высшая школа», 1980, 271 с.
6. Кретович В.Л. Введение в энзимологию. М., «Наука», 1986, 330 с.
7. Мари Р. и др. Биохимия человека. В 2-х томах. М., «Мир», 1993.
8. Молекулярные основы действия ферментов. Под ред. С.Е.Северина, Г.А.Кочетова. М., «ГЭОТАР-МЕД», 1985, 194 с.
9. Плакунов В.К. Основы энзимологии. Серия: Учебник для XXI века, 2001, 129 с.
10. Райдер К., Тейлор К. Изоферменты. М., «Мир», 1983, 121 с.
11. Nicholas Price. Lewes Stevens. Fundamentals of Enzymology. 2001. Third edition. Oxford University Press. 478 p.
12. Trevor Palmer. Enzymes: biochemistry, biotechnology and clinical chemistry. Science, 2001, 402 p.
13. David A. Cheresh, Sidney P. Colowick, Nathan Oram Kaplan, John Abelson, Melvin I. Simon. Methods in enzymology, Science, 2008, 356 p.

PREDMET GÖSTƏRİCİSİ

- Adenilattıklaza 60
Adenozintrifosfataza (ATPaza) 153
ATP:D-heksoza 6-fosfotransferaza 185
Adsorbentlər 21
Adsorbsiya 21
Affin xromatoqrafiya 25
Aktivatorlar 127, 131, 140, 153
Aktivləşmə
 - enerjisi 114, 115
 - fermentlərin 154
 - fosforilazanın 235
 - proteinkinazanın 244
 - tripsinogenin 247, 248
 - ximotropsinogenin 249
Alaninaminotransferaza 258
Alkoqoldehidrogenaza 87, 118, 172
Allosterik
 - aktivatorlar 165
 - fermentlər 36, 165, 230
 - inhibitorlar 165
 - mərkəz 36, 166, 209, 230
 - tənzimlənmə 166, 228, 230
Amilazalar 189, 251
Amilolitik fermentlər 250, 251
Aminoasil-nRNT-sintetaza 36, Aminopeptidazalar 192, 194
Aminotransferazalar 45, 121, 180, 184
 - təsir mexanizmi 122
Aminsizləşmə 150, 214
Apoferment 53, 64, 95, 98, 117
Arginaza 142, 146, 196, 197
Asetil-CoA-karboksilaza 53
Asetil-CoA-sintetaza 206
Asetilxolinesteraza 39, 120, 160
Aseton tozları 20
Asil-CoA 183
Asiltransferazalar 182
Askorbatoksidaza 92, 95, 178
Aspartataminotransferaza 124, 184, 258
Aspartat-ammonyak-liaza 201
Aspartaza 152
Aspartokinaza 225
Assosiasiya 233
 - heteroloji 233
 - homoloji 233
 - oliqomer fermentlərin 232
Avidin 54
Bios 52
Biotin 52
Dehidrogenazalar 72, 171
 - piridin 75
 - flavin 75
Dekarboksilazalar 47, 198
Detergentlər 19
Dezaminləşmə 184
Dəmirporfirin 80
Dəmirformilporfirin 81
Dəmirmezoporfirin 81
Dəmirprotoporfirin 81
Differensial sentrifugalınma 18
Dipeptidazalar 192
Dipeptid-hidrolazalar
Duzlaşdırılma 21
Dissosiasiya 232

- Ekzopeptidazalar 192
 Endopeptidazalar 192, 194
 Enteropeptidaza 248
 Effektorlar 165, 231
 Epimerazalar 202
 Elektroforegramma 27
 Elektroforez 27
 Esteraza 186

 1,10-Fenantrolin 88
 Fermentativ reaksiyalar
 - birinci dərəcəli 129
 - ikinci dərəcəli 130
 - sıfır dərəcəli 128
 Fermentlər
 - adaptativ 222
 - allosterik 230
 - baza səviyyəsi 222
 - defosforlaşması 244
 - fosforlaşması 244
 - indusibel 222
 - konstitutiv 222
 - modifikasiya olunan 243
 - yeniləşməsi 225
 - təmizlik dərəcəsi 27
 - tənzimlənməsi 220
 Ferment-substrat kompleksi 110
 Ferredoksin 89
 Fəallıq
 - xüsusi 108
 - molekulyar 109
 Fişer nəzəriyyəsi 112, 145
 Flavinadenindinukleotid 77
 Flavinmononukleotid 76
 Flavoproteidlər 76, 77
 Fosfopiridoksal 47
 Fosforilaza 183

 Fosfatazalar 187
 Fosfofruktokinaza 235
 Fosfoqliserofosfomutaza 204
 Fosfotransferazalar 185
 Fraksiyalasdırılma 28
 β -Fruktofuranozidaza 100, 117, 191
 Fruktozobisfosfat-aldolaza 199
 Fumarat-hidrataza 201

 Gel-filtrasiya 22

 Heksokinaza 169, 242
 Hem 81
 Hematin 80

 Ximotripsin 118, 192, 194, 249
 Ximotripsinogen 249
 Ximozin 192
 Xolinesteraza 120, 121
 Xromatoqrafiya 25

 İkiqat diffuziya üsulu 29
 İmmunoelektroforez 31
 İnduksiya 221
 - β -qalaktozidazanın 221
 İnhibirləşmə 155, 159, 229
 - allosterik 165
 - qeyri-rəqabətli 158, 161
 - rəqabətli 158
 - rəqabətsiz 164
 - substrat 164
 İnduktor 221
 İnvertaza 65, 100, 191
 İzoelektrik fokuslaşma 27
 İzofermentlər 212
 - heksokinazanın 218
 - kreatinfosfokinazanın 219

- laktatdehidrogenazanın 215, 217
- piruvatkinazanın 214
- İzomerazalar 169, 202
- İzositratliaza 200
- Karboksipeptidazalar 192
- Katal 108
- Katalaza 80, 86, 94, 116, 140, 177
- Kinazalar 185
- Kofaktör 34, 40
- Koferment (koenzim) 35, 40
 - A 71
 - I 72
 - Q 42
 - alifatik 40
 - aromatik 42
 - heterotsiklik birləşmələr 44
 - kobamid 77
 - nukleotidlər 40, 57
- Kompartment 216
- Koşland nəzəriyyəsi 113, 145
- Kovalent modifikasiya 228, 243
- Ksantinoksidaza 85, 227
- Qalaktozidaza 221, 262
- Qismi proteoliz 228, 246
- Qlikogenfosforilaza 233, 235
- Qlikozidazalar 188
- Qlikoziltransferazalar 183
- Qliseraldehidfosfatdehidrogenaza 234
- Qlükoamilaza 190
- Qlükozo-6-fosfatdehidrogenaza 173
- Qlutamatdehidrogenaza 174
- Qlutamatdekarboksilaza 47
- Qlüütation 40
- Laktatdehidrogenaza 172, 217, 240, 259
- Leqoqlöbin 84
- Leysinaminopeptidaza 86, 195
- Liazalar 197
- Lipazalar 101, 187
- Lipoksigenaza 187
- Lipoy turşusu 41
- Lizindekarboksilaza 198
- Lövbər sahə 37
- Malatdehidrogenaza 215
- Malatsintaza 200
- Maleinatizomeraza 203
- Maltaza 190
- Metabolon 241
- Metalloenzimlər 85
- Metal-karboksipeptidazalar 195
- Metilaspasratmutaza 204
- S-Metilmalonil-CoA 204
- Mərkəz
 - fəal 36
 - allosterik 154, 165, 230
 - birləşdirici 37
 - katalitik 37, 95
- Mixaelis sabiti 135
- Molekuladxili liazalar 205
 - oksidoreduktazalar 203
 - transferazalar 204
- Multiferment komplekslər 241
- Nikotinamidadenindinukleotid (NAD) 73, 172

- Nikotinamidadenindinukleotidfosfat (NADP) 73, 173
Nitratreduktaza 85, 86, 174
- Oksidazalar 171, 176
Oksidləşdirici
- aminsizləşmə 184
- dekarboksilləşmə 42
Oksidoreduktazalar 168, 170
8-Oksixinolin 88
Oksimetilləşmə 56
- Papain 34, 140, 149
Pektaza 189
Pektinazalar 189
Pektinesteraza 189
Pepsin 34, 142, 148, 247
Pepsinogen 247
Peptid-hidrolazalar 192
Peptidil-peptidhidrolazalar 192
Peroksidaza 80, 86, 95, 179
Piridoksalfosfat 44
Piridoksaminfosfat 44
Piruvatdehidrogenaza 175
Piruvatdekarboksilaza 51, 198
Plastoxinon 43
Polifenoloksidaza 177
Polialakturonaza 189
Polyarimetrya 102
Proferment 246
Prostetik qrup 35
Proteinazalar 167, 193
Proteininfosfataza 244, 246
Proteinkinaza 186, 244
Proteolitik fermentlər 192
Protohematin 80
Protopektinaza 188
Pteroproteidlər 55
- Rasemazalar 47, 202
Repressiya 222
- katalolit 223
- koordinasiya olunmuş 223
- son məhsulla 223
Rubredoksin 91
- Saxaraza 100, 190
Saxarozosintaza 183
Sefadeks 22
Sellülaza 190
Serindehidrataza 50
Serin karboksipeptidaza 195
Serin proteinaza 194
Sintetazalar 205
Sis-trans-izomerazalar 203
Situdin-tərkibli fermentlər 71
Sitoxromlar 80, 167
Sitoxromoksidaza 81, 83
Spesifiklik 138, 145
Stereospesifiklik 146, 150
Standart vahid 107
Subtilizin 253
Suksinatdehidrogenaza 88, 159, 167
- Termolabililik 137
Tetrahidrofol turşusu 54
Tənzimlənmə 220
- adsorbsion 238, 242
- allosterik 228
- dissociativ 202
- əks əlaqə mexanizmi üzrə 229
- Tiaminpirofosfat 51
Tirozin-transaminaza 201

- Transaminazalar 184
- Transferazalar 180
- Transketolaza 181
- Treonindehidrataza 166, 229
- Triozofosfatizomeraza 203
- Tripsin 247
- Tripsinogen 247
- Triptofanoksigenaza 200
- Triptofanpirrolaza 200
- Triptofansintaza 48

- Ubixinonlar 42
- Uden-Ouxterloni üsulu 29
- Ultrasentrifugalanma 28
- Ureaza 34, 143, 146
- Uridindifosfatlükzoza (UDPQ) 65

- Viskozimetriya 105

- Yenidən aminləşmə 45, 121, 184
- Yenolaza

- Zimogenlər 246

MÜNDƏRİCAT

GİRİŞ	3
I. ENZİMOLOGİYANIN İNKİŞAF TARİXİ	7
II. FERMENTLƏRİN AYRILMASI VƏ TƏMİZLƏNMƏSİ ÜSULLARI	17
III. FERMENTLƏRİN KİMYƏVİ TƏBİƏTİ	32
3.1. Fermentlərin quruluşu haqda müasir təsəvvürlər	34
3.2. Fermentlərin fəal mərkəzi	36
3.3. Kofermentlər və digər kofaktorlar	40
3.4. Metalloenzimlər	85
IV. FERMENTATİV FƏALLIĞIN TƏYİNİ ÜSULLARI. FƏALLIQ VAHİDLƏRİ	100
V. FERMENTLƏRİN TƏSİR MEXANİZMİ	110
VI. FERMENTATİV REAKSİYALARIN KİNETİKASI	127
6.1. Substratın və fermentin qatılığının fermentativ reaksiyanın sürətinə təsiri	130
6.2. Fermentlərin biokatalizator xassələri: termolabillik, fermentativ fəallığın pH-dan asılılığı, spesifikasiya	137
6.3. Fermentlərin aktivatorları və inhibitorları	153
VII. FERMENTLƏRİN TƏSNİFATI VƏ NOMENKLATURASI	167
7.1. Oksidoreduktazalar	170
7.2. Transferazalar	180
7.3. Hidrolazalar	186
7.4. Liazalar	197
7.5. İzomerazalar	202
7.6. Liqazalar (sintetazalar)	205

VIII. FERMENTLƏRİN HÜCEYRƏDAXİLİ LOKALLAŞMASI. İZOFERMENTLƏR	209
IX. ORQANİZMDƏ FERMENTLƏRİN FƏALLİĞİNİN TƏNZİMLƏNMƏSİ	220
X. FERMENTLƏRİN TƏTBİQ SAHƏLƏRİ	250
ƏLAVƏ	263
ƏDƏBİYYAT	272
PREDMET GÖSTƏRİCİSİ	273
MÜNDƏRİCAT	278

A.Ə.Quliyev, S.N.Ömərova

ENZİMOLOGİYANIN ƏSASLARI

Dərslik



Mətbəə müdürü:

Əvəz İdrisoğlu

Dizayner:

Vəfa Nağıyeva

Korrektor:

Dilbər Qələndərli

Texniki redaktor:

Şahin Abbasov

Operator:

Şahin Salmanov

Çapa imzalanub 10.01.2010-cu il

Sayı 500. Həcmi 17,5 çap vərəqi.

Formatı 60x84 1/16. Ofset çapı.

AzTU-nun mətbəəsi. H.Cavid pr.25.

Tel: (+012) 439-14-52

E.mail: aztumetbee@yahoo.com